

MUSA YAQUB

DÖVRÜN DƏYİRMANI
poemalar, şeirlər...

Bakı - 2012

*Redaktor: Nəzirməmməd Zöhrablı
jurnalist - publisist*

Yaqub Musa Səfiməmməd oğlu
Dövrün dəyirməni (poemalar, şeirlər)
Bakı, «CBS», 2012, 576 səh.

Kitab Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyyası (AVCİYA) və Söz Azadlığını Müdafiə Fondunun (SAMF) dəstəyi ilə şair Musa Yaqubun 75 illik yubileyi münasibətilə işiq üzü görüb.

Kitabda şairin bütün dövrlərə aid ictimai əhəmiyyətli müxtəlif səpkili yaradıcılıq məhsulları - poemaları, seçmə şeirləri və yeni qələmə aldığı şeirləri toplanılıb. Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitab “Dövrün dəyirməni” adı altında həm də müəllifin 75 yaşın ucalığından zamana, bəşəriyyətə, insan ömrünə verdiyi dəyər, hesabatdır.

© Musa Yaqub

DÖVRÜN DƏYİRMANI

poemalar, şeirlər

MÜƏLLİFDƏN

Mənim şeirlərimdə, poemalarımda dəyirman obrası çoxdu. Tərəzi, dəyirman, daş... Bunlar elə əməli, bədii obrazlardı. Çünkü dəyirman ömrü qəribə ömürdü, dəyirman ömrü elə həm də insan ömürdü. Dəyirmandan gör nə qədər deyimlər qalib zaman-zaman. El arasında deyirlər: “Üstümü unlu görüb adımı dəyirmançı qoyma”. Bir ağır yük qaldıranda deyirlər: “Ədə, bu dəyirman daşı qədər ağırdı ki...”, yaxud məşhur “dəyirman öz işindədir, çax-çax baş ağıridır”. Bax, bunların hərəsi bir dəyirman ömürdü. Sonra “söz dəyirmandakıdı”- bu bir rəmz kimi işlənib, bir sükutu görəndə: “Suyu çəkilmiş dəyirman kimidi” deyiblər həmişə. Bu da dəyirman ömrünün bir hissəsidir.

Dəyirman su ömürdü. Yəni əvvəlcə gərək bəndin ağını bağlayasan, bu bəndi saxlayasan, o bənddən arx çekəsən, arx gərək hündürdə olsun ki, nov onu ala bilsin, su bu novla sürət alıb tökülsün dəyirmana. Elə suyu qurumuş dəyirman kəlməsi də burdan yaranıb ki, yəni dəyirmani susuz təsəvvür eləmək olmaz. Çünkü onun ömrü suyunun ömrü qədərdi. Adamlar arxi qazıb suyu gətirib çıxarırlar dəyirmana. Amma elə bilirsiz, o suyu asanlıqla gətirib çıxarırlar dəyirmana?! Bir də görürsən ki, əzazılın biri və ya başqa bir kimsə zülümlə ərsəyə gətirilən bəndi dağıtdı, dəyirmana gələn suyu kəsdi, dəyirman sükuta döndü, kənd yenə qaldı tax-lax. Bəlkə elə nağıllarımızdan eşitdiyimiz əjdaha surəti də həmin əzazıl adamların surətidid. Nağıllarımızda deyilir ki, bir əjdaha elin suyunun qabağını kəsib, gərək hər gün ona yemək üçün bir heyvan və ya gözəl bir qız verilsin ki, onu yeyib qurtara-na qədər o əcaib məxluq da suyun qabağından çəkilsin. Amma nağıllarda qəhrəman oğullar da təsvir olunur. Onlar suyun qarşısını kəsmiş əjdaha ilə döyüşə

gedirlər. Xalq gözləyir. Su bulanıq, qanlı gələndə başa düşürər ki, deməli, onların qəhrəman övladı artıq əjdahanı öldürüb. Bir qədər də gözləyirlər ki, su durulsun. Sonra təmiz sudan içirlər, arx çəkirlər, arxin novu ilə tökülen su dəyirmanın pərlərini hərəkətə gətirir, dəyirman işləyir, çörəkləri olur. Bəlkə elə dövrümüzün dəyirmanını işləməyə qoymayan pis adamları da nagiyyələrdəki o əjdaha xislətində görür indiki insanlar. Ona görə də su kəsilən kimi yarızarafat-yarıcıiddi “yenə suyumuzun qabağında əjdaha peyda olub”, - deyirlər...

Dəyirman su ömrü olmaqla yanaşı, həm də bir sel ömrüdü. Necə ki dediyimiz əjdahadan qurtulan su birdən-birə guruldayıb selə dönərdi, gəlib arxi, novu ağızına alardı, dayanmadan dəyirmanın pərlərinə töküller və pərləri vurub parça-parça edərdi. Selin qarşısını almaq üçün çox çətinliklə yeni bəndlər bərkidirdilər, novu bərpa edirdilər, qalırkı pərlər. Kişilər gedib meşədən qarağac, palid ağacları kəsib gətirir, bu ağacları yonub, dəyirmanın donuzluğuna girib nə çətinliklə pərləri də yenidən düzəldikdən sonra dəyirmanımız başlayırdı fırlanmağa. Camaat da həsrətlə gözləyirdi ki, görək nə vaxt işləməyə başlayacaq dəyirmanımız. Amma bunun üçün dəyirman daşını çəkiciləmək də lazım idi. Bunu da hər vaxt eləmək olmazdı. Amma dəyirman daşı mütləq çəkicilənməli idi ki, çopurlaşsın. Daş çopurlaşmasa, ta çopur üzə bənzəməsə dəni üyütməzdə axı. Nəhayət, çəkicilənən daşlar üst-üstə qoyulurdu. Yalnız bundan sonra bütün kənd sevinirdi ki, hə, dəyirmanımız işə düşdü.

Dəyirman ömrü yenə su ömrüdü. O nə suyu bəs? Bir də görürdün ki, ən dəhşətli şaxtalarda dəyirmanın donmaq təhlükəsi yaranırdı. Dəyirmançı düşürdü bütün kəndə, əvvəlcə növbədə olanları xəbərdar edirdi, sonra hamiya xəbər çatdırırdı ki, kimin üyüdəsi

dəni varsa gətirsin, təki dəyirman fasiləsiz işləsin, dayanmasın. Amma çətin vaxtlar idi, kənddə də o qədər dən olmurdu. Ona görə də bir də görürdün ki, dəyirman yavaş-yavaş dayandı, buz bağladı. Dəyirmanın buzunu açmaq ən çətin bir iş idi. Dəyirmanın dayanmasına insanları yasa batırırdı.

Dəyirmanın dayanması kənd camaatının onsuz da az olmayan qayğılarını birə-beş artırırdı. Məcbur olub qonşu kəndlərə üz tuturdular ki, dağətəyi kəndlərdə qara su ilə işləyən dəyirman tapsınlar. Bu da bir dəyirman özəlliyyidi. Qara su heç vaxt donmur, bu su ilə işləyən dəyirmanlar həmişə firlana bilir. Camaat üz tuturdu belə dəyirmanlara. Bellərində dən, gedib həmin dəyirmanlara çıxar, dənlərini una çevirib uzaq məsafələrdən çətinliklə evlərinə gətirərdilər.

Amma yazın gəlişi, havaların istiləşməsi ilə dəyirmanın üstündən sallanan buzlar əriməyə başlayır, beləcə kəndin tale dəyirmanı geriyə dönür, yenidən onlar üçün fırlanmağa başlayırdı, camaatımız yenidən sevinirdi.

Dəyirman ömrü qəribə ömürdü. Nədən başlanır dəyirman? Şum, əkin, biçin, dərz, xırman, xırmandı döyüldən dənin şanalanması, şanadan sonra xəlbirlənməsi, təmizlənməsi... Bunlardan sonra dəyirmana yollanırdı dən. Dən dəyirmanın təknəsinə dolurdu, təknədən şindana, şindanı çax-çax dəbərdirdi, dən yavaş-yavaş dəyirmanın boğazına düşürdü və başlayırdı əzilib una dönməyə, un da töküldü dəyirmanın unluğuna.

Evlərdə də davam eləyirdi dəyirman ömrü. Burada dəyirman ömrü un ömründə davam eləyirdi. Un gətirilirdi evə, evdən təknəyə, təknədən xəmir, xəmirdən kündə, kündədən sonra ya sacın üstü, ya da təndir. Nəhayət, çörək. Ən böyük nemət olan çörək. Bu da dəyirman ömrüdü. Çörək dəyirmanın ruzusudu. Ən böyük ruzusu.

Ah bu dövran, bu dövran,
Keçmək olmur yanından.
Girib dəyirmanından
Çıxdım başqa biçimdə.

Dəyirmanın boğazından diri çıxməq. Eldə belə bir məsəl də var. Kiminsə qəhrəmanlığını, şücaətini diqqətə çatdırmaq üçün onun barəsində “dəyirmanın boğazından ölü atsan, o biri tərəfdən diri çıxar” deyirlər. Hər zülmə, zillətə, çətinliklərə dözə bilən, sinə gərən adamlar haqqında belə deyiblər. Cox maraqlıdı...

Dəyirmandakı ən maraqlı işlərdən biri dəyirman növbəsidi. O dəyirman növbəsi ki, hamı gəlib öz dəni-ni çəkmək istəyir. Gəlirdin dəyirmana, görürdün adamlar dayanıb, kimisi günlük ruzisi üçün, kimisi aylıq ruzisi üçün, kimisi illik ruzisi üçün. Düzülüb bir-birinin ardınca kisələr, vedrələr, hamisinin da içərisi dolu dən. Dəyirman növbəsi çox ciddi idi. Heç kəs dəyirman növbəsini poza bilməzdi. Növbənin ardıcılığına dəyirmançı özü böyüklük – nəzarət eləyirdi ki, dəyirman növbəsi pozulmasın. Dəyirman növbəsini pozmaq istəyənin və ya buna məcbur olanın haqq-hesabı başqaydı. Bir də görürdün ki, kimsə varlı-hallı, ya sahibkar gətirib kisələrlə taxılını üyütmək istəyirdi. Onda dəyirman bir neçə sutka onun üçün işləməli olurdu. Amma bu da növbə ilə idi. Həmin günlərdə başqa bir imkansız adam gəlib dəyirmançıya üz tuturdu ki, balaları evdə çörəksizdi, onu imkan daxilində sabaha saxlamasınlardı, yola versinlər. Bu zaman dəyirmançı onun bir kisə, ya bir vedrə taxılını üyütmək üçün mütləq həmin sahibkarı tapıb onun razılığını almalı olurdu. Deyirdi ki, beş dəqiqə gözlə, qoy ağnağaz eləyək. Ağnağaz nə demək idi? Bununçün mütləq gərək çax-çaxı saxlasınlar, şindanın titrəyişi dayansın. Sonra həmin adam öz dənini az-az tökürdü dəyirma-

nın boğazına, heç olmasa bir vedrə ununu götürürdü gedirdi. Ağnağaz sözü də dilimizə buradan keçib elə. Hətta yoluştü, ya yüngülvari yeməyə də “bir ağnağaz eləyək” deyərlər.

Dəyirmanın gecə növbələri də başqa bir dəyirman nağılıdı. Dəyirmanda gecə növbələri gözləyənlər dəyirmanın bir küncündə yiğışib ocaq qalayardılar, keçmişdən-gələcəkdən, dünyada baş verənlərdən söhbətlər eləyərdilər. Bir məqam da dəyirmançının dincəlmək istəməsi ilə bağlıdı. Dəyirmançı icazə istəyib dincəlməyə gedəndə, unun bir az iri çıxdığını görən müstərilər dəyirmanın dabanını aşağı salırdılar. Bu zaman bir də görürdün ki, aşağıda pərləri işlədən su artıq dənliyə dolur. Tez dəyirmanı saxlayırdılar. Dəyirmançı gəlib hirsənirdi ki, axı mən demisəm dəyirmanın dabanına dəyməyin. Çünkü dəyirmanın dabanı lap çox qalxanda toza döndərir hər şeyi. Gərək bu işin də ustası ola. Dəyirmançı da hirsənirdi, hirsənirdi...

Bir də şahab deyirdilər. Hər gətirilən dəndən şahab götürüldü. Yəni dəyirman haqqına görə şahidliklə götürülən həmin paya şahab deyirdilər. Bu, yəqin ki, şahidlik sözündən törəmiş kəlmədi. Çox güman, dəyirmançının şahidliklə dən götürməsinə işaretdi. Bu zaman da müəyyən narazılıqlar yaranırdı. Un sahibi deyirdi, mənim dənimdən şahabı çox görürdün, beləcə dəyirmançı ilə dəyirmana gələnlər arasında sözsöhbət, münaqişə yaranırdı. Amma yenə dəyirmanımız dayanmadan fırlanırdı. Bütün mübahisələrə, heç nəyə məhəl qoymadan...

Deyirlər ki, bir kəndin dəyirmanı yoxdusa, o kənd xarabadı. Doğrudan da, dəyirman ümid idi, dəyirman insan ömrü idi. Mən niyə dəyirman barədə qənaətimə “dövrün dəyirmanı” deyirəm. Doğrudan da, hər fırlanan, dövr eləyən çarxdan dəyirman olmaz. Onun o ağırlığı, bərəkəti çox böyük qismət idi insanlara.

Bir də xatırlayıram ki, hamı Novruz bayramı axşamı istəyirdi öz dənini çəksin. Belə bir inanc var idi. Əsatirlərə görə, Novruz gecəsi su mütləq bir neçə saniyə yerində donub qalır, ağaclar səcdəyə gelir və sonra yenidən hərəkət başlayır. Hamı istəyirdi ki, həmin anın canlı şahidi olsun. Çünkü demişdilər ki, suyun dayandığı, ağacların səcdəyə gəldiyi həmin anlarda Allah-təaladan üç dilək diləsən, onlar mütləq yerinə yetər. Büyləklər deyərdi ki, bu dayanma anları ancaq avam adamların gözünə görünər, bir az cəld, bir az çox bilən adamların gözünə görünməz. O vaxtlar danişardılar ki, guya bir nəfər həmin məqamı tutur, görür su dayandı, tez başını dəyirmanın kiçik pəncərəsindən çıxarıb deyir: «Ay Allah, məni o yekə-başlardan elə!» Allah onun başını böyüdür, bu dəfə başı pəncərədən çıxmır, qayıdır ki, “Allahım, mənim başımı sərçə başından elə”. Başı dönür olur sərçə başı boyda, bu dəfə yalvarır ki, ay Allahım, mənim başımı əvvəlki formasına qaytar! Başı əvvəlki görkəminə qayıtsa da, beləcə üç arzunu da fövtə verir. Birisi də guya Novruz gecəsi dəyirmando suyun dayandığını görən kimi qışqırır ki, bəs “çuval çuval içində”. Məqsədi çuval-çuval qızıl qazanmaq olsa da, nəticənin sözü deməsinə münasib baş tutduğunu, yəni çuvallar içində çoxlu boş çuvallar yiğildiğini görür. Beləliklə, o da heç nə qazana bilmir.

Dəyirman arxi, doğrudan da, müqəddəsdi. Novdan, arxdan axıb dəyirmanın pərlərinə tökülen su da bizdən ötrü müqəddəsdi. Şübhəsiz ki, dəyirmanın özü də müqəddəsdi. Heç vaxt dəyirmana pis gözlə baxmazlar. Məhəbbətlə baxarlar. Çox qəribədir ki, dəyirmando görüşlər də olardı. Dən çəkmək bəhanəsilə oğlan, qız dəyirmana gedib bir-birlərinə ürək sözlərini çatdırıldılar, deyərdilər. Yəni dəyirman həm də bir görüş məskəni idi.

Dəyirmanın gözəlliyi bir deyil, iki deyil. Mənim bu kitabda da nəşr olunan “Dəyirman” adlı poemam var. Ulu Xaqanının həyatına həsr etmişəm. Xaqanının belə bir beyti var:

- Oxşayır kündə ayağında dəyirman daşına,
Qanlı göz yaşımıla işlər bu dəyirmanım mənim.

Xaqani öz ağır taleyini göz yaşı ilə işlətdiyi ağır dəyirman daşına bənzədib. Başqa çoxlu şairlər də dəyirman mövzusuna müraciət ediblər öz yaradıcılıqlarında. Mənim elə bu kitabda da çıxan “Köhnə dəyirmana sözüm” adlı bir poemam da var. Elə bu poemada da hiss və duyğularla mən o dəyirmanın dövrünü çəkmək istəmişəm. Dəyirmansa dövr eləməsə, firlanmasa, deməli, o artıq dəyirman deyil. Bu dövri-dəyirman deyil. Eləcə üz-üzə dayanmış iki daşdı. Dəyirman gərək firlansın, un çəksin, milləti yedizdirsin, yaşatsın. Dəyirman qədər xeyirxah bir yer, məkan, özü də xoş niyyətli məkan olarmı?! Bu mənada dəyirman bizimcün daim müqəddəs olub. Elə ona görə də mən bu kitabımla adını “Dövrün dəyirmanı” qoydum. Kitabda mənim poemalarım, seçmə şeirlərim və yeni şeirlərim toplanıb. Kaş elə ilham dəyirmanı da dayanmasın, daim firlansın, firlansın...

Məhz buna görə deyirlər ki, dəyirmanın işinə, şahidinə haram qatma, bərəkəti qaçar, təkcə dəyirmanın yox, elə bizim də bərəkətimiz, ruzumuz qaçar. Dəyirman haram götürməz.

Dəyirmanın dayanan, sönüklü günlərindən biri də Sovet dönləmində pambıq əkinin ilə bağlıydı. Əlbəttə ki, bizim yaşadığımız dağ kəndləri ki var, bütün sular o kəndlərdən, dağlardan aşıb-daşıb gəlirdi. Amma su aranda pambıq əkininə gərək olanda cuvarlar cəllad kimi gəlib bütün axarları, o cümlədən dəyirmana

gedən bütün axarları kəsirdilər. Dəyirmanımızın ən zülmlü günləri onda başlayırdı. Camaat başlayırdı gileylənməyə. Gecə yaridan gedib arxı döndərirdilər. Bununla həm də sukəsənlərin nəbzini yoxlayırdılar ki, görək camaata, dəyirmana su verəcəklər, ya yox. Cuvarlarsa arxin qıraqında yatırdılar nağıllardan xatırladığımız əjdahalar kimi. Bizim arxları yenidən ləğv edirdilər, camaatı cərimə edirdilər ki, çaylardan qol ayırmayıñ, suyun hamısı qoy gedib çatsın aranda əkilən pambığa.

Bu minvalla bizim kəndlərimizin suyu ilə ağ pambıq yetişdirilirdi, həmin suya möhtac qalan dəyirmanımızsa işləmirdi, ağ unumuz hasıl olmurdu, dəyirmanımız firlanmirdi, çörəyimiz qıtlaşırdı. Mən indi o günləri xatırlayıram. O günlər dəyirmanımızın ən zülmlü, camaatımızın ən fikrli vaxtları idi. Neynək, o da bir dövran idi. O da vaxtin dəyirmanı idi. Dövranı-dəyirman belə idi.

Dəyirmanın hissələri haqqında dedim. Dəyirmanın damına, divarına yiğilan ard deyirlər - çox həzin bir una bənzər toz əmələ gətirir, məsələn, saça düşəndə elə bilirsən ki, saç ağarıb. Ona görə deyirlər ki, “üstümü unlu görüb, adımı dəyirmançı qoyma”. Amma dəyirmançının, dəyirmançılığın özü də müqəddəs peşə sayılıb. İnanılmış, halal adamlara tapşırıblar həmişə dəyirmanları. Bir az da yarımusta, yəni dəyirmanın daşını çəkicləyə bilən, onu firlada bilən, dabanını həmişə bir qaydada saxlaya bilən, eyni zamanda heç nəyə haram qatmaq istəməyən, yəni haramçılıqla arası olmayan adamlara etibar eləyi blər dəyirmançılığı. Dəyirmançı da sayılan, seçilən kişilərdən olub bizim kəndlərdə, bizim taleyimizdə...

POEMALAR

DƏYİRMAN

Təxti-tacın işıq saçan
Bir gövhəri idin axı.
Yazan əlin
Bəxtin sənə bəxş etdiyi
nemət idi.

Söz atını çapıb sola, çapıb sağa,
Şah gözündə ucalmağa,
Ali mənsəb qazanmağa
Səninçin bir fürsət idi.
Bu məqama çatmaq üçün,
Lap sarayın kandarında
yatmaq üçün
Sürünənlər var idilər.
Təxti-tacda sülənməyə
Həndəvərdə kölgə kimi
Görünənlər var idilər.
Yalvaranlar, yaxaranlar,
Vəzir, vəkil ayağına
yixılanlar var idilər.

O məqamı əldən verib,
Hər ənamı əldən verib
Sən nə əcəb
Oturmusan dəyirmanda?!

Yoxsa, şair,
Cəngə girib dövran ilə
Uduzmusan bu üsyanda?

Təxti-taca baş əyməyib
Padşahın bir niyyətinə
Mane olmaq asan deyil;
Oturub bu dəyirmanda
Naz-nemətdən üz çevirib
Şor-çörəyə qane olmaq
asan deyil.

Susuzluqdan
Dilin yansın bir səhrada,
Minnət qoyub su versinlər
İcməyəsən, asan deyil.
Sellər səni versin bada,
Amma, namərd körpüsündən
Keçməyəsən, asan deyil...
Ey Xaqani!
Səninçin nə asan olub,
Mədhiyyələr yazan əlin
“Həbsiyyə»ni yazan olub.
Mədhiyyədə - xaqqan üçün
Bir sarayın şöhrət-şanı,
«Həbsiyyə»də - dövran üçün
De, işlət bu dəyirmanı.
Bu qədər ki qələm çaldın
Bəs dövlətin, varın hani?
Köç-külfətin hardadı bəs,
Ciyərparaların hani?..
Yəqin sən də külfətinə
Gün ağlamaq istəmisən.
Özün üçün xoş dolanış,
Bir kef-damaq istəmisən.
Bu dünyaya
Sən də gəldin bircə kərə,
Öz-özünü atdın oda.
Öz gözlərin görə-görə.
Göydə ahın dumanlanıb
Yerdə yaşın dönüb Kürə.
“Qidandır duzlu göz yaşın,
Üzündür zər nəməkdəni”-
Belə ömür sürə-sürə
De, işlət bu dəyirmanı.

Sən minnətli çörək yemə,
Yeyənlər çox oldu fəqət.
Sən şahlara tərif demə,
Deyənlər çox oldu fəqət.
Könlün haqqın sorağında,
Kündələrin ayağında.
Yaltaqlar kef-damağında
Sən işlət bu dəyirmanı.
Dizin məktəb, sözün inci,
Dərya könül sədəf kanı.
Sən xoş amal ola-ola,
Əhli-kamal ola-ola
De, işlət bu dəyirmanı.

Bu əmrdən qaçmaq olmaz,
Hər qapını açmaq olmaz.
Bu yük ilə uçmaq olmaz
De, işlət bu dəyirmanı.
Sinən yanır
 körüklənə-körüklənə,
Dəyirmanın arxı daşır
 köpüklənə-köpüklənə.
Pər fırlanır,
Ox fırlanır,
Daş fırlanır...
Elə bildim, ulu şair,
Bir gecənin ağuşunda
Dəyirmanın aydır yanır,
 bu şolədən
Qarşı dağlar işıqlanır.
Nov ağızından,
Dəyirmanın boğazından
 nur süzülür.

Aşağıdan, yuxarıdan,
daş barıdan
nur sizilir.

Nəmli daşlar
Yanır par-par.
İşiq düşür pəncərədən,
Xırda daşlar su altında
İnci-inci, sədəf-sədəf.
Şehli otlar almaz-almaz,
İşildaquşdur hər tərəf.
Dəyirmanın pərində nur
Dilim-dilim, şölə-şölə..
İndi bildim, ey Xaqani,
Sənin idrak işığındır
yanır belə.

Hey vuruşur zülmət ilə,
Bağrına sancılın göyün.
Sənin idrak işığında
Halay vurur
Dürlü-dürlü pərvanələr.
Sənin idrak işığında
Gör qarovlar çəşib necə,
Bir yarasa qanadında
Torpağa çırıldı gecə.
Dəyirmando yuva qurmaq
İstəyən o yarassalar
İşığından düşüb bezar,
uçar, açar...
İndi bildim, lovğa şahlar,
O nadanlar, o bədxahlar
İstəməyib səni niyə,
Tələsiblər

Bu işi söndürmeyə.
Günah olub fəzlin sənə,
Çünkü batıb fəzilətin
Cahillərin gözlərinə.
Kor etmişən sən onları,
Kar etmişən sən onları.
Zəmanənin dili haça,
Qalx ayağa, müdrik qoca,
görüm səni.

Elə bildim birdən-birə
Dəyirmanda söküldü dan;
Damcılar tozlandıran
Fırlanan pər arxasından
 baxdın mənə...

Xəyaldı bu?..
Surətdi bu?..
Dərya kimi dolu gözlər...
Nə nurani sıfətdi bu.
Alnın bir daş kitabıdır,
Qırışları
Zəmanənin sərt əliylə
Yazılan bir yazdımı?
Un ələnib? Yoxsa elə
Əsrlərin tozudumu,
Qonub sənin saçlarına?..

Dayan görüm, ey Xaqani,
Bu surətə baxım yenə.
Dayan, bir az tanış gəlir
Bu nurani sıfət mənə.
Səni harda görmüşəm mən?
Xatırladım yavaş-yavaş...

O illərin üzütməsi
Bir də keçdi ürəyimdən.
Gəlib durdu gözlərimdə
 o qış günü,
Kəndimizin qar altında
 yatmış günü.
Canalının, Sarı daşın
Üstü qatı duman idi;
Dava təzə qurtarmışdı,
Bir az ağır zaman idi.
Ruzu kasad,
Eh, bu qar da ondan betər...
Dən olsaydı
Heç bu qədər səpilməzdidi:
Un olsaydı
Ələnməzdidi heç bu qədər.
Kəndimizdə
Fikirliydi o gün hamı
O gün hamı naçar idi.
Çaylar da buz bağlamışdı
 arxlar da buz,
Dəyirmanın pərində buz
Zindan idi,
Mismar idi.

Od-ocaqla əriyəsi,
Yalvarışla isinəsi
Deyildi ki o buz, o qar
Ona çarə tapayırlar.
Bir elatin ömrü, günü, dolanışı,
Fırlanmırkı kəndimizdə
Dəyirmanın çopur daşı.

Bir dəyirman boğazının
Dənsiz qalib soyuması
Qurutmuşdu min boğazı.
Böyükler də karixdilar,
Dəyirmana çox baxdilar,
vurnuxdular...
Ayaqlar da üşüyürdü.
Qar üstündə, buz üstündə.
Hər qoltuqda bir kisə dən,
Kisələr də
Dügün-dügün, kündə-kündə.
Hər düyündə bir az buğda,
Bir az arpa, bir az dari.
Bunlar idi kəndin vari.

- Ay adamlar, ay adamlar...
Lap uzaqda qara suyla
İşleyen bir dəyirman var,
Gedək ora, -
Onun suyu donan deyil.

Bu xəbərə bağlı idi
kənd elə bil,
Qalın qarı yara-yara,
Az getdilər, üz getdilər,
Dərə, təpə düz getdilər...
Belimdəydi dağarcığım,
Mən də elə
Gedirdim bu dəstə ilə.
Yamaqlıydı çarıqlarım,
Kövşələri didim-didim.
Doqquz yaşlı bir uşaqdım,
Amma evin kişisiydim.

Gedəsiydim
Lap başaçıq, ayaqyalın.
Ən balaca yolçusuydum
mən bu yolun.

Keyimişdi barmaqlarım,
Taxta idi ayaqlarım.
Bu taxtanı sürüyürdüm,
Bədənimdə o soyuğu,
O şaxtanı sürüyürdüm.
- Qalma dala,
Axşam geri dönə bilək,
Gəl, ay bala, gəl, ay bala...
Sürüyürdü bu səs məni,
Sürüyürdü bir xəmirlik
Una olan həvəs məni.
İz salırkı ayağımız
Çayların buz zirehinə.
Qarşı dağlar dikəldirdi,
Uzanırdı dərə yenə.
Sandım hava ayazıdı,
Baş açmadım bu sehrdən.
Lap yaxından qulağıma
Çaxçax səsi gəldi birdən.
Durub baxdım,
Bir dəyirman işləyirdi
Yəhər dağın ətəyində.

Əyri damı
Qardan taya saxlamışdı
kürəyində.
Buğlanırdı arx elə bil,
Dərə boyu buğlanırdı.

Dəyirmanın daşı çil-çil,
Fırlanırdı, fırlanırdı.
Möcüzəydi bu dəyirman,
Dənlə dolu,
Təknəsinin başı üstə
Cüssəli bir qoca vardı,
Nur yağırdı saqqalından.
Qoca məni gördü əvvəl:
- Gəl, balacan, içəri gəl...
Eh, ay uşaq, sərçəbədən,
Bu yolları
Necə keçib gəlmisən sən?..
Mən gizlətdim göz yaşımı.
Qoca süzdü üst-başımı,
Baxdı donan ayağıma,
Baxdı sələ çarığima.
Baxdı... Baxdı...
Köks ötürüb susdu bir az:
- Yox, balacan, belə getməz,
belə qalmaz.
Ürəyini bürüməsin
ağrı, kədər,
Bu qar, çovğun keçib gedər,
Ağır günlər keçib gedər.
Titrəyirdi səsi onun:
- Sən ocaqda bir az qızın
Hazır olar indi unun.
Mən baxırdım
Gözlərimdə minbir maraqla...
Dəyirmanın bir küncündə
yanır ocaq.
Bu ocağın alovundan
Daş balaca qurum yanır,

Tavandakı

Ağ hörümçək torları da

Bu hənirdən

Yelləndikcə qotazlanır.

Kətillər də daş kimidir,

Pərçimlənib bir-birinə.

- Bu da bir cür dəyirmandır, -

Qoca sakit dindi yenə:

- Sən demə ki, azdır dənin,

Axı unum

Bərəkətli olur mənim;

Burdan çıxsa bir dağar un,

Evdə olar bir tağar un.

Evinizdən un kəsilməz

bundan belə...

Al, balacan, get səbr elə...

Yol uzunu onun ağır

Nəzərləri kürəyimdə,

Yol uzunu elə bildim

Günəş yanır ürəyimdə.

Bir dəyirman nağlı idi

Gördüklərim...

Danışırdım öz-özümə,

İsinirdim öz közümə.

Sinəm bir az dolu idi,

Qarlı çığır mənim üçün

Bir ağ ümid yolu idi.

Keçib getdi o qar, boran...

Ey Xaqani, bəlkə elə

Həmin qoca sən olmusan.

Dəyirman da o dəyirman.

Bu dağlarda

Qanadlanıb quş olmuşam,

Yenə gəlib sən işlədən
Dəyirmana tuş olmuşam,
Daşın dönür aram-aram,
Yox, bu dəfə
Mən un üçün gəlməmişəm;
Gizlətmirəm məramımı,
Sonra sənə danışaram.
Dəyirmanın işlər hələ,
Daş barısı, əyri damı,
Köhnə qapı-pəncərəsi
Necə vardı qalib elə.
Baxır mənə tanış koman,
Üstündə də sənin ahın -
Həmin tüstü, həmin duman.
Eh, duman da un kimidir,
Sən dumanı üyütmüsən.
Əsrlərin qaldırdığı
Min boranı, min tufanı
 üyütmüsən.
İki daşın arasında
 qalib zaman,
Sən zamanı üyütmüsən.
Amma sənin
Dəyirmanın işlər hələ.
Sel gəldikcə sellər ilə,
İl gəldikcə illər ilə,
Həqiqətin göz yanında,
Əsrlərin yaddaşında
İşlər sənin dəyirmanın.
Ey Xaqani,
Səndən sonra
Dayanıb çox dəyirmanlar.
Bəzən dənsiz qalib onlar,

Bəzisinin çarxı dönüb,
Bəzisi də unudulub,
Başqa səmtə, arxa dönüb.

Amma sənin
Dəyirmanın işlər hələ.
Un vermisən, su vermisən,
Son bərəkət paylamışan
yurda, elə.
Sən işlədən dəyirmanın
Nə təknəsi boşalıbdır,
nə şindanı.
A dövlətlərim, bərəkətlərim,
De, işlət bu dəyirmani.

Dörd yanı göy hasar olan,
Qarşı dağı bahar olan,
Həndəvəri gülzar olan
Bu dəyirman bəsdir sənə.
Əlində bir sükandı bu,
Ömrünə ilk təkandı bu.
Nə arxayın məkandı bu?
Bu dəyirman bəsdir sənə.
Dar dərəsi körüklənən,
Ağ buludu bölüklənən,
Arxı coşub köpüklənən
Bu dəyirman bəsdir sənə.
Təxti-taclar çürütdüyün,
Çox şöhrətlər üyütdüyün,
Var-dövlətlər üyütdüyün
Bu dəyirman bəsdir sənə.
Həzin ötər könül tarın,
Nə şahın var, nə sərdarın.

Öz əlində ixtiyarın,
Bu dəyirman bəsdir sənə.
Bu dəyirman şöhrətinə
İndi heç kəs ortaq deyil,
Sözü, fikri azad olan
Məhbəsdə də dustaq deyil.
Çox fərمانlar burda bitib,
“Hə” ilə “Yox” arasında
vurnuxduğun
Ağır anlar burda bitib.
Hakimlərin
Sözü, əmri burda bitib,
Külfətinə gün ağlamaq
Dərdi-səri burda bitib.
Oturmusan dəyirmando...
Nə zamandan keşikcisin
Bu gülzara, gülüstana?..
Bu günəşlə
Neçə dəfə yol getmişən,
Gün çıxandan gün batana?
Bu çiçəklər neçə adda -
səninkidir.

Qızılıağalar
Qanadını salıb suya,
Bu qanad da səninkidir,
Dağların da ilkin yazı
sənə çatır.
Bu quşların ilk avazı
sənə çatır.
Oturmusən dəyirmando,
Ürəyinə çıraq edib,
Daş barını varaq edib,

Öz şerini sətir-sətir
Bu daşlarda bitirmisən.
Sən bu yerdə
Düşüncənlə
Yazdıqların arasında
Hər sərhədi götürmüsən.
Qapı yazı, kətil yazı...
Könül necə istəyirsə,
Əlin yazır, dilin yazır.
Bu daşlarda çox hikmət var,
Mən oxuya bilməmişdim,
O zaman da yazılıydı
həmin daşlar.

Ürəyimdə
Bir dəyirman nağlı qalib.
Mən də deyim könlüm niyə
Bu dağlara bağlı qalib.
İndi gəlib xatirimə
O şah misralar da düşüb.
Mən də deyim ürəyimə
İlk şeir odu harda düşüb.
Mən də deyim o zamandan
Neçin axı azalmayıb.
Süfrəmin də bərəkəti.
Mən də deyim
Gözlərimdə heçdir niyə
Bu dünyanın var-dövləti.
Ürəyimdə başqa istək,
Mən də deyim
Neçin yeyə bilmirəm mən
Nahaq söz, minnətli çörək...
Ey Xaqani,
Səndən sonra

Sən çəkdiyin dərdlər olub.
Çox ölçülər, hədlər olub,
Həqiqətlər qarşısında sədlər olub,
Bu sədləri vurub sökən
mərdlər olub,
Su töküblər yana-yana
Sən işlədən dəyirmana.
O dərdlərin acığına,
Sular kəsib, od söndürən
Namərdlərin acığına,
Bəzi-bəzi yaltaqların,
Onun, bunun qarşısında
Adamsayaq yumaqların,
İnsanlığa yamaqların
acığına
Sən işlət bu dəyirmanı.
Gələcəyik.

Neçə-neçə ziyafətdən,
Yüz mərtəbə imarətdən
Biz çox enib gələcəyik
Bu müqəddəs daş komana,
Sən işlədən dəyirmana.
Ən işıqlı salonlardan,
Çıxıb hərdən
Ən mötəbər məclislərdən
gələcəyik.

Agır daşlar
Yana-yana fırlanacaq,
Bu yanğından od almağa,
Alışmağa gələcəyik
ocaq-ocaq.

Gedən getsin...
Arif olan bu məkandan
Götürsün öz hesabını.
Həyat boyu
Oxumağa gələcəyik
Sənin bu daş kitabını.
Ağ günlərdən
Sənə soraq gətirməyə,
İbrət dərsi götürməyə,
Öyrənməyə, soruşmağa
Gələcəyik,
Bu hücrəyə ibadətə,
Bu əbədi hərəkətə
qovuşmağa
gələcəyik.

Axacaq bu isti yaşlar,
Fırlanacaq ağır daşlar,
Neçə-neçə hissimizi,
Duyğumuzu ayıltmağa,
Dönə-dönə özümüzə
Qayıtmağa gələcəyik.
Sənin kimi biz bu yolu
Yana-yana gələcəyik.
Əbədiyyət kimi ulu
Bu məkana gələcəyik.
İşləyəcək ən müasir
Çoxmərtəbə dəyirmanlar,
Amma yenə bu komana -
Sən işlədən dəyirmana
gələcəyik.

Ağır daşlar yandı,
fırlat.
Bu çərxi-dövrəndi,
fırlat.

1977

İNDİ DESƏM
NAĞILDIR

Odur ilk mayası yoxun, varın da,
Soyumaz nəfəsi qışın qarında.
Yerdən ulduzlara uçanların da
Ümidi torpaqdır, qanadı torpaq.

İndi ki, xamı var, yorğunu da var,
O da bir canlıdır, bizdən haqq umar.
Bitirər sünbüülü iki şah damar:
Bir adı zəhmətdir, bir adı torpaq.

Gərək tər tökəsən hər qarışına,
O da ruzusunu tökə başına.
Quru kəsəyinə, çopur daşına
Tum səpən deyər ki, canadı torpaq.

Axı, torpaq eşqi çağırıb sizi,
Yəqin bu həvəslə çağlayırsınız.
Hə, siz də bu gündən taleyinizi,
Deməli, torpaqla bağlayırsınız.

Dəmir atlarınız süzəcək sabah,
Haray qoparacaq tarlada, düzdə.

Yarar kötüniniz yerin bağrını,
Göyərər eşqiniz torpağın üstə.
Bəlkə çox asandır peşə qazanmaq,
Bu peşəni sevmək hünərdir ancaq.

İyirmi ildir ki, mən bu sinifdə...

Yaxşı, yaxşı...

Hələ qoy tanış olaq.

Adın?

- Kərim Qafar oğlu,

- Mənimki Fəzli.

- Qafar oğlu Kərim?

- Elədi, bəli.

- Mənim adım Laçın,

- Onunku Səlmi.

- Bu adlar nə qədər yaxındır mənə.

Bu adlar alıcı bir xəyal kimi,

Məni o günlərə apardı birdən.

O kotan çarxları səsləndi yenə,

Torpaq qoxusunu duydum yenidən.

Bilirsınız mı mən,

Kotançı olmuşam,

payızda, yazda,

İş yerim o dağlar, o düzənlər idi.

Onda matorumuz, maşınımız da

Kəllər, arabalar, öküzlər idi.

Eh, sizə nə var ki...

kəllə, öküzlə

Gecəni gündüzə qatanlar idik,

Boyunduruq üstə yatanlar idik.

O zəncir səsləri,

O kənd, o torpaq

Bir də ki mən özüm, ciliz bir uşaq...

Hə, kotançı Qafar, kotançı Fəzli

Bir də Səlmi xala -
gülər, məzəli...

Biz kələ qoyardıq Laçın adını.
Laçın kəl var idi -
qara pəhləvan,

Vermişdi kötüana öz həyatını...
Könlümdə sizinçin bir nağıl yatır,
İndi də gözümüz qabağındadır:

Yekə Qafar yapışib
Kotanın dəstəyindən;
Biz də iki çubuqla -
Yetim Fəzli, bir də mən.
Öküzlər cərgə-cərgə,
Kotanlar da dalbadal;
Çubuğumuz şipşumal,
Əllərimiz havada,
Öküzü qovhaqovda.
Dib kəlimiz Laçındır
Bozla, Düzək cilovda.

Şumda var izi,
Gəzər hər düzü.
Yox kotançının
Gecə-gündüzü.
Güç verir Xumar,
Çubuqlar oynar.
Qəfədanımız
Alovda qaynar.

Kölgələr otaq,
Süfrəmiz ortaq.
Çantalarımız
Budaqda salsaq.

Kəsəyi əz, əz,
Sünbül bitirməz.
Sən ək, bu torpaq
Zəhmət itirməz.

Kotan kotanı,
Tənbəl yatanı.
Göy uda bilməz
Torpaq udanı.

Kotanlı hünər,
Şumda toxum zər.
Ölən dirilməz,
Əkilən bitər.

Qılınc yer cızar,
Gavahin qazar.
Torpaq sürtünər,
Çimçevrən qızar.

Kotanlar qoşa,
Dəyməsin daşa.
Ha, sürün, sürün,
Qalmayaq qışa.

Ağacda quşların yuxusu baldır,
Sığınib budağın yarpaqlarına.
Arilar elə bil qapqara xaldır.
Yapışib güllərin yanaqlarına.
Günəş də dincəlir dağlar dalında,
Daha öküzlər də düşüb təpərdən.
Dolanır başına bu talanın da
Fırlanıb kotanlar dönür səhərdən.

Bu payız küləyi həzindir necə,
Könlüm quşa dönüb uçar yerindən.
Çıxmaz xatirimdən o aylı gecə.
Torpaq qoxusunu duydum dərindən.
Meşənin kölgələr qarışığında,
Vələs yarpaqları düşürdü zər-zər.
Lapan yarpaqları ay işığında
Ayı pəncəsinə bənzəyirdilər.
Çilov öküzünün ayağı altdan,
Birdən qalxıb uçur çobanaldadan;
Öküzlər diksinir pırıltısından.
Gecə quşlarının batırdı səsi,
Kotan çatlarının cırıltısından.
Torpaq da üst-üstə yatırdı çin-çin.
Qafar da dəstəyi hərdən əyirdi.
Kotan qolu üstə duran Fəzlinin
Kölgəsi şum üstə mürgüləyirdi.
Ay düşür kotanın çımçevrəninə,
O da aya dönüb bəzən yanındı.
Qəfildən gavahın gedir dərinə,
Öküzlər ləngiyib, kəl dayanırdı,
Yenə çarxlar dönür,
lay uzanırdı...

- Bizim bu yerlər
Dağlı, dərəli.
Xırda daşları
İncidər kəli.
Traktorlar var,
Dağı da dələr.
Bizim yerlərə
Bəs nə vaxt gələr?..

Dağda, yamacda
Keçdi ayımız,
Qalib aranda
Torpaq payımız.

Di oylaq verin.
Di torpaq verin!
Kotanlar qoşa
Dəyməsin daşa.
Ha, sürün, sürün
Qalmayaq qışa.

Bu səsi uzağa apardı rüzgar,
Laçın da mahniya qulaq asırdı.
Əsgərliyə gedən kotançı Şahlar,
O yerdən Laçına salam yazırkı.
Laçın kotançıya can-ciyrə idi,
Bu kəl bayaq dedim, şiri-nər idi.
Həmişə arada gəzər bu söhbət: -
- Laçını gətirin,
 filan kəl yatıb,
- Laçını gətirin,
 araba batıb.
- Gücünü gizlətsə döyün qıçına,
Bu mala ağırdır, qoşun Laçına.
- Laçını gətirin,
 odur əlacı,
Çəksə bu kötüyü qopara bilər.
- Eh, bu nə yükdür ki,
 belə ağacı
Laçın buynuzunda apara bilər.
Həm solda Laçın var,
Həm sağda Laçın,

Çəltik əkiləcək palçıqda, Laçın.
Görübdür hər işin savaşını o,
Min adam bu kələ çubuq da vurub.
Neçə boyunduruq yoldasını o
Çərlədib,
 qurudub,
 öldürüb, yorub.

Burnu körük Laçın,
 gözü qan Laçın,
Boynu gümüş kimi aşlanıb durub.
«Qara kəlim naz eylər,
Quyruq bular toz eylər.
Ay qaranlıq gecədə
Kotanı pərvaz eylər.

Qara kəl asta gedər,
Dolanar dosta gedər.
Ay qaranlıq gecədə
Astabaasta gedər».

Laçına qosublar bu bayatını,
O da asta-asta gedər, yorulmaz.
Bağlayıb kotana öz həyatını,
Dırnağı yeyilib itər, yorulmaz.
Talanın üstündən qaranlıq itir,
Ayın qabağından çəkiliş duman.
Bir kölgə uzaqda sürünb gedir.
Buynuzu iridir fil xortumundan.

Laçının
Kölgəsi dağ oldu birdən.
Laçın əjdahaydı,
Laçın gəmiydi.

Fəzli də minirdi belinə hərdən,
Fəzli də
Belində milçək kimiydi.

- Fəzli, səni şad görüm,
Çubuğu oynat görüm.
Laçın kəlin belində.
Bir uzanıb yat görüm.

Raziyam Boz, Düzəkdən,
Onlar çıxmaz bu rəkdən.
Dəstəcidən qaçırdım,
O da vurdur kürəkdən.
Fəzli, Fəzli, çat görüm,
Çubuğu oynat görüm.
Yenə düşdü qirovlar,
Kotan kotanı qovlar.
Dib kəlləri yatıbdır,
Haldan düşüb cilovlar;
Fəzli, Fəzli, çat görüm,
Çubuğu oynat görüm.

- Kotanlar qoşa.
Dəyməsin daşa...
Eh, bu necə yerisdi...
Bu vaxt kotan qəfildən
Bir kötüyə ilişdi;
Çıxdı da birdən-birə.
Zəncirlər boşalanda
Top kimi dəydim yerə.
Kotançılar içində
Bir gülüşmə qopdu ki...
- Θ, bu uşaq deyilmiş
Yupyumruca topdu ki...

Ay düşür kotanın çimçevrəninə,
O da aya dönüb bəzən yanındı.
Qəfildən gavahın gedir dərinə,
Öküzlər ləngiyib, kəl dayanındı.
Yenə çarxlar dönür,
lay uzanındı...

Arabaçı hardadır
Çubuğu yalqız qalıb.
Araba çağları da
Bu gün çantasız qalıb.
Çıxb palçıqlı xiydən
Bu gün arx qıraqında
Malalar da yatırdı.
Zəncirlər şum altında,
Çalalarda yatırdı.
Kotanın çimçevrəsi
Güzgü tutub günəşə,
Şüa-şüa böyüyüb
Dönüb rəngli qanada.
Bu gün şumal çubuqlar
Oynamayı havada.
Kəllərin ağızındadır
Gömgöy qoruqlar bu gün.
Öküzlərin boynunda
Hələlik yük deyildir
Boyunduruqlar bu gün.
Şappıldamır, bulanmır
Xiy yerinin arxları.
Susur kotan çarxları.
Bu gün arabaların
Cırıldamır oxları.

Durnalar qatar,
Çiçəklər qatar,
Uşaqlar qatar,
Geydim əynimə
Təptəzə paltar.
Kənd həyəcanlı,
Səsli-soraqlı.
Düyü bir kasa,
İki yumurta
Bir çətvər yağım
Süfrədə bağlı
Mən də gedirəm,
Fəzli də gedir,
Kərim də gedir.
Ağac qaşığım
Cibimdə gedir.
Qoltuğumdadır
Qalaylı nimcəm.
Başdan-ayağa
Şadlıq, sevincəm.
Uçmaq istərəm,
Qanadım hanı?
Fəzli, tez ol gəl
Sula meydanı –
«Şadlan, a quzum, maydır,
Bir gör nə gözəl aydır».
Çiçəklər, otlar
Oynayır bu gün.
Əzizin bağlı
Qaynayır bu gün
Hər dəstənin öz
Odu, ocağı.
Çatıb bizə də

Bağın qıraqı.
Tay-tuşlar ortaq oldu,
Düyü bir tabaq oldu.
Çətvər-çətvər yiğildı
Beş girvənkə yağı oldu.
Səlmi xala, çat görüm,
Qazanı qaynat görüm.

Bir ocağı qurdala,
Alovundan dur dala.
Al düyünü tabaqla,
Sulufunu vur dala.
Səlmi xala, çat görüm,
Qazanı qaynat görüm.
Əvvəl aşı süzərsən,
Nimçələri düzərsən.
Həlimini böləndə
Amma bir az bezərsən.
Səlmi xala, çat görüm,
Kəfkiri fırlat görüm.
Lobyaları ovucla
Həlimlərə qat görüm.
Çəkmə dünya qəmini,
Tapdıq işin çəmini.
Dəm nimçəsi sulandı
Dur al aşın dəmini,
Səlmi xala, çat görüm,
Közləri çək altını,
Qazanı fırlat görüm.
Kənd yerinin mayları,
Hayları-harayları,
Düyüsünü bölmüsən,
Qalıb qazmaq payları.

Səlmi xala, çat görüm,
Qazmağı çıxart görüm.
Bu gün mayın biridir,
Oynamığın yeridir.
Kişilər top-top oynar,
Gəlinlərin seyridir.
Səlmi xala, çat görüm,
Qaş- gözünü at görüm.
Yayıldı narın-narın
Səsi zurnanın, tarın.

Yelləncəyi quruldu
Qızların, oğlanların,
Səlmi xala, çat görüm
Qızları yellət görüm.

Döşənib bağa
Yaşıl xalçalar.
Açıb lalələr
Qızıl xonçalar.
Bu xalça üstə
Ayaqlarımız
Bəxtəvər idi.
Bu xonça üstə
Barmaqlarımız
Bəxtəvər idi.
Biz də qaçırdıq,
Biz də uçurduq.
Qızlar özünü
Verib qırğa.
Arvadlar oynar
Qabaq-qabağa.
Kişilər üçün

Çalğılı məclis.
Bu məclislərə
Həsrət idik biz.
Böyükər bizi
Qoymur yaxına.
Dəcəllər idik,
Biz qoşulurduq
Hər cür axına.

- Lap boğdu qeyrət məni,
A dostu, öyrət məni.
Yelləncəyim dayandı,
Bir az da yellət məni.
Ha yellənə-yellənə,
Saçlarımız tellənə;
Siz bürüyün bu bağlı,
Bir də çalın tabağı.
Əydi Gülsənəm arvad
Yelləncəkli budağı.
Ha yellənə-yellənə,
Saçlarımız tellənə;

Örpəklər oynar,
Köynəklər oynar...
Uçub axırdı,
Bu yelləncəklər
Durna qatarı.
Bir də nə gördüm,
Yelləncək altda
Fəzli uzanıb
Bic-bic baxırdı
Altdan yuxarı.
Fəzli qımıшиб

Hərdən gülürdü.
Gülsənəm arvad
Onu gördü.

Birdən Gülsənəm arvad
Üz-gözünü bozartdı.
Bic-bic baxan Fəzlinin
Yaxasına əl atdı.
İstədi vursun onu
Tez əlini saxladı.
Fəzli pursulub bir az
Sonra bərkdən ağladı.
Gəlinlər güldü getdi,
Fəzli utandı yaman,
Nimçəsi bağda qaldı,
Birbaş götrüldü getdi.
Daha günəş dönürdü,
Həvəslər də sönürdü.
Bağda tapdaq otların
Dikəlirdi başları.
Soyudu qaldı yerdə
Çatdaq ocaq daşları.
Susur qaval, susur tar,
Ocaq qırıqlarından
Yığılırdı qazanlar.

3

Armudların ləzzətlisi,
Almaların ən mətlisi
kənddə qalıb.
Dağ suyu, çay şırıltısı,
Dəyirmanın xırıltısı
kənddə qalıb.

Bir aydı ki, arandayıq,
Babadağın gümüş qaşı
Çox uzaqdan baxır bizə.
Canalının sarı daşı
Çox uzaqdan baxır bizə.
Kimdir duran, kimdir yatan,
Səhər kotan, axşam kotan;
Bu tikanlı, çayırlı yer
Öküzləri üzüb daha.
Kəllər sanki bezib daha.
Biz günləri əritmişik
mum etmişik.
Dərələri, yastanları şum etmişik.
Çarığımız cırıq-cırıq,
Kövşənləri qırıq-qırıq.

- Qaraltı var gədikdə!..
Bir dayanın, bir baxın!..
Atlıya bax, atlıya,
Bəs niyə gəlmir yaxın?!
Yəqin sədrdir gələn,
Gərək atı həmişə
O gədikdə otlaya.
Sədr gəlməz bu vaxtı. -
Hey o baxdı, bu baxdı.
Bəs bu xəyaldır, nədir,
Bəs bu sevincdir, nədir?!
- Forslu Kərəmdir gələn!
- Forslu Kərəm deyil, yox,
O, yüklü at minəndir?
- Bəlkə elə Səfərdir,
O, belə dinməz gələr.
- Səfər at minən deyil,

At olsa - minməz gələr.

- Aha, gözətçi Bayram!

- Aha, gözətçi Bayram!

- Qıçı gülləli Bayram!

«Ağacda qora, a Bayram dayı,

Düşmüsən tora, a Bayram dayı».

Biz dönəndə çevrəyə,

Bayram düşdü dövrəyə.

- Salam, uşaqlar, salam!

Kolxozun şahinləri,

Kolxozun dirəkləri.

Bu yük sizin payınız,

İndi gəlin siz bəri.

Mən bölüm sizdən əvəz.

- Kənddə nə var, nə yox bəs?!.

- Kənddə nə var, nə yox, hə?!.

- Balam, nə olacaq ki...

Kənd-kəsək gül içində,

Hamı sünbül içində.

Özləri də salamat.

Çəltiyimiz qiyamət,

Biçilir vurhavurla.

Ye aşını, yixıl yat.

Bayram şikəst qıçını

Çıxarmışdı yadından.

Yük üstündən sürüşüb

O tez düşdü atından.

Bayram iki çuvaldan

Gör neçə pay çıxartdı.

- Ala, göndərib anan,

- Ala, göndərib bacın,

Alma, armud darıxdı,

Kisələri tez açın!

Hə, bu da duz torbası,
Alın verin Laçına.
Səlmi göndərib ona.
Laçın anlayıb bunu
Hey dil çəkir burnuna.
Bəzi kisələrin də
Dibindən mət axırdı.
Fəzli durub qıraqda
Bu paylara baxırdı.
Yetim Fəzli bilirdi
Kənddə bir kəsi yoxdur.
Bu kisələr içində
Onun kisəsi yoxdur.
Qovurğalar içində
Onun qovurğası yox,
Qovurğaya qatılmış
Ləpəsi yox Fəzlinin.
Onun da payı məndə,
Onun da payı səndə.
Amma indi dünyanın
Ən mehriban adamı
Bayram idi mənimçün.
Kənddən gələn kim isə
Anam idi mənimçün,
Atam idi mənimçün,
Bayram idi mənimçün.

Qaranlıq qaşını çatıbdır,
Dözmürəm mən daha.
Dərələr uzanıb yatıbdır
Sanki bir əjdaha.

Qorxular bürüyüb
Sağımı, solumu.
Kollar da
Bir topa zülmətdir.
Bitirlər qarşında,
Kəsirlər yolumu.
Qaralır gözümde
Şumlanan aşırım.
Laçına sığınib
Qorxumu qaçırmı.
Öküzlər istəyir
Udsunlar otlağı.
Öküzlər nə bilir
Onları otaran uşağın
Quruyur udlağı.
Küləkdən
Uğultu qoparır uçurum,
Laçına sığınib
Qorxumu qaçırmı.
Atam çox deyərdi
Bu yerlər barədə...
Çanaqlı bağalar
Taqqıltı salıbdır dərədə
Koramal sürüşür çayırdan,
Qorxuram üstümə qalxarlar,
Əqrəblər, gürzələr, talxalar.
Uzaqdan görünən
İşıqdır həyanım.
Qoy sürüm, qoy gedim obaya...
Dəstəçi hirslənər,
Yox, hələ dayanım.
Qaralır gözümde
Şumlanan aşırım,

Səhər durub gördük dünya ağappaq,
Qalib qar altında kösöv, od-oqaq.
Qaratikanlar da düşüb sovruğa.
Qar yağıb kotana, boyunduruğa.
Qar yağıb
 Laçının belindən axıb,
Qar yağıb,
 araba banına yağıb.

Tarlanın üstünü tutub duman, çən,
Qar yağıb,
 raziyiq gümüşü qardan;
Canımız qurtardı kotan əlindən,
Canımız qurtardı bu vurhavurdan.
Qar yağıb, qar yağıb!
Sevincim aşır,
Qafarın, Fəzlinin gözü oynasır.
Elə bu sevinclə vurur hər ürək,
Kəndə gedəcəyik, biz kəndə, kəndə
- Kəndə gedəcəyik!
 Atlanın görək! -
Çarıqların bağı çəkildi bərk-bərk
Amma çarığının kövşəleri çəp,
Fəzli kimi isə söyür bu yerdə.
Araba oxları yağılanır əcəb,
Araba şılları yoxlandı bir də.
Obamız yenidən gəlibdir cana,
Hərə öz işini salır sahmana.
Öküzlər sallayıb qulaqlarını,
Laçın da burnunu sürtürdü qara.
Qafar vurub yerə ayaqlarını,

Kotanı qaldırır arabalara.
Samılар atıldı arabalara,
Zəncirlər yükləndi arabalara.
- Alın qəfədanı, qəfədan qalar,
- Götürün gəvahini, gəvahin qalar..
Top kimi büküldü yorğan-döşəklər
Araba çağına keçdi çantalar.
Öküzlər qabaqda,
Biz arxasınca,
Arabalar bizdən qalırlar dala.
Yığışdırıb olan-olmazımızı
Bir səhər çağında düzəldik yola.

6

- Laçını qaytarın!
Laçını!
Laçın!!!
Bu səs uğuldadı qulağımızda,
Qar uddu bu səsin həyəcanını.
Qaytardıq geriyə
bu qarda, buzda
Laçını - kəllərin pəhləvanını.

Sırsıra bağlayıb Çağan meşəsi,
Keçən öküzlərin ayağı altda
Xırda nohurların sınb şüşəsi.
Kiminsə cir səsi deşir qulağı:
- Laçını qaytarın,
araba batıb...
Sürürəm Laçını üzü aşağı,
Kəlin cod tükləri islənib yatıb.
Axır gəlib çatdıq...
Əyriçaya bax!

Elə bil ki, qeyrət bogurdu kəli,
Hə, bir də, hə, bir də!
Təkərlər bir qarış döndü irəli.
Gözləri pırtlayıb çıxır yerindən,
Laçın vurdu yerə dizini birdən
Çökdü,
 yox, sözünə baxmadı bu yük.
Laçının bu dərdi dünyadan böyük...
O qalxdı,
 dayandı,
 ha bir də çəkdi,
Laçının qızların dirək-dirəkdi.
Qan gəldi qızardı gözü Laçının,
Gücdən qançır oldu dizi Laçının.
Zəncir qıjıldayır, çatlayır samı,
İstəyir Laçını saxlasın hamı;
Bütün qüvvəsini toplayıb ancaq
O çəkir,
 vurnuxur,
 dözür bir sayaq...
Bəlkə də ömrünün dönüb gərdişi,
Dünyada görməyib Laçın bu işi.
Üzündən, gözündən lehmə töküldü,
Qəfildən yumaqtək Laçım büküldü,
O, əsdi,
O, əsdi,
 yixıldı,
 durdu...
Təngidi nəfəsi, titrədi canı,
Axırda Təpəl də basdı Laçını.
Deyəsən Laçının yaşardı gözü,
İlk dəfə ömrünə qocalıq sözü
 yazıldı sanki.

Dünyanın ən böyük bir pəhləvanı
Bizim qarşımızda basıldı sanki.
Bütün kotançılar baxırdı kələ,
Fəzlinin gözündən lap yaş axırdı.
Səsi xırıldadı,

sanki bu səslə
Laçın da özünə ölüm çağırdı.
Aldılar boynundan boyunduruğu,
Ay Laçın, gəl keç...
Kəl öz yerindən də tərpənmədi heç.
Durub ayaq üstə lay divar kimi,
Üzəcək lehmədə qara bir gəmi...
Laçın titrəyirdi,
Kotançılar pərt...
Çərlədib Laçını öldürər bu dərd.
Dayan görüm, a Fəzli,
Dayan görüm, ay Qafar!
Laçının bəxti döndü,
Heç belə də iş olar?..
Ayağını, əlini
Yaraladıq bir para.
Qulağından qan aldıq,
Eh, qanı da qapqara.

Düşdü qışın qarına...
Bir az da su qaynadın,
Tökək ayaqlarına,
Ayaqları isinsin.
Sığallayıq boynunu,
Ovuşdurun burnunu.
At belinə yorğanı,
Bəlkə qızınsın canı.
Alovladın tonqalı,

Bəlkə isinsin canı.
Əl atdıq hər əlaca...
Laçına bax, Laçına
Söykənibdir ağaca
Laçının bəxti döndü,
Laçın söykənən deyil.
Laçın elə kəl deyil...

Biz də heydən düşüb oturduq daha.
Laçın belə getsə çıxmaz sabaha.
Bu gecə meşənin qulaqları kar,
Yatır qar altında nazik budaqlar.
Elə bil vadiyə çəkilib qalay.
Gümüşü sahili kölgələndirib
Qara zülmət kimi axır Əyriçay.
Yanır tonqalımız,
qovur ayazı,
Alov budaqdakı qarı yandırır.
Ocaq, kəldə duran arabamızın
Palçıqlı banını işıqlandırır.
Lehmədən göllənib çarxların altı,
Samı, boyunduruq - palçıq qaraltı.
Sərilib tonqalın həndəvərinə,
Buğlanıb quruyur yorğan-döşəklər
Baxır kotançilar biri-birinə,
Qızarır köz üstə quru çörəklər.
Biri də közləri çəkir qabağa,
Çevirib belini Qafar ocağı,
Fəzli də tüstünü hey qova-qova
İslaq corabını verir alova.
Hamı sükut ilə baxır Laçına,
Sonra «heyf» deyib vurur qışına.
Daha keçib getdi gecənin çoxu,

Başlar çiyinlərə əyilir hərdən.
Yorğun bədənləri boşaldır yuxu.
Mən isə yatmırıam,
Gözlərim oyaq.
Laçınınım, bu gecə həmsöhbət olaq.
Pəhləvanım, səninlə
Əritdik çox dərdi biz.
Kotanlı günlərimiz
Yadındamı, ay Laçın?
Çoxuna gəlib hədə
Kotançı Şahlar səni
Gizlətmişdi tövlədə.
Yəni səni obaşdan
Özü qoşsun kotana.
Laçın kəlli bir kotan
Şöhrət gətirsin ona.
Mən də sənin dalınca
Düşmüş idim sorağa.
Mən o gecə sübhəcən
Baş vurdum hər bucağı.
Kotançılar içində
Başqa cür ad eylədim.
Qifilini sindirib
Səni azad eylədim.
Xəbər tutub bu işdən
Gəldi kotançı Şahlar
Səndən ötrü, ay Laçın,
Əzdi məni o ki var...
Döydü məni o ki var...
Yenə sən bizə düşdün,
Yenə sən mənim oldun.
Mən də gəzdim fəxr ilə...
Ha firlandı dalınca

Şöhrətli kotanımız,
Qüvvətli kotanımız.
Bax, sən həmin pəhləvan,
Bax, sən həmin Laçınsan.
Əyilmədi bir kərə
Sənin polad dizlərin
Toxum kimi səpilib
Şuma dəvə izlərin,
Düzə dəvə izlərin.
Tayalar qaldırmışan
Düzdə, xırman yerində
Sünbüllərimiz bitib
Sənin ləpirlərində.

Uçdu birdən-birə
bir qaya uçdu,
Uçdu birdən-birə,
dərə qovuşdu.
Hündür budaqların töküldü qarı,
Birdən tufan qopdu, dəli bir tufan.
Buynuzlar siyirdi sərt budaqları,
Cağan ağacı da çıxdı qabıqdan.
Bir nəhəng sərildi qara torpağa...
Birdən kotançılar qalxdı ayağa.
Birdən Əyriçay da kükrədi, daşdı,
Deyəsən Qafarin gözləri yaşıdı,
Deyəsən Fəzlinin gözləri yaşıdı.
Samılар titrəyib düşdü əlimdən,
Deyəsən özümü itirmişəm mən.
Deyəsən ocaq da qaralıb sönür,
Deyəsən araba çarxları dönür.
Deyəsən gedirik üzü yuxarı...
Deyəsən küləklər sovurur qarı...

Oyanar yuxusundan
Kənd-kəsək sübh çağında,
Uşaqlar da yüyürüb
Durar yol qırığında.
Havada xırda əllər
Salamlar kotançını,
Salamlar bu karvanı.
Birdən soruşacaqlar:
- Vay, vay, bəs Laçın hanı?!
- Qaqaş, bəs Laçın hanı?
- Dayı, bəs Laçın hanı?
Səlmi xala bu dərdi
Ürəyinə salacaq.
Sənə duz göndərdiyi
Kisəni də alacaq.
Çatdaq dodaqlarım çıxıb yadımdan,
Yorğun ayaqlarım çıxıb yadımdan.
Deyəsən gedirik üzü yuxarı,
Deyəsən küləklər sovurur qarı.
Görünür kəndimiz üstündə duran
Canalı dağının axar-baxarı...

EPİLOQ ƏVƏZİ

Günlər, aylar dolandı
Yenə çəltik zəmisi
Dalğalandı

Laçinsiz.

Yatmış bugda dənləri
Sünbül-sünbüл oyandı

Laçinsiz.

Xırmanlar dərzlə dolub
Arabalar qalandı
Kotanlar da yeridi,
Malalar da yeridi;
Tala, düzən şum idi

Laçinsiz.

Elə günlər gəldi ki,
Keçdi o vurhavur da.

Çox araba banları
Çürüdü orda-burda
Aylar, illər dolandı...
Samilar salbalandı
Qaldı qoz ağacında.
Çox saxladıq samanı
Heç gəlmədi zamanı,
Gərək olar dedilər,
Boyunduruqları da
Künc-bucağa atdilar.
Dəcəl-dəcəl uşaqlar
Araba şinlərini
Dağdan dığırılatdilar.
Əl kotanı pas atdı,
Kəl kotanı pas atdı.

Tarlaları, düzləri
Dəmir atlar oyatdı.
Kotançının dəyişdi
O əvvəlki öyüdü.
Tarlalar da böyüdü,
Anbarlar da böyüdü.
İtiləndi yaddaşım...
Oldu yetim Fəzli də
Skamyə yoldaşım.
O günlər söz-söz oldu,
Ürəyimə yığıldı.
Əzizlərim, sizinçün
O günlər bir nağıldı.
Nağıltək baxmayın amma keçmişə,
O illərdən gəlir eşqim, həvəsim.
Bilin, əzizlərim, mənim həmişə
Torpaq haqda olur birinci dərsim.

1972

UN İŞİĞİ

Birdən-birə şimşək çaxdı,
Tufan qopdu evimizdə.
Mis kasalar
Cingildədi rəfimizdə.
Elə bil ki, bir bombalıq
Barıt yandı bir gilizdə.
Öz-özünə qısaldımı,
Birdən boyu qısaldımı?
Anam bir az yazıqlaşdı,
Yumaqlandı...
Atamınsa gözlərində
 qəzəb yandı,
Hirsi daşdı dönə-dönə:
Apar qaytar, dedim sənə...
Apar qaytar lap indicə!
Lap bu saat!
Lap bu axşam!
Yox, hələ ki
Quzğun Zəki deyiləm mən,
Namusumu itə atıb,
Nəfsimə qul olmamışam.
Durub indi
Bir yazığın, naəlacın
Xalçasına qalmamışam.
Qara qanı qaynadıqca
 damar-damar,
Atam yenə nə dedisə,
Cingildədi mis kasalar.
Bu qəzəbi
Əllər dedi, gözlər dedi;
Anam yazıq
Qırıq-qırıq sözlər dedi...
- Sən şahidsən, sən de, bala.

Elə bu vaxt
Gözlərimdə gəlib durdu
Səhər-səhər bize gələn
Güllü xala, -
Gözlərində giley-güzar,
Dilindəki yalvar-yaxar.

Güllü xala
Dayanmışdı artırmada,
Ətəyindən yapışmışdı
Oğlu Səlim
- Zərif bacı,
Heç deməyə gəlmir dilim,
Amma çarəm yoxdu daha;
Gümanım yox
Nə bu günə, nə sabaha.
İki gündü...
Birdən qəhər boğdu onu,
Çox yanğılı sözü qaldı.
Bu yanğıdan
Od götürdü kirpikləri,
Yanağında közü qaldı.
Pıçıldadı handan-hana,
Bir də dedi yana-yana:
- Bircə sənə qalıb güman,
Olanından bir nimçə dən,
Bir az arpa, bir az dari,
Unun varsa, olanından,
Neyin varsa kömək elə.
Hər adama demək olmur,
Bura gəldim bilə-bilə.
Mən tək olsam nə var axı,
Darıxmaram bircə gilə;

Bu uşağı neyləyim bəs,
Bu balamı neyləyim bəs?..
Sənə baxma, Zərif bacı,
Eh, evində necə olsa
Yenə kişi nəfəsi var,
Köməyindir səndən əvəz.
Sirdaşın var, necə olsa,
Boyunduruq yoldaşın var,
 necə olsa...

Dərd deyil ki,
Mən də çəkim təkbaşına,
Mən neyləyim bu uşağı,
Uşaq «yoxdu» bilmir axı.
Zərif bacı,
Çox köməyin dəyib mənə,
Başqa fikir
Qoy gəlməsin ürəyinə.
Dən yerinə, un yerinə
 demirəm, yox;
Bu xalçanı elə-belə gətirmişəm,
Oğlun üçün pay demişəm,
Alıb dilə gətirmişəm -
Öz malındı,
Halalındı.
Güllü xala xalçasını
Bərk sıxmışdı qoltuğuna.
Mən adımı eşidəndə
Dörd göz ilə baxdım ona.
Bəh, nə gözəl xalça idi,
Gülü xonça-xonça idi.
Bu xalçanı toxuyanın
Yəqin evi çörəkliymış,
Yəqin könlü baharliymış,

Yəqin əli çıçəkliymiş.
İstədim ki, bu naxışlar
mənim olsun,
İstədim ki, gül baxışlar
mənim olsun.
Dedim birdən anam deyər
istəmirəm...
Bir də baxdım,
Naxışlarda sevinc vardı,
gözlərdə qəm...

- Eh, a Güllü, bu nə sözdü,
Bu evim, bu palazimdi,
Mənə xalça nə lazımdı.
Durum görüm nəyimiz var...

- Zərif bacı,
Götür belə, lap yadigar,
Bu undu ki, çörəkdi ki...
Bəs mənə nə gərəkdi ki...
Cəfər dönüb gəlsin təki,
Balamızın
Eh, atası dönsün təki.
Deyirlər ki,
Qurtaracaq dava bu yaz,
Qazılacaq
Nemislərin qəbri bu yaz.
Belə getməz, belə qalmaz.
Bax, yazıb ki, gələcəyəm... -
Əri yazıb,
Üç il əvvəl yazıb bunu,
Güllü xala
Onun əsgər məktubunu
Çıxarıb göstərir yenə.
Üç ildir ki, bu məktubu

Anam ağır-agır qalxdı yerindən,
Rəfdən mis nimçəni götürdü əvvəl;
- Güllü, indi sənə bəs nə devim mən,

Dərdimə bir dərd də sən artırma gəl.

Çəltik unumuz var iki xamırlıq,

Bir az sənə verim,

daha neyləyək.

Bir az bizdə qalsın,

Sonrasın görək.

Üzünə gün düşdü Güllü xalanın,

Sanki ortalığa zər xonça gəldi.

Sevinc, ümid gəldi, bir nimçə gəldi.

Bayaqdan daş olan Səlim balanın

Elə bil açıldı əli-ayağı.

Bir evin yenidən yandı çıraqı.

Aldı Güllü xala bir nimçə unu,

Min göz gərək idi görəydi onu.

Səlim heç qayıdır baxmadı dala,

Yaman xoşbəxt oldu bu ana-bala.

Getdilər,

Bir anlıq susdu ev-eşik,

Anam şad oldu ki,

İmdada yetib.

Gör onlar

Sən demə biz görməmişik,

Qoyub astanaya xalçanı gedib.

Gözlərimdən

İtib getdi o sıfətlər.

Birdən atam

Şimşək olub çaxdı yenə:

- Apar qaytar, dedim sənə!

Lap indicə,

Lap bu saat

Durub-durub

İmdada yet, insafı sat...

O xalçanın hər ilməyi

Günah kimi taleyinə yazılıcaq,
Hər saçağı ilan olub
Boğazından asılacaq.
Onun əri
Od ağızında, cəbhələrdə,
Biz də burda
Alhaalda, sathasatda.
Bir gecə də
Saxlamaram bu dam altda,
Daş yarılar, evim yanar,
 qaytar geri!
Anam daha danışmadı,
 qaldı naçar.
- Qarğıdalı gətirmişəm,
Bir kasa da ondan apar...

Bu axşam çox qəribə kənd axşamıydı,
Günbatan sapsarı beçə şanıydı.
İşiq yavaş-yavaş əriməyində,
Zülmət yavaş-yavaş yeriməyində...
Bir cığır keçirdi kəndin dalıyla,
Cığır gah ağarib, gah da itirdi.
Mən bir qovurğalıq qarğıdalıyla,
Anam qoltuğunda xalça gedirdi.
Deyirlər durnalar tez gəlib bu yaz,
Kəndimiz üstündə o qərib avaz
Yenə həzin-həzin dalğalanırdı.
Bahar ümidindən yapışib, tutub,
Bir çox ürəklərdə işiq yanındı.
Bəzi pəncərələr işildaquştək
Bir az işaretirdi, sonra sönürdü.
Nağıl içindəydi bütün kənd-kəsək,
Tüstülər qovzanıb çarxa dönürdü.

Evlər bir-birini səslər yardıma,
Bu nağıl bir nağıl salar yadıma:
Deyirlər çox qədimdə
Bir ana gəlib cana
Yoxsulluqdan bezarmış.
O ocaqda hər axşam
Bir qazan daş asarmış.
- Balalarım, - deyərmiş, -
Ocaq körük-körükdü,
Bax, qazanda qaynayan
Yağlı, ətli sümükdü.
Dözün, indi bişəcək,
Hamiya pay düşəcək.
Mürgü döyən balalar
Yatıb, durub dözərmiş,
Gözləməkdən bezərmiş:
- Bəs nə oldu, ay ana?
Bir bizi doydursana!
- Qazanım, qayna, qayna,
İçində əti, oyna.
Dözün, indi bişəcək,
Hamiya pay düşəcək;
Siz də yeyib-doyarsız,
Yastığa baş qoyarsız.
Üç bala mürgüsündə,
Qazan da pıqhapiqla
Qaynarmış uzun gecə.
Ana ocaq başında
Ağlayarmış gizlicə.
Axırda yorğun düşüb
Ac balalar yatarmış.
Ümid yeyib yuxuda
Sabahlara çatarmış.

Qoca nağılcıdan mən də bir axşam
Bu nağılı eşidib fikrə dalmışam.
Mənə elə gəldi yəqin indi də
Tüstüsü qovzanıb çıxan evlərdə,
İşara-işara baxan evlərdə
Nağıl deyilirdi gecələr boyu.
O qazan qaynayıb,
Daş yumşalırdı,
Ümid yeriyirdi küçələr boyu.
Biz indi bu nağlin içindən keçib,
Təzə cığır tutub, təzə yol seçib
Kəndin o tayına keçib gedirdik.
Kimsəsiz evlərin kölgəliyində
Bəzən görünürdük, bəzən itirdik.
Axırda xalçanı atıb ciyninə,
Anam hərdən-hərdən dönürdü mənə.
Xalça da o xalça deyildi daha,
Gülü xonça-xonça deyildi daha.
Heyf o naxışdan,
O gül baxışdan -
İndi hər ilməyi dönüb günaha,
Sanki taleyimə yazılıasıdı.
Qıvrılan talxayıda saçağı bəlkə,
Atılıb boynumdan asılasıydı.
Anam bu günahı atıb ciyninə,
Gileyli-gileyli dinirdi yenə:
O nə uşaq evidi ki,
Quzğun Zəki şahdı orda.
Özü üçün nə cah-calal
Düzəldir bu vurhavurda.
Yetimlərin
Payı niyə tikan olub
İlişməyir boğazında?
Min yetimin ahi yatır

Onun xalça-palazında.
Bu dünyada günah varsa,
Niyə onun
Taleyinə yazılmır bəs?
Bu dünyada ilan varsa,
Niyə onun
Boğazından asılmır bəs?
Üç kartofa bir qanavuz
Dizlik alıb arvadına.
Beş girvənkə buğda verib
Sahib durub Salatına,
Sahib durub cehizinə.
Biz dedik ki,
Başına ildirim düşər,
düşmədi heç.
Sinəsini güllə deşər,
deşmədi heç.
Deyirlər ki,
Artıq tamah daşı yarar,
nahaq sözdü.
Daş qaldırıb başı yarar,
nahaq sözdü.
Onda gərək
Quzğun Zəki külə dönə.
Di gəl hələ
Cavanlaşır gündən-günə,
Tumarlanır gündən-günə.
Nahaq sözdü haram-halal,
Onda gərək o quzğunu
Tapsın elə ilkin zaval.
Dünyada haqq-hesab varsa,
hardadı bəs?
Zalimlara veriləsi
əzab varsa,
hardadı bəs?

Tutub yaxasından kinin, yalanın
Anam yana-yana gəlirdi dilə.
Evi görünürdü Güllü xalanın,
Biz də ona sarı gedirdik hələ.
Bəlkə bu görünən ev onun deyil,
Nefti nə gəzirdi çıraqı yansın.
Amma pəncərəsi yanır elə bil,
İndi ona baxan necə inansın?
Dedim ki, bəlkə rəng qarışığıdır,
Göy yanır baharın ilk nəfəsindən.
Sən demə bir nimçə un işığıdı,
Süzülür bu evin pəncərəsindən.
Bir nimçə una bax, necə yanırdı,
Sonra da bu işiq yaşıllanırdı;
Qulançar işığı, tərə işığı
Dolurdu bu evə əməlli-başlı.
Deyəsən ilk yazın ümid əlləri
Bu evi indidən qucaqlamışdı.
Özü evdə idi Güllü xalanın,
Ürəyi durmuşdu yol qıraqında.
Gözü ulduz-ulduz Səlim balanın
Yanırdı bu axşam qaranlığında.
Evin şah divarı yanmırıldıancaq,
Rəngi bomboz idi,
Bir az da batıq.
Qalmışdı xalçasız,
Qalmışdı çılpaq,
Onun da rəngini biz aparırdıq.
Anam Xırdaçaya çatıb dayandı,
Məni də qabağa çəkdi əlbəəl:
- Gəl, ay bala, gəl
Soyun ayağını,
mən də soyunuram

Bu ara deyəsən bir səs duyuram;
Anamçırmandan
qüvvətli bir əl
Tez onun çiynindən çəkdi xalçanı.
Anamın qorxudan titrədi canı...
İstədi qışqırsın...
Gördü atamı,
mat qaldı bu dəm;
Deyəsən heç bizi salmayıb saya,
Atam bir nəfəsə keçdi o taya.
O taydan səs gəldi:
- Durun gəlirəm!
Atam rahat yatdı yaman
Öz evində həmin gecə.
Mən də qaldım səhərəcən
Yuxulardan keçə-keçə.
Yuxuların rəng dünyası,
Çox qaralı-ağlı idi.
Mənim yuxum yarioxşar
Məlikməmməd nağılı idi.
Zülmətdəydik biz deyəsən,
Yol gəzirdik işıqlığa.
Qalmışdıq Zümrüt quşunun
Yollarına baxa-baxa.
Birdən gördük
Qaranlıqda bir daxma var,
Pəncərəsindən bu evin
Nur süzülür bircə damar.
Deyirdilər,
Un kimi ağ bu cığırla
Ağ dünyaya çıxmaq olar.
Getməliydik, getməliydik,
Bu işıqla - ağ cığırla

Aydınlığa yetmeliydi.
Amma ki, bu ağ ciğirin
qırağında
Qorxulu bir quyu vardı.
Aman allah, bu quyudan
Nə hay-həşir ucalırdı.
O zülmətin nə qədər ki
İlanı var, əqrəbi var
O quyuya axırdılar,
O quyuya dolurdular.
Od səhrada
Susuz qalmış gürzə təki
O quyuda
Mələyirdi quzğun Zəki.
Yalvarırdı, yaxarırdı,
inləyirdi.
Əl yetişməz, kəndirçatmaz
bu quyuda
Hərdən aman diləyirdi.
Kimdi ona aman verən;
Qurtarmağa gümanı yox,
Kimdi ona güman verən.
Büzüşürdü, əjdahalar
Dil vururdu kürəyinə.
Bəd ilanlar
Yapılmışdı biləyinə.
Hər yetim bir əqrəb olub
Asılmışdı boğazından.
Quzğun Zəki bu quyuda
Qalasıydı zaman-zaman.
Qalasıydı
Qarışqaya dönənəcən,
Lap qiyamət gününəcən.

Nə yaxşı ki biz adlayıb
O quyudan keçə bildik.
Ağ ciğırı
Qarasından seçə bildik.
Bir xalçanın üstündəyik
Səlimlə mən.
Xalça bizi
Uçururdu hərdən-hərdən.
Amma atam qarşidaydı,
Bir ağ qoçun belindəydi.
Deyəsən bu ağ ciğır da
Elə onun əlindəydi.
Anamla da Güllü xala
Bizdən bir az aşağıda,
Yaşıl tərə
işığında gedirdilər.
Bir-birinin imdadına yetirdilər.
Quzğun Zəki
Çox uzaqda inləyirdi,
Sonra səsi çıxdı yoxa.
Əsgərlərin
Süngüsünə baxa-baxa,
Atamın o
Ağ qoçuna baxa-baxa
Biz gedirdik işıqlığa,
Tələsirdik aydınlığa...
O yuxudan mən nə zaman
Ayılmışam heç bilmirəm.
Görəsən o yuxudumu?
Yoxsa elə
Yuxu kimi illər idi;
Düşünürəm indi-indi...
Xatırələr qırıq-qırıq,

O ciğırlar kəsik-kəsik.
İndi atam
Torpaq altda rahat yatır,
Həmin o un işığında
Yol gedirəm mən hələlik.

1980

*KÖHNƏ DƏYİRMANA
SÖZÜM*

Axır ki, taledə dayandı çarxın,
Axır ki, başına gəldi bu oyun.
Axır ki, biryolluq qurudu arxin,
Axır birdəfəlik kəsildi suyun.

Novun da çüründü, topda pərin də,
Oxun da pas atıb qaldı yerində.
Susdu o çax-çaxın, kəsildi səsin,
Unluğun söküldü, ardı qaraldı.
Dabanın ovuldu, əyildi dizin,
Düşüb ağır daşlar üz-üzə qaldı.
Axır şindanının ipi qırıldı,
Sanki çənən çıxdı, əngin cirildi;
Daha boğazından nə keçər, heç nə,
Heç kəs bu halını almaz vecinə.

Yol gözləmə dəyirmanım,
Yolun bura gəlməz daha.
Çuval-çuval qızıl dənin
Dolub bura gəlməz daha.
Çoxun, azın olmayacaq.
Gülsənəmin gətirdiyi
O bir kasa sulufla da
Ağnağazın olmayacaq.
Bir də arxin dolmayacaq,
Bir də novun olmaz daha.
Həmin novda arx suyunu
Qovhaqovun olmaz daha.
Fırlanmırsa daşın əgər
Dəyirmançı axşam-səhər
Başına fırlanmayacaq,
O bacadan qalxmayacaq
Günümüzün

İlk tüstüsü, son tüstüsü.
Görüləsi şahad yoxsa,
Gözlənəsi növbə yoxsa,
Nə giley, nə umu-küsü,
O nağıllar bitdi daha,
O sel axib getdi daha.

Eh, indi ki,
Dən verib un almayacaq.
De səndən kim nə umacaq?
Umacağı yoxsa əgər
Kimdi sənə salam verən,
Kimdi sənə divar hörən.
Əriyib o yaxşılığın
Heç elə bil olmamışan,
Heç boşalıb dolmamışan.
Kəndimizin bərəkəti
Süfrə ilki, çörək ilki.
Heç daşın da fırlanmayıb
Olmamışan elə bil ki.

Mən nə əcəb?
Mən arabir
Çoxdan yatan hislərimi
Ayıltmağı xoşlayıram.
Keçmişimlə danışmağı,
Öz-özümə qayıtmağı xoşlayıram.
Ötənimlə görüşməyi,
Keçmişimə gəyişməyi
xoşlayıram.
Hardasa bir yaxşılığı,
Dar günümдə
Mənə arxa olanları
yada salıb
Kövrəlməyim olur hərdən.
Soraq alıb o günlərdən
geri döndüm,
bir də gördüm
Könlümdə sən oyanmışan,
Yolumda sən dayanmışan -

İndi tənha, indi yetim,
İstədim ki, mən də elə
Salam-kəlamsız qayıdır
dönüb gedim.
Bir də gördüm daşın mənə
yaman baxır
O köhnə yaddaşın mənə
yaman baxır.
Mamır basan tağın durub
Pərsiz qalan topun baxır
Sınıq-salxaq qapın baxır.
Səndən ümid, səndən işiq,
Kəndimizə
Biz bərəkət daşımışıq.
O xirdaca pəncərədən
Çox boylandıq bu dünyaya.
Gör o boyda yaxşılığı
Salmayanda indi saya,
O axşamdan, o səhərdən
Bu xirdaca pəncərəndən
çox utandım.

O nağıllı qucağından
Od aldığım ocağından,
İllah da ki,
Un aldığım unluğundan
çox utandım.
Ağı deyib sənə yandım.
«Dəyirmanlar qoşa-qoşa,
Suyu gəlir daşa-daşa»..
Bu ömrü kim vurdur başa...
Dəyirmanım,
Sən yaxşını, sən yamanı
görürsənmi?

Sən zamanı görürsənmi?
Sən zamanın işlətdiyi
Dəyirmanı görürsənmi?
Görürsənmi səni necə üyütdü,
Almayıb heç nəyi vecə, üyütdü.
Su dəyirmanları...

min illik ömrü,

O arxı, o çarxı üyütdü yaman,
üyütdü zaman.

Barı yadındamı, a dəyirmanım,
Buğdan nəm olanda xəmirləyərdin,
Dənin sərt olanda oxu əyərdin.

Görürsən zamanın sərt dəyirmanı,
Vermədi fürsəti, aldı amanı,
Səni də gör necə üyütdü rahat.

Əvvəl ciğirini, xoş salamını,
Sonra kətilini, sonra damını,
Sonra divarını, sonra daşını,
Əvvəl baharını, sonra qışını
üyütdü rahat.

Üyütdü, çıxmadı səsin, nəfəsin,
Vardı bir düz çəkən köhnə tərəzin.
O nizam-tərəzi, çəki üyündü.
Bu əlin o ələ ərki üyündü.

Görürsən zamanın sərt dəyirmanı,
Heç kəsə, heç nəyə verməz amanı
Yamanlar boş yerə öyünüb gedib,
Çox-çox yaxşılıqlar üyünüb gedib.
Çox təzə üyünüb köhnə adıyla,
İgidlər üyünüb səmənd atıyla,
Üyünüb çox ali şöhrətlər, adlar.
Nə bilim, üyünüb bir çox elatlar.
El var ki, bir dünya vari üyünüb.

Zaman elə bilib dari üyünüb.
Üyünüb bəlkə də bir dərdi-sərim,
Çox dərdlər göyərib libası təzə.
Köhnə dəyirmando görüşdükələrim,
Təzə dəyirmando dəyməyir gözə!
Eh, sənə nə var ki ay dəyirmanım,
Qoy gəlib lap sənə yaxın dayanım.
Bay səni!

Sən əvvəl çox nəhəng idin
O coşan arxında bir pələng idin.
Hər dəfə baxanda deyirdim ki, mən
Bir anbar dən tutar sənin bu təknən,
Bir çuval dən tutar sənin şindanın.
Yəni bu unluqla olub ad-sanın?
Mən elə bilirdim qayadır yerin,
Barın da qayanın sərt divarıdır.
Mən elə bilirdim topunda pərin
Bir Simurq quşunun qanadlarıdır.
Oxunu nazildib kim belə döyüb?
Suyun harda isə lillənib donub.
Yəqin ki,
 ya mənim dünyam böyüüb,
Ya səni zamanın rəndəsi yonub.

Qoy bir də lap gəlib yaxından baxım
Yox, ağır daşların yaxşıdır, qalıb.
Lap əsil dəyirman daşıdır qalıb.
Demə bu daşlarla nə etmək olar,
Hələ çox şeyləri üyütmək olar.
Nə lazıim, bu dirək, bu ucuq divar,
Belə ağır yükü alıb ciyninə.
Kəndimə mənim bir vəsiyyətim var.
Elə bu daşları versinlər mənə.

Dəyməz dünya gəzib yer axtarmağa,
Burda tapşırınsılar məni torpağa.
Burda - kəndimizdə - o qəbristanda,
O çınar altında yuyunum onda.
Qoy elə bu yerdə bitim, cüçərim,
Burda da bədxahım qan qaraltmasın.
Torpağım yoxdur ki, əkib-becərim,
İki daş nədi ki, mənə çatmasın.
Orda başım üstə - deyirəm sizə,
Bu ağır daşları qoyun üz-üzə.
Hündür eləməyin baş daşımı ki,
Bu daşlar uzaqdan görünüşün gözə.
O çəmən bir bahar xalçası kimi
Daşlar da bir qaya parçası kimi,
Qap-qara, mamırlı, üzü göytəhər,
Daşlarım, yox, sizi rəngləməsinlər.
Alt daşım, üst daşım bir dəyirman ol!
Fırlan başım üstə mənə həyan ol.
Ömrümə, günümə bir imtahan ol,
Bura duman çöksə dumani üyüt,
Üyüt payız çağrı o xəzəlləri.
Durub başım üstə zamanı üyüt,
Üyüt fəsilləri, üyüt illəri.
Əvvəl, gərəksizdi bezimi üyüt,
Eldə izim yoxsa, izimi üyüt,
Dildə sözüm yoxsa, sözümü üyüt.
Sən başım üstündə dözüm ol, dözüm,
Getmə arxasınca hər cür avazın
Boğazından diri çıxsa bir sözüm,
Burax o sözümü gedib yaşasın.
Deyirəm bu boyda yaxşılıqlıla
Yaddan çıxmışansa, ay dəyirmanım,
Məni unutmağa nə var ki, canım.

Dünya çox bənd olmur yaxşı-yamana,
Baxma yalvarışa, baxma amana,
Gördün ki, çayımız yanımızdan axmır,
Gördün ki, dost-tanış heç mənə baxmir,
Gördün ki, vələslər bir bahar dəmi,
Daha piçildamır nəğmələrimi.
Gördün ki, el-oba unudub tamam,
Heç məni yadına salmir bir adam,
Salamsız-kalamsız keçir yanımızdan,
Gördün ki, gələnə-gedənə yadam,
Gördün, bir cığır da gəlmir üstümə,
Onda, dəyirmanım, sən dur qəsdimə;
Onda firlancığım, məni də üyüt,
Sən unudulmuş dəni də üyüt,
Üyüt ünvanımı, üyüt adımı,
Üyüt torpaq adlı son həyatımı.
Ömrümə, günümə bir imtahan ol,
Döyəclə sözümüz çəkic-zindan ol,
Onda, firlancığım, sən dur qəsdimə
Elə cür amansız, sərt dəyirman ol
Zamanın tozunu ələ üstümə.
Mən də korun-korun yanım tüstümə.
Hələ ki, ömürlə qalib savaşım,
İndi mən bir qonaq, daim yaşar sən.
Var ol, salamat qal, dəyirman daşım,
O təzə mənzildə görüşənəcən.

1986

MİN İLİN BİR GECESİ

Səmənd atım, mənə bax,
Mən varammı? Bilmirəm,
Odam, suyam, torpağam,
Odvarammı? Bilmirəm.
Səmənd atım, mənə bax,
Xalına qurban sənin.
Bizim yolumuz hanı,
Yoluna qurban sənin.
Qoy yalını oxşayım,
Halına qurban sənin.
Bircə kərə doyunca
O saçı hörməz oldum.
Kamımızın dahınca
Bir səni sürməz oldum.
Darıxıram, yalqızam,
O anı görməz oldum.
Nə bir soraq, nə bir səs,
Babam da məni bilməz,
Anam da məni bilməz.
Bu xeyirmi, bu şərmi?
Oddur mənim ürəyim,
Könlümə şeir girərmi?
Atəşə girişərmi...
Sinəmdə od var, od var,
Girsə Qara Div yanar.
Girsə şeytanlar yanar...
Səmənd atım, mənə bax,
Mehribanım, hayanım!
Hanı mənim meydanım?
Nə uzundur bu günlər,

Qısalmazmı günlərim?
Açmaz oldu çiçəyim,
Bitməz oldu güllərim.
Lap deyim ki, gülüm var,
Güllərimi neyləyim.
Bir isticə əlim var,
Əllərimi neyləyim?
Sinəmdən axmaz oldu,
Sözlərimi neyləyim?
Gözlərə baxmaz oldu,
Gözlərimi neyləyim?
Tanım, səbrimi qaytar,
Mənim könlümü qaytar,
Rahat günümü qaytar!
Torpaq məni saxlamır,
Torpağına öyünd ver.
Atəşimi az eylə,
Ocağına öyünd ver.
Səslər məni qaçmağa
Yollarına öyünd ver.
Qanadım yox uçmağa,
Göylərinə öyünd ver.
Ya bir çarə qlı mənə,
Ya mənə bir ümid ver.
Özün mehr vermisən,
Neyləyim bu mehrimi.
Nədir bu sehrin adı?
Aç mənim bu sehrimi!
Bir təsəlli ver mənə,
Səməndim harda çapar?
O atəşli gözləri
Gözlərim harda tapar?..
Bu dünyaya ümidimi,

Ömrümü bağlayan oğul
Ocağında alovumu,
Odumu saxlayan oğul!
Nə yanıqlı oxuyursan
Sinəmi dağlayan oğul!?
Gözünün nuruna dönüm.
Dərdin alım, dərdin nədi?
Axan çayım, doğan günüm,
Sirrin nədi, sirrini de.
Heç olmasa birini de.

- Eh, ay ana,
Nə vaxtacan dözmək olar?
Nə vaxtacan bir yuvada
Dayanıb can üzmək olar?
Nə vaxtacan
Bir məcrada axmaq olar
Çaylarım daşmazmı daha?
Nə vaxtacan
Bir ocağa baxmaq olar.
Ahım alışmazmı daha?
Gözlərim yoldadır, ana,
Gözümü yiğə bilmirəm.
Elə bil ki, sehrdəyəm
Sehrdən çıxa bilmirəm
- Eşitmə, tanırım, eşitmə,
Bu danışan Odvar deyil.
Məni günahkar etmə,
Keçir zülüm ələyindən,
Bu danışan Odvar deyil.
Bu şeytanlar, əcinələr
Çıxın onun ürəyindən
Ey Qara Div

Çıx Odvarın ürəyindən!
Aman Odvar,
Bu nə sözdü dedin mənə?
Bu mənəmmi, bu sənsənmi,
Qara Div son nəfəsdədi
Ona nəfəs verirsənmi?
Bu nə sözdü dedin Odvar
Səndə özgə niyyətmi var?
Di yaxın gəl bu atəşə,
Yerdə yanın bu günəşə
səcdə elə.
Səcdə elə bu ocağa,
Sən Məzdanın nəfəsinə
Səcdə elə dönə-dönə,
Bu məbədə -
Əyil ümidgahımıza,
Gün düşsün dərgahımıza.
- Oğul Odvar,
Çaylarımız axırmı, de?
- Axır, anam, axır hələ.
- Günəşimiz çıxırmı de?
- Çıxır, anam, çıxır hələ
- Sirdaşımız o ruhlara
Ayinimiz yetirmi de?
- Yetir, anam, yetir hələ.
- Baban orda əkib-biçir,
Sünbülmüz bitirmi, de?
- Bitir, anam, bitir hələ.
- Yerdən çıxan qara nöyüt
axırmı, de?
yanırmı, de?
- Axır, anam, yanır hələ.
- Onda, oğul, nə var belə,

Söyləməzsən dərdin nədi...
Günah həmin gecədədi,
O gecədə, o səfərdə...
O gecədən sonra axı
Nə göydəsən, nə də yerdə.
Rəngin qaçıb, ruhun uçub.

O gecə deyiləndə
Canı yandı Odvarın.
Gözləri ulduz-ulduz
İşıqlandı Odvarın.
O gecə başqa gecə,
O yer başqa yer idi.
Çığırları, yolları
Bəlkə elə sehr idi.
Ardıc agacı kimi
Bitmişdi bu qayada.
Eh, Odvar nə bilirdi,
Nə görmüşdü dünyada.
Dünyasının içində
Başqa dünyayı gördü.
O köhnə yurd yerini
Doğma məkanı gördü.
Yüz ilinin içində
Qəribə anı gördü...
Anasıydı, özüydü
Saqqalından nur daman
Bir də Urxan babası.
Hər üçü at belində
Baxırdılar bu yurda.
Çox tamarzı-tamarzı
Bu Novruz axşamında
Bəlkə almışdıq soraq

Bu gecə oyaq idi,
Deyəsən ruhlar oyaq.
Odvar birinci kərə
Müqəddəs daşı gördü,
O daşdakı yazını,
O daş yaddaşı gördü.
Eşitdi babasının qəribə söhbətini,
Eşitdi ayinini,
Gördü ibadətini.
Amma gərək ki Odvar
Babasının verdiyi
Təlimdən çıxmayıyadı.
Olmazdı sağa baxmaq,
Olmazdı sola baxmaq.
Odvar dözməzdi ancaq...
Baxdı, diksindi birdən
Baxdı, baxdı gözünə
Nə göründü bu ara?!
Ordan - ala-torandan
İki göz - sehrli göz
Dikilmişdi Odvara.
Bu necə möcüzəydi
Odvarla üz-üzəydi.
Bu onun gül sifəti,
Bu xurmayı saçları,
Bu da gözlər... baxışlar...
Aydınca gördü Odvar.
O gözlərin alovu,
Sehrli duyğuları
O qəfləti baxışla
Axdı Odvara sarı.
Tufan qopdu başında,
Odvarın göylərində

Şaqqıldadı ıldırıム.
Göyün yağış damarı
Qırıldı qırıım-qırıım.
Sel qopdu, dağ titrədi,
Yer-göy zağ-zağ titrədi.
Ayağının altından
Yer getdi,
gəldi,
durdu...

O baxışın şimşəyi,
Tufanı onu vurdu.
Gizildədi sinəsi,
Göynədi barmaqları.
Gərildi daş qolları,
Çatladı dodaqları.
Baba Odvara baxdı
Hər şey dəyişdi birdən.
Bircə anın içində
Qeyb oldular o yerdən

- Çiçəklərin açar olsun,
Odvar, sənin.
Durnaların uçar olsun,
Odvar, sənin.
Damcı daşı ovan kimi
Göz yaşlarım
Ürəyimi ovsun mənim
Dərdin varsa, olsun mənim
Əzabın var, olsun mənim.
Sənin günün qaraldıqca,
Mənim ilim qara gəlsin.
Mənim ağaclarım solsun,
Sənin pöhrən bara gəlsin.

Gözün niyə oyaq qalib,
Axı könlün niyə yatmır?
O nə hisdir ürəyində
Məzdanın da gücü çatmır.
Odvar, gəlirmi eyninə,
Söylərsənmi indi mənə;
Yəqin ki, var o gecədə
O atanın ruhu olub
Görünübdür gözlərinə.
O atanın ruhu olub bəlkə elə
O gecəni işıldadıb
Sənə baxıb həsrət ilə.
Ola bilsin yaddaşında
Qalib boyun, qalib adın.
Bir gözaltı eyləmişdim sənə

o vaxt -

Gültac xatın.

Düşüb yoluna, izinə
Bəlkə elə həmin gecə
Çiçəklənib, mələklənib,
Ürəklənib Gültac xatın.
Özünü göstərib sənə...

Oğul Odvar! Sənin atan! -
Əkib-biçən,
Dərya keçən
İldirimdan od qoparan,
Eldən-elə ad aparan,
Öz atına qanad verən,
Mənə, sənə həyat verən,
El-obanın qoruyanı
Şər əlində
Yurd yerində axdı qanı,

Baxanda çasdı Odvar -
Anasını heç zaman
Görməmişdi bu halda,
Bu halda, bu xəyalda,
Bu baxış, bu duruşda.
Görməmişdi heç zaman -
Dumanlıydı sifəti
Zərif idi bu duman,
Təmiz idi bu duman.
Nə isə titrəyirdi
Dilində, dodağında.
Damcı-damcı göz yaşı
Yanırkı yanağında.
Yox, başqaydı bu yanğı.
Özgəydi bu intizar -
Onda bildi ki, Odvar
Bu dünyada nəsə var,
Ürəklərdə nəsə var.

Atəşgahın alovunda
Soyudu bir, isindi bir.
Gülnur xatın birlən-birə
Öz-özünə diksindi bir.
- Yox, yox ası deyiləm mən,
Yox, narazı deyiləm mən.
Sızlamıram ay Qara Div,
Rədd ol mənim ürəyimdən.
Ey şeytanlar, əcinnələr,
Çıxın mənim ürəyimdən!
Tanım, görmə, görmə məni
Tanım, görmə məni, sən məni görmə,
Xeyir nəzərini bizdən götürmə.
Sən qurtardın bizi şərin əlindən,

Qara Divlərin qara yelindən.
Hardan qaynadılar, hardan gəldilər?
Şəri göyərt dilər, xeyri sildilər.
Oynadı havada qılıncalar, oxlar,
Varı yox etməyə var oldu yoxlar.
Günəşlə açılan o sabahları,
Viranə qoydular atəşgahları.
Alıb dilimizdən ayinimizi,
Alıb əlimizdən kitabımızı,
Şər vurub ayağa salanda bizi
Yenə sən saxladın hesabımızı.
Yenə sən azaltdın əzabımızı
Göydə Əhrimənin gücünü aldın,
Yerdə qara Divi tilsimə saldın,
Verdin açarını Urxan babaya,
Min ildir əyildik sən verən paya.
Onda şər söndürdü ocağımızı,
Burda sən yandırdın çırağımızı.
Əbədi bir alov bəxş etdin bizə
Bir təzə məbədgah çıxartdın üzə.
Urxan babamızı, məni, Odvari
Ruhlara keşikçi saxladın barı,
Bizə ömür verdin, zamanı verdin,
Üstəlik bu gizli məkanı verdin.
Yox, narazı deyiləm mən,
Yox, yox, asi deyiləm mən,
Görmə, tanrım, görmə məni...
Odvar, sən də gəl yaxına,
Gəl Məzdanın ocağına
Bəxtimizdə
Yandırdığı çırığına
səcdə edək.

O Qara Div
Bu ocağa baxıb ölüür,
Bu çırağıa baxıb ölüür.

- Bu nədir, Gülnur xatın,
Bu nədir, oğul Odvar?..
Könlünüzdə
Yoxsa başqa niyyətmi var?
Görməzsiniz yoxsa məni?..
- Üstümüzə nur çilənir,
Qalx ayağa baban gəlir!
- Oğul Odvar!
- Yox, babacan,
Ruhumdadır fikrin bütün
Eşidirəm hər kəlməni.
- Yox, başqadır səndəki hal,
Yurd yerindən söz düşəndə
Aparmışdı səni xəyal.
Bezmisənmi, doymusanmı?
Yalanlara uymusanmı?
Könlünə şər dolar birdən,
Ey pöhrəmiz, budağımız,
Ey qaynayan bulağımız,
Ey qolumuz-qanadımız,
Bizdən sonra həyatımız
Ey varımız - Odvarımız.
Könlünə şər dolar birdən!
Ey göyərən buğda dənim...
- Yox, babam, yox,
Bir uluca duyğum var ki,
Könlümə şər girməz mənim;
Neyçün babam bilməz məni?!
- Gülnur xatın, nə var belə?

- Heç, ay baba.
- Könlümüzdə mehr nədir?
- Bu ocaqdır,
Baba, yenə bu ocaqdır.
- Bəs əzəli xeyir nədir?
- Bu torpaqdır,
- Baba, yenə bu torpaqdır.
- Əbədilik qalan nədir?
- Xeyri verən, xeyri bilən.
- Bəs can üstə olan nədir?
- Şərdi babam, şərdi ölən...
- Şər yamandır, şər yaman.
Gülnur xatin, şər yaman.
Oğul Odvar, şər yaman.
Min-min fitnə göyərər
Bircə qətrə qanından
İnsan ki var, ilk dəfə
Günəşi salib yada.
Əyilib qızıl oda.
Bu dünya xeyrin olub
Şər olmayıb dünyada.
Torpaq yaranıb ilkin
Torpaqda şər olarmı?
Ocaq alışıb ilkin
Ocaqda şər olarmı?
Xeyir üçün yaradıb
Məzda bu ağacları.
Dəni xeyir bitirib
Doydurubduracları.
Amma xeyir var ikən
Birdən yol azdı insan
Onun üçün yaranan
Torpağı ağ olanda,

Üstünə kölgə salan
Budağa ağ olanda,
Toxum düsdü göyərdi -
Yarandı ikiliklər,
Ürəkdən boylandı şər;
Yarandı qara fikir
Yarandı qara niyyət.
İlk adı günah oldu,
Bir adı tamah oldu;
Şeytan olub böyüdü,
İblis olub böyüdü
Eşitmədi yaxşını,
Götürmədi öyüdü.
Dediyi mən, mən oldu,
Yerdə nəhəng Qara Div,
Göydə Əhriمان oldu.
Ox oldu, nizə oldu,
Nə oldu, xeyrə oldu.
Nə oldu, bizə oldu.
- Amma çətin ölüb bu şər,
Amma ölüb, ölüb daha.
Təkliyimiz yetir sona,
Taleyimiz gülür daha.
Qara Divdə güc nə gəzir,
O tilsimdən çıxa bilsin;
Ruhları da tuta bilsin,
sixa bilsin.
Şərin yolu iynə ucu,
Xeyrin yolu hamar qalıb.
Əhrimənin göydən yerə
çatan qolu,
Qara Divi tutan qolu.
Quruyub bir damar qalıb.

O damar da quruyacaq.
Qara Divi, eh, daha kimi
 qoruyacaq,
Baxıb yaşıl əkinimə
Paxıllıqdan çıxır canı.
Görür ocağımız yanır
Damar-damar donur qanı.
Ölür, paxıllıqdanölür,
Can deyil ki, saxladığı
Əzabdadır, çoxdanölür.
Özünü öldürür kini,
Elə bil ki, zəncirdədir
Hey gəmirir tilsimini.
Yox ümidi, yox həyanı,
Qıvrıl-qıvrıl eşir yeri,
Cırmaqlayır daş-qayanı.
Gör o qara buludu
Əhriməndi, Əhrimən...
Günəşimiz doğuldu,
O düşdü pərən-pərən.
Göyərən zəmimizdən,
Yanan ocağımızdan,
Qızıl torpağımızdan
Zara gəlibölür şər.
Ölür qara fikirlər,
Ölür qara niyyətlər.
Bizdünyanın tərtəmiz
İlkinə qayıdırıq.
İnsanların insana
Ərkinə qayıdırıq.
Bu dünya təzələnər
Ürəklər təzələnsin...
Ürəkdən boylanır şər.

Dayan görüm, Gülnur xatın.
Dayan görüm, oğul Odvar.
O müqəddəs daşımıza
Harda isə toxunan var.
Eh, bu nədir ürəyimi
Titrətdi bir qəribə hiss.
Elə bil ki, harda isə
Oxunur o ayinimiz.
Dayan görüm, ruhlar birdən,
Qalxa bilər yerbəyerdən.
Tanrıımıza, daşımıza,
Əl toxunur, el toxunur...
Hə, oxunur, hə, oxunur,
Ayinimiz gəlir dilə.
Tutun məni!

Möcüzədi!

Görməmişəm bunu hələ;
- Ulu Məzda, kömək elə!
- Ulu Məzda, kömək elə!
- Ulu Məzda, kömək elə!

2

- Bu daş kitabədən dünyada olmaz,
Tarixin yolunda ləngiyib bir az;
Gör indi dünyaya nə səs salacaq.
Adı, şöhrəti də bizim olacaq.
Orxan daşı çevirir o yan-bu yana,
Turac gülümsəyir göz qoyur ona
- Yox, bu nə şəkildi, bu nə naxışdı,
Bax, hərfdi, yazdı əməlli-başlı -
Özü də başqa cür, tam başqa sayaq.

Şöhrət olacaqdır bu Yalodüzə.
Axır ki, bizimlə danışdı torpaq.
Axır ki, babalar sərr açdı bize.
- Ay Orxan, tələsmə, tələsmə hələ.
Burda calamışq illəri ilə,
Biz bu Yalodüzdə nələr etmişik.
Neçə gecələri səhər etmişik...
- Turac, qəribədir bəzi adamlar
Gəlib çox eyhamla soruşan da var:
«Heç qızıl tapmısız? Hə, qızıl necə?»
Neçə yol könlümə toxunub bu söz,
Dayanıb durmuşam lap kirimişcə;
Nə deyim, danışmaq demək də artıq.
Guya ki, biz qızıl axtaranlarıq...
Mənimcün bax, bu daş, bu daş qızıldı,
Dünya tarixinə bəlkə yazıldı.
Qızıldır bizimcün bu xətt, bu yazı,
O saxsı qırığı, o gil parçası.
- Bəh, bəh, kefdəyik ki, ay Orxan lələ,
Xəbər bilməmişik qızıldır hər yan...
- Yalçın, getməmisən, burdasan hələ?
Eh, sən də qalmırsan zarafatından;
Nə bir maşın gəldi, nə də bir kömək
- Hər dəfə üz qoyub avtobazaya
Müdirlə döş-döşə gələsən gərək.
Məni görüb cini qalxacaq yenə;
Bilirsənmi dünən nə deyir mənə:
«Alan aldığıni nə qaytarıb ki,
Maşın nə mənimdi, nə də sənindi.
Torpağın üstündə iş qurtarıb ki,
Torpağın altına girişək indi?
A balam, əl çəkin, yüz dərdimiz var,
Taxıla, üzümə gedir maşınlar.

Bu yoldu, bu bağdı, bu tikintidi,
Nə bilim yük qalib filan mahalda;
Lap başım itibdi bu qalmaqalda...»
Dedim, yoldaş müdir, başın itibsə,
Bu saat qayıdıb qoy Yalodüzə,
Neçə cür baş desən gətirim sənə.
Qədim kişilərin bax kəlləsinə,
Hansını bəyənsən qoy olsun başın.
Amma bir şərtim var,

köhnə kişilər

Nə qaraj görübdür, nə də ki, maşın
Maşını görəndə hürkməyəsən ha...
Qızardı, bozardı, dinmədi daha,
Dedi: - Maşın verin bu goreşənə.
- Bic oğlu bicə bax,
Nə deyib sənə;
Goreşən deyibsə mən buna şərik,
Doğrudan biz elə goreşənlərik.
İynəylə gor qazan!!!...
Arxeoloq işi deyildir asan.
- Di yaxşı, mən getdim...
Yaxşı yol söylədi Turacla Orxan.
Alıb Yalodüzü səhər günəşi,
Bir az qızıllandıb yoxuş-enişi.
Qazıntı yerində tam başqa nəfəs,
Hər torpaq qatında min əsrin yaşı.
Nə yaxşı, insanın ciğırıitməz.
Torpağın altında qalib nə yaxşı.
Bu yer kitab kimi açılıb durub,
Oxu ömürləri, oxu illəri,
Zaman bu daşlara naxışlar vurub,
Bax, bu ev yeridir, bu həyət yeri.
O qat başqa ömür,
bu başqa ömür;

Min ilin izini saxlayır o gün.
Təndirin yanında bir parça kömür
İndicə çörəkdən qopulub düşüb.
Bu külfə, bu maşa, bax, bu da ocaq...
Elə bil sahibi var qayıdacaq.
Qulpunda əllərin izini saxlar.
Bu gil qab-qacaqlar, saxsı çıraqlar.
Bəlkə də bu həyət haray qoparır,
Deyir bu gün hara, o günüm hara?..
Adamın fikrini çəkib aparır,
Çox-çox dərinlərə - lap uzaqlara,
Doğma ocaqlara, qədim çäglara.
- Bu atəşsevərlər, bu odsevərlər
Nələr yaradıblar, burda gör nələr.
Doğrudan Yalodüz başqadır, Turac
Hər torpaq qatını gəl səbirlə aç,
Aç oxu...
Aldatmaz məni gümanım,
Bilirəm qüvvə də var qələmində;
Mənim aspirantım, qoy Turac xanım
Bir fəğan eyləsin elm aləmində.
- Biz burda əlləşək, axtaraq, tapaq,
Bir də görəcəksən hamidan qabaq,
Alıb ağızlardan təzə söhbəti
İndi Qara Əjdər yazır vurhavur;
«Yalodüzün maddi mədəniyyəti».
Onda nə qeyrət var, nə millət qanı,
Var gücü, adamı, işi, imkanı.
Nə bilim, bu hesab, ha o hesabdan,
Görərsən ki, çıxdı kitabı çapdan.
Di gəl, bundan sonra sən də fikir yaz.
Biri söyləyəcək, yox, belə olmaz,
Bu söz sərf eləmir Qara Əjdərə,

Bu fikir toxunur Sarı Əjdərə -
Görərsən bir nağıl başladı hərə.
Di gəl yaz...
- Turac, elmin yolu qovğasız olmaz.
Heyf ki, bu yoldan çoxu bixəbər,
Sözü hazır gəlir, fikri də hazır.
Heyf ki, hər ələ qələm veriblər,
Heyf ki, hər qələm bir tarix yazır.
Yaxşı ki, tarixlə üzləşmirik biz,
Babalar bir quru candır, danışmaz.
Kitabı, qılıncı şahidlik etsə,
Xoşun gəlməyəni yandır, danışmaz.
İndiyə nə var ki, elin, millətin
Keçən keçmişiyələ döyüşmək olar.
Tarixin özünü dəyişmək çətin,
Sözünü min dəfə dəyişmək olar.
Sözün kimə sərfdi, necə biləsən,
Deməsəm ölürem, desəm ağ olar.
Gərək doğanaqdan keçə biləsən.
Elmin də yolunda doğanaq olar!?
Tarix bu torpaqdır, Turac, bu torpaq,
Yeni Odlar yurdu, bu od, bu ocaq.
Gərək onu bilək, onu oxuyaq.
Ən qədim insanın çənə sümüyü
Tapılıbsa Azıx mağarasından
Demək bizimkidir, bu ad, bu ünvan;
Bu gün bu torpaqda doğulanındır
Bu ömür, bu tarix, bu şöhrət, bu şan -
Ən ulu babamız, - ən qədim insan...
Bax, elə özün gör bu Yalodüzü,
Torpağı, insanı, az öyrənmişik.
Hələ az demişik öz sözümüzü,
Bu qədim məkanı az öyrənmişik.

Haqq var ki, üstünü toz-torpaq alıb,
Qələm var, tarixdə itirib izi.
Torpaq ayaq altda baxılmaz qalıb,
Havadan yazmışq tariximizi.

- Kökümüz dərindir, lap çox-çox dərin,
Bundan başı çıxmaz Qara Əjdərin.
- Kök haqda, “biz kimik” suali haqda
Qorxur danışmağa adam bir az da.
Bizi xar edənlər qalır qiraqda
Düşmən axtarırıq öz aramızda.
Qara Əjdər kimi o «haqq» sevərlər.
Guya millətsevər, o xalqsevərlər
Nə Şabranə baxar, nə də Azığa,
Bir Vətən, bir torpaq, bir elli xalqı
Aparıb çıxarár tayfabazlığa.
Bu vaxt Turac deyir:

- Yaziq, çox yazıq
Bitib tükənməzmi bu tayfabazlıq.
- Lap deyək ki, sən Muğ qəbiləsindən
Mən oğuzlardanam -

bu torpaqdaniq.

Yəni bir nəfəsik, yəni bir canıq.
Qoy olsun,

deyək ki, o vaxt babamız
Çaş salıb, bilməyib bəlkə xeyrini,
Vuruşub, öldürüb biri-birini...
Onda bu gün biz də düşmən olaq, hə?
Gəl Turac, bu qəbri göstərim sənə,
İnsan torpaq altda qol-boyun yatır.
Bu sənin babandır, mənim babamdır,
Yəni bir torpaqdır, yəni bir addır.
Gərək bu ülfəti çıxaraq üzə
Bu məhəbbəti çıxaraq üzə.

Ulu babaların
Daha bir-birini qırmağını yox,
Çatıb- çapmağını, vurmağını yox,
Nə bilim, kinini, söyüşünü yox,
Çürük qoz üstündə döyüşünü yox,
Ən xoş sorağını çıxaraq üzə.
Bəlkə qılincını, nizəsini az,
Əvvəl orağını çıxaraq üzə.
Heç yurdun bu qədər çıraqı yoxdur,
Barı çıraqını çıxaraq üzə.
Bax, o təndir kimi, o ocaq kimi,
Ömürlər saxlayan bu torpaq kimi.
Daş-torpağı min illərdən bac alıb,
Yalodüzə bir qəbir də açılıb.
Şahidi var getmək olar iziylə;
Nəyi varsa basdırılıb özüylə.
Basdırılıb qoyunu da, atı da,
Qılinci da qalıb torpaq qatında.
Torpaq altda şərik olmuş hər paya.
Guya bir də gələcəkmiş dünyaya.
Qab-qacaqdən guya varmış gərəyi,
Saxsı qabda basdırılıb xörəyi.
Bir az fikirlidir Turacla Orxan,
- Turac, qəribədir doğrudan insan;
Torpağı danışmaz, məzarı gülməz,
Amma heç arzusu, ümidi ölməz.

Ən şirin, ən ulu nakam sevgilər,
Hicranın əlindən nə zaman gülər.
Ağ donlu ümidim hələ yol gələr,
Hanı bu dünyanın ən şirin çağ!?

Hər cür nəşəsinə uymaq da olmur,
Dadlı acısından doymaq da olmur.
Bir oddur aparmaq, qoymaq da olmur,
Hanı bu dünyanın ən şirin çağı?!
Bu yollar zirvədə bitərmi görən,
Bitəndə murada yetərmi görən?..
Bu karvan gələrmi, gedərmi görən,
Hanı bu dünyanın ən şirin çağı?!

- Bəh, bəh, Orxan, sənin şairliyin var,
Deyəsən dəbərtdi səni bu məzar.

- Qəbrə bax, paya bax,
bu sovqata bax,

Arzuya, ümidə, etiqada bax...

Yəni insan ölmür, o qayıdacaq -

Yəni o ölsə də, o gömülsə də,

Bir də dönüb gəlir insan yaşayır,

Çevrilir ruh olur, o can yaşayır;

Deyir ki, biz varıq, həmişə varıq.

İl ilə qovuşur,

sahil sahilə,

Bəlkə onlar biziķ, biz də onlarıq;

Bəlkə də o ruhlar yaşayır hələ...

Bir yuxu görmüşəm elə bu gecə,

Uzun bir nağıldır, mətləbi incə.

Gördüm harda isə qədim atəşgah,

Həmin atəşgaha gətirib pənah

Üç nəfər yaşayır, -

bir baba...

- Bəsdi!

Bəsdi, Orxan, bəsdi!

Bədənim uçundu, ürəyim əsdi.

Zorla çıxarmışdım yaddan,

di qurtar...

Elə bil alıblar ixtiyarımı,
İlahi, sən məni özümə qaytar,
Özümüñkü elə ayaqlarımı! .
Orxan donub qaldı, artdı marağı,
- Turac, nə olub axı?..
- Sən yuxu görmüsən, mən isə onu.
Çox açıqca gördüm insan oğlunu;
Bax orda,
atlıydı,
bir cavan idi,
Sanki başdan-başa həyəcan idi.
Elə bil yanırkı üzü, bədəni,
Alib baxışıyla çəkirdi məni.
O atəşli gözlər mənə ki baxdı,
Könlümə qəribə duyğular axdı.
Bağrıma od düşüb yandı elə bil
Gördüm ki, ürəyim mənimki deyil...
Sonra, sonra gördüm...
gördüm ki, yoxdu...
İndi də özümə gələ bilmirəm.
- Yox, yox, Turac xanım, sənə gülmürəm,
Niyə demədin ki, məni götür qaç.
Yəqin mənim mehrim azdır ki, sənə,
Durub hər kötüyü, hər qaraltını
Məhəbbət donunda görürsən, Turac.
- Yox, belə sözlərin yeri deyil heç...
O halda deyiləm danışa bilim,
Çırpinır ürəyim, dolaşır dilim.
- Dayan görüm, dayan -
boylandı Orxan.
- Gəlirlər?
- O Yalçın, o maşın, o da adamlar,
Yox, balam, tarixi yada salan var.

Birdən-birə tufan qopdu, dəli bir tufan,
Birdən-birə göy çaxnaşdı, vermədi aman.
Şaqqıldadı göyün, yerin min-min damarı,
Atlar sıxıb aralığa aldı Odvari.
Yel onları gücdən salıb, çapdı dörd yana,
Az qaldı ki bu tufandan atəşgah sönə.
Gülnur xatın qorumaqda idi odunu,
Odvar hərdən səsləyirdi Gülnur xatını.
Çay daşırdı, dərələrdə uğuldayırdı,
İldirimlər doğrayırdı göyün qatını.
Bu vaxt qəfil nərə qopdu - titrədi zağ-zağ,
Titrədi göy, titrədi yer, titrədi daş-dağ.
Bu nərədən cingildədi daşlar mis kimi.
Yumşaq otlar baş qaldırıb durdu biz kimi.
Bir küləyin ağızı düşdü səmaya doğru,
Qara-qara buludları cirdi bez kimi.
Harda isə qaranlıqlar çırpındı hərdən,
Sonra hər şey döndü birdən, dəyişdi birdən.
Yer səngidi, göy səngidi, hava duruldu.
O tufanın dodağına qıfil vuruldu.
Əvvəl bir az işıq düşdü ağ buludlara,
Sonra günəş şúa-şúa yerə ələndi.
Elə bil ki, bütün dünya nura bələndi.
Bu dünya təzələndi,
Ömürlər təzələndi,
Ürəklər təzələndi,
Çiçəklər təzələndi...
- Var ol, ey ulu Məzda!
Ey xeyrin hökmdarı.
Qırıldı Əhrimənin,
Qırıldı şah damarı!

Qara-qara buludlar,
Sırtlıq-sırtlıq tikanlar,
Zülmət-zülmət tufanlar,
Nizə-nizə əsəblər,
Qılinc-qılinc qəzəblər -
Öldü!!! Qara Div öldü!
Öldü, öldü, öldü şər!
Torpaq da bu sevinclə
Danışındı, dinirdi.
Gəlirdi Urxan baba,
Qarşı döşdən enirdi.
Gəlirdi nur sütunu,
Odvar gördü onu.
Gülnur xatın sevincə
Açmışdı gül qoynunu.
Atlar ona baxırdı,
Səmənd atın sevincdən
Gözündən yaş axırdı.
- Gülnur xatın, sən sevin!
Oğul Odvar, sən sevin!
O zəhərli nəfəsi,
Kəsildi Qara Divin!
Yaşıl-yaşıl torpaqlar,
Alov-alov ocaqlar,
Qızıl-qızıl sabahlar,
Salam, ey atəşgahlar,
Öldü şər!..
Öldü qara fikirlər!..
Ayılan ruhlar, salam!
Siz ey nakam gedənlər,
Qalxın! Ərlər, ərənlər!
Şər yoxdur bu həyatda,
Qalsın nizələriniz

Qalsın torpağın altda.
Qalsın qılınclarınız,
Qalsın torpağın altda, -
Şər yoxdur bu həyatda!
İşimiz yönə düşdü,
Görün şərin ölməyi
Görün xeyrin gülməyi
Nə gözəl günə düşdü.
Gəlib Novruza düşdü,
Gəlib ilk yaza düşdü.
Ruhlar da otlar kimi
Göyərəcək, qalxacaq,
Ayılacaq, baxacaq.
Hər şey təzələnəcək,
Bu torpaq çiçək-çiçək,
Bu torpaq məzar-məzar
Duracaq, oyanacaq!
Ayinimiz oxunub,
Ocağıımız yanacaq.
Göyərəcək yurd yeri
İlk yaz gecələrində.
Var ol, ey ulu Məzda!
Bizi göyərdən yerdə.
Alın qara nöyütü,
Qoy əldə çıraq olsun,
Ruhlara soraq olsun.
Atlanın, ha atlanın,
Yurd yerinə gedirik!
Atlanın ha atlanın,
Biz murada yetirik!

- Qoşa çadır
Səsim çatır.
Quşlar oyaq,
Turac yatır.
Ay Turac, Turac
Gözlərini aç.
Günəş üfüqdən
Qalxdı bir qulac.
Altı döşək, üstü yorğan,
Nə yatmışan, canım Orxan.
«Günəş çıxdı dağ başına,
Bax yarına, yoldaşına»!
Dursana, qalxsana,
Yalodüzə baxsana.

«Pah atonnan, nə ağır yatdı bu oğlan, ölübə!
Nə də tərpənməyir üstündəki yorğan, ölübə!»
Bir az da qaldırıb səsini Yalçın,
Orxana söz qoşur zarafatyana,
Gah da ki, adını tutur Turacın.
- Axı, bu gün bizə qonaq gələcək,
Yığışıb da yaxın, uzaq gələcək.
Bu gün Yalodüzdən dünya söz deyir.
Radiolar, qəzetlər Yalodüz deyir.
Yalodüz şöhrətdir, bu elə, yurda,
Tapılmaz məbədlər tapıldı burda.
Bəs o yazılan daş - qədim əlifba?
Hələ indi düşür dəftər-kitaba.
Ən məşhur alımlər gələcək bu gün,
Yalodüzün bəxti güləcək bu gün.

Siz də ki, yatırsız...

Di qalxın görək,
Qalxın, işimizi salaq sahmana,
hazırlıq görək.

Gör e, Qara Əjdər gələcək hətta,
Gərək adı olsun bu hesabatda.

Yalçın bunu deyib çıxır irəli,
Açılmış bir qəbri göstərir əli.
Nə bilim, bir fikri, yüz fikrə qatır,
Fikirləşir bir az...

«İnsan torpaq altda qol-boyun yatır» -
- Əşşि, nə qol-boyun?..

Sən sözə bir bax,
Filosofluq edir Orxan lələmiz,
Özündən fəlsəfə uydurur qoçaq.
Dur bax, bir məzardan nə çıxıb üzə,
Bir oraq, beş qılınc, on-on beş nizə.
Bəs nədən ötrüymüş bu qədər silah?
Halva doğramağa?
Quş ovlamağa?

Yoxsa ki atları qaşovlamağa?
Eh, insan!.. İnsanın etdiyi günah!..
Torpaq eyləməyib, daş eyləməyib,
Şaxta eyləməyib, qış eyləməyib
İnsanın insana elədiyini.
Daşqın eyləməyib, sel eyləməyib,
Boranlar, çovğunlar, yel eyləməyib
İnsanın insana elədiyini.

Qəfil zəlzələlər, qəfil tufanlar,
Nə bilim, əqrəblər, əfi ilanlar,
Ac qurd eyləməyib, şir eyləməyib,
İnsanın insana elədiyini,

Vəbalar, taunlar, min cür bəlalar,
Bəlkə yüz yerində bir eyləməyib
İnsanın insana elədiyini.
O saysız davalar, vəhşi döyüşlər,
Neçə yol qanında boğulub bəşər.
Tarixin yolları, cığırları qan,
Nə vaxt bir-birinə gün verib insan?!
Əcəl eyləməyib, baxt eyləməyib,
O ölüm vədəsi - vaxt eyləməyib
İnsanın insana elədiyini.
- Yalçın, sabah-sabah nə olub yenə,
Yoxsa təzə fikir gəlib beyninə?
Yavaş, qırıb-tök Dünen bütün milləti!
Yalçın dönüb baxdı,

Dayanıb Orxan.

Salam, Orxan lələ, qalxdın yuxudan?
Bax da babamıza, nənəmizə bax,
On qılınc düzəldib, bir dənə oraq
- Yalçın, indi necə, bəs bu gün necə?
Guya aşış-daşır ağıl, düşüncə,
Guya ağillanıb böyüyüb insan...
Tarix boyu bütün o silahları,
Bütün nizələri, bütün oxları,
Bütün tüfəngləri bir yerə yiğsan
Bu gün bir raketin qiyməti olmaz.

- Sabahınız xeyir.
- Sabahın xeyir olsun, ay Turac xanım,
Bu gün bəzən-düzən, sən mənim canım.
Məşhur alimlərlə bir cərgədə sən
Televizora da çəkiləcəksən...
Həm də yazacaqlar Yalçınla Orxan.
Bir gənc alim üçün can qoyublar, can

Gənc alim Turac da öz növbəsində
Axtarmaq, öyrənmək, elm həvəsində,
Nə bir dinclik bilib, nə də ki, yatmış,
Uzun gecələri gündüzə qatmış.
Alim tərəfindən bir gil parçası
Tədqiq olunubdur, min dəfə azı.
Qədim bir millətin şan-şöhrətini,
Mədəniyyətini, məişətini,
Nə bilim, öyrənib el həyatını,
Öyrənib dilini, etiqadını
Ən incə mətləblər çıxarıb üzə.
İllərini verib o Yalodüzə.
Bütün bu zəhməti alıb nəzərə,
Alimin yazdığını gözəl əsərə...
Yalçın söz tapmadı daha bu yerdə:
- Orxan, ardını de...
Orxan fikirdəydi, bir az fikirdə,
- Qəribə bir yuxu görmüşəm yenə.
- Sənin yuxuların öldürdü bizi.
Sən allah, sən pozma gəl kefimizi.
Araya düşəndə yuxu söhbəti,
Orxan hiss etdi ki, Turac titrədi.
Orxan çəşib qaldı, dinmədi daha.
Araya bir anlıq sükut çökəndə,
Hər üçü boylanıb baxdı sabaha.
Alıb Yalodüzü səhər günəşi,
Nura bürdüükcə yoxuş-enişi,
Damçılar işarır yamacda par-par.
Xirdaca təpələr qızıllanırdı.
Bəlkə alışırkı köhnə ocaqlar,
O qədim məbədlər sanki yanındı.

Səmaları naxış-naxış
bu gecənin,
Torpaqları oyaq idi
qarış-qarış
bu gecənin.
Qabığına sığan deyil tumları da
Rışələnib göyərirdi qumları da
bu gecənin.
Hər bənövşə yarpağında
Damcıları almaz idi.
Çayları bir yana qalsın,
Daşları da pərvaz idi
bu gecənin.
Göyərirdi kötüyü də,
Yarpaqları sevişirdi
bu gecənin.
Daş altında bitən otu
Qırırlırdı, sevişirdi
bu gecənin.
Ağacların ən bəxtəvər çığı idi
Hər kol dibi bir gülüstan bağı idi.
Talaları xonça-xonça
bu gecənin.
Oduna yel gərək idi bir balaca
bu gecənin.
Bu gecənin ağuşunda,
Ulu tanrı alqışında,
Xosbəxtliyin çağrışında
Nə xoş səfər!
O üç nəfər
Gedirdilər, gedirdilər,
Bir dərənin dumanında itirdilər,

Bir təpənin işığında bitirdilər.
Urxan baba-nur sütunu
Göydəmirin belindəydi.
Gülnur xatın -
Ağyal atın
Bəxt yüyəni əlindəydi.
Oğul Odvar Səməndiyələ ərzi-halda,
O yanıqlı bayatısı dilindəydi.
Ulu tanrı dərgahından
Gəlib çıxan kəs idilər,
Ən incə bir səs idilər.
Tale kimi həm vardılar,
 həm yoxdular,
Gözə görünməz idilər.
Bu gecənin ağuşunda,
Xoşbəxtliyin çağrışında,
Yurd yerinə gedirdilər.
Bu gecənin yaşıllığı
Yaşıllığın yaxşılığı
 olmasaydı,
Bu gecənin ulduzları,
Göyün nuru, yerin nuru,
Qayaların daş qüruru
 olmasaydı,
Könlündəki o işıqla,
İnsanlığa bəxş eləmək
İstədiyim yaxşılıqla
Urxan baba bəs edərdi
 bu gecəyə.
Bu gecənin kövrəkliyi,
Şehə batan çiçəkliyi,
Təmizliyi, bühlurluğu
olmasaydı,

Bulaqların duruluğu
olmasaydı;
Gülnur xatın -
O xatının, o qadının,
O mələyin, o çiçəyin
kövrək qəlbi,
büllur təbi,
Məlahəti, təravəti,
Bəs edərdi bu gecəyə.
Bu gecənin şimşək-şimşək
Yerişləri olmasaydı,
Ocaqları, atəşləri
olmasaydı,
Bulaqların qaynarlığı,
Dağ selinin oynarlığı
olmasaydı,
Ocaq-ocaq yanğısıyla -
Alov saçan gözləriylə,
Ürəyini
Lalə-lalə odlarıyla,
Qızıl-qızıl gözləriylə
Oğul Odvar
Bəs edərdi bu gecəyə.
Bəs edərdi
Sevgi dərdi bu gecəyə.
Gedirdilər... Gedirdilər...
Bir dərənin dumanında itirdilər.
Bir təpənin işığında bitirdilər.
Urşan baba
Dilindəydi tanrı adı.
Ayinini oxuyurdu dodaqaltı
Səsləyirdi o ruhları, o canları,
Qaytarırdı yurd yerinə

Yaşıl-yaşıl zəmiləri,
Meydan-meydan xırmanları
O həyatı, o büsati,
Gülnur xatın qırxotaqlı,
O qızıldan evindəydi.
Axır o da
Kam alirdı bu dünyadan,
Qırx xatınla
Baxçasında, kefindəydi.
- Dayan görüm! Odvar, yavaş!
Odvar bu vaxt
Babasını keçdi bir baş.
- Odvar! Yavaş!
Bizi vurub ötürsənmi?
Şər yolunu gedirsənmi?
Cərgəmizi pozursanmı?
Öz yolunu azırsanmı?
Bu nə haldı?!
Urxan baba bircə anlıq
At belində donub qaldı.
Gülnur xatın
Yaman düşdü haldan-hala.
Oğul Odvar yavaşdı,
Səməndiyələ qaldı dala.
Qaldı dala,
 amma Odvar,
Özündən çox qabaqdaydı,
Cığırından,
İzindən çox qabaqdaydı.
Ürəyi də, əlləri də,
Gözləri də baxışından
 qabaqdaydı.
Ayaqları yerisindən qabaqdaydı.
Öz yerində oynayındı,

Öz içində qaynayırdı.
- Oğul, Odvar, yavaş görüm!
- Bəlkə, babam!
Bir az çapım, bir az sürüm?
- Oğul Odvar, yavaş görüm!
Yolumuzu azırsanmı?
Cərgəmizi pozursanmı?..
- Dayan, dayan!

Yurd yeri!

Ey, uladı qurdumuz
Budur bizim yurdumuz.
Ey ömrümüz, yaşımız,
Ey oxunan daşımız!
Bu həmin arxlardımı?
Suları çağlardımı?
Bax, o da xırman yeri,
O da dəyirman yeri.
Bəs, hanı o daş küçə?
Hə, o təpə Güllüçə!
Bax, bu da yiğnaq yeri,
Sol yanı sıqlıq yeri.
Bax, orada yanacaq,
Odumuz ocaq-ocaq.
İndicə yurd yerinin
Yanar çıraqı bir də.
Var ol, ey ulu Məzda!
Bizi göyərdən yerdə,
Şəri öldürən yerdə,
Xeyri güldürən yerdə...
Urxan baba bu sözləri
Deyirdimi, demirdimi?
Yurd yerinə bir də baxın,
Başdan-başa sehrdimi?

Hə, deyəsən o ayinlər
oxunurdu.

Bu ayinin isti əli
Torpaqlara toxunurdu.
Sanki daşlar dikəlirdi,
Birləşirdi, yekəlirdi.

Hə, deyəsən dəbərirdi
yavaş-yavaş,
Torpaq özü dəbərirdi.
Yurd yerinin
Yolu, izi dəbərirdi.
O Güllüçə məzar-məzar
oynayırdı.

Bax, deyəsən o dərədə
Kimsə bura boylanırdı.
Atəşgahlar alışmağa tələsirdi,
Ruhlar gəlib bir-birinə
Qovuşmağa tələsirdi.
Hə, deyəsən, o kölgələr
Taniyırkı bir-birini.

İlxıların ayaq səsi
yaxınlaşıb
Bürüyürdü yurd yerini.
Elə bu vaxt elə bil ki,
Turacı da səslədilər:
- Turac! Turac!

Gözünü aç!..
Turac bunu eşidirdi
lap yaxından;
Gördü çöldə səs-səmir var,
Qalxıb durdu yatağından.
Ürəyində qorxu, təlaş,
Çıxdı çölə yavaş-yavaş.

Əvvəl baxdı həmin yerə,
Kəklik kimi səkib durdu,
Nəfəsini çəkib durdu.
Donub qaldı birdən-birə,
Gücdən düşdü qol-qanadı.
Gördü ki, o athi oğlan
Həmin yerdə durub yenə,
O tanıdı!..
Bu tanıdı!..
Bu titrədi, o titrədi.
Öz hökmünü göylər dedi.
Öz hökmünü yerlər dedi.
Hə, deyəsən
O tufanlar qopdu yenə,
O küləklər çapdı yenə.
Dəli göylər coşdu qəfil,
Həmin çaylar daşdı qəfil.
Hə, deyəsən o sevginin
Alovları dilimləndi.
O baxışdan od ələndi,
Bu baxışdan od ələndi.
İldirimlər şaqqıldı
 şaraq-şaraq.
Turac daha bilmədi ki,
 nə olacaq.
Odvar daha bilmədi ki,
 nə olacaq.
O şimşəklər titrədirdi göyü, yeri.
- Oğul, Odvar! Qayıt geri!
- Odvar, Odvar, qayıt geri!
Qaranlıqda Odvar elə
Atıldı ki, irəliyə;
Şimşək o cür çaxa bilməz,

Güllələr də lüləsindən
Elə cürə çıxa bilməz.
Elə cürə heç işıq da
 saça bilməz,
Heç fikir də uça bilməz.
Çaşib qaldı Urxan baba,
Gülnur xatın gəldi dilə.
Ulu Məzda, kömək elə!
Sən özün bax bu günaha...
Eşitmirdi Odvar daha.
Ayinimizdir oxunan
Onu dildə saxlarsanmı?
Yolumuzu bağlarsanmı?
Odvar, bizdən bezarsanmı?
Əhdimizi pozarsanmı?
 Qayıt geri!!!
O şimşəklər titrədirdi
 göyü, yeri,
Eşitmirdi Odvar daha
O çadırın yaxınında
Bir qəfləti işıq yandı.
Səmənd göydə havalandı,
Turac göydə havalandı.
O işıqdan bircə anlıq
 əllər keçdi,
 üzlər keçdi,
 gözlər keçdi.
Sonra birdən...
Hə, deyəsən Urxan baba,
Hə, deyəsən Gülnur xatın
Qeyb oldular həmin yerdən.
Elə bu vaxt birdən-birə,
Orxan çıxdı səs-səmirə,

Yalçın çıxdı səs-səmirə,
Gördülər ki, Turac yoxdu.
Başqa yerə varmı güman?
- Ehey, Turac, sən hardasan!?
- Ehey, Turac, sən hardasan!?
O şimşəklər titrədirdi
göyü, yeri.
- Turac, Turac, qayit geri!
Hani Turac?!
Bir sevginin çağrışında,
Xoşbəxtliyin ağuşunda,
Gedirdimi? Qaçırdımı?
Uçurdumu?
Qırılırdı yol yarida.
Bu sevginin qanadları
Qaldırılmışdı Səməndi də,
Turacı da, Odvari da.
Bu dünyanın
Bütün sevgi qurşaqları,
Bütün həsrət qovşaqları,
Bütün vüsal ləzzətləri,
Bütün ömür cənnətləri,
Səmənd atın belindəydi.
Səmənd atın gümüş yalı,
Sanki işıq selindəydi.
Gedirdilər, uçurdular,
Yox idilər, var idilər.
Buludların arasında,
Uçan durnalar idilər.
Harda isə Gülnur xatın
gəlir dile:
- Ulu Məzda, kömək elə!
O şimşəklər titrədirdi
göyü, yeri.

- Ehey, Turac, qayıt geri!

Hə deyəsən,

Sellənirdi o yağışlar,

Yerin, göyün tufanında,

Əriyirdi o çağrışlar!

Orxan, Yalçın yüyürdü
ayaqyalın

Heç axırı yox idimi

Bəs bu yolun...

Sonra... Sonra...

Hə, deyəsən, yer səngidi,

Göy səngidi bir balaca.

Orxan gəldi qaça-qaça,

Yalçın çatdı qaça-qaça.

Gördülər ki,

Turac durub, Turac burda,

Bu tufanda, bu küləkdə,

Üşüyürdü bir köynəkdə.

O, yazılı daşı qucub ağlayırdı,

Səsi ürək dağlayırdı.

Orxan baxdı, donub qaldı,

Yalçın baxdı, donub qaldı.

- Amma Turac!

Bu nə haldı?!

Ayıldı...

Səsinə diksindi Orxan.

Güldü bir balaca özü-özünə.

Durub həyəcanla çıxdı çadırdan,

Sübhün ilk şəfəqi düşdü üzünə.

Yenə bir balaca güldü özünə.

Sonra durub baxdı...

həmin yal-yamac...

O daşa əyilib durmuşdu Turac.

Doğrudan durmuşdu,

bu necə sirdi?..

noyabr, 1982 - iyun, 1983
İsmayıllı

***BABADAGIN
AĞ DUMANI***

Bu dağların, göylərin
İlahi, nə sirri var;
Ötmədi daş buludlar,
Kəsmədi bu yağışlar.
Neçə vaxtdır qalıbdır
Girdiman eli naçar.
Göylərin tufanında
İldirimlər çapardı.
Biri gəlib deyir ki,
O bəndi sel apardı!
Biri gəlib deyir ki,
Bu kəndi su apardı!
Biri gəlib deyir ki,
Əkinim batdı aman!
Nə göydə insaf qalib,
Nə dağlarda bir iman.
Göycay daşır, kükrəyir,
Nərildəyir Girdiman.
Meşə soyulub gedir,
Torpaq yuyulub gedir.
Bağlar çətin ayıla
Torpaq çətin bərkiyə.
Ağaclar daşa dönüb
Yarpaqlar bir əsgiyə.
Belə getsə bu elin
Heç olacaq ruzusu.
- Neyləyək, Həzrət baba,
Göyümüzü basdı su,
Yerimizi basdı su.
Qorxuludu bu bəla,

Qorxuludu bu nağıl.
Hamı gəlib deyir ki,
Həzrət Baba, kömək et,
Həzrət Baba, çarə qıl!
Həzrət Baba bilirdi
Günəş yorulmaz belə.
Dağ belə sitəm etməz,
Göy üzü dolmaz belə.
Yəqin ki, bu bəlada
Bir şeytan əməli var.
Qara-qara buludda
Qara şərin əli var.
Xeyrin başı qarışır,
Kim aldadıb insanı?
O müqəddəs zirvədə
Şeytan alıb meydanı...
Orda Musa bulağı
Güzgü tutub göylərə.
O güzgüdə əks olur
Bütün səma, dağ, dərə,
O günəşli aynanı
Yəqin vurub qıran var.
O müqəddəs bulağı
Nəsə bulandıran var;
Həzrət Baba bilirdi
Çox sirdən agah idi.
Həzrət Baba bu elə
Böyük ümidgah idi.
Özü də bir nur idi,
Saqqalı nur saçırdı.
Əlində nur ağacı;
Bu nur ağacıyla da
Çox müşgüllər açırdı.

Amma bu başqa sitəm,
Bu qorxulu bir nağıl.
Batır elin olanı
Nə dən qalar, nə taxıl.
Hamı gəlib deyir ki,
Həzrət Baba, kömək et,
Həzrət Baba, çarə qıl,
Sənə baxır, qovrulur,
Yanırdı Həzrət Baba.
O gördü ki, yox daha
Gün ağır, belə getməz,
Şərin üstün almasa,
Qara buludlar ötməz.
Baxdı dağlara bir də
Ürəyi oldu şan-şan
Alıb nur ağacını
Evə gəldi pərişan
Keçdi ocaq başına,
Dedi Güllü nənəyə -
Ömür-gün yoldaşına:
- A Güllü, bu gecə bir
Ayrılıq aşı bişir.

Bilmədi düşdü qəfil
Əlindən ip yumağı.
Əsdi Güllü nənənin
Titredi əl-ayağı,
Amma bir söz demədi.
Bildi ki, çox çətindir,
Qorxuludur bu səfər,
Baxdı Həzrət Babaya
Nəsə dözdü birtəhər,
Daha bir söz demədi.

Kipriyini aldı yaş,
Tərpətdi yavaş-yavaş,
Amma bir söz demədi.
Çıxmışdı odun üçün
Çaşib çomçə gətirdi.
Kasaladı düyüünü,
İtirdi ölçüsünü.
Lap çasdırıdı özünü.
Gördü ki, bu ocaqla
Hər işi gec olacaq.
Qazan dolu, suyu çox,
Həlimi heç olacaq.
Dolçanı axtaranda
Vurub duzu dağıtdı.
Əlini qarğadı ki,
Halal ruzu dağıtdı.
Baxdı Həzrət Babaya
Dönə-dönə gözaltı.
Amma bir söz demədi
Tanrısından söz aldı:
- Tanım, dumanlı dağda,
Yolu tufanlı dağda
Sən Həzrətə kömək ol!
Dünyada şər çoxalır
Xoş niyyətə kömək ol!
Şeytan alır meydanı,
Sən insana kömək ol!
Amandadı, bütün el
Sən amana kömək ol!
Amana aman verən
Bir imana kömək ol.
O dağda, o sınaqda
Sən Həzrətə kömək ol.

Sızladı, bu ayrılıq
Üstə bir söz demədi.
Tanrısiyla danışdı,
Üzdə bir söz demədi.

2

Axır ki, bu oylağın
Yerini bildi şeytan.
Bu sehrli bulağın
Sırrını bildi şeytan.
Qara buludlar ilə,
Soyuq küləklər ilə,
Gəldi kələklər ilə.
Əl atdı min hiyləyə
Xeyir-şər savaşında.
Gəldi ağrı-acıyla
Öz zülmət ağacıyla
Durdu bulaq başında.
Əvvəlcə nəşələndi
Çox sevindi bu vədə,
Gördü hamidan uca
O dayanmış zirvədə.
Əlindədir bənd-bərə,
Ona baxır dağ-dərə.
İşığın acığına,
Atəşin acığına,
Günəşin acığına
Bütün ağrı-acıyla,
Öz zülmət ağacıyla
Qarışdırıcı bulağı.
Gördü zülmət büründü
Bütün yaxın-uzağı,

Göylər bütün qarışdı.
Səma şimşək əlində
Bulud-bulud alışdı.
Göy titrədi, yer əsdi.
Şeytan da bunu bildi,
Şeytana da bu bəsdi.
Keyfi duruldu bir də
Şeytan gülür, oynayır,
Aran sel-su içində,
Dağ-dərələr qaynayır.
Dolu deyil, güllədir
Yağır elin başına.
Şeytan baxıb sevinir.
Çağırır buludları
Bədxahlıq yarışına,
Fürsət onun əlində,
Zülmət onun əlində.
Ellər aman istəyir,
Girdiman «qan-qan» deyir.
Şeytan baxır sevinir
Ölümə «can-can» deyir.

Ulu tanrım gecə vaxtı
Bu tufanı, bu dolunu,
İldirimla dağ yolunu
Heç yolçuya qismət etmə...
Yoxuş çıxıb deyir: “Dayan!”
Yeniş düşüb deyir: «Getmə!»
Üfüt hanı, ulduz hanı,
Soraq gəlməz sabahlardan.
Qara zülmət, qara zülmət
Seçilmir əjdahalardan,
Boylanır daş kahalardan

Hər qaya bir vahimədir;
Tufan deyir:
Mən qayanı qoparıram.
Sellər deyir:
Mən daşları aparıram.
Bu zülmətdə kim-kimədir.
Bir səs dönüb min hay olur
Hər dəfə bir gur çay olur.
Aş görüm bu qarlı dağı,
Könlündə haqqın çıraqı
Gedir, gedir Həzrət Baba.
Əlindədir işığı da...
Qismətə bax
Xeyir qalıb aşağıda,
Şeytanınsa yeri uca.
Gedir, gedir Həzrət Baba
Xeyir gedir arxasında.
Ümid gedir arxasında.
Xeyir geri dönə bilməz
“Haqqın şamı sözə bilməz”.

Şeytan duydu ki, qəfil
Uğuldayır qulağı
Qolları heydən düşür
Əsir əli, ayağı.
Hardansa gələn işiq
Şüalanır belində.
Sanki zülmət ağacı
Kiçilirdi əlində.
Şeytan şübhəylə bir də
Süzdü yan-yörəsini.
Topladı qəzəbini,
Yığdı bütün hirsini,

Elə qarışdırıldı ki,
Bulağı birdən-birə;
Elə bil dağ oynadı
Səma töküldü yerə.

Bu zaman Həzrət Baba
Amandan, ahdan keçib,
Səbətkeçməzdən ötüb,
Salavatgahdan keçib,
Qurbangahdan yuxarı
Çatırdı bir yoxuşa;
Gördü düşür çovguna
Tez sığındı bir daşa.
Sanki qayıtmayacaq
Lap son nəfəsi getdi.
Əlindən nur ağacı,
Başından fəsi getdi.
Gah durdu, gah sürüşdü,
Düşdü dərə dibinə.
Tapdı nur ağacını
Balaca qalxdı yenə.
Dizləri qançır oldu,
Ayağı qan, əli qan.
Gördü onu yıxacaq,
Donduracaq bu tufan.

Qəh-qəh çəkib ucadan
Bu vaxt şeytan gülürdü.
Bir iblis əməlindən
Dağ-dərə söküldü.
İsgəndər quşlarının
Yuvaları dağılmış.
Kəkliklər pərən-pərən

Ayaqları yiğilmiş.
Bir quş da uça bilmir,
Marallar qaşa bilmir.
Zirvə oyuqlarında
Qartallar batmış qara.
Dağ kəlləri baş alıb
Təpilib mazqallara.
Nə ot qalıb, nə ələf,
Gedir tale yolları
Tələf olmağa tərəf.
Həzrət Baba son anda
Lap acıdı bu hala.
Dedi: - Tanrım, insanı
Düçar etmə zavala.
Sən ocağa, atəşə,
Sən günəşə kömək ol.
Yaşayacaq şər özü
Xeyir işə kömək ol.
Qoy çağırınsın köməyə
Neyləsin, təkdi Baba.
Ulular ulusunun
Adını çəkdi baba.
Arxasınca elini,
Obasını çağırıldı.
Ən ilahi ruh kimi
Köməyə atasını,
Babasını çağırıldı.
Böyük müqəddəslərdən,
Ulu-ulu kəslərdən
Bir də aman dilədi.
İmanı kamillərdən
Yenə iman dilədi.
Səs gəldi qulağına;

«Baba durma, Baba, get,
Gəlir bu el, oba, get».
Ha toxtatdı özünü,
Qüvvət gəldi dizinə.
Durub nur ağacıyla
Bir yol açdı özünə.
Axır çıxdı dərədən,
Sonra da min zülmlə
Ötdü Ağcabərədən.

Amma elə bu zaman,
Bütün ağrı, acıyla,
Öz zülmət ağacıyla
Həşirdə idi Şeytan.
Qarı, çovğunu, yaxşı
Çox zəhləsi gedirdi
Şimşək parıltısından.
Hər dədiqə diksinir
Şübhələnir özündən.
Uzaqdan gələn işıq

Yayınmırkı gözündən.
Bir az hərləndi başı,
Elə bildi dağ-dərə
Yeriyir ona qarşı,
İşıq olub yeriyor.
Xırdalanır əlində
Sanki zülmət ağacı
Yavaş-yavaş əriyir.
Bədəni əsim-əsim
Pozulub bəd əhvalı,
Yaman dəyişib hali.
Gözünü dikdi göyə,

Əlini vurdu suya.
Vahimədən xoflanıb
Yaman düşdü qorxuya.
Çönüb baxdı yuxarı,
Dönüb baxdı arxaya.
Gördü ki...
özünə yol seçirdi.

Bu zaman Həzrət Baba
Çatıb Qızıl Qayaya,
Toğludərədən ötüb,
Yelvurmazdan keçirdi.
Hardasa sərt küləklər
Ləngiyirdi deyəsən.
Hava da bir balaca
Səngiyirdi deyəsən.
Həzrət Baba düşəndə
Belə xoş girəvəyə.
Yəhərdaşdan yuxarı
Yetişdi son zirvəyə.

Yox, göy belə gurlamaz,
İldirim çaxmaz belə.
Qaya belə qopulmaz.
Dağ çayı axmaz belə.
Vaydışa bu vay deyil.
Nə haray, nə hay deyil.
Bir bağırtı qopdu ki,
Səs çatdı dan yerinə.
Elə bir ki, dərə, dağ
Dəydi biri-birinə.
Sən belə vurhavurda
Görmə Şeytan üzünü.
Həzrət Baba sax durub

Bir də yığdı özünü.
Şərin canı şüşədə,
Xeyir girəvədəydi.
Özü büllur babanın
Saqqalı ay parçası,
Ağacı nur Babanın
Şöləsi zirvədəydi.
Şeytanın gözlərini
Kor edirdi bu işıq.
Bir az ara qarışıq;
Həzrət Baba istəmir
Versin əldən fürsəti.
Gördü o bədheybəti,
Gördü çıxır aradan.
Şeytan ola çıxmaya
Hər tordan, hər qıradan.
Bir də bağırdı qəfil.
Göy söküldü elə bil.
Özünü vurdı yerə,
Özünü vurdı daşa.
Çönüb dərə aşağı
Dığırlandı birbaşa.
Dalınca daş axını,
Vurdı ona oxunu.
İşıq zülmət dalınca,
O bədheybət dalınca
Baba zirvə uzunu,
Şeytan dərə aşağı
Qaçdı...
Bu şeytan yapalaqdı,
Bir az quzğunsayaqdı,
Vallah bu təkayaqdı.
Qaçır, bu qaçmaqdımı,

Uçur, bu uçmaqdımı.
Şeytan dərə aşağı.
Baba zirvə uzunu...
Baxdı Şeytan qaldırıb
Bir axmazın tozunu.
Haqlamaq isteyəndə
Baba itirdi onu.
Daşladı, ha daşladı
Dərədə uğultunu
Daş qalmadı o yalda,
Baba pərt oldu bir az;
«Gör bu bədxah neylədi,
Mən də qalası oldum
Bu dağlarda əbədi.
Şeytan qayıdar dala
Eli salar zavala».

3

Ötmüşdü, o dərdi, o həyəcanı,
Vermişdi qolunu qaya daşına.
Yuxu aparmışdı Həzrət Babanı,
Nuru yayılmışdı bulaq başına.
Musa bulağı da dumdurdu idi,
O da bu dağların bülluru idi;
Yaman durulmuşdu nur ağacıyla.
Göyləri özündə əks edən suyu
Oynayır günəşin qızıl saçıyla.
Tanrı da görürdü bu mənzərəni,
Dünya nur içində cilvələnirdi.
Alıb öz çıynindən dumانı, çəni
Dağlar işıq-işıq zirvələnirdi.

Günəşin yoluna çıxıb aşırıım,
Hələ novalarda qar şırıım-şırıım.
Bir taya buludu küləklər yorub;
Gedib sıldırıma sığınıb durub.
Dərə buglandıqca durulur çayı
Girdiman aparır bu hay-harayı.
Burdan görünür ki, Həftəran gülür.
Çov gündən qurtarıb dağ, aran gülür.
Girdiman elləri gediş-gəlişdə,
Dilləri alqışda, əlləri işdə.

Baba açanda gözünü,
Lap itirdi öz-özünü.
Bu dağın qara daşları
Sanki gül açıb oxuyur.
Bütün İsgəndər quşları
Necə dil açıb oxuyur;
- Yaşa, ey xoşniyyət Baba,
Sən qovdun dumani, çəni.
Sağ ol səni, var ol səni

Həzrət Baba!

Aman İsgəndər quşları
Necə oxuyurdu, aman!
Həzin neylə, həzin kaman
Elə bil ki səs-səsədir.
Allah, bu səs möcüzədir.
Topa-topa otluqlarda,
Əl yetməyən qoruqlarda
Kəkliklər də qaqqıldıasher,
Səsləri dağlardan aşır.
Baba görür qartalları
Xoşa gəlir xoş halları.
Baxırlar Həzrət Babaya.

O iti, sərt baxışlarda
Oxunur hörmət Babaya.
Dağkəlilər - bax axına,
Gəlib çıxbı lap yaxına,
Başlarını dikib yerə
Əyilib Həzrət Babaya.
Qıyıb ala gözlərini
Edirlər minnət Babaya.

Nə olacaq ruzusu
Nə olacaq yeməyi?
Baba gördü acından
Sızıldayır ürəyi.
Nəzər yetirdi Baba
Bir İsgəndər quşuna,
Gördü onun üstünə
Gəlir bu quş birbaşa.
Gəlib durdu önungə,
Başını qoydu daşa.
- Həzrət Baba, ruzunam,
Tanrı göndərib məni.
Kəs məni, halalınam,
Ac qoymarıq biz səni.
- Yox, quşum, gözəl quşum,
Mənə qurban olmuşum,
Səni kəsə bilmərəm...

Baba gördü birbaşa
Bir dağkəli ayrılib.
Gəlib onun üstünə
Başını qoydu daşa:
- Ruzunam, yeməyinəm
Qurbanlıq köməyinəm.

Ruzu yolun bağlama.
Özünü ac saxlama.
Həzrət Baba, kəs məni,
Ac qoymarıq biz səni.
Baba baxdı bu hala
Yaman pərişan oldu.
Uşaq kimi kövrəlib
Ürəyi şan-şan oldu:
- Ey əhdinə düz kəlim,
Səni, alagöz kəlim,
Kəsməyə gəlməz əlim.
Gedin, yaşayın hələ
Çarə var hər müşkülə.
Kəkliklər, dağkəlilər,
İsgəndər quşları da
Amma yaman pərt idi.
Bababnın ac qalması
Onlara bir dərd idi.

Adamın ürəyinə
Min cürə güman gəlir.
Gör İsgəndər quşları
Düzülüb sıra-sıra,
Kəkliklər sıra-sıra
Düzülüb yaman gəlir.
Dən var dimdiklərində
Dəni qoyub gedirlər.
mənzildən qayıdır
Bu mənzilə yetirlər.
Gələn quşlar nə qədər,
Gedən quşlar nə qədər.
Baba bir də gördü ki,
Dən yığılıb bir əmbiz.

Gəlib quş dimdiyində
Arpa, bugda tərtəmiz.
Dəni alıb bir ovuc
Baba baxdı əlinə;
Mat qalıb güldü şirin
Quşların əməlinə.
Bərəkətdən çeynədi,
İşiq gəldi gözünə,
Qüvvət gəldi dizinə.
Sonra bildi işini,
Düşündü öz-özünə,
Düşüb getdi meşəyə,
Daha qalmasın bekar,
Bağlansın bir peşəyə.

Yondu nur ağacıyla
Qarağac ağacından
Boyunduruq düzəltdi.
Doladı zəncirsayaq,
Mundarça çubuğunu
Buruq-buruq düzəltdi.
Bir dəmir ağacından
Xış da düzəltdi Baba.
Qarağac siyrimini
Döndərib iplik sapa
Ha tovladı, tovladı,
Samibağı eylədi.
Göyrüşdən samıları,
Cığaldan çubuğunu
O gətirib hasilə
Mən hazırlam söylədi.
Alıb düzəltdiyini
Baba qalxdı yuxarı.

Keçib axar-baxarı
Gəldi köhnə yerinə.
Nə deyəsən, cüt gələn
Bu dağkəli mehrinə;
Bu gəldi ki, məni qos!
O çatdı ki, məni qos!
- Yox, ay Baba, məni qos!
Bu bəhsəbəhs sevinci
Baba üçün necə xoş.
- Ağillı dağkəlləri,
 ho, ho!
Yastı-yastı belləri,
 ho, ho!
Saçaq-qacaq telləri,
 ho, ho!
Ala-ala gözləri,
 ho, ho!
Qançır olub dizləri,
 ho, ho!
Baba əkib bitirsin,
Yeyib yatsın özləri,
 ho, ho!
Əkək kəkliklər yesin.
Gəlib əliklər yesin.
Tutacaq bu dağları,
Mənim əkin, biçinim.
Ruzu qazanırıqsa
Daha nədən inciyim?
Yastan dönüb şum oldu,
 ho, ho!
Gavahin oda döndü,
Xırda dalar qum oldu,
 ho, ho!

Bir dənimiz min olar,
Sünbülü çin-çin olar,
 ho, ho!
Baba şumladı, əkdi,
Şumu tumladı əkdi.

4

Sən ey səcdəgahımız,
Ey qızıl allahımız,
Açılan sabahımız,
Günəş çıx, günəş çıx!

Odumuz, ocağıımız,
Suyumuz, torpağıımız,
Ey ömür parlağıımız,
Günəş çıx, günəş çıx!

Göyü naxışlandırib,
Buludları yandırıb,
Üfűqü odlandırıb,
Günəş çıx, günəş çıx!

Ey gecə mehmanımız,
Ey gündüz sultanımız,
Açıl qızıl danımız,
Günəş çıx, günəş çıx!

Çıxb Həzrət baba daş komasından
Günəşə oxudu bu nəğməsini.
Günəş də eşitdi onun səsini.
Dağlar üfűqəcən bir ümman idi.
Aman bu ağ dəniz

Bu yumşaq dəniz
Başqa möcüzəydi görə bilsəniz.
Günəş bu dənizdən çıxmaq istəyir.
Dəniz bu günəşi yixmaq istəyir.
Gah batır, gah çıxır, nəhəng qızıl şar,
Fırlanır içində alovlar, odlar.
Birdən o nəhəngdən bir halə qalır,
Çırpıb qanadını sahilə qalır.
Qalır sahil boyu sarı kəhrəba,
Hər kiçik dalğada bir lalə qalır.
Və bir də dənizi alıb altına
Güç gəlib min telli zər qanadına.
Dönüb o qızıl şar çırpınib qəfil
Atılıb yapışır göyə elə bil.
Üfüq də od tutub, tayalar yanır
Sahildə ən uca qayalar yanır.
O qızıl allaha baş vura-vura
Bütün ucalıqlar bürünür nura.
Sonra bir tül pərdə alır dənizi,
Əlçim dalğaların yanır bənizi.
Dənizlə göylərin arasında lal,
Bir xəyal uzanır, sarı bir xəyal...
Sonra da buglanır dəniz kənarı
Günəş nəm daşları güzgüləndirir.
Meh vurub ayıran xumar otları
Gün vurub təzədən mürgüləndirir.
Baxır Həzrət baba qoca dünyanın
Körpə təbəssümlü tər gülüşünə.
Bəlkə milyonuncu dəfədir insan
Çıxır hər sabahın ilk görüşünə.

Baba dağlara baxdı,
Salam verdi yenidən
Sabahın yellərinə.

Yellər onu apardı
Girdiman ellərinə.
Baba kövrəldi bir az,
Obasında gör neçə
Ellisini düşündü.
Elliləri içində
Güllüsünü düşündü.
Gördü ki, aran eli
Üzü dağlara tərəf,
Əlləri qaşındadır.
Bir baba sorağında
Baba alqışındadır.
Amma Güllü nənənin
Başqadır baxışları,
Başqadır soraqları,
Başqadır alqışları:
- «El bilməsin, ayıbdır,
Bilmirəm, necə dözüm.
Yolda qalıb ürəyim,
Dağlarda qalıb gözüm.
Sən hardasan, ay Həzrət,
Üzür məni intizar,
Yıxır məni bu həsrət.
Mən nigaran qalınca,
Soraqlayıb yolunu
Gələcəyəm dalınca”.
- «Yox, Güllü, sən tanrı,
Düşmə belə yoxuşa.
Sənin zərif bədənin
Dözməz qara, yağışa.
Məndən nigaran olma
Məndən bədgüman olma.
Özüm enib gələrəm

Ölməyib şeytan hələ
O şər qayıdar dala,
Eli salar zavala.
Bir az da səbirli ol,
Bir az da tədbirli ol».
Güldəmi, çıçəkdəmi,
Yerdəmi, fələkdəmi
Görüşdülər hardasa,
Hardasa baxışdılar.
Hardasa şirin-şirin
Beləcə danışdılar;
Xeyli uzandı söhbət.
Amma ki, Həzrət Baba
Komاسının önündə
Oturmuşdu bir müddət.
O dənizin dumanı
Çəkilib açılırdı,
Səmada pərdə-pərdə,
Həzrət Baba gördü ki,
Bir qara quzğun gəzir
Fırlanır həndəvərdə,
Fırlanır başı üstə.
Gah dərəyə baş vurur,
Gah qaya daşı üstə
Qonub baxır ətrafa.
Gözündə başqa hiylə,
Canında başqa hava.
Baba quzğuna baxdı
Könlünə nəsə damdı.
Amma fikir vermədi,
Gördü dağlar aramdı.
Döndü zəmiyə tərəf
Baxdı səhər yelləri

Zəmisini daramış.
Üç barmaq enliyində
Hər sünbülə bir qarış -
Tamam kəhrəba zəmi,
Olmaز bərəkətindən,
Gəlməz hesaba zəmi,
Dağlar havası kimi
Babanın bir qanadlı
Fərəh doldu içinqə
Dedi hava yaxşdı,
Durum girim biçinə.

5

Sizə qurban özüm, yollar,
Canım yollar, gözüm yollar,
Həzrət Babanı gördünmü?
Yollar dedi: - Nur ağaçlı
O çaylardan keçdi getdi.

Gözüm gəzər, könlüm haylar,
Canım çaylar, gözüm çaylar
Həzrət Babanı gördünmü?
Çaylar dedi: - Haqq mövlanı
O bulaqdan içdi getdi.

Mənə xəbər, mənə soraq,
Canım bulaq, gözüm bulaq,
Həzrət Babanı gördünmü?-
Bulaq dedi:- Qurbangahdan
Haqq yolunu seçdi getdi.

Sənə qurban, eylə agah,
A Qurbangah, can Qurbangah,
Həzrət Babanı gördünmü?
Dedi: - Gördüm, tanrim deyib
O dağları aşdı getdi.

Sıldırımin yolу dağlar,
Canım dağlar, gözüm dağlar,
Həzrət Babanı gördünmü?
Dağlar dedi: - Mövlanımız
Dağkəlisin qoşdu getdi.

Güllü nənə soruşdu,
Hər ağacdən soruşdu.
Daş qayadan soruşdu
Gül yamacdan soruşdu.
Ddğa dedi:- Yönümü
Sən ölçü - biçimi ver.
Zirvə, mənə əl uzat,
Tanrim, sən gücümü ver.
Enişi enə-enə
Təpəni aşa-aşa;
Sözünü dedi suya,
Dərdini dedi daşa.
«Bu daş belə hamarsa,
Həzrət də burdan keçib,
Dumduru suyu varsa
Həzrət bu yurddan keçib.
Yoxuş, mənə aman ver
Tanrim, mənə güman ver»...
Amanı ala-ala,
Gümanı ala-ala
Elə bil quşa dönüb

Hey qonur yaldan-yala.
El gəlir arxasınca
El qalır ondan dala.
Yol gəlir arxasınca
Yol qalır ondan dala.
Gedir Güllü nənəmiz
Qalxır haqq dərgahına.
Niyyətini bağlayıb
Baba ümidgahına.

- Bir toxumu min olarmış,
Sünbülü çin-çin olarmış,
Xırda daş da dən olarmış...
Biç orağım, biç orağım,
Vərdən-vərə keç orağım.
Gəlin, əliklərim, gəlin,
Gəlin, kəkliklərim, gəlin.
Daş altında yatmışlarım,
Gəlin, İsgəndər quşlarım.
Uçun dəstə-dəstə gəlin.
Gəlin, xırman üstə gəlin.

Bu bərəkət ocağına,
Bax sünbülün saçığına
Şeytanların acığına
Biç orağım, biç orağım.
Vərdən-vərə keç orağım.
Bir puddur dərzi hərəsi,
Vələmirdən bəndənəsi.
Zoğal boyda hər dənəsi,
Biç orağım, biç orağım,
Vərdən-vərə keç orağım.

Meydana kəllərim gəlsin,
Xırmana vəllərim gəlsin.
Bu bərəkət bəsdi bizə;
Yesin quşlar, yesin kəllər,
Yesin külfət, bəsdi bizə.

Daşlı, qumlu torpağa
Hər kəs edərdi səcdə.
Bərəkət bolluğundan
Baba gəlirdi vəcdə.
Dərzlər durub yan-yana,
Sonra baba onları
Bir-bir düzdü xırmana.
Bu nə kölgədi keçdi?
Baba dikəldi, baxdı!
Gördü qara quzğunu -
Uçmağı bir sayaqdı.
Bəlkə də heç o qədər
Vaxt keçmədi aradan.
Qara-qara buludlar
Birdən gəldi haradan!?.
Gəlib qovuşdu hava,
Zülmət çökdü ətrafa,
Bir tufan qopdu qəfil,
Xırmanı yerlə-yeksan
Edəcəkdi elə bil.
Titrəyib qəzəbindən
Baba bir az dayandı.
Yox, bildi ki bu tufan
Tamam başqa tufandı.
Ağır-ağır daşları
Tez döşədi xırmana.
Bir-iki dərzi külək

Qaldırdı asimana.
İsgəndər quşları da
Əkildilər bir başa.
Bir dağkəli dirəyib
Ayağını sal daşa,
Od nəfəsli kəllərin
Qaşları ağarırdı.
Deyəsən zirvələrin
Başları ağarırdı.
Baba bu çən-dumana
Bir güldü acı-acı,
Ha orda nur ağacı -
Ha burda nur ağacı
Baba qaçdıqca qaçıdı,
Düz Musa bulağına
Üz tutub dağı aşdı.
Baxdı yaxın, uzağa,
Gördü o qara quzğun
Gedib enib bulağa.
Əcayib bir dimdiyi,
Əcayib ayağı var.
Bildi ki, o ayaqda
Bir şeytan barmağı var.
Quzğun ağrı acıyla,
Caynağına bənd olan
O zülmət ağacıyla,
Qarışdırır bulağı!
Titrədi qayalarda
Babanın haqq sorağı:
Qalxın, ey qartallarım!
Baxmayın bu çovguna...
Şığıyın, mən də gəldim,
Şığıyın o quzguna!

Gözlərində qızıl qan
Ən uca qayalardan
Dikəlib neçə qartal
Göylərə milləndilər,
Küləkdə yelləndilər,
Şığıdılar bulağa...
Baş yarırdı bu dolu,
Göz çıxarır bu külək.
- Ey Həzrət, mənə kömək!
Hardasan?! Mənə kömək?!
Səs inləyib tufanda
Daşda sıñıb dayandı.
Həzrət Baba elə bil
Daş uyğudan oyandı.
- Hardasan? Həzrət, kömək!
- Ey tanrı! Bu nə səsdi!
Baba başqa səmt alıb
Qəfil səsə tələsdi.
Baş yarırdı bu dolu,
Göz çıxarır bu külək.
Ayaqları altında
Dolular qırma-qırma,
Dağ yolu burma-burma.
Ayağını nə cürə
Baba atır bilmədi.
Hardan gedir görəsən?
Hara çatır, bilmədi.
Bilmədi daşı, dağı,
Endi üzü aşağı.

Yox, daha görmə, gözüm,
Yox, daha kəsmə, ağlım!
Hara gəlib çıxmışan

Sən a, yolları bağlım!
Kəsmə daha, ey tufan,
Keçmə daha, ey duman.
Vallah, bu sən deyilsən
Oyan, a Güllü, oyan!
Ağ zülfün ağ qar üstə
Güllü, baxa bilmirəm!
Ölmə intizar üstə
Güllü, baxa bilmirəm.
Haraya çatan mənəm.
Bu dağda yatan mənəm.
Sən bir candı vermisən,
Günaha batan mənəm.
Axırətdə yuyulmaz
Bu günah da mənimdir.
İndi ah da mənimdir!
Barmağın qar, əlin qar,
Dağda qarı neyləyim?
Bu da başqa qubardı
Bu qubarı neyləyim?
Həzrət Baba sızladı,
Ağladı ürəyində.
Həzin bir naləvardı
Dağların kürəyində.
Güllü nənə uyğuda
Gümüş çarpayı üstə.
Sanki ququsu yatıb
Bir bulud layı üstə.
Bəlkə ayılıb durar
Bir isti nəfəs alsa.
Baba, isti nəfəslə
Can vermək olmaz buza.
Baba o büllur buzu,

Bir də sıxdı köksünə.
Amma o soyuq buzdan
Yandı qəlb, yandı sinə.
Baba dedi: «Bəlkə də
Eh, itirib huşunu»;
Aldı qolları üstə
Həmin o qu quşunu.
Baba bir də sızladı
Ağladı ürəyində.
Həzin bir nalə vardı
Dağların küləyində.

Bu daş məzar, bu qum məzar,
Solğun məzar, yorğun məzar.
Sıldırımlar sırasında,
Bir qayanın arasında
Qalar yalqız, solar yalqız,
Qar, yağışla dolar yalqız.

Girdimanın ilk bulaqdan
Baş aparıb çağladıği,
Güllərinin gülümşünüb
Daşlarının ağladığı
Bir məkanda,
Gah baharda, gah tufanda
Qalar yalqız, solar yalqız
Qar, yağışla dolar yalqız.

- Özün eşitmirsən yəqin,
Barı çiçəklərin bilsin.
Məzarına sığal çəkən
Həzin küləklərin bilsin,
Güllü, salamat qal daha!

Yorar səni bu daş sükut
Gedər duman, gələr bulud,
Könlümü yanında uyut,
Sən tək qala bilərsənmi?!

Uzun-uzun qışlar ilə,
Soyuq-soyuq daşlar ilə
Sən tək qala bilərsənmi?!
Sənli keçən günlərimi
Saxla bu daş arasında.
Mənim də bir əcəlim var,
Göz ilə qaş arasında.
Güllü, salamat qal daha!
Daş evində yat qal daha!

Həzrət Baba əlini
Verib daşa dikəldi.
Gördü ömür yolunda
Tək ayaqdı, tək əldi.
O, ayrıldı məzardan,
Gördü özü burdadır,
Könlü başqa səfərdə.
Dağkəlilər narahat
Fırlanır həndəvərdə.
Çox həzin bir kədər var,
O, alaca gözlərdə.
İsgəndər quşları da
Oxuyur qəmli-qəmli.
Baba qalxdı yuxarı
Yolu, ciğırı bəlli.
«Şeytanadaşatılan»
Görünürdü qarşida.
Baba ora çatanda

İstədi addımını
Balaca yavaşında.
Sonra dedi qoy gedim;
Bir də gördü qartallar
Həmin qara quzğunu
Ediblər didim-didim.
Ha şığıya-şığıya
Qartallar quzğunları
Qovurlar aşağıya.
Bundan sonra quzğunlar
Bir daha zirvə görməz.
Leşdən başqa özgə yem,
Özgə girəvə görməz.
Baba çox alxış dedi
Bu qartal hünərinə.
Sonra qalxdı yuxarı
Çatdı xırman yerinə.
Xırman yeri necə də
Təmizlənib, boşalıb.
Dərzlər axıb gedibdir
Dərələrdən baş alıb.
Sel doldurub toxumu
Vadilərə, bəndlərə.
Yayılıb bu bərəkət
Obalara, kəndlərə.
Bu xırmandan el-oba
Xırman-xırman dolacaq..
Çəməndə sünbülotu,
Anbarda dən olacaq.
Nə qədər ki, ellərdə
Həmin bərəkət qalar,
Deməli, Həzrət qalar.
Ona ibadət qalar.

Dağa ziyarət qalar.
Babamız bu ümidə
Gülümsündü balaca.
Bir də baxdı əlində
İşiq saçan ağaca.
Keçib xırman yerini
Yoxusu qalxa-qalxa
Gəlib çatdı bulağa.
O Musa bulağını
Bir də saldı sahmana.
Tanrı göydən həmişə
Baxır yaxşı-yamana.
Axır Musa bulağı
Bu dağın saf billuru,
Onu şəfəqləndirir
Həzrət Babanın nuru.
Baba bulaq başında
Durub düşündü bir az.
Dedi, bu duruluğu
Şeytana vermək olmaz.
Bu vaxt bir səs eşitdi
Qulaq verdi uzağa.
Duydu ki, arxasınca
Bir el düşüb sorağa.
Keçib dağdan, arandan,
Alazan, Həftərandan
Dəstə-dəstə gəlirlər.
Baba keçdiyi yoldan
Tutub da yüksəlirlər
- «Babanın yolları daşdı,
Bu enişdi, bu yoxuşdu;
Çəkdiyimiz çəfa xoşdu,
Babam hey! Babam hey!...»

- Mənim babam komasında oturmuş,
Kitabını qucağına götürmiş.
Dağlar aşib özün haqqaya yetirmiş,
Babam hey! Babam hey!

- Gözümü tikmişəm, tanrım, səmaya,
Könlümü vermişəm elə-obaya,
Nitqimi bağladım Həzrət Babaya
Babam hey! Babam hey!...

7

Həzrət Baba qalxdı, qalxdı,
Bir zirvədə
Ətrafına dönub baxdı.
Gördü elə bu dağlarda
Uca duran zirvə budu.
Qurşağında ağ dumanı
Başı üstə boz buludu.
Durub ondan aşağıda
Dağ yerində, daş yerində.
Zindan qaya, qızıl qaya
Qurubdur bardaş yerində.
Yaranışdan ölməz qalan
Quzey, güney eləcədir.
Göylə yerin
Qəribə bir oyunu var;
Bu oyun da heç-heçədir,
O yastanda
Xırman yeri mürgülüdü.
Yanda Musa bulağının
Daşı yenə güzgülüdü-
Suyu billur, daşı almaz;

İnnən belə, innən belə
Bu çeşmə şeytana qalmaz
Həzrət Baba bir də baxdı
Bu bulağa ruhu pərvaz...

Baba bu vaxt
Alıb öz nur ağacını
Var gücüylə sancı yerə.
Bütün zirvə
İşıqlandı birdən-birə;
Nurlandı o dağ, o daş.
Həzrət Baba nur içində
Əriyirdi yavaş-yavaş,
Bəlkə dağın atəşiydi,
Bəlkə elə
Sabahların günəşiydi
Doğulurdu bu zirvədə.
Əbədi bir yanğı vardı
Bu atəşdə, bu cilvədə.
Mazqalların qapısında
Qəfil yanan bulud vardı.
Həndəvərdə
Bir qəribə sükut vardı.
Dağ kəlləri
Səcdə edib bu zirvəyə
Əymışdı buynuzlarını.
Həm İsgəndər quşlarının
O qəmli avazlarını
Qaya alıb səda kimi,
Ötürürdü daşdan-daşa
Bir əbədi nida kimi.
Qartallar da lal qayada
Bir daşla eyniyidi sanki;

Qısilmışdı boğazları,
Dikəlmışdı ciyinləri
Yapınçı ciyniydi sanki.
Həzrət Baba nura dönüb
Məzarı bühlura dönüb
Ucalırdı o zirvədə.
Əbədi bir ömür vardı
O işıqda, o cilvədə.
Salavatgahdan yuxarı
Gəlirdi insan axarı -
Dağdan-dağa çatırıldılar.
«Şeytanadaşatılan»da
Şeytana daş atırıldılar.
Bütün Girdiman elləri,
Aran, Həftəran elləri
Gəlirdi bu nura tərəf.
Məzarı bühlura tərəf-
«Babanın yolları daşdı,
Çəkdiyimiz çəfa xoşdu...
Babam hey!... Babam hey!...»

Zirvədə dağ oldu Baba,
Dağda çıraq oldu Baba.
Gedək ha, Gedək ha...
Gedək o bühlur sabaha.

Yoxuşludur, enişlidir,
Min illərdir Baba yolu
Gelişlidir, gedişlidir,
Aman yolu, iman yolu,
Bir ilahi güman yolu -
Gedək ha... Gedək ha...
Gedək o bühlur sabaha.

Bir əbədi nida olmaq,
El yolunda fəda olmaq,
Ən müqəddəs əməl kimi
Həmişə dünyada olmaq
zirvəsinə

Biz ucalə bilməmişik,
Orda qala bilməmişik,
Gedək ha... Gedək ha...
Gedək o büllur sabaha.

Hələ nənə qəbri qalıb:
Babamızın səbri qalıb.
Bu Göyçaydı, o Girdiman -
Ömrümüzün
Dumduru bir hərəkəti.
O babamın xırman yeri -
Ordan axar bu ellərin
bərəkəti.

O bərəkət ocağına,
Gedək Musa bulağına,
Gedək ha... Gedək ha...
Gedək o büllur sabaha.

Maşın qalsın, at gətirin,
Salavatgahdan keçəndə
Bir də salavat gətirin.
Gedək yaylaq sularında
Təmizlənə-təmizlənə.
Gedək çiçək baxışıyla
Əzizlənə-əzizlənə.
Dağkəlinin vəfasına,
Gedək İsgəndər quşunun
Şirin-şirin avazına,

Gedək ha... Gedək ha...
Gedək o büllur sabaha.

Dünya malı yaranmayıb
Ki, sənin, mənim olmağa.
Birləşə bilmirik, Babam!
Şeytana qənim olmağa -
Gedək susuz quyumuzda,
Gedək çırkli suyumuzda
Şeytanları öldürməyə,
«Şeytanadaşatılan»da
Gedək şəri daşlamağa,
Gedək xeyri güldürməyə,
Köksümüzü aylıtmağa
İlkimizə qayıtmağa,
Gedək ha... Gedək ha...
Gedək o büllur sabaha...

Ən müqəddəs baş kitabı,
Zirvə boyda daş kitabı -
Oxumağa, öyrənməyə,
O kitabı diriltməyə,
Gedək ömrə gərək olan
Bir savabı diriltməyə,
O işığa gedən yollar
 bitmir hələ,
Əllərimiz o zirvəyə
 yetmir hələ;
Hələ uca zirvə budu -
Qurşağında ağ dumanı,
Başı üstə boz buludu,
İşıq olub saçılmağa,
Çiçək-ciçək açılmağa.

Qaya kimi bərkiməyə
Zirvə olub ucalmağa.
Çığır-çığır burulmağa,
Bulaq kimi durulmağa.
Gedək ha... Gedək ha...
Gedək o büllur sabaha.
Gəl gedək o nura tərəf,
Məzarı büllura tərəf.

1989

AD

Mən könlümün istəyilə
birdən-birə
Bu gün yenə gəlib çıxdım
Uşaqlığım keçən yerə.
Dəyişilib uşaq evi,
Başqalaşıb o bağça, bağ;
Amma hələ yerindədir
O daş hasar.

Bir də həmin daş hasarı
İki bölən nəhəng qovaq.
Bu qovağın gövdəsində
Neçə-neçə iz qaralıb.
Hələ divar daşlarında
Cızmaqara adlar qalıb.
Bu «Pərvizdir»,
tanıyorum.

Bu «Nərgizdir»,
tanıyorum.

Bu «Kərimdir»,
tanıyorum.

Bircə mənim adım yoxdur,
Adım yoxdur, özüm varam,
Mənim adım çiçək deyil,
Çəmənlərdə tapa bilim,
Mənim adım külək deyil,
Göydə, yerdə tapa bilim.
İtib-batan bulaq deyil,
Dəryalarda
Tapa bilim damcısını,
Adsızlığın
Duydum ağrı-acısını...
Bəlkə adım
O vaxt düşüb top ağızına,

Atilib çox uzaqlara,
Hardasa od tutub yanıb.
Görən, kimin dilindədir,
Görən, hansı dodaqdadır,
qıfillanıb?

İtən adın arxasında
Atam durub, mən görmürəm,
Babam durub, mən görmürəm,
Anam durub, mən görmürəm,
Məzar durub, mən görmürəm.
Heç o zaman düşünməzdim
Bu mənə bir dərd olacaq.
Eh, o zaman kim bilirdi
Kim öləcək, kim qalacaq.
O illəri kim vermişdi,
kim apardı...

Onda bizim fikrimizdə
Bir hay-küylü uşaq evi,
Bir də dava nağlı vardi.
Bir də Kövsər xalamızın
Yumşaq qəlbi, səxavəti,
Əllərinin hərarəti.
Bu daş üstə oturardı
o cox zaman...

Hardadı o zərif vücud,
Hardadı o səbri ümman
Könlümüzün ilk arzusu,
Çiçəklərin ən zərifi,
Bulaqların ən durusu,
Yetimlərin görən gözü,
Qadınların döyümlüsü,
Anaların müqəddəsi,
Gərəkli əl,

Çörəkli əl,
Həlim nəfəs...
Hardadı bəs?..
Məni görüb sevinmədi,
Göy damarlı əlləriylə
Saçlarımı oxşamadı,
Dilində bu xoş bayatı:
«Ay mənim oğlan balam,
Əziz, mehriban balam.
Böyü, bizə həyan ol,
Bir qızə mehman balam».
Eh, nə qədər
Hər sözünlə öyünmüşəm,
Böymüşəm, Kövsər xala,
böymüşəm.

İndi cavan bir atayam,
Bir oğlum var - iki gözüm,
Ad qoymuşam ona özüm.
O zaman ki,
Yaş kağızı aldım ona,
Kövsər xala,
Səni andım yana-yana.
Keçənləri xatırladım,
Donub qaldım öz yerimdə.
Sonra mənə
Yaş kağızı alındığın gün
Gəlib durdu gözlərimdə...

Müdir fikirliydi,
Əlində qələm,
Hərdən bir dikəlib baxırdı mənə.
Sənin də, sənin də gözlərində qəm,
Pırtlaşıq saçımı oxşadın yenə.

- Dərsə gedəcəksən, oğul, bu ildən,
Bu gün yaş kağızı alırıq sənə.

Sən çəkdiñ irəli məni bir addım.
Müdir də oyatdı köhnə saygacı.

- Yaxşı,

familini uydurub yazdım,
Adını nə yazaq, a Kövsər bacı?..
Deyəsən alnında artdı qırışlar,
Kipriyin qovuşdu,
Qaşların endi.

Dikildi üzümə həlim baxışlar,
Bildim ki, gözlerin dolacaq indi.

- Adını?..

Nə bilim...

Nə deyim sizə.
Çox uşaq evini gəzib-dolanıb,
Sonra gəlib bizə...

Uşaq evində
Oğlan çağrımışıq onu həmişə,
Çətin ki, öz adı yadına düşə.

- Yox, belə ad olmaz...

Onda gəl bu adı dəyişək bir az:
Qoy Güloğlan yazaq,

xoşəhval olsun,
Çiçək açan görüsün öz arzusunu.
Ya Baloğlan yazaq,

dili bal olsun,
Sözü şirin olsun ömrü uzunu.
Yazıram...

Elə bil boyumu gördü indicə,
Müdir süzdü məni başdan-ayağa.

- Güloğlan,

yaxşıca addır,
bəs necə...

Atanın da adı olsun Gülağa
- Yox, belə olmasın,
yazım Müzəffər oğlu...
Sonra taleyimlə verib baş-başa,
Bu adlar mənimlə yaşadı qoşa,
Könlümdə bu həsrət sizladı yenə,
Demə ki, hər günüm cəfəsiz oldu.
Bu adlar da düşdü uşaq evinə,
Mənimtək atasız, anasız oldu.
Bu adlar mənimlə yaşa doldular,
Bu adlar mənimlə şagird oldular,
Məktəb jurnalında,
siyahılarda
Çox adlar qonşuluq etdi adıma.
Məktəb illərimdən
gəlib bu yerdə
Yenə o əhvalat düşdü yadına:
Dərs idi: partalar gülürdü üzə,
Sinif də təzəydi,
Dostlar da təzə.
Mehriban-mehriban yanaşib bizə,
Müəllim suallar verirdi hərdən.
O, göstərdi məni,
Qalxdım ayağa,
Müəllim ciynamə qoyub əlini,
Atamın adını soruşdu məndən.
Bilmədim darıxdım,
Yoxsa karıxdım,
Gah aşağı baxdım,
Yuxarı baxdım.
Nə qədər düşündüm, yenə olmadı,
Dilimin ucundan qayıtdı geri,
Düşmədi yadına Müzəffər adı.
- Bu ki, doğmasını, yadını bilmir,
Bu ki, atasının adını bilmir...

Sinifdə bir gülüş qopdu ki, bu an
Fırlandı başıma döşəmə, tavan,
Elə bil gülürdü daş-divar mənə,
Sandım ki, sinifdə təkcə mən varam,
Dikilib tənəli baxışlar mənə.
Qaçmaq istəyirdim özüm-özümdən,
İlk dəfə sinifdə pərt oldum yaman,
Kitab-dəftərim də düşdü gözümdən.
O pərtlik mənimlə çıxdı otaqdan...
Mən yola salmışam neçə ilimi,
Bu illər tərif də deyib adıma.
Amma kim soruşub ad-familimi,
O pərtlik həmişə düşüb yadıma.
- Harda doğulmusan?..

hey bu sualla

Naməlum guşəyə uçub xəyalım.
İlk dəfə dünyaya gəldiyim evin
Soyuq divarını qucub xəyalım.
Körpə yaddasımı varaqlamışam,
Naməlum bir ünvan soraqlamışam
Bir ev yaratmışam xəyalimdə mən.
Anamın sözləri yaşar o yerdə.
Ünvansız həyətdə gəzərəm özüm.
Naməlum ocaqda yanar ürəyim.
Axı, bu nisgilə mən necə dözüm,
Yanmasam neyləyim,
Yansam neyləyim?..
Tutubdur əlimdən bu doğma diyar,
Deyirlər üstündən at yetimliyi.
Atasız, anasız yaşamaq olar,
Başqa yetimlidir ad yetimliyi.

İllər çox ünvanı çıxartdı üzə,
Şöhrəti sərr olan neçə əsgəri,
Neçə qəhrəmanı çıxartdı üzə.

Biri məzar tapdı
oğul yerinə:
Ata qayitmadi,
şöhrəti döndü.
Bu şöhrət tacı da çatdı birinə,
Hələ xəbər verib,
Xəbər də alar,
Ata sorağına düşən oğullar,
Oğul sorağına düşən atalar.
Bir qadın yaşayır qonşuluğumda,
ağır illərin tufanlarında.
Deyir balasını itirib o da,
Hələ də ümidlə baxır sabaha,
Çox ünvan axtarib...
Çox da axtarib,
Axtara-axtara qocalıb daha.
hansı arzudur, o hansı kamdır
Qovsun gözüümüzdən dumanı, çəni?
Deyirəm o qadın bəlkə anamdır,
Burdayam,
o harda axtarır məni?..
Oğul itirənlər,
məni də görün.
Itkin ünvanlardan, itkin adlardan
Xəbər gətirənlər,
məni də görün.
Bəlkə də boyumdan tanıyasınız.
Bəlkə də soyumdan tanıyasınız.
Dünyada bir adsız Güloğlan yaşar.
Könlümdə bir nisgil çox pünhan yaşar.
Bala itirənlər, məni də görün,
Hələ ürəyimdə bir güman yaşar...

1974

*MƏHƏMMƏD
HADİNİN
ŞEİR BAZARI*

Mətahından bezar düşən
bazarçıyam,
Mətahımı al, müştəri.
Bəşərin dərd güzgüsüdür,
«Əlvahi - intibah»ımı
al, müştəri.
Şeirlərim sabahımdır
Sabahımı al, müştəri.
... Yox, sənə yox,
Yavrum, sənə
Satılası şeirim yoxdur.
Mənim sevda bazarında
Alverim var, xeyrim yoxdur.
Bir ürəyi ovundurub
Ona təsəlli verməyə
sehrim yoxdur.
Yəqin məndən ümid, qanad
Mehr dolu bir ixtilat
diləyirsən,
Vallah mənim
Sevgidə bu mehrim yoxdur.
Elə acidir iqbalım
Şirin dilli sözüm də yox.
Elə hicran qəmkeşiyəm,
Vüsaldan bir söz açmağa
üzüm də yox.
Bağrım yanıq,
Könlüm sınıq,
Mən ki, bir dərd kitabıyam,
Sən bu kitabı neynirsən?
Hər varağım əzab dolu
Sən bu əzabı neynirsən?
Alma bu hicran qəmini,

Hicran qəmini neynirsən?
Gülüm həşəm, zəmim vağam,
Belə zəmini neynirsən?
«Cavanlığım gülün tökdü»,
Yanan yandı, sənən söndü.
Guya mənim vəfam yoxmuş,
Mən dönənmədim, dönən döndü.
Mən bu eşqin zavalında,
Sən qal şirin xəyalında
Sən bir zərif, sən bir lətif
Göy səmalar yavrususan,
Bir durna ol, səmaya uç.
Pənbə buludlar kimidir
 əldən gedər,
Səadəti, səfani quç;
Sədaqətə inan hələ.
Uy bir eşqin xülyasına,
Məhəbbətə inan hələ.
Hələ şirin bir sevgini
İnan hələ dosta, yara.
İnan hələ insanlara.
«Bu insanlar ki, qardaşdır,
Və lakin yad şəklində.
Ə davət daima vardır
Məhəbbət ad şəklində».
Yox, eşitmə bu şerimi
Sən bu ağıını neynirsən?
Bir durna ol, vüsala uç,
Hicran dağını neynirsən?
Gözlərin çeşmə, dumdur
Duru şerim yoxdur belə.
Qoymaram şeir xəzanımla
Kölgə salım qönçə gülə

Sən bu yaza inan hələ.
Xoş baxışdan xoşlan bir az,
Bu təmasa inan hələ...
Get, yavrum, get...
Di get, nadanlar görməsin
Birdən xətər vurar səni,
Qoy beyniqanlar görməsin.
«Biz vətən viranəsi
ədl ilə azad istərik.
Sevmərik qeydi -əsarət
Xəlqi azad istərik».
Mən bir kasad bazarçıyam
Mətahımı al, müştəri.
Şeirlərim sabahimdır
Sabahımı al, müştəri.
«Memari-elm» ilə
dili imran olan cocuq!
Ey kainati-izzətə
Sultan olan cocuq! -
Sən gəlmisən?
Yox, sənə yox -
Nəyim var ki, sənə verim.
Hə, vardı bir «Məktəb» şerim
İndi o da yoxdu məndə.
Mən qovulan, mən qovrulan,
Eşqi heçliyə sovrulan
yalqız bəndə...
Bu şeirlər günahimdır,
Günahımı neyləyirsən?
Ah çəkmirəm, kəpənəyim,
Qanadların yanar birdən
Sən ahımı neyləyirsən?
Qoy bizlərdən mini yansın

Təki sənin
Məktəb yolun işıqlansın.
Millətə arxa durmağa
Olmadı iqtidarıımız
Zavalə gəldi yurdumuz,
Yadlara getdi varımız
Vətənə dayaq olmadıq
Biz dayaq üstə durmuşuq.
Bu gen vətən torpağında
Tək ayaq üstə durmuşuq;
Sən yaşama bizim kimi,
Siz bizim tək lal olmayın.
Əli bağlı, qolu bağlı,
Ayağı qandal olmayın.
Tikə çörəyin naminə
Vəhşilərə dözmə, quzum!
Bizi qula qul eyləyən
Dəhşətlərə dözmə, quzum.
Ey ümid, ey qanadımız,
Bizdən sonra həyatımız
Sən yaşama bizim kimi.
Qoy bizlərdən mini yansın,
Təki sənin
Məktəb yolun işıqlansın.
Sən yeri get, mən də baxım,
Uç fəzalan, bali-pərim!
Millətimin görən gözü,
Ey qələmim, ey dəftərim!
«Oxu, ey bülbüli - novxani
çəmən
Sənin ilə edəcək fəxr
vətən»
Nurdu, bunun çantası nur,

Uç qanadlan nura tərəf;
Uç, vətənin qanadı, uç,
Uç, Hadinin muradı, uç.
Qoy bizlərdən mini yansm,
Təki sənin
Məktəb yolun işıqlansın.

* * *

Dözməyəcək bu ağrıya.
Sən armuda sinov gedən
Sərçə kimi nəfsə qaçan.
Mənim könlüm fəzalarda
Havalanıb qanad açan.
İndi elə bilirsən ki,
Guya ulduz bürcündəsən.
Ürəyimlə görəcəksən
Bir meyxanə küncündəsən.
Sən mənsəbə əyiləndə
Könlüm bunu qoymayacaq;
Qəddin əyilməz qalacaq.
Ad-san gəzən şit sözlərin
Dildə deyilməz qalacaq.
Səni qurnaz biləcəklər,
Xeyir bilməz, yol anlamaz
Yer tanımaz biləcəklər.
Bir kef-damaq xanımı da
tapmayacaq
Bu ürəyin qılığını.
Birdən daşa çırpacaqsan
Bir əcnəbi yalağını.
Sənin başın
Var-dövlətə, qənimətə
Mənim könlüm ülviyətə
üz tutacaq,
Sən də elə
Qalacaqsan ara yerdə.
Çürüyəcək ömrün-günün
Quru yerdə, qara yerdə.
Yazlıq insan
Məşəqqətli ürəyimlə,
ya şerimlə

Sən həyatda
Yaşamağı bacarmazsan.
Get... Sən də get...
«Bəxtim kimi olsun kəfənim
yəni siyahnak,
Heykəl diləməm, heykəli-qəbrimdir
O əflak,
Millət işıq olsun, məni udsun
bu siyah xak...»
Mən bir kasad bazarçıyam,
Mətahımı al, müştəri.
Bəşərin dərd güzgüsüdür.
«Əlvahi-intibah»ımı
al, müştəri
Şeirlərim sabahimdır,
Sabahımı al, müştəri.

oktyabr-noyabr 1988

**DÜNYANIN LƏLƏ
DƏRDİ**

*Ya şələ Lələni,
ya Lələ şələni.
Lələdən el misalı*

1

«Dağlarda Lələ gəzər,
Belində şələ gəzər».
Salam, Lələ!
Səndən gələn yolam, Lələ.
Qəm bayatın dilimdədi,
Ağır şələn belimdədi.

Gör nə qədər illər keçir,
Çox milyonlar, minlər keçir
aramızdan;
Amma köhnə siziltilar
Əskik olmaz yaramızdan.
Sən demişkən
Yaxşı gedir,
Yaman çıxmaz sıramızdan.

Can yanğısı saxlar sinəm,
Dərdin məndə gəlir dilə.
Sən də mənsən, mən də sənəm,
Həmin şələ, həmin Lələ.

«Lələ bir kümə tikdi
Ağzını günə tikdi»
Lələ, sənin koman hanı?
Üstündəki duman hanı?..
Qoy komana çıxım gəlim,
Bir ağlağan-gülən istə;
Şələ qoyum şələn üstə.

Sənin koman rahat olar,
Bu dünyanın qovğasından
Saxlar məni muğyat olar,
Lələ, sənin koman hani?..

Ha deyirik hələ dözək
Bitməz dözüm hələləri.
Şələsini qoydu bizə
Çıxdı getdi Lələləri.
Lələ, indi çox ağırdı
Bu dünyanın şələləri.

Dünyanın o qıraqından
bir daş çıxsa,
Bir dəlinin ayağından
Gəlib dəyir başımıza.
Dünyanın nə xatası var
Gəlib çıxır qarşımıza.

Bütün hərbə-zorba daşı,
Üz qarası, söz savaşı,
Bir günün min bəd xəbəri
Gəlib dəyir canımıza,
Düşüb hopur qanımıza.

Bu get-gəllər, bu gəl-getlər,
Radiolar, internetlər,
Bu kitablar, bu qəzetlər;
Yüklənibdir belimizə,
Söz sığışdır dilimizə
Ay sığışdır ilimizə.
Balacdı dünya, Lələ,
Elə bil ki, bir balaca
Qalaçadır dünya, Lələ.

Elə bil ki, hər şey daşır,
Hədd qoyanlar həddi aşır,
Əxlaqa sığmırıq, Lələ.

Od ələssə heç qalmarıq,
Göyün dəlik damı qalır.
Daş ovulur qumu qalır,
Hamı gedir, hamı qalır;
Balacadı dünya, Lələ,
Elə bil ki, bir balaca
Qalaçadı dünya, Lələ.

2

Lələ, sənin koman hanı,
Üzü dağa qarşı olar.
Çıxım gəlim bu qovğadan
Sənin koman yaxşı olar.

Bir yoxuşun ayağında
Bir talanın qırğındı
Şehli çəmən çıraqında
Qəlbə yaxın, gözdən uzaq,
Sənin koman yaxşı olar, -
Qalaçadan çıxım gəlim
Bir quş olub uçum gəlim.

Yox ay Lələ, yox ay Lələ,
Quş olmaq da olmaz hələ;
Ölü quşlar daşıyarıq
Belimizdə şələ-şələ.

Zəhər qatdıq aşlarına,
Gör nə gəldi başlarına.
Bu dünyanın quşlarına,
Azarı kim verdi, Lələ?..

Güllüsünə, çillisinə,
Yurdsuzuna, ellisinə,
Üç telli - beş tellisinə
Azarı kim verdi, Lələ?
Şahla rəiyyət arasında
Hasarı kim verdi, Lələ.

Bəlkə göyün dəliyindən
Daş tökülür başımıza.
Qəfil durub göydə ölürlər
Quş tökülür başımıza...

Qaranquşlar
Gecikdilər bu baharda,
Nəyə baxıb
Havalanaq havalarda?
İstəyimiz mehr tapıb
Balalasın yuvalarda...

Budaqlara boylanırıq
Yuva düşür başımıza.
Hava donub ağırlaşır
Hava düşür başımıza.

Payız durnam, uçub getdin,
Bir də dönüb gələrsənmi?
Sən gələndə mən olmasam

Ruhum ilə gülərsənmi?
Ey bizlərdən təmiz vücud,
Könlümü ardınca uçurt.
Yerin xəzan, göyün bulud,
Mənzil-mənzil bələrsənmi?

Bir qatarın arxasında
baxıb-baxıb
Kövrəlmək də olmur daha.
Bir gecənin durna səfi
Elə bil ki,
Yetməyəcək dan yerinə,
Çatmayacaq o sabaha.

Elə bil ki, yaşılbashalar
Lələk-lələk solub düşür.
Sınıb ümid qanadımız
Çiling-çiling olub düşür,
Olub düşür başımıza...

Biz ümidsiz necə olaq?!

Bir göyərçin
Gəlib düdü qarşımıza -
Bəlkə elə
Məktub verib yola salaq?!...

Yox, ay Lələ,
Məktubların yatdı baxtı -
Ələ məktub alan vaxtı
Ürəyin o döyüntüsü -
O «gur-gur»lar çoxdan ölüb.
O göyərçin çoxdan uçub,
O məktublar çoxdan ölüb

Qələm çıxmaz sınaqlardan,
Soraq alar soraqlardan.
Telefonlar asılıbdır
 qulaqlardan -
O məktublar çoxdan ölüb
Gözlərin yol intizarı,
Qulağın səs intizarı -
O «gur-gur»lar çoxdan ölüb.

Öz yerini isti bilən,
 gizli bilən,
Ürəklərin dərin-dərin
Guşəsində bəslənilən
O sevgilər, o guşələr
 öldü, Lələ.

Qəlbdən qəlbə tel uzadan
O rişələr öldü, Lələ.
Eşqdə yanıb cızdaq olan
Ürəklərin o guşəsi, küncü yoxdu.
Bəlkə elə ona görə
Aşıqlərin sevgi fərdi
Daşimağa gücü yoxdu.

Məhəbbətlər günə qalmaz,
Aya qalmaz məhəbbətdi,
Sınağı yox, qınağı yox,
Olar-olar,
Olmaz-olmaz məhəbbətdi.

Ayrılığın yağırdığı
O çiskinlər öldü, Lələ.
Eşqin şirin əzabları,

O nisgillər öldü, Lələ.
Eləsini, beləsini,
Eşqdə əzab şələsini
Daşımağa səbir yoxdu.
Sədaqəti, etibarı,
Gözdə nuru, üzdə arı
Daşımağa səbir yoxdu,

Ürək... Ürək...
Bir meh ilə uyğulana,
Gül üstündə duyğulana,
Alıb bir xoş təbəssümü
Qayğılana bilmir daha,
İtir ürəkdə ölçülər.

Bir ilahi baxış olub,
Bir baharlı yağış olub,
Bir şehotu yarpağına
Heç ələnə bilmir daha.
Ərk yerinə tel uzadıb
Şaxələnə bilmir daha,
İtir ürəkdə ölçülər.

Belə baxan pis deyilik.
Bəlkə duyğu, hiss deyilik?
Həm bizik, həm biz deyilik,
İtir ürəkdə ölçülər.

Şeir üstə təb itirir,
Etmir ruhu cəlb, itirir.
Beyin tapır, qəlb itirir,
O şaxələr, o rişələr,
İtir ürəkdə guşələr.

İtir, itir, çox şey itir,
Hər çiçəkdən bir şəh itir.
İlk baharın sorağında,
Büllur arxın qıraqında
Nanə, yarpız solub gedir
Vaxtsız həşəm olub gedir..

Qıymadıq bir budaq sina,
Dəstək olduq yalqızına.
Büllur arxın yarpızına
Azarı kim verdi, Lələ?..
Bənövşəyə - el qızına
Xəzani kim verdi, Lələ?..

Qanqal gəlib - ağaç olur
Çayır qulac-qulac olur.
Nəhəng, nəhəng qarağaclar
Göy meşədə qaxac olur.
Bu dünyanın ağaçına
Azarı kim verdi, Lələ?
Qanqalına, çayırına
Güzarı kim verdi, Lələ?..

İnsan nələr kəşf elədi...
Bu da bizə sərf elədi.
Ehtiyac yox başqa səyə;
Hazır ağıl, hazır zəka

Qoymaz bizi düşünməyə.
Düşüncədə ayrı düşən
Qərib-qərib adamlarıq.
Eh, sağ olsun o dahilər
Qəliblərə vurdú bizi,

Qəlib-qəlib adamlarıq -
O bölümədə, bu qalıqda
Kərpic-kərpic hasarlanıb
Yaşayırıq azadlıqda...

3

Üstündəki duman hanı,
Lələ, sənin koman hanı?...
Bu hasardan çıxım gəlim.
Hər şey algı-satqıdadı
Bu bazardan çıxım gəlim

Çıxım gəlim o guşəyə,
Həmin kökə, o rişəyə,
Gül talaya, göy meşəyə,
Boynubükük bənövşəyə.

Lələ, sənin koman hanı,
Üzü günə qarşı olar.
Villalardan, saraylardan
Sənin koman yaxşı olar.

«Lələ mənəm, lələ mən
Yük altında hələ mən.
Dərddən, qəmdən hicrandan
Bağlamışam şələ mən»

Qaldırmışıq aşırımışıq,
Şair Lələ səndən sonra
Çox şələlər daşımışıq -
Balta sapı yüklenibdir
belimizə

Ağac - ağac özümüzü
kəsmək üçün.
Çəkic-zindan yüklənibdir
belimizə
Ruhumuzu əzmək üçün.
Bel veriblər əlimizə
Quyumuzu qazmaq üçün,
Öz gözümüz baxa-baxa
Çiynimizdə zəncir olub
Hirsimizi bağlamağa.

Yad əlindən qurtaranda
Təzə dərdlər tapdıq, Lələ,
Sinəmizi dağlamağa.

Şələmizi qaldıranda
aşıranda,
Bilirsənmi nələr oldu
Özümüzü özümüzə
tapşıranda;
Cin, şeytanla
dolu çıxdı öz odamız.
Gör Zeynəbi Xudayara
tapşıranda
Nələr etdi kəndxudamız.

Neçin də naxələf olduq,
Sabir demiş, qövmümüzün
Başına əngəl-kələf
olduq.
Ol qədər qırdıq
bir-birimizdən ki, yorulduq,
Qırdıqca yorulduq,

Və yorulduqca qırdıq -
Özümüzü özümüzə
tapşıranda.

Özümüzlə tapışmadıq,
Bir əl tapıb, əmək tapıb
Bir-birindən yapışmadıq
Nəfs böyüdü, hirs böyüdü,
Tamah durdu dayaq üstə.
Yalan qalxdı ayaq üstə
Özümüzü özümüzə
tapşıranda.

Dəryamız da bir möcüzə;
İncisini gizlədirik,
Çör-çöpdü çıxır üzə
Çör-çöplə də heç yaşamaq
olmur, Lələ.

O qıralar, o qarmaqlar,
Dizi üstə o yaltaqlar,
Ayaqlarda badalaqlar
Göydə cələ, yolda tələ -
Həmin Lələ, həmin şələ.

Soydaş olub, yoldaş olub,
Yurdumuzda yurdaş olub
Yurdu qoruya bilmədik;
Özümüzü özümüzə tapşıranda.

Qurd canavar deyil axı,
yorta-yorta
Sürü çapsın orda, burda,
Çaqqal olub gödən yırtı.

Atılmaqdı, sıçramaqdı,
At üstündə duruşdu qurd,
Ovlağında aslanlarla
Pəncələşib vuruşdu qurd -
Qurdu qoruya bilmədik;
Qurd dalınca yurd da getdi
Yurdu qoruya bilmədik.

De kimlər aldatdı bizi,
İtirmişdik izimizi.
Yıxanda bir-birmizi
Yadlar vurdu belimizdən -
Yurdu qoruya bilmədik.

Milləti yuxu apardı,
Bəndimizi su apardı.
O qoxladı, bu apardı,
Yarımadiq gülümüzdən -
Yurdu qoruya bilmədik.

Dirimizdi, ölümüzdü,
Göz yaşımız gölümüzdü.
Torpaq bizim külümüzdü,
Gül bitərmi külümüzdən -
Yurdu qoruya bilmədik.

Qurd oğlunun qurdu ağlar,
Lələ köçüb yurdu ağlar.
Əldə silah ordu ağlar
Yurdu qoruya bilmədik.

Tüfənglərdə lülə ağlar,
Top ağızında güllə ağlar,
İçimizdə qəzəb ağlar,

Beynimizdə əsəb ağlar -
Yurdu qoruya bilmədik.

İş arısı elimizdə,
Yer tapmadı gülümüzdə,
Özümüzü kəsən qılinc
əlimizdə
Yurdu qoruya bilmədik.
Mələ quzum, mələ, mələ -
Həmin Lələ, həmin şələ.

4

«Lələnin canı dibək»
Dizləri dəmirdəndi.
Dəmirdəndi mənim dizim,
Lələ, bir də baxım görüm
Hayanadır yolum, izim -
Tamahkara çatmaz hayım,
Bu deyir ki, torpaq payım,
O deyir ki, torpaq payım!

Biri qaya sökür, tökür,
Biri dərə hamarladı.
Bu orda pay qamarladı
O burda yer qamarladı...

Torpaq oldu
Şırım-şırım, didik-didik.
Biz torpağa Vətən dedik,
Ana dedik;
Paylaşmada pay-pay olub
Vətənlikdən çıxdı torpaq.

Analıqdan çıxdı torpaq.
Çoxlarını nəfsilə bir
Öz altına yıxdı torpaq.

Vətənlikdən çıxdı torpaq -
Pay-pay olub bölünmüşük.
Sən demə bu fürsət üçün
ölürmüşük.

Bəli, ana torpaq olar,
Ana torpaq ortaq olar.
Təkbaşına bu torpağa
Necə sahib durmaq olar?...

Pay-pay olub bölünmüşük,
Namərdlərin siyasəti
Böldü bölgə-bölgə bizi.
Biz ki, günəş ölkəsiyidik
Öldürdü bu kölgə bizi.
Itirmişik, ötürmüşük
Biz ölkəni, ölkə bizi.
Yolumuzu azdıq, Vətən,
Ey satılan, ey alınan
Ana torpaq, yaziq Vətən!

Paylaşmada bölünmüşük
Hasar keçir aramızdan.
Hər şey alğı-satqıdadı,
Bazar keçir aramızdan.

Darqursaqlar, darqliqlar -
Bir millətin arasından
Keçir min-min ayrılıqlar;
Araz boyda ayrılıqlar,

Dağlar boyda ayrılıqlar.
Getdikcə də zor qudurur,
Paylaşmada
Dağ udulur, daş udulur -
Bu mənafə oyununda
Adamların
İnsanlıqdan dönür üzü.
Çoxlarının mülk altında,
yük altında sınır beli,
Amma yenə doymur gözü.

Bu acgözlər sarayında
Namərdlərin
Torpaq payı, yer payında
Heç yaşamaq olmur, Lələ.

Mis suvadıq qalay olduq,
Tərs yüklənib tay-tay olduq.
Tay əyildi daş qardaşım
Gedib düşdü qəribliyə,
Daşı qoruya bilmədik;
Əlimizin qılincindən
Başı qoruya bilmədik.
Şah seçməyə quş uçurduq,
Quşu qoruya bilmədik;

Quş töküldü başımıza,
Biz ağlağan deyil idik
Qayıtdıq göz yaşıımıza.

Gözüm yaşı süzül görüm,
Üzmədiyim üzül görüm.
Döyül görüm, əzil görüm
Dibək canım, dibək canım.

Dibəyimin daşdı dibi
Zər altında boşdu cibi.
Verdi kimi, aldı kimi? -

Dibək canım, dibək canım,
Həmin şələ, həmin Lələ
Bir də yesin kötək canım.

5

Bəndi bağlı balıq deyir:
Suyum yoxdu
Öz kürümü Kürə qoyum
Mən deyirəm yerim yoxdu
Dərd şələmi yerə qoyum.
Burda əvvəl - axır hanı,
Torpaq payın hanı, Lələ,
Sənə gələn cığır hanı?.

Yolun təzə, köhnəsi yox,
Addımlar da,
Ləpirlər də üst-üstədir.
Yox, yan-yana məzar sığmaz
bu dünyaya,
Qəbirlər də üst-üstədir.
- Ehey, burda kimdi sahib?!
Bir daş altdan
bir qarışdan yüz səs gəlir -
- Mənəm burda, sahib mənəm,
Çağırduğın o kim mənəm!..
Ruhum daha yerə enməz,
Burda qalan yetim mənəm!

O paylar da, payçılardır
üst-üstədir.

Hesabçılar, sayçılar da
üst-üstədir.

Göydə qalan
Bir cismi-can bədən yoxdu,
Lap yüzüncü mərtəbədən
Göyə çıxıb gedən yoxdu;
Enməlidir,
pillə-pillə, saya-saya
enməlidir.

Son pilləkən son ayaqdı,
Axır yenə bu torpaqdı.
Milyon-milyon ömür udan
Çiçəyi sağ, otu sağdı...
Gördün, Səma elçiləri
Ucalıqda kəlmələnib,
Ulu göydən dönüb geri
Bu yerdən yer istədilər -
Bircə qarış Məzar yeri
Ulu səslər, ali kəslər,
Müqəddəslər üst-üstədir.

Nə olsun ki, fironların
Məbədləri qızıl tağdı;
Onların da son mənzili
Yenə elə bu torpaqdı.

Qara qulun qıvrım, qıvrım
saçları da,
Ağ şahların qızıl-qızıl
tacları da
üst-üstədir.

Qılınc qalxan göyə qalxmaz,
Cahangiri, fatehləri
 belə qalmaz;
Qanlar tökən divanələr,
Qoyduqları viranələr
 üst-üstədir.

Üstündəki çarpışmadan
dartışmadan
Bircə zərrə böyüdümü?..
Ağır-ağır zərb altında
Qanlı-qanlı hərb altında
 qalan torpaq
Bircə qarış artdımı de?
Hardan alsın artımı de?

Ulu göylər həmin-həmin
Göy altında mən bir zəmin
Tərəzinlə tərəzimin
 çəkəni min
çəkisi bir olacaqsa,
Bu dünyanın arşını bir
Ölçəni min, ölçüsü bir
 qalacaqsa,
Bəs bu qədər qanlar töküb
 canlar almaq
 neçin imiş?..

Həqiqətlər, mərdanələr
Dünyanın bir kar küncündə,
Bu naməndlər,
Şər-şeytanlar öz küncündə
 qalacaqsa,

Şeytanlara bəs bu qədər
daş atmaqlar,
Bəs bu qədər ziyanətlər,
Haqq yolunda ibadətlər
neçin imiş?..

Zər qiymətə minə-minə
Söz qiymətdən düşəcəksə,
Bəs bu qədər
Kitab-kitab nəsihətlər
Doğru yola hidayətlər
neçin imiş?..

Sözün haqqı hardadı bəs,
Əyri alan, əyri satır
Düzün haqqı hardadı bəs?...

Dünya elə
qiymətlər qiyamıdı,
Əsəb pozub, ürək yaxan
Siyasətlər əyyamıdı -
Dərya torun,
Dünya zorun əlindədir.

Bu Şuralar, bu birliklər,
Bu gəl-getlər nahaq sözdü.
Bu adətlər, bu ATƏT-lər,
BMT-lər nahaq sözdü.

Əfqanistan viran belə,
İraq elə, İran belə.
Tamahların, günahların
Od püskürən qəzəbidi
Bu qasırğa, bu zəlzələ.
Zərb altında qalıb bəşər
Həmin şələ, həmin Lələ...

Üstündəki duman hanı,
Qarabağın yolu bağlı,
Lələ, sənin koman hanı?.

Komana da yoxdu ərkin
Mən qaçqınam, sən didərgin
Yol gedirəm, əzgin-əzgin
Dibək canım, dibək canım
Həmin şələ, həmin Lələ,
Bir də yesin kötək canım.
Ovsarı bərk çəkin bala;
İlkin olub neyləmisən
Dünya üçün İlkin bala?
O imanda, bu gümənda
Nə qalmışan ələmənda.

Xəzər olan
Durğunluqdan bezə, bala,
Xəzər olub neyləmisən
Dərya üçün Xəzər bala?
Nə qalmışan ələmənda.

Ay İnqilab, a Müzəffər
Zəfər bala,
Zəfər olub neyləmisən
Torpaq üçün, Səfər bala?
Gah o yanda, gah bu yanda
Əldə silah
Nə qalmışan ələmənda -

Sözün haqqı hardadı bəs,
Əyri alan, əyri satır,
Düzün haqqı hardadı bəs?...

«Nə atam var, nə anam,
Yaranmışam daşdan mən».
Oğul səni, oğul səni
Yer verib, göy cilalayıb
Bəlkə torpaq doğub səni.

Ər igidlər daşa dönüb
dedilər ki,
Bu torpaqda donub qalaq -
Qayalarda kündə-kündə,
Düzəngahda qalaq-qalaq.
Daş savaşım şeytan ilə
Hələ gedir bu daşqalaq.

Bayatıdır məhək daşın,
Qalalarda əhəng daşın,
Zərb altında dibək daşın
Bu daşqalaq gedir hələ.
Dibək canın, dibək canım,
Həmin şələ, həmin Lələ.

Gördüm yol ayrıcında
bu nə sufahi daşdı.
Yəqin yol gedən deyib
daş yoldaşla adaşdı.
Dünyanın bir ucu toy,
bir ucu da savaşdı.
Ay Lələ, mən bu daşı,
Götürüm, götürməyim?! -

Özümlə nə döyüşüm,
Özümlə nə vuruşum,
Burda köhnə izlərin
cığırı ot, yeri şum.
Daha bu yoldan geri
dönən yox ki, soruşum;
Ay Lələ, mən bu daşı,
Götürüm, götürməyim?! -

Sual-cavab gedir hələ,
Köhnə hesab gedir hələ.
Yolda əzab gedir hələ
Dibək canım, dibək canım,
Həmin şələ, həmin Lələ.

Dərddən şələ ağırlaşır,
Lələ çəkir fağırlaşır;
Yol daralır, cığır daşır,
Bu yol tale yazıb gedir,
Bir-birini basıb gedir -
Şələ Lələni, Lələ şələni.
Bir bayatı sözündü bu,
Durur, dəmir dizindi bu,
Köhnə, təzə dözümdü bu -
Tale ömür yazıb gedir,
Bir-birini basıb gedir
Şələ Lələni, Lələ şələni...
Gedək Lələ, gedək Lələ,
Bu daş-qalaq gedir hələ...

Üstündəki duman hanı,
Lələ sənin koman hanı?
Qarabağın yolu bağlı;

Öz obana yoxdu ərkin,
Mən qaçqınam, sən didərgin.
Dəmir dizin, daş üzəngin,
Gedək Lələ, gedək Lələ,
Bu daş-qalaq gedir hələ -

Zaman belə, dövran belə -
Həmin Lələ, həmin şələ.

**fevral - iyun 2006
Bakı - Buynuz**

SUAL

1940 - ci illər. Bolşevik qəzəbinə düşçər olmuş Səid həkim də Sibirdə sürgün həyatı keçirir. Adəti üzrə, bu gün də köhnə radiosunu qurdaları, lap uzaq ellərdən muğamat konsertini tutur. Muğam səsləndikcə Səid həkim kövrəlir, ağlayır. Yenə 5 yaşlı oğlu Ibrahim atasının üstünə atılır:

- Ata! Niyə ağlayırsan? Heç olmasa bu dəfə de, bu radio nə deyir, niyə ağlayırsan, niyə? Niyə?

Səid həkim uşağın bu sualından yaman qorxurdu...

- Belə sual vermə, bala,
Cavabım yox bu suala,
İndi başqa məqamdayam;
Bu məqamı nə biləsən,
Hardan gəlir bu səs, səda,
necə deyim,
Sən muğamı nə biləsən.
Zəminxara haray salır,
Sinəm yanır yerbəyerdən
-Yox, yanında ağlamaram,
Ah çəkmərəm, kəpənəyim,
Qanadların yanar birdən.
O gün nədi, bu gün nədi,
nə biləsən,
Necə deyim sürgün nədi,
nə biləsən,
Sibir dərdi tamam başqa
biçimdədir.
Üşyanları, əzabları içimdədir;

Yox, yanında ağlamaram.
Gözüm nuru, başım tacı,

Bu, göz yaşam deyil axı,
Bu, Sibirin şaxtasıdır.
Kipriyimdə buza dönüb
Buz əriyir damcı - damcı.
Bu, göz yaşam deyil, bala,
Gilə - gilə
Köz üstünə düşən yağdı,
Yağ içində su cızdaqdı,
Sən cızdağı nə biləsən.
Damğalanan ömrümüzdə
Qara dağı nə biləsən...

Dayan görüm!
Gözüm nuru,
Məni görmə, o yana bax
- Gör nələrdən verir soraq
Bu "Humayun"!
Sən eşitmə,
sən dinləmə,
Belə dərdə çatmaz boyun.
Zülmə düçar olmuşların
Könlünə dərd dolmuşların,
Sındırılmış insanların -
Yarpaqları solmuşların
Fəryadıdır bu haraylar
- Heç bilməzsən kimi tapar,
 kimi haylar...
Yox, sənə yox, öz - özümlə
Ürəyimdə danışıram.
Neçin belə olsun, axı...

Gül vaxtimız solsun, axı?..
Allahımız bizə də xoş
xəbər yazdı,
Alnimizə günəş yazdı,
Xəzər yazdı,
Şirvan yazdı,
Bir ilahi məkan yazdı.
Alnimizin yazısını,
Pozanların cəzasını
kim verəcək?!
Kim gətirdi bu qəzanı
başımıza?
Qəddarların qəzasını,
Qansızların qisasını
kim verəcək?!.
Biz günahsız insanları
Çevirdilər güllələnmiş
boz hədəfə;
Axı, mən də möhlət alıb
Yaşamağa haqq gəlmışəm
Bu dünyaya bircə dəfə
- De, bəs mənim taleyimi,
Baxtımi kim qaytaracaq?!
Yaşamağa möhlətimi.
Vaxtımi kim qaytaracaq?
"Sibirdə, Maqadandayam...
...Bayır şaxta,
Yorğan - döşək olub taxta,
Vay - vay, mənim acı taleyim"!
Sən bu məhbus mahnisını -
Bu harayı, bu hüzünü nə biləsən,
Sən taleyin
tərs üzünü, dərd üzünü
nə biləsən

Mən bir quzey ağaciyam.
Təbiətin sərt üzünü
nə biləsən...

Biz də ağaclar kimiyyik,
Görürsənmi
Bu qırılmış ormanları...
Axıdırular, sürüdürlər
Çay yuxarı insanları,
Çay aşağı şalbanları.
Bir - birini
Sixa - sixa, yıxa - yıxa
Daşdan - daşa, sudan - suya
Bir - birinin
Qabığını soya - soya
Axıdırular
Çay aşağı şalbanları,
Çay yuxarı insanları.
Biz də ağaclar kimiyyik;
Baltalanan, rəndələnən,
Budaq - budaq sindirilan
Üryan qalmış ağaclarıq...
Vaqonlarda, "barak"larda,
ayaqlarda,
Zülümlərdə, ölümlərdə,
Sürüdüblər, axıdıblar
Çay yuxarı insanları
Çay aşağı şalbanları.
Yox, sənə yox, danışmiram.
Sən cavani, sən qocanı
nə biləsən.
Sürgünlərdə çıxan canı
nə biləsən.

Qanımı qaynatma görüm,
Ruhumu oynatma görüm,
Düş aşağı,
A "Heyratı"m, düş aşağı,
Sən Allah ağlatma məni,
Mən nə deyim

bu uşağa?!
Sibir dərdi,
sürgün dərdi
Tamam başqa biçimdədir,
Üşyanlarım içimdədir.
Cismimlə can arasında
Səsim yoxdu, dilim qalıb.
Çəkic - zindan arasında,
İxtiyara rəvacım yox,
Həkim Səid, nə yanarsan,

Bu dərdlərə dərmanım var,
Əlacım yox...

A "Heyratı"m, düş aşağı,
Sən Allah, ağlatma məni,
Mən nə deyim

bu uşağı?!

Cavabımı sən ver bu gün;
Ay İbrahim müəllim, sən
Dünya görmüş bir müdriksən.
Sən də bu gün
Yavaş - yavaş düş aşağı,
Get atanın məzarını
ziyarət et.

Təsəlli ver, bir söhbət et
O da baxıb qulaq versin
Saç - saqqallı bir "uşağı".
Həm də bax gör
Qəbristanda nə var, nə yox,
Son ünvanda nə var, nə yox.
Muğamatlı, "Heyratı"lı
Xəzərə bax.

Bu havada
Atanın da ruhu oyaq,
O məzarla danış bir az.
Dövrümüzün işlərinə
qarış bir az...

De ki, hələ bu dünyanın
güllələnmiş.

Düşüb haqsız olənlərin
Bəlkə, milyon başdaşı var.
Başdaşında göz yaşı var.

De ki, hələ daha iti
Baltası var, rəndəsi var
 bu dünyanın.
Azadlığa qənim çıxan
 hakimləri.
Sındırılmış bəndəsi var
 bu dünyanın.
Suallar bitməyib hələ,
De ki, biz də bu həyatın
Ağır sual - cavabında
 yaşayırıq.
Günahında, əzabında,
Harınların hesablanmış
Hesabında yaşayırıq.
De, ədalət hakiminə
Sifarişlər gedir hələ.
Mənafelər oyununda
Pünhan işlər gedir hələ.
Alnímızın yazısında
Düzəlişlər gedir hələ.
"Davam edir otuz yeddi,
Daha möhkəm, daha ciddi".
Taleyin tərs yazısını
Nə pozasan, nə siləsən?
Qəbir dünya, Sibir dünya,
 səbr dünya
Hardan gəlir, hara gedir -
 nə biləsən,
 nə biləsən...

Payız. 2008. Buynuz

*BU MƏHƏBBƏT
YAŞADAR MƏNİ*

Gecə yarı...
Sərvinazın duyğuları
Onu rahat buraxmadı
Xəyalları açdı qanad
Dəqiqələr oldu saat
O yatmadı.
Yatmağa da darixmadı
Elə bil ki, daralıbdır otağı da
Adicə bir hənirtidən
Səsə düşür qulağı da
Ürəyində çırpıntılar...
Gözlədiyi bir kəsmi var?

Xeyr, xeyr

Heç özü də bilməyir ki, nə istəyir.
O, təsəlli tapmaq istər
Baharın xoş nəfəsində.
Bu gözəl yaz gecəsində
Təbiəti seyrə dalmaq,
Yarpaqların nəğməsindən ilham almaq
Həvəsiylə yanır qadın.
Heç bilmirəm nə düşünür, anır qadın.
Sonra durub ağır-agır
Pəncərəni açdı yenə
Bahar yeli otağına
Xoş bir ətir saçdı yenə.
Tez boylandı içəriyə
Neçə budaq, neçə yarpaq.
Bir yasəmən pöhrəsi də
Pəncərəyə toxunaraq
Sındı...Heyf!
Qadın buna yandı - heyf!
Piçildadı dodaqları.
Nəvazişlə sığallayıb yarpaqları

Əllərində dəstələdi.
Ay buluddan çıxıb bu vaxt
Dağa, daşa nur ələdi.
Pəncərəyə dirsəklənib yorğun kimi
Qadın baxır önündəki mənzərəyə
vurğun kimi.

Xəzəllərin üzərində
Gölməçələr durulubdur.
Elə bil ki, ay özü də
Bu sulara vurulubdur,
Bu sularda doğulubdur.
Yarpaqların dimdiyində ağ damlalar
İşiq vurur, yanır par-par.
Külək əsir, damla düşür
gah sürüşür.

Bu yarpaqdan o yarpağı
Elə bil ki, ulduz axır
Ağacların arasıyla
Nəfəs alır ana torpaq
Gözel bahar havasıyla.
Gecə keçir ağır-agır...
Qadın baxır...
O tərəfdən bir çay axır
Meşələrin aynasıdır.
Elə bil ki, zümzüməsi
Bir ananın laylasıdır.
Bu laylanı dinləyərək
Xumarlanır neçə çiçək
Bənövşələr saplağına
Dirsəklənib, sanki yatır
Külək vurur nərgizləri diksindirir
Yuxusuna haram qatır
Lap axşamdan nə bir susub,
nə dincəlib

Zaman-zaman vəcdə gəlib
Bir bülbül də hey oxuyur incə-incə
- Nə gözəldir ah, bu gecə
Nə qəşəngdir ah, bu gecə
 lap indicə

Kaş yanımda olaydın sən, ay Aslanım.
Bilirsənmi nələr keçir ürəyimdən
 ay Aslanım.

Ağaclarım çiçək açır sənin üçün
Çiçəklərim ətir saçır sənin üçün
Yarpaqlar da, bu dağlar da
«Aslan» deyib piçıldayı.
Sanıram ki, sən gəlirsən
Xəzəllər də ayağına dolaşaraq
xışıldayı.

Heç gör məndə ağılmı var?
Nə qəribə olur insan
Sən ki, məndən uzaqdasan.
Göylərə bax milyon-milyon
Nişan taxıb sinəsinə
Canım qurban yurdumuzun
Əfsanəvi gecəsinə.
Mənim üçün nə əzizdir bu asiman...
Ulduzların altındasan
Bu bəsimdir, ay Aslanım
Bəlkə də bu əsən külək
Nəfəsindir, ay Aslanım
Uzaqlarda dan söküür
İtib gedir qaraltılar
Burda, orda dumandanır saraltılar
Heçliklərə uçur fikir...
Dağlara bax, elə bil ki,
Meşələrə keşik çəkir.

Bəlkə indi sən yuxuna bal qatmışan
Bəlkə indi qızım yatıb, sən yatmışan
Nəzərindən salma uzaq
Qızıma bax. -
Gör üstündən sürüşübsə yorğan əgər,
ay Aslanım
Ört üstünü qızımıza soyuq dəyər,
ay Aslanım
Qızım dedim, dodaqlarım çat-çat oldu.
Qızım dedim, gözüm doldu
Qızım dedim, sənin qızın, mənim qızım.
Gör nə qədər yaxınıq biz
Ayrılarmı ürəyimiz.
Sən nə etdin?
Yəni məni atıb getdin?
Yox, atmazsan
Ürəyimi qanatmazsan
Bilsin aləm ömrüm boyu
Mən səninəm ömrüm boyu
Sərvinazın özgəsinin atəşində
yanan deyil
İllər keçsə, ay Aslanım
Könlüm səndən sınan deyil
Günahımı salma yada.
Mən səninçin yaranmışam bu dünyada.
Surətin də ürəyimdə tutub qərar
Saçlarım da səninkidir
Oxşamasan tez ağarar...
Pəncərəsi açıq qalıb
Xumar-xumar baxır gözlər
Gecənin bu aləmində
Ah, bu gözlər kimi gözlər...

Götürüb əlinə qələm, dəftəri
Mənim taleyimi yazan olarmı?
Həsrətli illəri, dərdli illəri
Görəsən ömrümdən pozan olarmı?
Əkdiyim ağaclar dil açsa əgər
Başimdən keçəni sənə nəql edər.
Bir zaman xırdayı bu boz budaqlar
İndi dövrəsinə kölgə salıbdır.
Qovaqlar, qovaqlar, ah bu qovaqlar
Gözümün yaşıyla suvarılıbdır.
Girdi aralığa qanlı döyüşlər
Döyüşlər ömrümun zəhəri oldu
Gözüm yolda qaldı hər axşam, səhər
Nəsibim ayrılıq günləri oldu.
Ah, bu qovaqlara baxdığını anda
Yenə xatırlaram o keçən yazı
Beləcə titrəyib əsirdi onda
Əlimdə Aslanın qara kağızı
Kaş o qara kağız, o qara kağız
Daş olub dəryada batıb qalaydı
Ağır qurmuşuntək səssiz, soraqsız
Torpağın altında yatıb qalaydı...
Doğrudan üzü də qaraymış onun
Əlindən düşəydi poçtalyonun.
Yağışlar yuyayıdı həriflərini
Yel onu alaydı qanadlarına
Tapa bilməyəydi heç kəs yerini.

* * *

Ağır toplar susdu bir gün
Düşmənlər qanqusdu bir gün
İgidlərin gəlişiyilə
Gəlinlərin gülüşüylə

Yollar güldü, mən ağladım
Sevgisinə həsrət qalan
Qollar güldü, mən ağladım.
Gah odlandım, gah darıxdım
Hərdən durub yola baxdım
Ümidimi daşa vurdu qara kağız
Sağa baxdım, sola baxdım
Gözlərimdə gəlib durdu qara kağız
Bəzəmədim otağımı,
Yandırmadım çıraqımı
Ağaclarım gül açdırılar
Qovaqlarım dil açdırılar
Çaylar axdı əvvəlkitək
Çaylar heç vaxt dayanmayıb.
Düşündüm ki, bu dünyada
Bəlkə Aslan yaranmayıb.
Mən onda bilsəydim sağdı Aslanım
Yas tutub qaralar bağlardımmı heç
Gözümüzdən yaş töküb ağlardımmı heç
İndi də az qalır alışım, yanım.
Mən onda bilsəydim sağıdır Aslanım
Mən səbr alardım dağlarımızdan
Mən saflıq alardım bağlarımızdan
Gözlərdim onu.
Eşqində çağlayan bulaq olardım
Ömür yollarında çıraq olardım
Gözlərdim onu.
Mən külək olsaydım əsib qış, bahar
Tək onun saçını oxşardım ancaq
Gəzib sorağında diyarbadıyar
Elə bu həvəslə yaşardım ancaq.
Yaşardım adını ucaltmaq üçün
Həsrəti qəlbimi məlhəm edərdim.

Onun yarasını sağaltmaq üçün
Kaş o qara kağız, o qara kağız
Daş olub dəryada batıb qalaydı
Ağır qurğuşuntək səssiz, soraqsız
Torpağın altında yatıb qalaydı.

* * *

Onda ki, çarəsiz qalıb yenidən
Başqa birisinə şirin can oldum
Özgə mətləbini güldürəndə mən
Aslanın eşqini ağladan oldum.
Bəlkə o zaman
Bir qurbət diyarda kövrəlib Aslan
Məni düşünürmüş, məni anırmış.
Şikayət eləyib bu ayrılıqdan
Halima acıyb qəlbən yanır咪ş
Yanaşib partizan dostuna bəlkə
Məndən danışır咪ş ağızdolusu
Danışib gözləri yol çəkə-çəkə
Qəlbində bir məni görmək arzusu.
Bəs niyə o günü dağ aşıb gəlib
Buludlar etmədi xəbərdar məni
Bəs niyə başımın üstə əylənib
Agah eyləmədi buludlar məni.
Dağda bitən lalə, göydən ötən quş
Məndən göy çəmənlər küsmədi niyə.
O, ilk eşqimizin şahidi olmuş
Ağaclar yolumu kəsmədi niyə?
Axı, onunkuydu ürək də, can da.
Gör mənə, gör mənə sahib oldu kim
Ürəyim onunçün alovlananda
Axı, yad əlini qızdırıb əlim.

İndi çıxıb əldən etibarım da
Alnímda xəcalət təri qalıbdır.
Sanıram hələ də yanaqlarımda
Özgə dodağının yeri qalıbdır
Yəni Aslan bunu qəbul edərmi?
 yox, yox etmədi
O, mənim adıma vəfasız dedi.

* * *

Gör indi xəyalım uçubdur hara...
Mənim bir qızım var gözləri qara
Yenə yada düşdü onun saçları
O ipək telləri öpmək istərəm
Mənim ilk eşqimin ilk yadigarı
O ilk nübarımı görmək istərəm.
Mənim əziz balam, mehriban balam
Ana ağuşundan ayrılan balam
Dəysə qulağına bir ana səsi,
O qara gözləri dolmazmı görən.
O təzə açılmış bir gül qönçəsi
Nəfəsim dəyməsə solmazmı görən.
Onun nə təqsiri, nə günahı var
Rahatca yatırdı dizimin üstə.
Yollara çıxmışam, yoldaşım olub
Fikirli olmuşam, sirdaşım olub.
Axı, necə deyim, necə bildirim
O, mənim balaca həmyaşım olub.
Həmişə qızımdan danışanda mən
Ömrümün bir günü keçir gözümdən..
Ətrafa baxıram təbiət əlvan
Yarpaqlar ney çalır o günkü kimi.
Mən bu gözəlliyi görmürdüm ancaq

O günü mən necə pərişan idim
Tüstüsüz od tutub alışan idim.
Qızım xəstə idi, könlüm qərarsız
Bircə mən yanırdım bu halda yalnız
Bu idi möhnətim, bu idi dərdim
Əziz Aslanımın tək yadigarı
Əlimdən getsəydi, mən nə edərdim?
Canımı verərdim ki, o qana gəlsin.
Durdum gecə - gündüz keşiyində mən
Tənələr görsəm də «təzə ərimdən»
«Təzə ərim» dedim dondu bədənim
Başında ildirim çaxdımı mənim
Sözüm harda qaldı çıxdı yadımdan...
Yox çətin günləri unutmur insan
Qızım xəstə idi...
Bir gün ağır-agır mətbəxə girdim
Qızımçın bir qaşıq umac bişirdim
Ürəyim qorxuda, qulağım səsdə,
Əyildim qızımın başının üstə
- Xörək bişirmişəm, ye, qızım acsan
Axı, nə vaxtacan ac qalacaqsan
O, açıb gözünü xəfifcə güldü
Sandım ki, üstümdən dağ götürüldü
Qaldırıb qızımın öpdüm saçından
Ayaq səsi gəldi eyvandan bu an.
Diksindi qızım da, diksindim mən də...
(Bu acı bir adət idi ki, bizdə)
Bəli təzə ərim evə gələndə
Belə diksinərdik hər ikimiz də
- Yeyin, ana-bala dağıdın, yeyin,
Sonra da adıma böhtanlar deyin.
Ərimin ilk sözü bu oldu yenə
Acıqlı-acıqlı o, baxıb mənə:

- Sərvinaz, nə oldu köhnə şərtimiz
Yenə bu barədə bazar açaq biz?
Bir özgə qızıycın qazanım demək
Nədir bu dəm-dəsgah, bu yorğan-dösək
Nəyimə gərəkdir bu fəryad, bu səs
Mənim təbiətim bunu götürməz.
O, necə qəzəbli, kinli göründü
Mənim gözəl qızım, mehriban qızım
Qorxub yatağında, yumağa döndü
O kaş bu sözləri eşitməyəydi
Bu sözlər ox kimi qəlbimə dəydi
İstədim hönkürüm, səsim çıxmadı
Yaşım da quruyub gözümdə qaldı.
Tutub ətəyimi, qız buraxmadı
Ağıllı gözləri üzümdə qaldı.
İlk dəfə utandım, utandım ondan
Dodağım çatladı ahım odundan.
Sandım ki, pəncərə, bütün daş, divar
Başına hərlənir, fırlanırdılar.
Mənim gözəl qızım, gəl qorxma hədər
Gəl, heç sən bilmə ki, nə çəkir anan.
Sənin götürdüyüñ tikələr qədər
Açı söz yemişəm ögey atandan
Sənin xatırınə buna dözmüşəm
Səbrlə, həm yana-yana dözmüşəm
Dözmüşəm analıq vüqarım üçün.
Mənim gözəl qızım, qəm çəkmə hədər
Hərənin bəxtində bir nöqsan olur.
Mən elə bilirdim bütün kişilər
Sənin atan kimi mehriban olur. -
- Sərvinaz, anla ki, daha bu gündən
Bu evdə
Ya mən qalmalıyam, ya qızın, ya sən

Yox, qızımı təkcə buraxmadım mən
Belə vidalaşdım təzə ərimlə
Belə vidalaşdım pis günlərimlə.
Bu gündən öz əlim, öz başım oldu
Mənim gözəl qızım, mehriban qızım
Həm balam, həm ömür yoldaşım oldu.
Adını soruşub tanımayanlar
Dedim Aslanımın nişanəsidir.
Qoy gəzim bağçanı mən qarış-qarış
Axı, bu yerlərdə qızım gəzibdir
O, bu ağaclarда yelləncək asmış
O, burda yüz kərə çiçək üzübdür.
Onunla həmyaşdır bu boylu qovaq
Gör indi gövdəsi necə xallanıb.
Xirdaca əliylə tutub bir sayaq
Bu alçaq budaqdan o çox sallanıb
Çox zaman gizlənpaç oynardıq axşam...
Bu fisdiq ağacı, onun daldası
Burda itirmişəm, orda tapmışam.
- Ay ana, gözünü yummusanmı, hə?
Yıxıldım, hə durdum, hələ dayan, dur.
Mən elə bilirom, elə indi də
O, həmin ağacın daldasındadır.
Gəzib axtarıram çölü-çəməni
Onu səsləyirəm hər zaman, hər dəm.
Elə səsləyirəm, eşitmir məni
Elə axtarıram, tapa bilmirəm
Ah, mənim Aslanım, mənim Aslanım
Qızımı hayana apardı getdi
Sandım ürəyimi qopardı getdi
Niyə təsəllimi aldı əlimdən?
Niyə ümidimi aldı əlimdən?
Bəs necə tablayım, necə dözüm mən

Sənə güvəndiyim, bu nə hal idi
Aslanım, qəlbinə qəzəbmi doldu
Gelişi şirincə bir xəyal idi
Gedişi nə acı həqiqət oldu.
Gəldi, gəlişinə qurban olduğum
Bircə yol üzümə baxmadı barı.
Məyər az idimi peşman olduğum
Çəkdi ürəyimə tənə dağları.
Bir dəfə saçımı o çəksəydi əl,
yanmazdım yenə.
Dərdimi soruşub bilsəydi əvvəl,
yanmazdım yenə.
Oturub diz-dizə, durub üz-üzə
Uzun gecələri qatıb gündüzə
Gördüyüm günləri, iztirabları
Təkbətək bir ona desəydim barı
yanmazdım yenə
Düşünüb andığım sanki bir yuxu...
Bir kəlmə şirin söz nədir ki, axı,
Onu da dilindən eşitmədim bir
Bilsəydim o, belə gəlib, gedəndir
Bəlkə də, bəlkə də üzə durub mən,
Tutub o pəhləvan ciyinlərindən
Ona yalvarardım: «Aslan, ay Aslan
Əzizim, bağışla, keç günahimdən»
Onunla gedərdim, dağlar aşsa da
Onunla gedərdim, məndən qaçsa da
Gedə bilərdimmi?
Bir şey xatirimə gəldi bu yerdə
Hərdənbir görürsən məhkəmələrdə
Dayanır üz-üzə arvad ilə ər.
Ya arvad ərindən boşanmaq istər
Ya ər arvadını boşamaq istər.
Hökəm və məhəbbət... fikir ver buna

Bunun nə ləzzəti, bunun nə dadı
Bəlkə heç onların ayrılmamasına
Hakimin özü də razı olmadı.
Bəs necə üz-üzə oturur onlar
Bəs necə yaşayır məhəbbətlə kin
Məhəbbət gərək heç ləkələnməsin
Bunu düşündükcə donur bədənim
Kaş duya qəlbimi Aslanım mənim
O, təki qızımı qaytarsın mənə
Baxım o gözlərə doyunca yenə
Qoy orda arayıb tapım sevgimi
Gözləri eşqimin aynası kimi.
Bir ana qəlbini qırmaq olarmı?
Dünyada arzusuz durmaq olarmı?
Məni bu arzular gətirmiş dilə
Deməyin könlümün tək həsrəti var.
Qəlbimin atəşi sönməyib hələ
Orda bir ananın məhəbbəti var.
Döysə çovğun məni, döysə qar məni
Elə bu məhəbbət yaşıdır məni.

***HƏR MƏKTUBDAN
BİR SƏTİR***

(416-ci Taqanroq diviziyasının döyüşçüsü, xalqımızın
igid oğlu leytenant Vahab Osmanovun əziz xatirəsinə)

Vahab, evinizdəyəm,
Oldum fikir yoldaşın.
Oturmuşuq üz-üzə:
Anan, bacın, qardaşın.
Otağın həsrət dolu,
Sevinc burda təklənib.
Baxışlar tutqunlaşıb,
Ürəklər kövrəklənib.
Bilmirəm harda isə
Arar səni xəyalım.
Səndən necə söz salım?
Üstünü illər almış
Bir dərdi, bir kədəri
Göyərtmək istəmirəm.
Bir ana ürəyini
Göynətmək istəmirəm.
Bir qardaş həsrətini
Yada salmaq ağrıdır.
Bir bacı ürəyini
Oda salmaq ağrıdır.
Məktubların önumdə,
Bir az gözləyirəm ki,
Kağızlar gəlsin cana.
Varaqlar üzərində
Sənin ruhun oyana.
Bu saralmış varaqlar
Səndən bir nişanədir;
Hər cəbhədən bir xəbər,
Hər məktubdan bir sətir.

Başımın üstündə toplar dinəndə,
Nə bilim, bəlkə də qəfil güllədən
Damla tək torpağa hoparam, ana!
Düşmənin başında çaxmaq üçün mən
Ya bir şimşek ömrü taparam, ana!
Bəli, şimşek ömrü,
Boşalıb, dolub
Düşməni yandırıb-yaxan bir ömür;
Sonra ulduz olub, sonra ay olub,
Vətən göylərindən baxan bir ömür.
Əgər ulduz olsam, bax asimanı,
Bil ki, o, oğlunun od baxışıdır.
Qorxaq bir Vahabın olunca, ana,
Qoçaq bir Vahabın adı yaxşıdır.
Başında min cürə fikir gəzsə də,
Ürəyim davanın hay-harayında...
Mən əli silahlı əsgərəmsə də,
Hələ bir damlayam Sulaq çayında.

3

Ana,
Qonşumuzda yadındamı
Bir cavan ölmüşdü, cavan.
Həmin gün ağlamaqdan
Neçə ana düşdü candan.
Bilinmədi o cavanın
Kimdir dostu, kimdir yadı.
Hamı bir cür sizildadı,
Hamı bir cur yandı,yandı.
Bacıların
Saçlarını yoldu kədər...
Gedib başa yetişməyən

Bir yarımcıq özür üçün,
Nakam gedən cavan üçün
Ağladılar ah, nə qədər.
Düşünürəm,
Ürəyimdə
Ağlayıram içün-için,
O gün hara, bu gün hara...
Baxıram öz vətəninə
Qurban gedən cavanlara,
Bu yüzlərə, bu minlərə,
Ömrü başa çatanlara...
Harda qalıb
Bu mərdlərin ağlayanı?
Bunlar cavan deyilmə bəs?
Ağlama qalsa əgər
Bu anaya bəs eləməz.
Göz yaşları bəs edərmi?
Dərya olsa, bəs eləməz.

4

Dayanmışam, ay ana,
Azovun sahilində.
Mənə nağıl danışır
Dalğalar öz dilində.
Hava çən, yer qirovdur.
Belə gündə elə bil
Azov özü səmadır,
Səma özü Azovdur.
Dənizin üzərindən
Külək qovdu dumani.
Sularda əsgər qanı,
Xal kimi xırda-xırda

Neçə əsgər papağı
Yellənir dalgalarda.
Bu papaqlar görəsən
Kimə sirdaş olubdur?
Bu papaqlar içində
Düşünən baş olubdur.
Gör uçdu fikrim hara...
Baxdim bu papaqlara
Yadıma bizim yerin
Payızı düşdü, ana.
İndi bizim meşələr
Girib sarı bir dona.
Çoxalır adı yeldən
Meşələrin səs-küyü.
Cığırların, arxaların
Xəzəllərdir örtüyü.
Orda suyun üzündə
Üzür sarı yarpaqlar.
Burda suyun üzündə
Üzür sarı papaqlar,
Payız yarpaq tökümü,
Dava insan tökümü...
Dəniz coşdu deyəsən,
Fikrim dağıldı birdən.
Döyəclədi sahili
Dalğalar yerbəyerdən.
Köhnə düşmən izini
Külək vurur aparır,
Dalğa vurub qoparır.
Sular coşur, yel coşur,
Bu davada, ay ana,
Dalğalar da vuruşur,
Papaqlar da vuruşur...

Yolum düşdü bir kərə
Neçə gün bundan əvvəl
Vuruşduğum səngərə.
Gör nə sitəm eyləyib
Bombalar, tanklar yerə.
Yer götürməz bu dağı,
Nədir bu köhnə səngər? -
Qurmuşun məzarlığı.
Tanklar qəbristanlığı.
Dayan, dayan!

Bir əsgər
Güman etməz bucaqda
Yerə sərilib qalıb.
Papağının bir üzü,
Şinelinin bir üzü
Heydən düşüb qaralıb.
Bu əsgər kimdir axı,
Beli üstə çevirdim
Cəsədini bir sayaq.
Onun qoltuq cibindən
Bir məktub çıxdıancaq.
Bu varağın üzündə
Arzu itib, kam itib;
Sözlər pozulub gedib,
Hərflər pozulub gedib.
Burda batıb əsgərin
Sözlərə dönmüş səsi
Ancaq bircə söz qalıb:
«Gələcəyəm» kəlməsi.
İnama bax! İnama!
Ola bilsin bu cümlə

Əvvəl belə çıxıbdır
Əsgərin qələmindən:
«Bəlkə gələcəyəm mən»
Tufan pozub bəlkəni,
Zaman pozub bəlkəni.
«Bəlkələri» pozubdur
Küləklərin zərbəsi,
Yağışların zərbəsi;
Ancaq bircə söz qalib:
“Gələcəyəm” kəlməsi.
İnama bax! İnama!
Baxıram bu əsgərə,
Demirəm bu dünyadan
Eh, o doyub gedibdir;
Özü ölüb,
bizimçün
İnam qoyub gedibdir.

* * *

Niyə düşdü yadına
Belə dərdli əhvalat?
İndi biz Sambekdəyik,
Əlimizdə avtomat
Gedirik irəliyə.
Topların zərbəsindən
Torpaq sovrulur göyə,
Ömür sovrulur göyə.
Düşmənin bir «Pələng»i
Bir də çıxdı irəli.
Oynayanda havada
Bir əsgərin sağ əli
Qumbaralar dalbadal

Bu «Pələng»i odladı.
Əsgərin köksü qandı...
Qaldı tüstü içində
«Pələng»,
 bir də o əsgər:
Yerdən qaldırın məni!
İrəliyə, igidlər!
Bax, bu da bir inamdır.

Hardan keçdi bu güllə,
Od çıxdı gözlərimdən.
Qurmuşun yağmurunda
Hələ salamatam mən;
Bax, bu da bir inamdır.

Bu dərələr olubdur
Bizə cəbhə sınağı.
Ayağımız altında
Doğma Vətən torpağı;
Bax, bu da bir inamdır.

Pay göndərdik faşistə
Mərmilərin selindən.
Çıxdı Muis cəbhəsi
Düşmənlərin əlindən;
Bir cəbhə ki, düşmənin
Qalasıydı
 ovuldu
Guya düşmən bu yerdə
Qalasıydı, qovuldu;
Bax, bu da bir inamdır.

Qoruyuruq inamla
Bu torpağı, bu daşı.

Hərəmizin yanında
İnam adlı yoldaşı.
- Hə, irəli!
 Irəli!
İnsanları mən belə
Cürətli görməmişdim.
Mən inamı bu qədər
Qüvvətli görməmişdim.
Biz cəbhələr alanda
Bəli, düşür yadıma
Həmin o köhnə səngər.
Gəlib düşür yadıma
İnam yaşadan əsgər...

6

Döyüş idi,
Alayımı apardım qabağa mən.
Heç bilmirəm,
Biz nə cürə qorunurduq güllələrdən.
Düşmən bir az atəşinə verdi ara;
Əmr elədim topçulara:
- Irəli!
Atlar, əllər güc gəldilər,
Ağır toplar tərpəndilər yerlərindən.
Bəs nə üçün saxladılar
Atı birdən, topu birdən.
Sürücünün gözündə qəm,
Bir boylandı sola-sağa.
 O başladı
Bu toplara, təkərlərə yol açmağa,
Cəsədləri bir cərgədə sıralayıb
yol açmağa.

Neçə-neçə yaralını aralayıb
yol açmağa.

Əmr elədim mən bu ara:

- Top, irəli!!

Sürücü bir mənə baxdı,
Bir də qara torpaq üstə
Qızıl qana batanlara,
Canlı, cansız yatanlara
O, bu əmrin qarşısında
Donub qaldı heykəl kimi.

Bir cüt gözə sıgar imiş
Bu dünyanın sərt qəzəbi,
dərdi, qəmi;

Unutmaram o dəhşətli baxışları...

Daha cürət eyləmədim
Bir də baxım ona sarı.

- Top, irəli!

Şimşək kimi rəqs elədi göydə əli
sürücünün,

Qamçıladı atları o,
Keçdi atlar, keçdi toplar...

Gözlərimi yumdum bir an,
Yol gedirik biz haradan?
Qan döşənib yolumuza,
Can döşənib yolumuza.

Ürəyimdə ağrı, kədər,
Ömrün, günün
Üzərindən keçdi təkər...
Keçdi... Keçdi...

O zamandan dayanmayıb
Toplarımız keçir yenə.
Döyür gullə yağışları,
Təkərimiz keçir yenə.

Fırıldılqca təkərimiz
Gözlərimdə
Gəlib durur o sürücü,
Bir də onun
O dəhşətli baxışları...
O bir kövrək insan idi,
Aramızda yoxdur indi...

7

Bacıcan,
Anama oxuma bu məktubumu;
Burda bir qızvardı
Münəvvər adda;
Uzun hörükləri papağı altda
Bəzən ilan kimi qıvrılıb yatar,
Bəzən də çıynını qucaqlayardı.
Özü deyib-gülən, xoş xasiyyətli,
Amma çox kədərli gözləri vardi.
Baxışı üzümdə ilişib qalar,
Gözündən qoymazdı məni bir an da.
Görürdün könlünü alib intizar,
Mən gullə ağızından gec qayıdanda.
Girərdi davanın çətin yerinə,
Yara bağlayardı,
qan saxlayardı.
Səngərlər dalından boylanıb yenə,
Məni axtarardı, soraqlayardı.
Sözünə biganə qalsaydım bir an,
Baxardı üzümə gileyli, incik:
- Ay Vahab, salamat çıxsaq bu oddar
Görəsən biz sonra neyləyəcəyik?!-
Deyib utanardı...

Bir cüt hörük var idi ixtiyarımda,
İki göz var idi,
mənə baxardı,
Bəli, o qızvardı...
İki qəlb var idi,
dərinliyində
Gizli bir məhbəbət odu yanardı,
Bəli, o qızvardı...
«Bağa girdim bağbansız,
Dəvə gördüm sarvansız.
Aləmə dərman verdim
Özüm öldüm dərmansız»
Aman!
Münəvvərin səsidir bu səs!..

Şux qəddini ölüm əyməz,
Münəvvər!
Güllə sənə qayıb dəyməz,
Münəvvər!
Bu qaşları heyifdir aparma,
Gözlərini ver mənə, saxlayım,
Saçlarını ver mənə, saxlayım,
Sonra baxım ağlayım,
Münəvvər!
Düşmən qaçıb əkildi,
Yaralılar gözləyir,
Münəvvər!
Gözlər səni izləyir,
Münəvvər!
Nəfəsimdən nəfəs al,
Ömrünü vur başa.
Gəl canımdan can verim,
sən yaşa,
Münəvvər!

Yanımda cavanlar ölüb, dözmüşəm,
Dözmədim,
ağladım Münəvvər üçün.
Ağladım o qaşlar,
o gözlər üçün.
Qəribə hisslər var bacı, insanda;
Doğrudan qəribə yaranmışq biz,
Palıdı ildirim vurur,
dözürük,
Amma bir çiçəyi dolu vuranda
Bilmirəm neçinsə dözmür qəlbimiz.
Qoruyub sevmışik zərif canları,
Gözümüz o qədər gözə baxıb ki,
İncə baxışlardan ilham almışiq.
Gör zaman nə yerə gəlib çıxıb ki,
Belə gözəlləri oda salmışiq.
Ağladım, ay bacı, Münəvvər üçün,
Ağladım,
dərmanım o əllər üçün.
Tapşırdım torpağa öz təsəllimi...
Mən elə bilirdim bir kölgə kimi
İzləyir döyüsdə Münəvvər məni.
Əgər yaralansam, uçar yanına,
Ölsəm də yenidən dirildər məni.
Daha nə faydası gileyin, sözün,
Deyin, bir gözəlin qisməti bumu?!
Bacıcan,
dərdimə şərik ol özün,
Anama oxuma bu məktubumu.

Yaman soyuqdur hava
Burda küləklər dəli.
Açıqlanıb Dnepr

Qamçılıyır sahili.
Niyə coşdu o belə
Saldı bizi bu hala.
Səngərimiz su altda
Qalacaqdı az qala.
Biz kiçik bir dəstəyik,
Ayriyiq hissəmizdən.
O sahildə ordumuz
Gözlər xəbəri bizdən,
Gözlər ümidi bizdən.
...Ana, nənəm deyərdi:
Ruzumuz göydən gəlir,
Gəlir çox-çox ucadan.
Ruzumuzu, ay bala,
Fələk salır qapıdan
Fələk tökür bacadan.
- Göydən ruzi tökülməz,
İnanmiram, ay nənə...
Nənəm acıqlanardı,
Sən də gülərdin mənə.
Üstümüzə indicə
Göydən yemək töküldü,
Göydən çörək töküldü.
Qoğal görən uşaqtək
Sevinirik, anacan.
«Ruzimiz göydən gəlir»
Nənəmin bu sözünü
Xatırladım bu zaman.
Yemək bizə can verib,
Duyğumuzu ayıltdı.
Başımız üzərindən
Bir təyyarə quş kimi

Halay vurub qayıtdı.
Ürəkli təyyarəmiz,
Çörəkli təyyarəmiz.

9

Hardan gəldi bu güllə,
İstiləndi bədənim,
Batdı suların səsi.
Visla axır tərsinə,
Yeriyir şam meşəsi.
Rənglər yaman qarışdı,
Yoxsa rənglər itibdir.
Laləyə bax qar üstə
Topa-topa bitibdir.
Ləçəklər damçı-damçı
Əriyib itdi birdən.
Bir də bitdi lalələr,
Göründü yerbəyerdən,
Bu kimdir ağ xalatda?
Bir qız gəlir-

Münəvvər!...

- Salam, Münəvvər, salam!
Bəli, mənəm, Vahabam...
Mən bildim ki, sən məni
Tapasısan...

tapası...

Bu ki Münəvvər deyil,
Bir soyuq qar topası.
Münəvvərdir,

qar deyil...

Qardır,
Münəvvər deyil,

Əllər o əllər deyil...
Gözlərimdə bir duman...
Elə bil ki, bədənim
Sönüb bir də alışdı.
Daş asılıb qolumdan,
Qalxa bilsəm birtəhər...
Yenə rənglər qarışdı,
Qar... Münəvvər... Lalələr...

10

Daha yavaş-yavaş gəlirəm cana,
Bura xəstəxana deyil, ay ana,
Yaralıxanadır, yaralıxana.
Bəzi yaralıya ölümhanadır,
Bəzi yaralıya ümidxanadır.
Burda çarpayıda bizimlə birgə
Güllələr dincəlir, qəlpələr yatır.
Qurmuşun boğulur bədənimizdə.
Çarpanaq doğulur bədənimizdən.
Cərrah naqqaçına keçib birtəhər,
Yenidən dünyaya gəlir güllələr.
Daha yavaş-yavaş gəlirəm cana,
Bura ümidxana, yaralıxana...

11

Villi - alman uşağı,
Mehriban, qəlbə yumşaq.
Bir də baxır Vahaba
Həyəcanlı, utancaq.
- Ay komandır, sən yəni
Mənə inanmayırsan?!

- İnanıram, balacan,
Villi, biz dostuq axı...
Uşaq sevinir bu an:
- Di gəl gedək, göstərim,
Mənim sözüm qətidir.
Vahab gedir, o gedir.
Villi baxır dörd yana
Ürəyi qorxu dolu.
O göstərir Vahaba
Düz Kayzer sarayına
Gedən yeraltı yolu.
Vahab onun saçını
Sığallayıր mehriban:
- Əlbət çatar sənə də
Bu yaxşılıq, balacan.
Vahab avtomatını
Cəld qaldırıb havaya:
- Gəlin, igidlər, gəlin,
Yol tapmışam saraya!
Yeraltı yol...
Irəli!
Əsgər əsgər dalınca,
Dəstə dəstə dalınca,
Vahabın arxasınca
Bu dar yola girdilər.
- Irəliyə, igidlər!
Əsdi Kayzer sarayı,
Güllələr işə düşdü,
Süngülər işə düşdü.
Daha bu son döyüşdü...
Divarların suvağı
Töküldü hay-haraydan.
Reyxstağın üstünə

Yol açıldı saraydan.
Berlin daha dözməyib
Yerə verdi belini.
Bizim Vahab son kərə
Belə gördü Berlini.

* * *

Axtardılar Vahabı,
Axtardılar nə qədər.
- Eh, belə izdihamda
Fil görünməz, dağ itər.
- Bəlkə elə o tindən
İndi bizi baxacaq,
İzdihamın içindən
Gülə-gülə çıxacaq.
Gözlədilər Vahabı
Hey intizar-intizar.
Nə bilim bəlkə ondan
Bir nişanə tapdılars;
O mehriban, o gülər
Üzünü tapmadılar.
Baxışını, qəlbini,
Sözünü tapmadılar.
Onun igidliyindən
Yazdı cəbhə qəzeti,
Amma yazdı Vahabsız.
Ellər zəfər marşına
Qulaq asdı Vahabsız.
Qaliblərin üstünə
Gül yağdı, gül töküldü.
Oğullu-qızlı dünya
Yenə sevindi, güldü.

Yağdı bahar yağışı
Xırda-xırda - Vahabsız.
Əsgərlər də qayıtdı
Doğma yurda - Vahabsız.
Gözlərində bir ümid
Çıxdı yola bir ana.
Ürəyi təşviş dolu
O boylandı dörd yana.
Əsgər görüb sevindi,
Dedi: - Ay əsgər bala,
Mənim Vahabım hanı?
Sual qaldı cavabsız,
Ana qaldı Vahabsız,
Bacı qaldı Vahabsız...

* * *

Elə bu vaxt Berlini
Gəzməyə çıxdı Villi.
-Vay, bu necə şəhərdir?
Küçələr birtəhərdir.
Qalxıb uçuq divara
Durdu binalarla tən.
- Hamı çıxıb gedibdir,
Vahab əmi burada
Niyə qalıb görəsən?..
Vahab əmi, bura bax,
Ay komandır, bura bax!
Villi qaçıb dayandı
Bu əsgərin önündə.
Gözlərində bir maraq...
- Bəli, Vahab əmidir,
Daşdır, heykəldirancaq.

Sağ əlində bir qılinc,
Qucağında bir uşaq.
Heykəl sanki bir qaya...
Heykəl baxır baharlı,
Topxanasız, gülləsiz,
Davasız bir dünyaya.
Villi getdi xeyala..

1969

*QIRQOVULAM,
TƏKƏM MƏN*

Əvvəl belə deyildi
Bu örüşlər, talalar.
Bizim idi bu torpaq,
Bizim idi bu gülzar.
Düzlərin ən ətirli
Çiçəyi bizim idi.
Yaşılbicənəklərin
Göyçəyi bizim idi.
Laylamızı çalardı
Yarpaqlar axşam-səhər.
Qırqovul quyruğunda
Bərq vurardı şəfəqlər.
Biz gecələr şirincə
Bir yuxu həvəsində,
Dincələrdik kolların
Yaşıl sərdabəsində.
Üstümüzə düşərdi
Göy sarmaşıq salxımı.
Suyumuz şəh damcısı,
Dənimiz gül toxumu.
Şəlalənin şövq ilə
Daşa çırpılmasından,
Dağ çayının qayada,
Daşda çırpınmasından,
Bir gözü dar, suyu bol
Bulaq pıqqıltısından
Yaranıbdır nəğməmiz;
Beləcə ömr etmişik
Səslər aləmində biz,
Rənglər aləmində biz.
Meşə ətəkləriylə
Dəstə tutub qaçardıq.
Allah, allah, o vaxtlar
Nə arxayıń uçardıq.

Bəs kimə neylədik ki,
Özümüzdən inciyib,
Səsimizdən bezdilər.
Axır bizi susdurub,
Nəğməmizi kəsdilər.
Qaldı yuvalarımız
Yaşıl kollarda xal-xal.
Bir zaval gətirdilər,
Bizim üçün, bir zaval -
Bu yenotlar, yenotlar
Zülüm gəldi bizimcün,
Ölüm gəldi bizimcün.
Arı kimi təpilib,
Dolu kimi yağıdlar.
Bizi didərgin salıb
Yuvamızı yıxdılar.

İndi yenotlar gəzər
Cığırda da, izdə də,
Uçan yerimizdə də,
Qonaq yerimizdə də.
Peşələri budur ki,
İzimizi axtarıb
Hər kola bir baş çəkə.
Kollar düşməndir bizə,
Daşlar da bir təhlükə
Budaqlarda səslənən
Bəlkə heç yarpaq deyil.
Ağaclar da yenotdur
Diş qıcıdır elə bil.

Görən küləklərdimi
Göy otları oxşayır?
Bu tərpəniş yenotun
Gelişinə oxşayır!
Çaqqal hənirtisinə
Əzəldən vərdiş idik.
Tülübü bicliklərinə
Zorla öyrənmiş idik.
Bu ölümündən qaçmağa
Təzə vərdişlər gərək,
Lap təzə fəndlər gərək.
Bərələr, bəndlər gərək.
Yırtıcılar inadlı...
Qanadlılar qanadsız,
Qanadsızlar qanadlı...
Dəvəquşular kimi
Qaçmağımız var idi,
İndi qaçmağımız yox.
Havalanıb qəfildən
Uçmağımız var idi,
İndi uçmağımız yox.
Budağın ola-ola
Budaq sənin olmasın,
Ovlağın ola-ola
Ovlaq sənin olmasın;
Böyük dərddir
eləmi?!

Ot içində daş kimi
Qaraltıya dönmüşük.
Biz yenot tüklərində
Parıltıya dönmüşük.

Bir anamvardı mənim
Zərif qanadı rəng-rəng,
Döşünün altı məxmər,
Başı əlvan bir çələng
Onsuz çöllər darışqal,
Yamaclar da elə bil
Bir qəfəsə dönərdi.
Onun qanadı altda
Düzlər genişlənərdi,
Dünya genişlənərdi.
Ayağımız altında
Döşənəndə şəfəqlər,
Nəğmə öyrətmək üçün
O, qanadı altına
Aldı bizi bir səhər.
Lələklər arasından
Başımızı çıxarıb
Baxırdıq dörd tərəfə.
Oxuyanda ucadan
Anam bizi susdurub
Danlayırdı hər dəfə.
Bilmirdik o zamanlar
Təhlükə var, qorxu var...
Birdən başımız üstə
Tərpəndi göy budaqlar.
Qanadını qaldırıb
Anam göz etdi bizə.
Biz kolların içində
Dağıldıq birnəfəsə.
Qəfil anamın üstə
Atıldı bir qaraltı,

Bir haray qopdu bu dəm.
Dünya gözlərimizdə
Qaraldı, nə qaraldı...

4

Yetim böyümək çətin,
Böyüdüm yuxularda,
Böyüdüm qorxularda.
Bir vaxt gördüm yalqızam
Ürəyim tək darixır.
Sirdaş tapdım özümə,
Ana oldum mən axır.

Balam oldu,
o gündən
Elə bildim hər budaq
Qorxulu bir yenotdur
Dayanıbdır qəsdimə.
Tutub cüçələrimi,
Atılacaq üstümə.
Kəsildi ixtiyarım.
Onunçün də heç zaman
Qanadımın altını
Görmədi çolpalarım.
Canlarına keçmədi
Bədənimin istisi.
Yüz yol diksindiribdir
Uçan buludlar bizi,
Dinən yarpaqlar bizi.
Dayanardıq göz-gözə...
Hanı çolpalarım bəs,

Niyə görünmür gözə?!
Hanı əzizlərim bəs,
Niyə çıxmayıır düzə?!
Gözüm daşda, kəsəkdə,
Gözüm küncdə-bucaqda.
Bir bala həsrətində
Soraqdayam, soraqda.
Mən də ana ömrümü
Belə başa yetirdim.
Bir yenot gəlişində,
Bir hücum tufanında
Cüçələri itirdim,
Körpələri itirdim!
Aha! aha! tapıldı!
Əzizlərim burdadır!
Gizləniblər koldadır.
Eh, bunlar da daşdı ki,
Gözüm məni aldadır.
Daşdan bala olarmı,
Məndən ana olarmı?

5

Deməyin qırqovullar
Hələ də tək-tək qalır.
İndi bizdən yadigar
Hər cığırda bir lələk,
Hər kolda bir tük qalır.
O yarpaqlar ki, bizim
Nəğməmizi eşidib
Onlar çoxdan xəzeldir,
O yarpaqlar ələnin.
O kollar ki, bir zaman

Sığnacaq olmuş bizə
O kollar da kələnib.
Ovlaqlar ovuc içi,
Daldasızdır yamaclar.
Hansı ağaclarda ki,
Xatırəmiz yaşardı,
Kəsilib o budaqlar
Doğranıb o ağaclar.

6

Təhlükəni, qorxunu
Bu gün almayıb vecə,
İstəyirəm oxuyum,
Oxuyum ürəyimcə.
Qorunmaq ehtiyatı -
Atıb onu kənara,
Oxuyum bu nəgməmi
Doğranan ağaclarla
Qırılan budaqlara,
Boş qalmış ovlaqlara.
Əvvəlcə azad-azad
Deyilən nəgmələri
Sonra dimdiyimizdə
Yeyilən nəgmələri
Yaşadım bir anlığa.
Yanan analar üçün,
İtən balalar üçün
Oxumaq istəyirəm.
Amma elə oxumaq,
Könlüm bir az ovuna,
Sonra bir də qəmlənə.
Bütün dərdim, həsrətim

Bu nəğmədə cəmlənə.
Axı niyə bu dərdi
Gizli-gizli çəkəm mən?!
Oxuyum ki, yalqızam,
Qırqovulam, təkəm mən.
Belə qəmli oxusam
Mənə baxan olarmı?
Görəsən quş dərdinə
Şərik çıxan olarmı?..

mart, 1969

*NEFT DAŞLARINDA
GECƏYARI*

Qoy əvvəl özümə inanım özüm,
Bilim
bu nə yuxu, nə də xəyaldı.
Bu duyan ürəyim, bu baxan gözüm,
Bu dənizin üstü, göylərin altı...
Suların üstündə nəhəng bir şəhər,
Uzanan küçələr,
Yanan çılçıraq,
Yatan pəncərələr,
Oyaq buruqlar
Bu da gül-çiçəklər,
O da bağça-bağ.
Heyrət qamaşdırıcı gözümü bir an,
Gördüm
nə yuxudu, nə xəyaldı bu.
Çıxıb əfsanədən,
Çıxıb nağıldan
Baxdım həqiqətə gözüm dolusu.
Baxdım bu qüdrətə,
Bu dəm-dəsgaha;

Nağıllarda
ulu pəhləvanların
Dəyirman daşını alıb ciyninə
Dağlar aşmağına inandım daha.
Əfsanə şəkilli hər hekayətin
Biryolluq inandım həqiqətinə.
Yeddi div öldürən Məlikməmmədin
İinandım gücünə, cəsarətinə.
Ulduzlar axışıb
Tökülüb yerə,
Zülmətin evini yıldım bu gecə.
Bütün nağıllara, əfsanələrə

Həqiqət gözüylə baxdım bu gecə.
Eh tarix uzunu,
nə sayım ki, mən
Çox, çox möcüzələr yaradıb insan.
Axır ki, əllərin möcüzəsindən
Birinə zər düşüb,
Birinə ad-san.
Biri qarğış deyib,
ölümə qarğış,
Ömrünü həyatda bac qoyub gedib.
Guya axırətdə şah olacaqmış,
Başına ehramdan tac qoyub gedib.
Bu Neft Daşlarısa başqa möcüzə,
İnsan qüdrətidir o çıxıb üzə.
Bax insan gücünə,
bax inadına,
Gəl sən də heyrətlə bu dünyadan keç.
Hələ dünyamızda
zəhmət adına
Bu boyda abidə qoyulmayıb heç.
Körpülər yol gedir üfüqə sarı
Əsrin bir sehrkar karvanı kimi.
Yatır Neft Daşları bu gecəyari
Hünərin sonuncu imkanı kimi.

Bir qarış torpağı min qarış eylər,
Dəryanın altını şum eylər insan,
Qayanı əridib mum eylər insan.
Daşları öyrədər gül bitirməyə,
Buludu öyrədər süd gətirməyə.
Zərrə ümidi də qalmasa əgər,
Cəsarət düşərmi öz həvəsindən?
Yaşamaq haqqını alacaq hünər,

Lap iynə ucundan, qum dənəsindən.
Buna şahid olar gələcək özü,
Mənə inam dərsi deyir bu gecə,
Mənə Neft Daşları deyir bu sözü.
Bilmirəm torpağı hayandan gəlib,
Bəlkə Abşerondan, Şirvandan gəlib.
«Daşlar» öz üstündə torpaq yetirmiş,
Torpaq qızıl-qızıl güllər bitirmiş.
Bu yanda

nəfəsi soyuq dirəklər,
Bir yanda
göz kimi yanınan çiçəklər.
Bir budaq sığınib polad sütuna,
Əllərin qayğısı,
İnsanın gücü
Görün bir-birinə yovuşub necə,
Sərtliklə incəlik qovuşub necə?!

Alıb öz altına tufanlarını,
Bu gecə quzudur,
Xumardır dəniz.
Güzgüdür, aynadır,
Hamardır dəniz.
O, burda özünü çox işə saldı
Qasırğalarını, tufanlarını,
Bütün qəzəbini, küləklərini
döyüşə saldı;
Amma fatehlər ilə
Bacarmadı bu dəniz.
Döyüşkənlər önündə
Qasırğalar çökdü diz.
Gəldi polad dirəklər,
Damarları gərilmiş

Cod əllər, daş biləklər.
işində inad olan,
Nəfəsləri od olan
Gəldi sözü bütövlər,
Gəldi baxışı sərtlər.
Dalğaların içində
Goründü tunc sıfətlər,
Bərkidi tunc bədənlər.
Bir də inama dönüb
Gəldi qurban gedənlər.
Gəldi polad sinələr
Ölümlərlə döş-döşə.
Dəniz girdi döyüşə.
İnsan girdi döyüşə.
Bu yıxanda
O durdu,
O sökəndə
Bu qurdu.
Dəniz pəhləvanları
Burda dənizi yordu,
Qasırğalar usandı.
Axır insan inadı
Buruq-buruq ucalıb,
Dirək-dirək böyüüb,
Körpü-körpü uzandı.
İndi
 heç ağlına gətirmədiyi
Çiçəklər altında, güllər altında,
Ayaqlar altında, əllər altında
 uyuyur dəniz.
Dəfnə ağacının yarpağı altda,
Yatır meydanlarının çıraqı altda.
Əbədi nəgməsi dodaqlarında

Estakadaların ayaqlarında
Çırpına-çırpına uyuyur dəniz.
Bu şirin yuxunun üstündə şəhər,
Dincəlir binalar, yatır küçələr.
Otaqlara axan,
Körpünü aşan,
Şiltaq ləpələrə düşüb oynاشan
Ayın ziyası da başqa bir xəyal...
Yatır fəhlələr də, yuxusu halal.
Təkcə mən oyağam,
Yox, yatan mənəm,
Çox mürgü döyübdür əlimdə qələm
Xəyalım oynayıb dağla, aranla,
Çəməndə çiçəklə,
Döşdə dumanla;
Duygusuz günləri vermişəm yelə,
İndi dəniz kimi ha dalğalan, coş,
Belə möcüzələr önündə hələ
Sözümüz kasaddır,
Qələmimiz korş.
Hanı şerimizdə belə ehtişam?
Heyrətlənmək gəlir əlimdən bir az,
Mən də hazırlına gəlib çıxmışam.

Bir az söhbət açıb eldən, obadan,
Anam danışardı mənə o zaman:
«Bizim Babadağın ətəklərində
Odyana adlanan sehrli yer var.
Orda alov çıxar yerin çatından,
Torpaq gecə-gündüz yanar, odlanar.
Biz çox isinmişik çəndə, qirovda,
Qazan qaynatmışlıq həmin alovda».
İstərdi ürəyim quş olub uça,

Mənim uşaq fikrim, uşaq xəyalım
Daim yol gedərdi bu söz dalınca.
Bilməzdim Odyana hayanda yanar,
O ocaq başında fikrim dolanar,
Körpə hislərimi isindirərdim.
Dağa qar düşəndə
Titrədi könlüm,
Heyf, Odyanamız söndü deyərdim.
İndi o animi salıram yada,
Onda nə biləydim

buz altında da

Bizim ocağımız yanır həmişə.
Çox ocaqlar yanır ocağımızdan,
Çox cıraq alışır çıraqımızdan.
Arandan dağlara,
Dağdan arana,
Daşlar Odyanadır,
Düzlər Odyana.
Ən böyük Odyana Xəzərdir özü,
Dalğalar alovu,
Damcılar gözü.
Mən də od üstdəyəm bu gecə yarı,
Sanki bir qazandır,
Oaynayırl Xəzər.
İşləyir torpağın qan damarları.
Mazutlu daşlar da
qapqara çıraq,
Bizim od-ocağın nişangah yeri.
Dənizin içində bardaş quraraq
Oturub qocaman neft elçiləri.
Bıı da bir ömürdür,
Yansın hər vədə,
Kimin tapdığını kim itiribdir...

Gül-çiçək bitirə bilməyəndə də
Bu torpaq altında od yetiribdir.
Xəzər od püskürdü günün birində,
Torpağın ahını bir az kiritdi.
Axır ki Xəzərin ocaq yerində
Babəkin kəsilən qolları bitdi.
Yetər bu biləklər aya, ulduza,
Dünyanın boynuna qol sala bilər.
Bu nəhəng körpülər baş-başa dursa,
Bakıdan Təbrizə yol sala bilər.
Bu kimin eşqiyydi sinəmdə dindi?!
Könlüm tilsimdədir,
Gözüm sehirdə.
Əvvəlkilər kimi deyiləm indi.
Ən uca yerdəyəm,
Ən uca yerdə.
Burdan deməliyik hər sözümüzü,
Fəhlə kürsüsüdür bu Neft Daşları,
Fəhlə kürsüsü.
Şöhrət kürsüsüdür bu Neft Daşları,
Şöhrət kürsüsü.
Çatacq dünyanın üfüqlərinə,
Hələ şöhrətimiz gedir dərinə,
Hələ qüdrətimiz gedir dərinə,
Deməzlər Xəzərin suyu soyuqdur,
Yollar ocaq-ocaq,
Buruq-buruqdur.
Yol yenə uzanır,
İz yenə gedir.
Xəzər,
Azərbaycan,
bu odlu diyar,
Alıb şöhrətini çiyninə gedir.

Körpülər yol alıb üfűqə sarı
Əsrin bir sehrkar karvanı kimi.
Yatıb Neft Daşları bu gecə yarı
Hünərin sonuncu imkanı kimi.

iyun-avqust, 1976

*QOBUSTANDA DAŞ
ÖMRÜMÜZ*

Özümlə nə döyüşüm,
özümlə nə vuruşum,
Burda köhnə izlərin
cığırı ot, yeri şum.
Daha bu yoldan geri
dönən yox ki, soruşum,
İlahi, mən bu daşı
götürüm, götürməyim?

Ah, bir də mən bu daş sual-cavabın,
Həllini gəzirəm özüm-özümdə.
Qobustan dediyim bu daş kitabın
Yazısı-pozusu başqa dözümdə.
Qobustan dediyim bu daş əzabın
İzləri ovcumda, həm üz-gözümdə.
Tamam özümüzük, tamam özümüz.
Burda məkan bizik, məqam özümüz.

Ömrün bizə düşən ağır daşları,
İztirab daşları, ağır daşları.
Torpağın üstündə zindan qapısı
Kentavr belində sağrı daşları.
Zindan qayasının çıkış yolunu
Tapa bilməmişik, tapa bilmişik.
Olub daş sağrılı daşlar belində
Çapa bilməmişik, çapa bilmişik.
Tamam özümüzük, tamam özümüz.
Burda məkan bizik, məqam özümüz.

Bəlkə bu torpaqda sınanmış daşıq,
Burda gül-ciçəklə oynamamışdıq.
Burda nə zərif əl, zərif bənövşə,
Burda daş bədənlər girib döyüşə.

Burda daş biləkli yumruq oynayıb,
Əmrlər verilib, buyruq oynayıb.
Burda qalib iki daş arasında,
Kəsilə-kəsilə quyruq oynayıb.
Əvvəlcə əzablar, dərdlər çəkmişik
Sonra bu daşlara xətlər çəkmişik.
Rahatca oturub eşqi bəxtəvər
Sevgi məktubları yazmamışiq, yox.
Daş qələmdən çıxıb bu işarələr,
Düşmənə tuşlanıb, bu nizə, bu ox.
Daşda ayaq tutmaz sevgi xəbəri,
Hara göndərəydik bu daş dəftəri.
Bu da bağımızın daş olan yeri,
Zamanın üzü sərt, ömür dolaşıq,
Biz sevgi məktubu yazmamışiq, yox,
Burda gül-çiçəklə oynamamışiq.
Tamam özümüzük, tamam özümüz.
Burda məkan bizik, məqam özümüz.

Bu da bəxtimizə yazılan daşdı,
Qəfildən bağlayıb bənd-bərəmizi.
Arxımız ağızına basılan daşdı.
Bu daş div daşdı, əjdaha daşı.
Oxumuz iz salib üstündə qalib.
Suyumuzu kəsən divlərə qarşı,
Uzun çəkib ölüm-dirim savaşı.
Yaman uzun çəkib...

Dərənin, dağın

Cadar dodaqların yanıb torpağın.
Dəryaya baxsa da, səhraya dönüb,
O vaxtdan yanıldı daşı- kəsəyi,
Yaman kasıb qalib otu-çiçəyi.
Çay daşı, çaylaq daşı,

Burda axtar dağ daşı.
Ahımızdan qaralıb,
Tapmazsan bir ağ daşı.
Qara daşı da çevirə bildik
Axır ki, arxımız açıldı, gəldi,
Divin dövranını devirə bildik.
Divdən suyumuzu aldığımız gün,
Sevinib, oynayıb, çaldığımız gün
Daş üstə gör necə yallı gedirik,
Murada çatırıq, əhdə yetirik.
Axır ki, göyərir arzu daşımız,
Dəyirman daşımız, ruzu daşımız...
Tamam özümüzük, tamam özümüz.
Burda məkan bizik, məqam özümüz.

Hə bu da bizimdi, xislət daşımız,
Xain qardaşların xəyanət daşı-
Yəni bəxtimizə yazılan daşdı.
Kəndiri kəsilən Məlikməmmədin,
Quyusu ağızına basılan daşdı.
Qırx arşın quyunun dibində qalan,
Məhəbbət arzusu qəlbində qalan,
Şərin, xəyanətin zərbində qalan,
O igid zülmətdən çıxsa da belə,
Şəri, xəyanəti yıxsa da belə,
İşıqlı dünyaya baxsa da belə
Quyu da, o daş da yaşayır hələ.
O xain qardaş da yaşayır hələ,
Hələ fitnə-fəsad halındadılar.
Mən elə bilirəm xain qardaşlar
Yenə də o daşın dalındadılar.
Durub bir-birini hey güdə-güdə;
Elə indi də

Sən baxma gücünə Məlikməmmədin,
İndi belə daşı qaldırmaq çətin.
Belə quyulardan çıxmaq çətindir,
İndi o divləri yixmaq çətindir.
Bir az da böyüüb xislət daşımız,
Yəni bəxtimizə yazılan daşdı,
Quyusu yanında qazılan daşdı.
Tamam özümüzük, tamam özümüz,
Burda məkan bizik, məqam özümüz.

«Bənzeyir kündə ayağında,
dəyirman daşına»-

Yəqin Xaqqanının səsidir, bu səs,
Bəlkə onunkudur, o daş, o məhbəs.
Hələ də üstündən getməyib pası,
Bu dünya açılmaz zindan qapısı -
Ah, biz bu zindanın qapılarını
Aça bilməmişik, aça bilmışik.
Ah, biz bu zindanın məngənəsindən
Qaşa bilməmişik, qaşa bilmişik.
Şair ayağında daş kündə-kündə
elə indi də,
Zülümdür sənətin yolu hələ də,
Könlündə haqq sözü dustaq olanlar
Alışır elə də, yanır belə də.
Bir də seyr edirəm mən sağ-solumu,
Şeir yanğısı var dodaqlarımда.
Elə bil qanadlar sıxır qolumu,
Elə bil kündə var ayaqlarımда.
Biz burda əzablar, dərdlər çəkmişik.
Sonra bu daşlara xətlər çəkmişik.
Dustaqlar günəşi həkk edib daşa,
Günəşə həsrətlər çəkər günəşti.

O dözüm bizimlə yaşıyır qoşa,
İndi də görürəm o cəfakesi.
Bu daşı balaca dəbərtmək olsa,
Dayaq tutanını gəbərtmək olsa,
Bu daşın altından nələr çıxacaq,
Çənənin əziyi, dilin yanığı,
Cələ dolaşığı, tələ sınığı,
Arçan kötükləri, palid kökləri,
Pələng pəncələri, şir biləkləri.
Bu daşın altından lağım çıxacaq,
Cığırları dağım-dağım çıxacaq.
Bu daş kitabələr,

bilmirəm nələr...

Biz səbr yazmışıq bu daşlar üstə,
Biz qəbir qazmışıq bu daşlar üstə.
Tamam özümüzük, tamam özümüz,
Burda məkan bizik, məqam özümüz.

* * *

Dili kəsilmişin, bir əzilmişin,
Bir paməl olmuşun, bir yorulmuşun,
Bu, bir boğulmuşun dözüm daşımı,
Yoxsa ki, bir mərdin bükük dizləri?..
Burda üzümüzdə zərbə şırımı,
Burda belimizdə qamçı izləri.
Zülümkar öündə, şah hüzurunda
Alişa-alışa dayanmağımız.
Namərdin dözülməz zülümləriylə
Barışa-barışa dayanmağımız.
Elə öz içində yiğilib qalan,
Yumulub, boğulub, sıxlıb qalan,
Haray səsimizdi, yatan hirsimiz,

Dözən səbrimizdi, susan dilimiz.
Kəsilib qırılan üsyən dilimiz.
Bu qaval daşı yox, bu nalə daşı,
Gözümüz yaşından şəlalə daşı.
Zaman çox dözümün qolunu gərmiş,
İlahi, səsdən də heykəl olarmış,
İlahi, haray da daşa dönəmiş.
Ehtiyatlı olun qaval daşından,
Ehtiyatlı olun ər savaşından.
Yox, qaval daşını zərb ilə calma,
Sıxılıb, yiğilib, boğulub qalan
Bu səs birdən-birə partlaya bilər,
İçindən püskürüb çatlaya bilər.
Sonra bu üsyəni saxlamaq olmaz,
O milyon insanı saxlamaq olmaz.
Bu qəfil üsyəni saxlamaq olmaz,
Lap elə indi də püskürə bilər
Bir tufan sağa iş görə bilər.
Ehtiyatlı olun qaval daşından,
Ehtiyatlı olun ər savaşından.
Tamam özümüzük, tamam özümüz,
Burda məkan bizik, məqam özümüz.

* * *

İki qaya daşı,
Durub yanaşı.
Bu darısqallıqdan, daş aralıqdan,
Belə qaranlıqdan yolumuz keçib.
Dirənə-dirənə qalıb ciynimiz,
Sürtünə-sürtünə qolumuz keçib.
Haray bu keçidin basabasından
Ağırdır keçmək bu daş arasından.

İllah ki, yolunu sıxa daş qaya,
İllah ki düşmən də səni qısnaya.
İllah ki, pusquda duranın olsun,
Arxadan badalaq vuranın olsun.
Xainlər də çıxa yola illah ki.
Görürəm yıxılan neçə igidi,
Bu da ömrümüzün ağır keçidi.
Sürüşə-sürüşə keçənlər olub,
Dirəşə-dirəşə keçənlər olub.
Sixılıb keçmişik, sixib keçmişik,
Biri-birimizi yıxıb keçmişik.
Burda sürünmüşük lap dizin-dizin,
Üstündən keçmişik bir-birimizim.
Saç yolub, üz cirib, baş didə-didə,
Qalmışiq arada daş didə-didə,
elə indi də.
Daşda dırnağımız sanki xış olub
Cirib bu keçidi xış didə-didə.
Gah öz-özümüzün qalmaqlında
Qalmışiq arada daş didə-didə,
elə indi də.
Bu yolda bizimlə əzab tən keçir,
Hələ də yolumuz keçiddən keçir.
Yandırar yanağı yaşı didə-didə
Qalmışiq arada daş didə-didə,
elə indi də.
Aman bu darısqal keçidlər ilə
Yaxşı ki, gedib də gələ bilmışik,
Yaxşı ki, yaşayıb ölə bilmışik.
Açıb yolumuzu xış didə-didə,
Qalmışiq arada daş didə-didə
elə indi də.

İki qaya daşı,
durub yanaşı,
Görünmür yolumun o baş - bu başı.
Tamam özümüzük, tamam özümüz,
Burda məkan bizik, məqam özümüz

* * *

Bir az olmamışq
 bir az olmuşuq,
Bəlkə bu daşlarla xilas olmuşuq.
Bu dəniz həmişə mürgüləməyib,
Əjdaha dalğalar sahilə dəyib,
Dəniz aşıb-daşıb tufanlananda,
Su alıb ağızına yurd-yuvamızı;
Qalmışq dənizdə biz əl-amanda.
Belə ağır gündə, ağır zamanda
Yol nədi, iz nədi, daha körpü nə...
Görmüşük batırıq, axır nəfəsdə
Onda əl atmışq saman çöpünə.
Bizim o batabat anlarımızda
Mələklər dolaşıb yanlarımızda.
Allahımız imdad eyləyib bizə,
Sonra bu daşları töküb dənizə,
Bir də əl atmişq,
 samان daşlaşıb,
Dənizdə vaxt donub, zaman daşlaşıb,
Daşlar birdən-birə adalaşıblar,
Sonra adalarda insan daşlaşıb.
Bir az olmamışq, bir az olmuşuq,
Bu daş adalarda xilas olmuşuq.
Sanki tanıyıram bu daş tanışı,
İnsan əzasıdır, alın qırışı,

Cırmaq yerləri var bu əzalarda.
Üstü oyum-oyum, kasa-kasadır
Zəhər içirmişik bir-birimizə
bu kasalarda.
Şərbət içirmişik bir-birimizə
bu kasalarda.
Tamam özümüzük, tamam özümüz,
Burda məkan bizik, məqam özümüz.

* * *

«Ömrümün sarayından
gündə bir kərpic düşər».
Min belə kərpic düşə,
torpağa nə güc düşər?..
Ömrün karxanasında
bəlkə bir az gec bişər,
İlahi, mən bu daşı
götürüm, götürməyim?..
Ömrün kürəsində bişən daşlara,
Bizim bəxtimizə düşən daşlara
Birdən-birə qurban olmağım gəlir.
O boğulmuş səsə, o daş məhbəsə,
Lap elə o insan əzalı daşa,
Şərbətli, zəhərli, kasalı daşa.
Təpədən dırnağa əzab olsa da,
Çox çətin oxunan kitab olsa da
Bu daşlara qurban olmağım gəlir.
Ata-babamızın baş daşlarına,
Ömrün sərt yazılı yaddaşlarına
Birdən-birə qurban olmağım gəlir.
Çevrilib baxanda elə bilirəm
Ardımcıca bir elim, oymağım gəlir.

Ömrün bizə düşən ağır daşları,
İztirab daşları, ağrı daşları.
Torpağın üstündən zindan qapısı,
Kentavr belində sağrı daşları.
Bizə tale verib bir miras kimi.
Daşları torpağa vurub ki, mismar,
Ayağım altından bir palaz kimi
Çəkib torpağımı çıxarmasınlar.
Tamam özümüzük, tamam özümüz,
Burda məkan bizik, məqam özümüz.

**yanvar, 1998
Buynuz**

*ŞİRVAN ALVERÇİSİ VƏ
NƏSİMİ*

Hələbin bazarı qaynaşır yenə,
Təngiyir insanın ürəyi burda.
Cır səslər qarışıb biri-birinə:
- Hə, gəl, gəl
 Şirvanın ipəyi burda,
Gəl, Şirvan ipəyi...
Bu səs hardan gəldi, görəsən hardan?
Dəydi qulağına bir kəlmə:
- Şirvan.
Diksindi Nəsimi,
Durdu bir qədər
Bədəni isindi,
Gözləri yandı.
Yatdı ürəyində min-min fikirlər,
Beynində,
ruhunda Şirvan oyandı.
Bir torpaq oyandı könlündə onun...
Belini düzəltmək istədi,
 bildi
Bir həsrət yükü var belində onun.
Səs gələn tərəfə boylandı yenə
Bir ümid şöləsi dəydi üzünə,
Bir haqq çırığı var əlində onun.
Yeridi qabağa.
Durub bir qoca
Düzülüb yanında ipək parçalar,
- Hə, burda ipək var,
Burda parça var!..
Qoca haray salıb qoparır həşir,
Müştəri axtarır,
 müştəri gəzir.
Şairin, qəlbində məhəbbət, qürur,
Ərk ilə qocanın önündə durur.

- Uzaqdan eşitdim gur səsinizi,
Salam!

Nə var, nə yox bizim vətəndə?!
Mən də şirvanliyam,
görəndə sizi
Elə bil açıldı gözüm vətəndə.
Qoca dodaq büzüb
qımışdı bir az:

Malın qabağında dayanmaq olmaz;
Hə, demək, yerliyik?..

- Yerliyik, bəli!
- Yerlinin yerliyə xeyri dəyməli,
Ölçüm? Neçə arşın?..

- Qoca, bir dayan,
danişma belə,
Vətəndən danış bir,
vətəndən danış,
Sən özgə sözləri gətirmə dilə.
Sən Allah, o yerdən ayrıldığın gün,
Girdiman kükrəyib çağlayırdımı?
Ürəyim darıxır burda qar üçün,
Şamaxı dağları indi qardımı?
Könlüm ümidi niyə kəsibdir?!
Dağlar tanıyarmı məni görünce?
Bir vətən çıçəyi görsəm bəsimdir
Görüm bitir necə,
açılır necə.

Yəqin ki, Girdiman axır eləcə,
eh, təki axsın.
Pirqulu düzlərə baxır eləcə,
eh, təki baxsın.
Səndən el-obanı soruşmuram, yox,
Vətəndədirlərsə nə dərdləri var,

Həsrətsiz yaşarlar,
qəmsiz yaşarlar.
Bəlkə bilmək olmaz o yerlərdə sən,
Imadəddin adlı bir gənc görəsən.
Onun ciğirlarda izi qalıbmı?
El-oba dilində sözü qalıbmı?..
Döşdə maralların güzarı üçün,
Bir az meşələrin payızı üçün,
Bir az yaylaqların baharı üçün
Darıxır ürək...
o məxmər yamaclar,
ipək çəmənlər
Necədir, ay qoca,
bir danış görək?!
- Hə, ipək?.. Hə, ipək?..
İpək yaxşıdır,
İpəkdən yediyim çörək yaxşıdır.
Şükürlər olsun ki, böyük Allaha,
Şirvanın ipəyi satılır baha
Ordan ucuz alıb baha satmışam,
Bilirsən alverlə nə yaratmışam!
Şair vətən deyir,
ona can deyir,
Qoca hey alverdən,
qazancdan deyir.
Duymayır şairi, qoca duymayır,
O yanıb odlanır, qoca pul sayır.
Şair bir ah çəkir:
Nə isə qocaldıq,
Vətən, ay vətən...
Mənə də bir arşın ver bu ipəkdən.
- Bir arşın?
Baş üstə,

Verərəm, bəli. Yerlinin yerliyə xeyri dəyməli.
Pulunu?..

Hə, hə də bildim pulun var,
Verməsən də olar, versən də olar.
Buyurun, bir arşın...
Şair alıb onu sıxır köksünə.
Şirvan torpağında bitib boy atmış
Bir topa bənövşə taxır köksünə,
Bir tut yarpağını sıxır köksünə.
O sıxır ipəyi ovunda bərk-bərk...
Fikri bir anlığa uçanda onun
Barmaqlar boşalır,
Tellənir ipək,
Bir lalə açılır ovunda onun.
Lalə yarpağını sürtür üzünə,
Ələnib, yoğrulub bu ipəkləşən
Şirvan torpağını sürtür üzünə.
Durur gözlərində ellərin toyu...
Bu nədir -

Bir ovuc Girdiman suyu...
Bu bir qız nəfəsi,
Bir az el səsi,
Bir yamac yaşıllıq -
 bir az doğma yurd,
Bu vətəndən gələn bir əsim külək,
Bir əlçim bulud...
Gəzdirir buludu şair üzündə
Kirpiyi nəmlənir ipək buluddan,
Bir damcı yağışa dönür gözündə.
Qoca təəccüblə baxır şairə:
-Əhsən, min əhsən...
Hələ mən sənintək bir ipəksevən
Adam görməmişəm;

Var olsun Hələb,
Amma çox az aldın,
Bəs bu nə əcəb?!
Eşitmir,
gözündə susubdur bazar,
Ürəklə danışır şair Nəsimi.
İpəyin üstündə bir damcı yaşı var.
İpəklə danışır şair Nəsimi.
- Bəlkə görüşmədik,
Keçibdir yaşım...
Mən sənsiz heç nəyəm,
gör nə gündəyəm,
Çıxmışan əlimdən, torpağım, daşım.
Bir arşın ipəyin ümidiндəyəm...
Ah, ipəyim mənim,
Çiçəyim mənim.
Ah, Şirvanım mənim,
Gümanım mənim!
Yanğımı, odumu soyut bir qədər,
Kövrək ürəyimi ovut bir qədər,
Bir az dinclik gətir ruhuma görüm,
Bir az sərinlik qat ahıma görüm!
Bir arşın ipəyim,
Çölüm, çəmənim!
Qoy sıxım köksümə səni bir də mən.
A sinə dağımın sarığısı mənim,
A sinə dağımın ağrısı, vətən!
Vətən! Ay vətən!

1968

BƏNÖVŞƏ GİLEYİ

Baharın göz açan məsum uşağı,
Nəfəsin ətirli yazdı, bilirik.
Şöhrətin uludu, başın aşağı,
Ömrün göz qırpmı, azdı bilirik.

Çiçəkdi boylanır sağ-solumuzdan,
İndi vaxt nə gəzir iş yolumuzdan,
Mənzil yolumuzdan çıxaq, bənövşə,
Gəlib burda sənə baxaq, bənövşə.

Yol-izdə deyilsən səni görələr,
Dəhlizdə deyilsən səni görələr,
Evvanda deyilsən, evdə deyilsən,
Məclisdə, stolda, kefdə deyilsən,
Güldanda deyilsən səni görələr.

Bu da başqa ciğır,
başqa axındır,
Hərə bir tərəfdə gül dərə bilir.
Yox, laləyə baxma, bize yaxındır,
Özünü bir döşdə göstərə bilir.

Yasəmənə baxma, budaq-budaqdı,
Bir az da hündürdü, bəxti oyaqdı.
Qızılgülə baxma, gəlib, əkilib,
Sulanıb, daranıb, zəhmət çəkilib

Qoyub ləçək-ləçək gül yarpağını,
Burda səni görən kimdi, bənövşə?
Kim verir kol-kosa əl-ayağını,
İndi kola girən kimdi, bənövşə.

Biz necə demişdik?
Lap qıraqda ol,
Ən dərin dərədə, ən uzaqda ol,
Təki sən əziz ol,
Belə təmiz ol,
Belə ətirli ol,
Sən xətirli ol...

Sən öz əzizliyin, təmizliyinlə,
Belə az ömürlə,
belə səbirlə,
Beləcə utancaq bir duruşunla,
Beləcə vuruşsuz bir vuruşunla
Həmişə sən bizə görünəcəksən,
Ətrinlə təptəzə görünəcəksən.

Sən necə deyirsən,
hansı vaxt yetib?..
Baxsan ölçü-biçi elə cür itib;
Qanqal elə qalxıb, kol elə bitib
Alçaq kölgəsində görünmək olmur.

Quşqonmaz boz çölə, gül bağa çəkir,
O sola dartınır, bu sağa çəkir.
Çayırın kəndiri sucağa çəkir,
Onun dalısınca sürünmək olmur.

Qara yel lalənin açdı üzünü,
Qərənfil diksinib qırpdı gözünü.
Deyəndə namərdə tikan sözünü,
Gül olub ləçəyə bürünmək olmur.

Nədir düzlük rəmzi,
o daş, tərəzi,
Onun da mili düz vurmasa necə?..
Eh, qədirbilməzin var öz qərəzi,
Qədir bilən səni sormasa necə?
Nərgizin bağlana bəndi-bərəsi
Əl ondan bir çələng hörməsə necə?
Elin gözlərində ucalan kəsi,
Elə başçı olan görməsə necə?

3

«Bənövşə tala»dır bu yerin adı,
Burdan axan çayın yüyəni yoxdur.
Sular bu talanı yuyub apardı,
Torpağın bir hayif deyəni yoxdur.

Bulaqlar qurusun,
bulağa baxma,
Budaqlar kəsilsin
budağa baxma,
Bənövşəyə baxma,
Meşəyə baxma -
Bəs bu qoruqçunun insafı hanı?
İşinin ustası, sərrafı hanı?

Təpə hamarlanır, çala sökülür,
Sel-suyun ağzında tala sökülür.
Bir Vətən şöhrətli qala sökülür,
O tarix yazılı daş əldən gedir.

Uşağın ağaçda qalıb selbəsi,
Hanı bu çəpərin küdü heybəsi?
Pozulub bostanın əkin növbəsi,
Quru qurtaranda yaşı əldən gedir.

Bu dağlar təbibdir, loğman kimidir,
Otu unudulmuş dərman kimidir.
Bir qaş düzəldən var göz həkimidir,
Əlində göz çıxır, qaş əldən gedir.

Çataydı o günün vədəsi gərək,
Nə vaxta qədərdir bu «baxaq», «görək».
Biganə əlində üşüyür ürək,
Könül viran qalır, baş əldən gedir.

4

Aman! Biganəlik başqa bəladır,
Ocağı söndürüb, odu heç eylər.
Ən uca zirvəni endirər yerə,
Bir Babək ünvanlı adı heç eylər.

Məhəl qoymayanda nə qış, nə bahar,
Səhraryla gülüstan bağı tənləşər.
Biganə elə cür iqlim yaradar,
Bazarın şoruyla yağı tənləşər.

Ölçü-biçini də salar kələfə,
Anlamaq istəməz ən müdrük sözü.
Baxmirsa ilahi gözəl tərəfə,
Qalmaz qiyamətdə «Cakonda» özü.

Ceyranı, dovşanı soruş məsələn,
Deyəcək o da cəld, bu diribaşdı...
Əşı, nə fərqi var, doldur özülə,
Qranit də daşdı, mərmər də daşdı...

Dəvəni yük edə bilir keçiyə,
Bir arşınla ölçər, tikanı, gülü,
«Bu nə bənövşədi, gəlmir ölçüyə,
Bu kimə gərəkdi boynubükülü».

Yolunda ən ali məbəd dayansın
Onunçun nə yaxşı, nə pis, nə eyib,
«Necəsən qanmayım qoy atan yansın» -
Biganə barədə el yaman deyib.

Çox suyun bu çaya calandı arxı
El yaxşı tanırı əyrini, düzü.
Duyğusuz nə bilir lalə yanağı,
Biganə nə bilir bənövşə gözü.

5

Bənövşəm, kəc baxıb qınama məni,
Tanımaq olurmu hər biganəni.
Kol kolu saxlayır, duman da çəni,
Deyir dəymə mənə, dəymərəm sənə.
Lap deyək ocaqda qızmar şışım var,
Divin ayağıyla de nə işim var.
İndi pişiyə də «pişim-pişim» var,
Deyir dəymə mənə, dəymərəm sənə.
«...Yatdığım vaxt olar, yuxudu, gözdü...
Neynirəm ki, yolu əyridi, düzdü»...
Kirpinin ilana dediyi sözdü,
Deyir dəymə mənə, dəymərəm sənə.

Biri ziyandandır, biri xeyirdən,
Alaqla sünbül də qopur yerindən.
Stollar yapışib biri-birindən
Deyir dəymə mənə, dəymərəm sənə.

Torpaq öz xeyrinə ayılsa bahar,
Çəmənlər ayılsa gülüstan olar;
İnsan öz xeyrinə ayılsa heç nə...

Arılar ayılsa pətək dolacaq,
Qoy ki öz xeyrinə yansın bu ocaq;
İnsan öz xeyrinə yanırsa heç nə...

Dağın bulaq-bulaq ayılsın gözü,
Ağac öz xeyrinə, gül öz xeyrinə
Ayılıb bəzəsin meşəni, düzü;
İnsan öz xeyrinə ayılsa heç nə...

Nə olar, ceyranlar yaman sayıqdı,
Belədə qoruyar özü-özünü.
Adam var xeyrinə yaman ayıqdı,
Hamı öz xeyrinə ayılsa heç nə...
Əllər öz xeyrinə işləsə ancaq,
Bəs onda kim-kimə əl uzadacaq?
Necə salınacaq körpülərimiz,
Necə böyüyəcək körpələrimiz?

Bəs onda bu yollar necə uzanar?
Yurdun ocaqları alışar necə?
Bəs elin tüstüsü necə qovzana,
Hərə öz xeyrinə ayılsa heç nə...

Öz hayında olan başdan nə kömək?
Elə öz xeyrinə döyünsə ürək,
O başqa ürəyi necə biləcək?

Ürək öz xeyrinə döyünsə heç nə...
Hərə öz yanında öyünsə heç nə...

Əl öz harayında olandan sonra,
Can da öz hayına qalandan sonra,
Heç kəsin hayına yetən tapılmaz,
Hərənin elə öz torbası dolsa,
Hərənin öz əli, öz başı olsa
Vətən bağçasında bitən tapılmaz.

Çilik-çilik olar bir şüşə kimi,
Elin işi-gücü tökülüb qalar.
Yollara boyلانan bənövşə kimi
Vətənin də boynu bükülü qalar;
Hərə öz xeyrinə ayılsa heç nə...

7

Yazıram, yormasıın bu peşəm səni,
Daim bir havada görmüşəm səni.
Gel, yola çıxarıım, bənövşəm, səni
Burda səni görən kimdi, bənövşə.

Qoyub ləçək-ləçək gül yarpağını,
Bahar çəmənini, yol qırağıını,
Kim verər kol-kosa el ayağını,
İndi kola girən kimdi, bənövşə.

Bəlkə o yerlərə düşmədi yönüm,
Gəldiyim enişdir, yoxuşdur öňüm,
Sən bura gəlirsən, mən geri dönüm?
Bənövşəm, mən gəlim, sən gələcəksən?

Burda bağ gülünün ləçəkləri var,
Ali var, ağı var, göyçəkləri var,
Burda çox çəmənin çiçəkləri var
Bənövşəm, mən gəlim, sən gələcəksən?

O nə göz yaşıdır gümüş tacında,
Yoxsa gözün qalıb lalə bacında?
Qalmışam mən də bu yol ayricında,
Bənövşəm, mən gəlim, sən gələcəksən?

1985

*QUŞLARIN QIŞ
SÖHBƏTİ*

Oğlum Şəhriyar üçün

- Vay, bu necə qış oldu,
Düzlər tutulmuş oldu.
Yola qonduq,
yolda qar,
Kola qonduq,
kolda qar.
Qar bürüdü dörd yanı,
Ağaclar ağ geyindi.
Qonub qarlı budağa
Alacəhrə deyindi,
Sərçələr də deyindi.
Bir fistığın dibində
Qaratoyuq hirs ilə
Eşələndi bir qədər,
Amma zəhməti hədər.
- Ah, bir xırman olaydı,
Bu xırmanın ətrafi
Dən-dən olaydı indi.
- Bəh, olaydı, olaydı...
Alacəhrə sevindi.
Qaratoyuq sərçənin
Güldü bu boş sözünə:
- Gör bu nə yelbeyindi,
Indi xırman nə gəzir,
Xırman qar altındadır.
Dən adını tutmuram,
Saman qar altındadır.
Sərçə daha dinmədi,
Bir çöpü dimdikləyib
Bir budaqda büzüşdü.
Alacəhrə ərk ilə

Bu söhbətə girişdi:
- Deyirəm e, a sərçə,
İki çinədanımız
Olaydı o zamanlar,
Birini dolduraydıq
Biz dən ilə o ki var,
Saxlayayıdıq bu günə...
- Bəh, bəh nə saxlayardıq...
Gör nə gəlir eyninə.
Belə ərzi-hal üçün
Quşlar burda tapışdı.
Bu zaman hardan isə
Gəlib ağacdələn də
Vələsin qar düşməyən
Gövdəsinə yapışdı.
O üzüyə-üzüyə:
- Sərçə lələ, nə əcəb,
Sən də gəldin meşəyə?
Burda toy-bayramdır, hə?.
- Eh, nə deyim mən sənə,
Bağda bir taya vardi,
Çoxluğuna uyardım.
Küləsinə baş qoyub,
Sünbü'lündən doyardım,
Sərçə bir ah da çəkdi:
- Apardılar onu da...
İndi cəldlik gərəkdir;
Uşaqlar dənliliklərə
Dən səpir axşam, səhər.
Onları da dənləyir
Bizim ana sərçələr.
Meşə yaxşıdır indi
Burda vələs toxumu,

Burda dəndə toxumu,
Burda lapan toxumu
Tapmaq olur yenə də.
Bəlkə çata mənə də...
Sərçə qol-qanad açdı,
Alacəhrənin gözü
Lapan ağacındakı
Bir salxıma sataşdı.
- Aha! Toxum salxımı!
Cik-cik,
 nə zirək quşam,
Mən bu salxım içində
Yekə toxum tapmışam.
Eşidib bu cik-ciki
Sərçə də uçdu gəldi,
Qaratoyuq da gəldi,
Ağacdələn də gəldi.
- Yox, bu mənim dənimdir!
O dedi ki, mənimdir,
Salxım quşlarla birgə
Düşdü qarın içində.
Alaçəhrə deyindi
Lap incinə-incinə:
- Bəs bu toxum zəhrimar
Görəsən, hara batdı?..
Dimdiklər qara batdı,
Qanadlar qara batdı.
Höcət quşlar peşiman
Qayıtdılar budağa.
- Neyləyək, sərçə qağa?
- Görməyəydim bu günü...
Qaratoyuq bu zaman
Sarıca dimdiyiylə

Sığallayıb döşünü:
- Bir baxın o köğuşa,
Ora fikir verin bir;
Orda toxum, orda dən
Bilirsən nə qədərdir.
Qaratoyuğun sözü
Ləzzət verdi hər quşa
Alaçəhrə istədi
Uçub getsin koğuşa.
- Hara uçursan, hara?..
O koğuşda dələ var,
Tutub səni parçalar.
- Hə, dələ var?

Dələ var?..

Alacəhrə çəkindi.
- Bir fənd tapmışam indi;
Qaratoyuq qəfildən
Uçub cavan pöhrənin
Yerə tökdü qarını.
O, koğuşun yanında
Çırpdı qanadlarını,
Gözlədi də bir qədər.
Birdən qorxulu gözlər
Baxdı koğuşdan çölə,
Marçıldatdı ağızını
Həmin nəfskar dələ.
Hey bərəltdi gözünü,
Hazırladı özünü,
Qalxdı quyruğu üstə;
Güllə kimi atıldı
Qaratoyuğun üstə.
Ağacdələn titrədi,
Onu üzütmə kəsdi.

Sərçə qorxudan əsdi.
Alacəhrə baş alıb
Qaçmaq üçün tələsdi.
Qaratoyuq cikhacık
Bir az uçdu qabağa.
Dələ bir də atıldı,
O çəkildi qırğına.
Hə, bir də,
 bir də, bir də!..
Qaratoyuq dayandı
Bir az qonduğu yerdən.
Dələ çatdı,
 o uçdu,
Dələ qaldı geridə,
Koğuş qaldı geridə.
Qaratoyuq bu dəmdə
Xəbər verdi hər quşa:
- Ehey! Durmayın, üçün,
Uçun gəlin koğuşa!
Quşlar bir an içində
O koğuşa qondular.
Toxumları dənləyib
Yedilər iştah ilə;
Orda daşın, torpağın
Mamırını yondular.
- «Qaratoyuq qanadı,
Kim vurdu, kim sanadı»,
Koldan-kola qonanda
Qanadlarım qanadı.
İndi mənə kim deyər
Çinədanı boşam mən.
İki şırgıl toxumu
İndicə tapmışam mən.

Qaratoyuğun səsi
Gəldi xeyli uzaqdan.
Quşlar onu ağaçda
Gözləyirdi bayaqdan.
Yeni ərzi-hal üçün
Quşlar gəlib tapışdı.
Gəldi ağaçdələn də
Lapanın qar düşməyən
Gövdəsinə yapışdı.
-Yaman yorulmuşam mən.
Ağacların qabığı
Daşa dönüb elə bil,
Od çıxır dimdiyimdən.
Bir qurd gətirmişdi o,
Tez onu da ötürdü.
Sərçə də dimdiyində
Bir piltə qar götürdü.
-Yedik, dincəldik bir az,
Qaratoyuq, sən sağ ol,
Belə qoçaq quş olmaz.
Sən çox bilirsən yəqin-
Sərçə dedi, - ay qağa,
O quşlar ki, bu yerdən
Uçub gedib uzağa,
Orda heç qar yoxdur, hə?
Daha qar olmayanda
Dənləri də çoxdur, hə?
- Hə çoxdur,
 əlbəttə ki,
- Orda olaydıq təki...
- Orda düzlər də dəndir,
Çəmənlər yonca-yonca.
- Görən göyərçin yeyir?

-Yox, yumacaq ağızını,
Niyə yemir?
Doyunca.
- Lap doyunca?...
- Doyunca,
 əlbəttə ki,
- Orda olaydıq təki...
Qaratoyuq o yanda
Dimdiyini əyirdi.
Quşlar daha yatırdı,
Sərçə mürgüləyirdi.
Şirin yuxu göründü -
Üzüm tənəklərini
Dolaşın bircə-bircə,
Ən şirin gilələri
Dimdikləyirdi sərçə;
Sanki şərbət içirdi.
Ordan ucub bir armud
Ağacına keçirdi.
Alacəhrə yuxuda
Ötürdü bir ciğirdan
Hey tullana-tullana.
Sünbüllər də zər kimi
Tökülmüşdü dörd yana.
Dimdiyini salıbdır
Qanadının altına.
Qaratoyuq kefdədir,
Toxunmayın siz ona.
Yağış yağıb,
 xəzəllər
Yumşalıbdır bir qədər.
O da yumşaq xəzəli
Eşib, eşib, dururdu.

Elə toxum yeyirdi,
Yemək onu yorurdu.
Ağacdələn də bu dəm
Bir ağacı deşirdi.
Qurdlar çıxırdı üzə,
O da yeyib şışirdi.
Yuxulardan xəbərsiz,
Elə bu vaxt şaxtadan
Çatlayırdı budaqlar.
Budaqlarda donurdu
Xırda, zərif ayaqlar.
O quşların üstünə
Quşbaşı qar yağındı.
Sonra suya dönüb qar
Quyruqlardan axırdı,
Qanadlardan axırdı.
Rəngli lələklər üstə
Damcılar zər-zər idi.
Amma yuxularında
Quşlar bəxtəvər idi.

yanvar, 1972

İKİ QƏLB, İKİ DÜNYA

Bakı... Bizim şəhər... Gecə tən yarı...
Hər kəs mənzilində yatır, dincəlir.
Əsir Xəzərimin sərin rüzgarı,
Nə bir səs duyulur, nə bir səs gəlir.
Fəqət otağında bayaqdan bəri
Azadım yatmamış, hələ oyaqdır.
Qəlbində həvəs var, gülür gözləri,
Bəlkə də bu gecə yatmayacaqdır.
Dalır xəyallara hey zaman-zaman,
Əl çəkib tarından bir dincəlməyir.
Qabarır sinəsi həyəcanından,
Görəsən yuxusu niyə gəlməyir?
Qəlbi dilləndirən bir məharətlə,
Yenə də simləri gətirmiş dilə.
Bir ahəng, bir duyu, bir məhəbbətlə,
Hərdən pəsdən çalır, gah qalxır zilə.
Azadım özünü unutmuş artıq,
Bilmədən havanı çatdırır sona.
Sanki səhnədədir, budur, bir anlıq
Durub bütün salon əl çalır ona.
Eşidilir bu dəm ananın səsi:
- Bu qədər yuxusuz qalarmı insan?
Sən oyaq görməzsən indi heç kəsi,
Yat bala, sabah da tez duracaqsan.
Anaya naz edən şiltaq uşaqtək
Azad da könülsüz girir yerinə,
O bərk-bərk gözünü yumsa da gerçək,
Yox, əsla yuxusu gəlməyir yenə.
Onun xəyalları, düşüncələri
Kim bilir hayana uçur vüqarla.
O, daha yatmamış axşamdan bəri
Səhəri gözləyir min intizarla.

Artıq yavaş-yavaş açılır səhər,
Zülmət çadrasını çekir səmadan.
Bir yeni həvəslə oyanır şəhər,
İnsanlar qaynaşır söküldükçə dan,
Özüm də bilmirəm bu səhər nədən,
Radio sevinclə dinir - danışır,
Şad xəbər verəcək, hiss edirəm mən,
Yenə sinəsində min söz alışır,
«Bu gün gənclərimiz düşəcək yola
Böyük Moskvanın festivalına».
Bu xəbər küləklə verib qol-qola
Yayıldı yurdumun hər mahalına.
Azad da yerində eşitdi bunu,
Sıçradı yataqdan qalxdı dağ kimi,
Oxucum, o zaman görəydin onu,
Gözləri yanındı bir çıraq kimi.
Yenə də bir aləm keçdi öündən.
Bir də tara baxdı gözün silməmiş,
Yox, əsla Azadı qınamıram mən,
Sevincdən bu gecə yata bilməmiş.
O, da festivala gedəcək bu gün.
Moskva qoynuna alacaq onu.
Mehriban qolunu açaraq bütün,
İsti qucağına salacaq onu.
Kim bilir, kim bilir nələr görəcək,
Orda tanıyacaq hindli dostunu.
Zənci qardaşına salam verəcək,
Bəlkə də bir qız da sevəcək onu.
Nə bilim neçə gənc öyünür bu an,
Bütün şəhər bilir bu sevinc nədir.
Biri öz sazını alır divardan,
Biri hazırlanır - yol üstündədir
Odur, o küçədən gedənə bir bax,

Tanıdım, Azaddır əlində tarı.
Əvvəlki adətlə addımlayaraq
Gedir asta-asta vağzala sarı.
Yox, daha vağzala sığmır izdiham
Fəqət dayanmayır insanlar gəlir.
Gənclər bir-birinə verirlər salam,
Fərəhli gülüşlər yenə yüksəlir.
Budur, rəfiqələr vermis qol-qola
Hamının əlində güldür-çiçəkdir.
Biri öz oğlunu salacaq yola.
Biri sevgilisin ötürəcəkdir.
Azad da tək deyil burda, a dostlar,
Məktəb yoldaşları yanında durmuş.
Sizə göstərdiyim cavanlar ki, var,
Bir yerdə çox olmuş, məclis də qurmuş.
Budur, bu xoş gündə, bu xoş zamanda,
Yenə də bir vurur bu dost ürəklər.
İndi qatar yola düşdüyü anda,
Azadın üstünə gül səpəcəklər.
Burda bir söz demək istəyirəm mən
Ürək açılmasa heç boşalarımı?
Ölkələr axtarış min dost da seçsən
Məktəb yoldaşından əziz olarmı?

Artıq vaxt yetişdi, fit verdi qatar,
Gənclər doluşdular sıx vaqonlara.
Yerdəki tanışlar, yerdəki dostlar,
Gül-çiçək dəstəsi atdı onlara,
Nəhayət, tərpəndi qatar yerindən
Ürəklər tələsdi, vaxt da daraldı
İzdiham içindən, bu dəmdə birdən
Min cürə səs gəldi, min səs ucaldı:
-Yaxşı yol, dostlar!

- Uğurlar olsun!
- Qadir gəncliyimiz daim var olsun!
- Məndən salam deyin o əziz yurda!
- Azad! Bax, tarını yaxşı çal orda!

Qatar uzaqlaşdı, kəsildi səslər,
Fəqət gözlər onun dalınca qaldı.
İnsanlar könülsüz susdu birtəhər,
İzdiham bir anlıq sükuta daldı.
Bakı da əl çaldı durduğu yerdə
Baxdıqca qatara sonalar kimi.
Fəxr etdi ürəkdən, fəxr etdi bir də.
Övladı mərd çıxan analar kimi.
Mən də ayrılmışam düşüncələrdən,
Nə qəlbim sıxlır, nə də dardadır,
İndi gör nə qədər sevinirəm mən
Çünkü Azadım da o qatardadır.
Ey günəş mənim tək alqışla sən də
Gənclik günümüzün səadətini,
Göstərər bu eldən ora gedən də
Eşqini, qəlbini, məharətini.
Qoy ellər tanısın Azərbaycanı,
Gözəl nəğmələri dillərə düşsün,
Gəzsin qarış-qarış, gəzsin hər yanı
Sədasi ellərdən-ellərə düşsün.
Gedin, xöşbəxtsiniz bu aləmdə siz
Yolunuz açıqdır, uğurlar olsun!
Ucalan səsiniz, nəğmələriniz
Bu Vətən mülkündə bərqərar olsun.

Qatar yolda qalsın... Vaxtıdır artıq
Mən də nəfəs alım, dincəlim bir az
Çünkü qatarımın keçdiyi yollar
Nə nəzmə əl verməz, nə şeirə sığmaz,

Yox, yorğun deyiləm poladdır ürək,
Könlümün evini dağlar da yıxmaz.
Bir eşqlə başladım bu dastanı mən
Dilim bir mizrabdır, ürəyimsə saz.

Moskva! Moskva! Açı qucağını,
Sənə hər tərəfdən qonaqlar gəlir.
Sevirlər necə də pak torpağını,
Çoxunun ürəkdə sözü var, gəlir.
Qarşılı bu gələn böyük qatarı.
O salam gətirmiş Bakıdan sənə,
Onun övladıdır əlində tarı
Qoynuna şənliyə gəlmışdır yenə.
Qatarda çırpınan neçə yüz ürək
Nələrdən danışır, nələrdən bilir
Mənim Səmədimdən çox şey deyəcək,
Sənin Puşkinini əzbərdən bilir,
Açı, aç qucağını, qatar sürətlə
Gəlir gülər üzlə bax sənə sarı
Moskva «Gəl», Moskva «Gəl»
Deyib bu vaxt hörmətlə
İsti qucağına aldı qatarı.

Bu gün dalgalanır mehriban şəhər
İzdiham sığmayır gen sinəsinə
Moskva qəlbindən qopan nəğmələr
Qarışır gənciliyin qadir səsinə.
Bütün ellər onun qucağındadır,
Odur zənci deyir: - Sağalmış yaram.
Hind qızı nəğməsi dodağındadır,
Nə gözəl yaraşır gəncliyə bayram.
Hərə bir diyardan gəlsə də bura
Elə bil bu gənclər çoxdan tanışdı.

Ürəklər danışır dil dura-dura
Ürəksiz ünsiyyət yaranmamışdı.
Bəzən gözüylə də danışır insan,
Fəqət bu işdə də arxa ürəkdir.
Könüllər söz qanıb danışan zaman
Dilin danışmağı nəyə gərəkdir.
Odur rus qızıyla bir ərəb oğlu
Veribdir qol-qola bax qoşa gəlir.
Hind qızı dörd yanı dostlarla dolu
Üzündə xalı var, lap xoşa gəlir
Təəssüf! İndicə düşdü yadıma
Yayılmış hayana xəyalım mənim?
Heç fikir vermirəm gör Azadıma,
Onsuz gülməz axı camalıım mənim
Yox, yox, mənim üçün o mehribandır.
O da buradadır dostlar içində.
Moskva ləkəsiz bir asimandır.
Azad da bir ulduz parlar içində
İndi dostlarını yiğib başına,
Kim bilir söz açıb nələrdən deyir.
Bəlkə də hüsnünə heyran olduğu
Sinəsi dalgalı Xəzərdən deyir.
Zənci qardaşına, hindli dostuna
Bakıdan - o böyük şəhərdən deyir.
Ya da ki, Xəzərin gen qucağında
Neftçinin çaldığı zəfərdən deyir.
Şərqi qapısında duran bir elin
Bu gün qazandığı hünərdən deyir.
Artıq zaman gəlir, vaxt yaxınlaşır
Həyəcan sariyır gur izdihamı
Ürəklər tələsir, sevinclər aşır,
Görəsən hayana axışır hamı?
Mehriban gənclərin gülür çöhrəsi

Bu saat festival açılacaqdır,
Bir məşəl yanacaq, onun şöləsi
Bütün yer üzünə saçılacaqdır.
Dolubdur bir küçə lap başdan-başa
Bəlkə də ümmandır bir baxın ona:
Vaxtdır, bütün dünya etsin tamaşa
Bütün el axışır stadiona.
Odur, hindlilərin üzündə maraq,
Nəğməsi dilində qəlbi şad keçir.
Afrika gənci də əlində bayraq
Bu gün bu küçədən lap azad keçir.
Sakit addımlayan, a zənci qardaş,
Vüqarla addımla, bayramdır bu gün!
Görünür qurumuş gözlərində yaş
Keçmiş dərdlərini at, unut bütün.
Səni qucağına alan bu diyar,
Kədərə, qüssəyə əbədi yaddır.
Bura ayaq basıb qonaq olanlar
Bilsin ki, xoşbəxtdir, ruhən azaddır.
Qara gözlərində sənməyən həvəs
Misir gəncləri də keçir vüqarla.
Dünənki silahı eləmiş əvəz,
Birisi kamanla, birisi tarla
Çinli dost öpdükçə bayrağımızı
Dostluq sədaları yüksəlir göyə,
Göyərçin uçurur fransız qızı
Dünyada sülh işi var olsun deyə.
Artıq SSRİ də, gənclərimiz də
Keçir əzəmətlə, sanki dağ keçir,
Bu gün Moskvada - Vətənimizdə
Hamı bu küçədən üzüağ keçir.
Keçir Azadım da fərəhlənərək
Axın qucağında aparır onu,

Milyonlar içində, ey arif ürək
De nədən tanıdın Bakı oğlunu
Göylərə sığmayır sevincim bu dəm,
Demək bu axında Azadım da var.
Dostların içində düzünü desəm
Elə bilişəm ki, öz adım da var.
Tutub al bayraqı bax sağ əlində
Dostluq! Dostluq! - deyir o, var səsilə.
Ucalan «Sühl» sözü ana dilində
Gör necə qovuşur «MİR» kəlməsilə.
Doğrudan bu gənclik hər vaxt, hər zaman
Olsayıdı belə dost, olsayıdı mətin
Dünyanın üstündə fırlatmamışdan
Hitlerin qılıncı sınardı yəqin.
Ey gənclik! Nə yaman hərarətin var,
Ömrün baharışan, tanışsan mənə.
Şadlığa, şənliyə məhəbbətin var
Doğrudan bu bayram layiqdir sənə.
İndi bütün aləm eşitsin məni,
Həm böyük, həm kiçik qoy bilsin hamı.
Hər gəncin ağızından çıxan nəgməni,
Bu gün festivalı, böyük bayramı
Yerdən seyr eləmək çətin olacaq.
İstəyən səmaya uçsun birbaşa,
Qoy tapsın orada bir dayanacaq,
Gənclik bayramına etsin tamaşa.

İşıqlı salon, gözəl bir gəlin...
Bəzənib geyinmiş bayramsayağı
Qapısı açıqdır, söyləyir - «gəlin!»
Kəsilmir dostların burdan ayağı.
Bu gün Moskvada həmin salonda
Konsert verəcəkdir Bakı kəndləri.

Hindli, fələstinli, çinli oğlan da
Çoxdan eşitmışdır bu şad xəbəri.
Yenə də görüşür dostlar, tanışlar
Əllər bir-birini sıxır hörmətlə.
Ürəklər açılır, gülür baxışlar,
Gülür gəncliyimiz bir məhəbbətlə.
Bu gələn dünənki dəstə deyildir,
Bakı gəncləridir gəlir vüqarla.
Girirlər salona iki-bir, üç-bir
Birisi kamanla, birisi tarla.
İndi gəlin sizə Azaddan deyim.
Qoy ondan söz açım, hər zaman deyim.
Azad da burdadır, dayanıb, fəqət
Salona girmədi, ətrafa baxdı,
Beləcə dayandı o, xeyli müddət,
Qəlbindən qarışq fikirlər axdı.
Gördü ki, bir gözəl durub aramsız
Gizlicə-gizlicə düz baxır ona.
Görəsən hardandır bu nazənin qız,
Belə diqqət edir Bakı oğluna?
Qız baxır Azada bayaqdan bəri.
Elə bil bu oğlan ona tanışdır.
Bəlkə də, bəlkə də onun gözləri
Heç kəsə bu sayaq zil baxmamışdır.
Bəlkə bakılıdır, - deyir - bu oğlan
Necə də bizlərə oxşarı vardır.
Bizə də tar səsi xoşdur hər zaman.
Onun da əlində bax tarı vardır.
Neyçün buraxmayırlı bu fikir məni,
Bəlkə səhv edirəm, bu bir gümandır?
Axı çox oxşayır, bəlkə vətəni
Elə odlar yurdu Azərbaycandır?
Qız belə düşünür, baxır aramsız

Sanki tanış gəlir Azadım ona.
Görəsən hardandır bu nazənin qız,
Belə gizli baxır Bakı oğluna?!
Azada göründü bu xəyal kimi
Əsla tərpənmədi durduğu yerdən.
Ovunu seyr edən bir qartal kimi,
O da nəzər saldı bu qızə hərdən.
Qəlbində düşündü: «qoy, baxım bir az
Doğrudan o gözlər mənalı baxdı.
Kim deyir baxışın mənası olmaz.
Sinəmdə gül açdı bu səhər vaxtı».
Qızə yaxınlaşdı o, addım-addım,
Onun lap yanında durdu Azadım.
İstədi dindirsin sərvü-qaməti,
Elə bil lal oldu dinə bilmədi.
Qəlbini didsə də sözü-söhbəti
Yenə bacarmadı, dinə bilmədi.
Dedi öz-özünə: «Bu sükut nədir,
Yox, qızın qəlbini yol tapım gərək».
Bəs məni susdurən hansı qüvvədir?
Mətləbə çatmasa darıxar ürək.
Axı hansı dillə dindirim bunu?
Ərəbcə, farsca da bilməyirəm mən.
Nə bilim - haralı, kim olduğunu
Bəlkə xəbərsizdir qız rus dilindən?
Demə ki arifmiş duyub bu halı
Süzüb Azadımı o, hərəkətsiz,
Dözməyib soruşdu bu el maralı:
-Ay oğlan, bakılı deyilsiniz siz?
Çaşdırıcı Azadı bu kəskin sual
Elə bil yuxudan ayıltdı onu.
Başında bir fikir oynadı dərhal.
«Qız ki öz dilində soruşdu bunu».

- Bəli bakılıyam!
Əl verdi gözəl.
Ona bir hərarət bəxş etdi bu əl.
İki gənc ürəyi sardı həyəcan,
Əvvəlcə adını Azadım dedi,
Qız dikib başını yerə astadan
«Gülşəndir mənim də öz adı» - dedi.
- Qoy açıq söyləyim indi zamandır,
Sənə də tanışdır bizim məkanlar.
Vətənim Cənubi Azərbaycandır,
Babəklər böyüdən o şanlı diyar.
Lakin əfsus Vətənimdən
Festivala gəlməmişəm.
Oxuduğum mahniyla mən,
Vətəndə yüksəlməmişəm.
Bir nəgməmdə gəlib dilə
Yurdumuzda ucalmamış,
Mən Təbrizi sevsəm belə,
Məni yola o salmamış.
Almaniya ölkəsində
Yaşamışam bu illərdə.
- Bacı, necə?
Almaniya ölkəsindən
Gəlmisiniz festivala?
Bəli qardaş, tamam beş il
Oxumuşam o yerdə mən,
Həkimlikdir peşəm də, bil.
- Bəli, qardaş, uca tutdum
Həkimliyin bayrağını.
Bu bayramın, festivalın
Orda aldım sorağını.
Bir gün axşam həmin xəbər
Səslənəndə qulağımda

Qırıldımı iradəmiz? Gənclik qüdrəti
Yorulmadı gör can atdı yeni mətləbə.
Bu hal, uca dağlar qədər ağır olsa da,
Hərə bir şey satdı yenə pulun naminə.
Bir paltarın vaxtı keçib rəngi solsa
da,
Adamların gur yerində satıldı yenə.
Mən nə etdim, onu bil ki, gumanım
ancaq,
Qulağimda sırgavardı gəlirdi ona
Anamın tək yadigarı, bir gün sataraq
Dedim məni bağışlarsan ey əziz ana.
Bir Azada baxın bu an, onun gözündən
Elə bil ki, bütün aləm qaraldı keçdi.
Ah nə qədər sıxıldı o, qızın sözündən,
Ürəyinə bu kəlmələr od saldı keçdi.
- Sırğanamı çatdı bacı, gümanın sənin?
Gör nə qədər pis gəlibdir zamanın,
sənin.
- Yox, ay Azad, yetmək üçün öz amalima,
Satdımsa da öz sırgamı heç sıxılmadım,
Bil nə qədər sevinirəm mən bu halıma,
Bu arzunun yollarında mən yixilmadım.
Mən dedim ki, qoy olmasın, olmasın
sırga,
Yoxsa boğar amalımı tufan, qasırğa.
Budur, mənim bu diləyim yetibdir başa,
İndi mən ki, Moskvanın qucağındayam.
Sevinirəm, gör kiminlə durmuşam qoşa.
Aləm bilir öz yurdumun sorağındayam.
Bu xəbər bir mənə çatandan bəri,
Bunu gözləyirdim mən intizarla.
Deyirdim nə ola bayram günləri,

Görüşə biləydim bakılılarla.
Döndü həqiqətə şirin bir xəyal
Özümü bəxtiyar sanıram indi,
Şirindir aləmdə hər arzu, vüsal.
Könlümdən hicranın qəmi silindi.
Demək ki, ay Azad, yad deyilik biz,
Yurdumuz Azərdir, elimiz də bir.
Babəklər nəsliyik, qəlbimiz təmiz,
Adət, ənənəmiz, dilimiz də bir.
Fəqət zaman bizi ayrı salıbdır,
Görmədim Bakını gənclik yaşimdə.
İnan, qardaş Azad, gözüm qalibdir,
Onun torpağında, onun daşında.
Arazdan bu taya baxanda həsrət,
Sixır könlümüzü, qəfəsdə quşuq.
Sizin qəlbinizi bilmirəm, fəqət
Nə bilim, bəlkə də unudulmuşuq,
- Yox, Gülsən, unutmaz qardaş bacını,
Bize də bu hicran tanışdır, tanış.
Nə zaman Təbrizin ehtiyacını,
Bakı hiss eləyib məyus olmamış?
Vəfasız çıxmadiq bu aləmdə biz,
Saydıq özümüzə doğma Təbrizi.
Gülləyə, mərmiyə döndü qəlbimiz,
Düşmən gətirəndə cana Təbrizi!
- Bəli, aləm bilir birdir nəslimiz,
Tarix həqiqəti dana bilərmi?
Axı bir torpaqda doğulmuşuq biz,
Zaman bizi ayrı sala bilərmi?
Bəs niyə gülmədi bizim ömrümüz?
Təbrizim borana, tufana düşdü.
O vüsal bizlərdən çevirdikcə üz,
Elim həsrət çəkdi, hicrana düşdü.

Gəzdikcə qoynunda yadlar, ölkələr,
Şikayət eyləyir mənə o Təbriz,
Bu dərd sıxır məni dünyalar qədər,
Təbriz o Təbrizdir, yenə o Təbriz.
Dərd yenə o dərddir, hicran o hicran,
Zülmət o zülmətdir, dövran o dövran.
Sizə əbədilik gülsə də həyat,
Bizim üzümüzə gülmədi, heyhat!
- Bilirəm, ay bacı, ağırdır bu qəm,
Sözlərin ox kimi keçdi sinəmdən,
Mənim də qəlbimi ağrıdır bu qəm.
Əzəldən dərd bilən yaranmışam mən.
Bilirəm, nələr var ürəyinizdə,
Çünki bu yolları keçmişik biz də.
Azad da sözünü qurtardı artıq,
Başını aşağı saldı Gülşənim.
İki mehribanım susdu bir anlıq.
Mən də susacağam haqqım var mənim.

Onlar addımlayıb getdi nəhayət,
Geniş bir qapıdan keçdi içəri.
Azad gecikmişdi, lap xeyli müddət,
Artıq səhnədəydi Bakı gəncləri.
Oxşayır ruhları tar, kaman səsi,
Heyrət içindədir salondakılar.
Bakılı qızının şirin nəğməsi,
Qulağa çatanda könül məst olar.
Gah Bakı əksini tapdı səhnədə,
Gah gümüş ləpəli Xəzər göründü,
Dost, tanış baxdıqca, baxdı yenə də,
Pambıqlı tarlalar, çöllər göründü.
Səhnə dəyişildi: gəldi bir oğlan
Yad deyil, Azaddır əlində tarı

Salona bir nəzər salıb durmadan,
Gülər baxışlarla süzdü dostları.
Sonra da alaraq ələ mizrabı,
Vurdu asta-asta telə mizrabı.
İncə bir səs qopdu onun tarından,
Bu səs ucaldıqca, yenə ucaldı.
Çaldı Azərbaycan havalarından
Salon fərəhləndi min ləzzət aldı.
Bəzisi oynadı durduğu yerdə,
Biri xumarlandı, gah coşa gəldi,
Dostlar dinlədikcə, dinlədi bir də,
Azadın çaldığı lap xoşa gəldi.
Fəqət bir ürək var həmin salonda,
Min qəlbin zövqünü bu tardan alır.
Azada min gözlə baxsa bu anda,
Bir baxış önündə yenə alçalır.
Çox da sevmeyirəm eyhamları mən,
Oxucum, bilirsən yəqin o kimdir.
Bəlkə də hiss etdin dediklərimdən,
O, mənim əzizim, o, Gülşənimdir.
Gözü önündədir bu tar, bu səhnə,
O da qulaq asır, bu salondadır.
Nədən xəyallara qərq olmuş yenə,
Elə bil dünyanın sırrı ondadır.
- Susmuşdur bir anlıq bu dilbər sona,
Hava çalındıqca ruhu dincəlir,
Azad çox mehriban görünür ona,
Tar səsi ruhuna daha xoş gəlir.
Azadın tellərə vurduğu mizrab,
Elə bil Gülşəni ona bağlayır.
Fəqət bu suala qız taprınr cavab,
«Neçin könlüm onu mehriban sayır?»
O, baxır Azada edir tamaşa,

Görəsən, bu qızı qan çəkir, nədir?
Xəyalı oğlanla verir baş-başa,
Onları bağlayan hansı qüvvədir?
Qız sevir gördüyü gözəl tarmıdır?
Oğlanın çaldığı havalarmıdır?
Doğma dil bağlayır yoxsa onları?
Görəsən, nə deyir bu mehribanlıq?
Azad xəbərsizdir dindirir tarı,
Qərq olur bu fikrə qız da bir anlıq:
«Görəsən nə deyir bu mehribanlıq?»
Elə bu zamanda, elə bu anda,
Mənim Azadım da, o mehriban da,
Ayırıb gözlərin bir an tarından,
Yenə də salonun seyrinə daldı.
Özü həzz aldıqca havalarından,
Bir-bir cavanlara nəzər də saldı.
Birdən gözlərinə sataşdı Gülsən,
Gördü ona baxır o qara gözlər,
Bəs belə mənalı, qəmli baxarkən
Salmazmı Azadı lap dara gözlər!?
Görünür güc gəldi ona məhəbbət,
Elə bil simləri dilə gətirdi.
Azadda birə-beş artdı məharət
Bəmdən pəsə keçdi, zilə gətirdi.
Salonda olsa da min oğlan, min qız,
İndi bir Gülsəni görür gözləri.
Sevinclər içində bayaqdan bəri,
Çaldıqca bu qızə baxır aramsız.
O, çalır qəlbini, o, çalır tarı,
Yorulmaq bilməyir, dayanmır bir an.
Tanrıdan yüksələn bu sədaları,
Bir ona çatdırmaq istəyir oğlan,
Gülsən də unutdu hər yarasını,
Qəlbində söylədi: «Ay Azad, yaşa!».

Böyük məhəbbətlə öz havasını,
Nəhayət çatdırıldı Azad da başa.
Salon alqışladı Azadımızı,
Hindlilər afərin söylədi ona.
Ayağa qalxaraq Fələstin qızı,
Ürəkdən əl çaldı Bakı oğluna.
Sonra da vüqarla çıxdı səhnədən,
Yoldaşlar içində heç dayanmadı.
Bir an da fikrindən çıxmadı Gülşən,
Elə bil bir qüvvə sıxır Azadı,
Görünür qəlbində hər iki gəncin
Bir gizli məhəbbət yuva salıbdır
Bütün aləm bilir bu sırrı yəqin
Hansı qəlb sevdadan uzaq qalıbdır,
Gördünmü dözmədi o bircə an da
İzdiham içində tapdı Gülşəni
Bildinmi, ey Azad, sən tar çalandı
Gülşən də eşq ilə süzürdü səni?
Yenə də başladı söhbətə onlar
Gah Azad danışdı, gah Gülşən dedi
Hərənin öz qəlbini, öz aləmini var
Biri qəmgin dedi, biri şən dedi.
Bu sözdə tərəddüd göstərib ancaq
Xeyli düşüncəli, xeyli utancaq
Gülşən söylədi ki, ay Azad, dünən
Mən də bir az dedim «Qaragilədən».
Bir rus məhəbbətlə əlimi sıxdı
Sonra da sinəmə nişan da taxdı.
Azad da sevindi bu şad xəbərdən
Köksündə bir qürur günəşi yandı.
Saatlar düzəldi dəqiqliklərdən
Söhbət uzandıqca yenə uzandı.

Azad getməlidir vaxt çatmış daha,
Çıxmışdır salondan Bakı gəncləri,
Fəqət doymadılar - yenə sabaha
Onlar təyin etdi bir görüş yeri.

Hələlik ayrıldı iki gənc demək
Ayrılıq yerinə bir sükut endi,
İki vəfali qəlb, iki saf ürək,
Sabahın eşqilə vurub döyündü
Gülşən sevindikcə sevinir yenə.
Axı o, dərdinə bir sirdəş tapıb.
Tanışdır yurduna, doğma dilinə,
Könlünü anlayan bir yoldaş tapıb.
Unudub hər şeyi dincəlir bir az,
Üstündən ağır bir yük atmış kimi.
Yadına düşdükcə o tar, o avaz,
Çırpinır ürəyi yenə quş kimi.
Azadın hüsnündə duyduğu aləm
Ona bir günəşli səhər andırır.
Elə bil bir xəyal Gülşəni hər dəm
Oğlanın yanına qanadlandırır.
Hökmünə baxsaydı əmr verərdi
Ki, səhər açılsın, tez ötsün axşam,
Sanki həyat boyu çəkdiyi dərdi
O sabah Azada açacaq tamam.
Deyirəm nə olar qüssəni, qəmi,
Gülşən də ataraq azad olaydı.
İndi ki, çox sevir, onun həmdəmi
Elə ömrü boyu Azad olaydı.
Oxucum, deyirsən o tarzən oğlan,
Görəsən Gülşəni indi anırmı?
Bu gizli məhəbbət, bu hiss-həyəcan
Onun da qəlbində alovlanır mı?

Mən çox da aralı deyiləm ondan,
Gəl bax, yanımıdaca o Azad durub.
Fəqət bilməyir ki, bu cavan oğlan
Xeyli düşüncəli narahat durub.
Başında min fikir gəzir aramsız,
Xəyalı özünə bir sirdəş sayır.
O Təbriz gözəli, o zavallı qız
Gözləri önündən uzaqlaşmayırlar.
Görünür Gülsənin qəmi, möhnəti
Ona bir dərd olmuş, bir əzab olmuş,
Bu qızın yanıqlı sözü, söhbəti
Yığılıb könlündə bir kitab olmuş.
Gülşən deyəndə ki, ah qoca Təbriz,
Neyləyək kamına axı irmədi?
Azadım o zaman dayandı səssiz,
Ürəkdən yansa da o bildirmədi.
Dedi: - Qoy, təsəlli tapsın sözündən
Bu möhnət qəlbini yenə dəlməsin,
Onunla fərəhli danışım ki, mən
Qəribdir, yanımda qız köyrəlməsin.
İndi o sussa da, qızın qəlbinə
Bir ümidi şöləsi saçaram deyir,
Onunla üz-üzə dayanıb yenə
Sabah ürəyimi açaram deyir.
Onunçun bu gecə yatmadı bir an
Dostlarla birlikdə qalxdı obaşdan.
Bu gün də küçələr dolmuşdur tamam
Hələ festivalın yanır məşəli
Şəhərin qoynuna sığmir izdiham
Sevinir gənclərin eşqi, əməli.
Göy həsəd çəkərək bizim şənliyə
Tablamır ürəyi yerə alçalır,
Dünyada sülh işi var olsun deyə

Gənclik nəğmə deyir, gənclik el çalır.
Azad da ayılıb düşüncələrdən
İzdiham içində tezliklə itdi,
Sonra da keçərək gen küçələrdən
O, görüş yerinə sürətlə getdi.
Gülşənsiz dayandı o xeyli müddət
Süzdü məhəbbətlə gəlib-gedəni
Görünür tez gəlmış... axır nəhayət,
Sakit bir bucaqda tapdı Gülşəni.
Yenə də üz-üzə dayandı onlar,
Yenə də birləşdi tanış nəzərlər...
Bu günü görüsün bir aləmi var.
Dayanma, dayanma, danış, nəzərlər!
Nə qədər şirindir hər deyilən söz
Hər kəlmə tanışdır çünkü onlara,
Bəli, ürəklərdən qopub gələn söz
Şeir tək əzizdir hər dosta, yara.
Əriyir saatlar, əriyir anlar
Söhbət uzandıqca baş alıb gedir
Hələ də üz-üzə dayanmış onlar
Sözlər ürəklərdən boşalıb gedir.
Araya ayrılıq sözü düşəndə
Gülşənin gözləri doldu, nə doldu
Sevindi oğlanla o görüşəndə,
İndi hicran ona bir əzab oldu.
Gülşən sözə gəldi bu zaman, bu dəm
Qəlbində məhəbbət, gözlərində qəm.
- Ay Azad, sizin tək güləydik biz də
Nahaq axıdılan yaşı olmayıyadı,
Bizim bu müqəddəs söhbətimizdə
Ayrılıq kəlməsi kaş olmayıyadı.
İndi gedəcəyəm bu xoş diyardan,
Nə qədər sıxacaq bu hicran məni.

Dolansa həftələr, illər, doğrudan
İnan ki, ürəyim unutmaz səni.
Deyib bu sözləri dayandı Gülsən
Saçları pərişan, üzündə təlaş,
Ürəyə od salan qara gözündən
Axdı yanağına iki damla yaşı.
Azadın ürəyi döyündü bərk-bərk
Canına həyəcan yaman girişdi,
Onun sinəsində çırpınan ürək
Ömründə bu sayaq döyünməmişdi.
Elə bil özünü unutdu bir an
O yenə qərq oldu düşüncələrə,
Payız göyləri tek hey zaman-zaman
Tutuldu, açıldı üzü min kərə.
Bir kömək istəyir o gözlər yenə
Azadım, dilə gəl, ümidiir sənə.
- Gülsən, gözlərinə baxdığım anda
Deyirəm, aman ah, gör bu nə haldır?
Fəqət həyat bilir, bilir zaman da,
Hicranın axırı yenə vüsaldır.
Ayrılıq əzəldən olsa da yaman.
Könül çırpınsa da çətində, darda,
Zülmətlə çarpışan qəhrəman inan,
Bir gün güləcəkdir bu ilk baharda.
Həmin o bahar ki, əllərinizlə,
Onun əllərini sixacaqsınız.
Çürük bir aləmi qılınclayıb siz,
Azad bir dünyaya çıxacaqsınız.
Qopar yaxamızdan hicranın əli,
Deyir: «yaman günün ömrü az olar»,
Gülər əbədilik Təbriz gözəli,
Sizin tərəfdə də güllü yaz olar.
Darıxma səadət açıb qolunu,

Bir gün sizləri də qucaqlayacaq,
Kımlər kəsə bilər haqqın yolunu,
Təbriz səadətlə qoşa duracaq.
O əziz zamanda, Təbriz güləndə,
Arazdan o taya keçərəm mən də.
Bir əlimdə tarım, birində bayraq,
Dolaşib Təbrizi mən oymaq-oymaq,
İzdiham içində taparam səni.
Bütün qüvvəmizlə, var səsimizlə,
Ürəyə sığmayan həvəsimizlə,
O vaxt könlümüzdən qopan nəgməni
Qatarıq ellərin azad səsinə,
Təbrizin gələcək təranəsinə.
Süzərək Gülşəni yenə diqqətlə
O, susdu bir anlıq, üzündə vüqar,
Zərli bir nişanı o məhəbbətlə
Sonra da bu qızı verdi yadigar.
Gülşən də Azada verib əksini, -
«A1 saxla, əbədi yadigar», - dedi.
O, xeyli, qaldırıb incə səsini:
- Məhv olmaz aləmdə arzular, - dedi...
Bir az azalsa da Gülşənin qəmi
Fəqət yaxınlaşmış ayrılıq dəmi.
«Gər etsə təbib dərd-pünhana əlac,
Hər dəm də gözlərimdən tökülen qana
əlac

Amma budur zənnim ki, dirilsə
Logman,
Hərgiz edə bilməz qəmü - hicranə əlac»;
Doğrudan düz demiş Şirvani bunu.
İnsanı pərişən edir ayrılıq.
Kimə qonaq getdi saraltdı onu
Ürəyi qurd kimi didir ayrılıq.

Hicran da dərd olmuş əzəldən bizə,
De kim könüllərdən sildi bu dərdi?
O, neçə aşıqlə durub üz-üzə
Onun ürəyini qana döndərdi.
Əgər olmasayı aləmdə hicran
Leylilər qaralar bağlayardımı?
Ayrı düşməsəydi öz Leylasından,
Məcnun çölə düşüb ağlayardımı?
Əsli qorxmasayı gər ayrılıqdan
Özün eşq oduna yandırardımı?
İndi ürək yıxan ayrılıq sözü,
Bu iki gəncə də çox ağır gəlir.
Odur Gülsəninim qızarmış üzü,
Qəlbindən gizli bir haray yüksəlir.
Susubdur bir anlıq qız da, oğlan da,
İnləyən tar kimi gəlmirlər dilə.
A dostlar, deməyin bu az zamanda,
Onlar bir-birinə bağlanmaz belə.
Yox, yox, gətirməyin bunları yada!
Ağaca yarpaqla yaş vermək olmaz,
Kökləri böyütmiş onu dünyada.
Onunçün deyirəm düşünün bir az.
İndi ayrılacaq Azadla Gülsən,
Axı biz neyləyək hökmü-zamandır.
Sonra həsrətini çox çəkəcəksən,
Azad, Gülsənə bax, aman, amandır
Son dəfə, son dəfə əl verib onlar,
Süzdülər, süzdülər biri-birini,
Dostlar, bu anın da bir aləmi var,
Yox, aça bilmərəm onun sırrını.
Ah, onlar ayrıldı, Azad da artıq
Qızdan uzaqlaşdı, beş-altı addım.
Gördünmü, dözmədi durub bir anlıq,

Yenə də geriyə baxdı Azadım.
Nə gördü, başını əyib çıynınə
Qız onun ardınca baxırdı yenə.
Nə olar olaydı məndə o qüdrət,
Rəssam yaradayı məni təbiət,
Beləcə pərişan duran Gülşənin,
Boynunu həsrətlə buran Gülşənin,
Çəkəydim şəklini bərli-bəzəkli.
Onu bir əsərtək vuraydım başa.
Sonra da divardan asıb bu şəkli,
Edəydim hüsnünə daim tamaşa.

İndi buludludur onun camalı,
Neçin mənim kimi o da gülməsin?
Nədən gül açmasın şirin xəyalı?
Neçin göz yaşını silə bilməsin?
Nədən Təbriz qızı qalsın qəfəsdə,
Neçin cəhaləti o da boğmasın,
Dəndlərə qərq olmuş Təbrizin üstə
Azadlıq günəşi niyə doğmasın?
Qatarda düşünür Azad bunları,
Başında min xəyal gəzir aramsız,
İstəyir qatarda dindirsin tarı,
Yox, əsla fikrindən çıxmayıır o qız.
Ayrıla bilməyir düşüncələrdən,
Kim bilir qəlbindən hey nələr keçir.
Yox, yox hiss edirəm, bilirəm ki, mən
Ən nəcib duyğular, fikirlər keçir...
Bir Azad dinməyir... Hamı açıq, şən,
Dostlar gah gülüşür, gah danışırlar.
Gah da nəzər salıb Azada hərdən,
Zarafat eləyir, piçıldışırlar.
- Bəlkə eşqə düşüb tar çalan oğlan,

- Bizim Şərqiyyədən yəni gözəldir?
- Bilmirsən Azadı ona bağlayan
Hansı məhəbbətdir, hansı əməldir?
Qatar dayanmayıb, gedir sürətlə,
O, hələ durmamış səhərdən bəri.
Moskva ötürmüş onu hörmətlə,
Gözləyir yolunu Bakı şəhəri.

Qarşısında iki gənc dayanır bu an,
Hər ikisi əzizim, qol qanadımdır,
Mənə yaxın gəlir bir cavan oğlan,
Adına bağlıyam o, Azadımdır.
Sıxıram əlini mən dönə-dönə,
Doğrudan saf ruhlu bir çiçəkdir o,
Vətəndən çıxaraq, gəlir vətənə,
Yenə Bakımıza gələcəkdir o.
Bəs mənim Gülşənim? Ondakı ürək
Safdır qəlbindəki arzular kimi.
O, da bu günlərə vida edərək
Gedir, Moskvaya sözü var kimi.
Gedir, ürəyindən bir hicran gedir,
Gülşən Moskvadan pərişan gedir.
Gedir, büməyir ki, indi ajanlar,
Dinə sadıq olan o qan soranlar
«Qızın festivala gedibdir», - deyə,
Yazlıq atasını bərk söyə-söyə,
Otaqdan-otağa çəkir aramsız.
Budur, «günahı» da yalnız və yalnız:
- Burda məhərrəmlik, matəm zamanı
Qızın Moskvada kef çəkib sənin.
Bəs sənin namusun, vicdanın hanı?
Ağzı yumulmalı belə dinsizin!
İndi bilirəm ki, gəlib Təbrizə,

Ağzından gələni söyləyəcəkdir.
Fəqət çox düşünün, deyirəm sizə,
Sənə də, ona da həyat gərəkdir!
Bəli, bu sözlərdən, bu fitnələrdən,
Mənim ki Gülşənim xəbərdar deyil,
Onu düşündürən axı səhərdən,
Bu çürük fikirlər, xəyallar deyil...

Gülşən də qayıtmış doğma elinə,
İndi o Təbrizin qucağındadır.
Fəqət Moskvani düşünür yenə,
Azadın tar səsi qulağındadır.
Gözləri xəyalli, qəlbini intizar
Yadına o günlər, o anlar gəlir.
Yox, əsla bir yerdə tutmayırla qərar,
Sanki Təbriz ona indi dar gəlir.
Hər axşam, hər səhər çıxır yol üstə,
Dostu, rəfiqəsi dəstəbədəstə,
Yığılır başına pərvanələrtək.
Dolutək üstünə min sual yağır,
Həyəcan içində dalbadal yağır.
Onunsa köksündə çırpınan ürək,
Sixılır, açılır... sonra o gözler
Aramsız dikilir sonsuzluqlara,
Xəyalı göyləri hey yara, yara,
Enir Moskvaya...
Qız tutub üzünü bu cavanlara,
Danışır Azadın məharətindən
Bu qoca Təbrizə məhəbbətindən.
Deyir Moskvananın azadlığından,
Xalqın sevincindən, el şadlığından.
Nəql edir gəncliyin söz qüdrətini,
Elin sülh işinə məhəbbətini.

Deyir Moskvanın üstündə yanan,
Aləm işığıyla nura boyanan,
Kremlin o parlaq dan ulduzundan,
Deyir azad olmuş Misir qızından.
Nələrdən danışır, nələrdən deyir,
Şərqi alqışlayan səhərdən deyir...
O deyir, dedikcə rəfiqələri,
Xəyallar içində bayaqdan bəri,
Dinləyir söhbəti baxır Təbrizə.
Sanki iki aləm gəlir üz-üzə.
Söhbətdə yüksəliş, iti həqiqət,
Təbrizin qəlbini didir cəhalət.
Söhbət xəbər verir nurlu səhərdən,
Təbrizdə hökm edir hələ duman, çən.
Söhbətin mövzusu sevinc və şadlıq,
Təbrizə heyif ki, yaddır azadlıq.
Söhbətdə ağ günə çıxır ölkələr,
Təbrizin qəlbini didir özgələr.
Odur Gülşənimin rəfiqələri
Dinləyir söhbəti bayaqdan bəri.
Hərənin başında bir xəyal gəzir,
Min fikir dolanır, min sual gəzir.
Çox olur Gülşənin belə halları
Onun söz qüdrəti, öz dili vardır.
Sirri açılmamış neçə xatirə,
Hələ sinəsində qatar-qatarıdır.
Hərdən qəmə dolub dərdlənən zaman,
Araz qırğına baş alıb gedir.
Bəzən saatlarla durub pərişan,
Qəlbində nə varsa çaya nəql edir.
Bəzən gözlərindən keçir xəyal tək,
Moskva... o salon, o Azad, o tar,
O bayram günləri, o gül, o çiçək,

Bir də ürəyində donan arzular.
Ah, bu hal indi dəli çay kimi,
Bircə an içində çağladı, keçdi.
Sonra da sızlayan bir haray kimi,
Gülşənin qəlbini dağladı keçdi.
Bir baxın necə də pərişandır o,
Gözündə bir elin dərdimi vardır?
Sanki xəzan görmüş gülüstandır o.
Gör onun saçları nə tari-mardır.
Araz qıraqında ensiz cığırla
O kimdir, yenə də bir insan gedir.
Nə bilim, nə bilim düşünür nələr,
Görürəm hali çox pərişan gedir.
Sanki görünməyir gözünə heç şey,
Elə bil baş alıb dünyadan gedir.
De onu qarşıda səsləyənmi var?
O belə sürətli durmadan gedir.
Görən nə axtarır zavallı Gülşən?
Bəzən şair kimi xəyallı Gülşən.
Gedir dayanmadan Araza sarı,
Qəlbində bir elin qəmi, qubarı,
- Axı, nə lazımdır bu hicran bizə?
El niyə çıxmasın qəmdən, möhnətdən!
Gör kimlər hökm edir bizim Təbrizə,
Zaman da utanmir xəcalətindən!
O durub Arazın lap qıraqında.
Gah süzdü sahili, gah çaya baxdı.
Qulağı bir xəbər, səs sorağında,
Yenə də həsrətlə o taya baxdı.
Elə bu zaman da Bakıdan göyə
Bir tarın zil səsi hey ucalırdı.
Yox daha bu dəfə eşidər deyə,
Sədəfli tarını Azad çalırdı.

Fəqət eşitməyir bu səsi Gülşən,
Halı çox pərişan varaq-varaqdır.
Arazın üstündən bu taya indi
Sanki qanad açıb uçacaqdır.
Nəhayət ayrılib şirin xəyaldan,
Bir də nəzər saldı sonsuzluqlara.
Bütün hislərini toplayıb bu an,
Saçları pərişan, qəlbində yara,
Dərdli olduğundan tarsız, kamansız,
Bir el sıkəstəsi başladı bu qız;

- Əzizim olmayıydı,
Saralıb solmayıydı.
Bir ayrılıq, bir ölüm
Heç biri olmayıydı.

Aman, aman ayrılıq,
Olur yaman ayrılıq,
Eşidəndə başımdan
Qalxır duman ayrılıq

Ulduzlar sayrışanda
Qəlb qəlbə qarışanda
Çətin olur ayrılıq
Göz gözə alışanda.
Gülşənin qəlbindən ucalan bu səs
Sanki dalgalanıb elləri gəzdi,
Bu könül səsidir, geriyə dönməz,
Qovuşub küləyə çölləri gəzdi.
Qaldırdı başını hər çiçək, hər gül
Səs də kaman kimi bəzən inlədi
Nəğməkar olsa da budaqda bülbül
Kəsib nəğməsini onu dinlədi.

Qızı eşidənlər saxladı ayaq,
Çoxları «kimindir bu səs» - dedilər -
«Necə də, necə də yanıqlıdır bax,
Onun hər kəlməsi ölməz» - dedilər.
Araz da sürəti azaldıb bir az
Qoşdu bu zil səsə zümrüməsini,
Görünür, könlümün sirdası Araz
Duymuşdu bu qızın faciəsini.
Bir baxın toplayıb var qüvvəsini
Qanadlı quş olub uçmaq istəyir.
Qız bütün hissini, məhəbbətini
Yalnız bu səs ilə açmaq istəyir.
Deyirəm nə olar elə bu anda
Bütün el səsini ona qataydı.
Gülşənin yanıqlı zil şikəstəsi
İndi Azada da gedib çataydı.
Yox, bu da kifayət deyildir, ancaq
Bu, xəyal güldürən əməl olardı,
Bu səslə tar səsi qovuşsaydı bax
Bir görün nə qədər gözəl olardı!
Yox, tarsız, kamansız olsa da, dostlar,
O susmur, qəlbində həvəs var, nədir?
Dinləyin, səsində bir yüksəliş var,
Onun həyat yolu nəgməsindədir.

Ey ürəyi eşqlə dolu
Mehribanım, Bakı oğlu,
Kimlər kəsib ax bu yolu?
Arzularam hər an səni
Könlüm istər yaman səni.

Ürəyimə zaman-zaman
Hələ yara vurur dövran,

Söylə, bə mən hansı zaman
Zülm evini yixacağam,
Azadlığa çıxacağam?

Öz adətim, öz dilim var,
Haqq istəyən bir elim var,
Mənim də öz əməlim var.
Bu torpağa ayaq basan
Məhv olacaq bir gün haman.

Neçə-neçə qəhrəmana,
Səttar xana, Bağır xana
Bu vətənim olmuş ana.
O, süd vermis döşlərindən,
Unutmaram bu haqqı mən.

Yer fəxr edir cürətimlə,
Dağlar yıxan qüvvətimlə,
Bu əlimlə, qüdrətimlə
Zülm evini yixacağam,
Səadətə çıxacağam!

Yox, tarsız, kamansız olsa da, dostlar
O susmur qəlbində həvəs var, nədir?
Dinləyin, səsində bir yüksəliş var,
Onun həyat yolu nəgməsindədir.

Öz əlimlə, qüdrətimlə
Zülm evini yixacağam,
Səadətə çıxacağam.

Yox onu susdurmaq asan deyildir,
Gülşən nəgmə deyir, susan deyildir.

Susmaram hər arzum çatmamış sona,
Deyib o, irəli addım atırdı.
Azadın çaldığı havalar ona
Azadlıq marşını xatırladırdı...

1957-1958
Göyçay - Tircan- Buynuz

SEÇMƏLƏR

***GÖRDÜM YOL
AYRICINDA***

BƏLKƏ DƏ...

Bəlkə də borcundan çıxmadım, Vətən,
Ömür bahar deyil, bir də qayıtsın.
Ölsəm də, qoynunda qoy ölüm ki mən
Çürüyüm, bir ovuc torpağın artsın!

BURDA ...

Burda hər meşənin min cür ağacı,
Burda hər ağacın yamyaşıl tacı.
Burda hər tac üstə sarmaşıq saçı,
Hər saçın küləkdən darağı vardır.

Burda hər budağın şeyda bülbülü,
Burda hər bülbülün qönçə bir gülü,
Burda hər qönçənin yaşıl bir tülü,
Hər tülüün xirdaca saçağı vardır.

Burda hər yamacın çiçəkdir daşı,
Burda çiçəklərin şəhdir göz yaşı;
Burda şəh damlaşsı bir üzük qaşı,
Hər qaşın qızılı qurşağı vardır.

Burda sərər düzə lalələr xalı,
Burda hər xalının qara bir xalı...
Hər xalda şirin bir şair xəyalı,
Burda hər xəyalın oylağı vardır.

Burda qayaların daşdır suvağı,
Burda hər daş üstə qartal caynağı,
Caynaqlı hər daşın bir buz bulağı,
Burda hər bulağın qonağı vardır,
Harda bu saydığım gözəllik olsa,
Orda Azərbaycan torpağı vardır.

1963

DAĞLAR ÇOX QƏRİBƏ OLUR GECƏLƏR

O nədir,
üfüqə qar düşüb elə,
Bir cuna göylərdən asılıb qalıb.
Girib ünsiyyətə qaranlıq ilə,
Dərələr ucalıb, zirvə alçalıb.
Kahalar ətrafa qaranlıq ələr,
Dağlar çox qəribə olur gecələr.

Bircə qarışlıqda zülməti qırıb,
Bir şirim qar tutub qar yarganını,
Sanki çadrasını ildirim cirib,
Pambığın çıxıbdı daş yorğanının.
Çaylar qaranlıqda - bəyaz küçələr,
Dağlar çox qəribə olur gecələr.

Bütün üfüq boyu qara bir nəhəng
Uzanıb yer adlı çarpayısına.
Qorxuram

yuxudan ayıla hövlak,
Göydə tufan qopa, çarpayı sına.
Bəlkə də yuxusu fələkdən gelər,
Dağlar çox qəribə olur gecələr.

Nə aydan, nə ildən hesab götürməz,
Min belə yatışla vaxtı ötürməz.
Göyün soltanlığı, yerin xanlığı,
Dünyanın ən böyük arxayınlığı,
Ömrün sonsuzluğu yatır elə bil.
Deyirəm belə bir daş yuxuluya
Bəlkə çay layLASI heç gərək deyil.

Bir şirin röyadır başdan-ayağa,
Ən uzun sükutdur enib torpağı,
Ən dərin yuxudur,
dərindən dərin,
Torpağın ən nəhəng kölgəsi yatır.
Vəhşi qartalların, dağkəlilərin
Qayalı - qapçaqlı ölkəsi yatır.

Ayılmaz,
min dəfə harayla, hayla,
Lap belə üstündən top-tüfənglə keç,
Yəni bu səhərin ayılmasıyla
Bu nəhəng uyğudan ayılarımı heç?!

Bir şirin yağışdan gəlib həvəsə,
İstərəm mən də bir dincəlim, yatım.
Bu böyük yuxunun önündə nəsə
Kiçik yuxusundan utanır adam.
Yəqin ki, nəhənglər belə dincələr,
Bəlkə də ucalıq belə dincələr...
Dağlar çox qəribə olur gecələr!

iyul, 1969
Seykəm yaylaşğı

BU DÜNYANIN QARA DAŞI GÖYƏRMƏZ

Leyləklərin çöp yuvası boş qalıb,
Bahar gedib, payız gəlib, qış qalıb.
Göy çəməndə ocaq yanıb, daş qalıb,
Bu dünyanın qara daşı göyərməz.

Nə o ocaq közərəsi, sönəsi,
Nə o günlər bir də geri dönəsi...
Qəm eləmə, könlümün bir dənəsi,
Bu dünyanın qara daşı göyərməz.

O gülyanaq bənddir bir xoş baxışa,
Körpə budaq əl açıbdır yağışa.
Min baharın hərarəti yıığşa,
Bu dünyanın qara daşı göyərməz.

Ot göyərdib o cığırim, o izim,
Tufanlanıb çalxalanmaz dənizim.
Daha məndən sevgi umma, əzizim,
Bu dünyanın qara daşı göyərməz.

Araz boyu çox mənalar sezmişəm,
Elə bilmə əllərimi üzmüşəm.
Ürəyimə daş bağlayıb dözmüşəm,
Bu dünyanın qara daşı göyərməz.

oktyabr, 1977

BİR YAZ GECƏSİNDE

Bu gecə göylərdə durna sorağı,
Səma zolaq-zolaq zər içindədir.
Evvanda bir kisə dibçək torpağı,
Gördüm ki, buqlanır, tər içindədir.

Bildim ki, bu gecə torpaq da yatmaz,
Sığmaz qabığına tumlar bu gecə.
Çaylar da pərvazdır, daşlar da pərvaz,
Bəlkə rişələnir qumlar bu gecə.

Hələ qış yuxusu qalıb yadında,
Yaşıl kirpiyini hey qırpar əkin.
Binalar altında, yollar altında
Yatan torpaqlar da diksinər yəqin.

İndi ki, nəfəsi isinib yerin,
İndi ki, gecəni göyərdir bu yaz,
Yəqin ki beynimdə hüceyrələrin
Ölümü dayanıb, ləngiyib bir az.
Çiçəklənmək olar, gül açmaq olar,
Bu yaz gecəsində qocalmaq olmaz.

Qan vurur beyninə, çırpınır tənək,
Yarpız düymələnib yayılır bağa,
O meşə talası döşündə çiçək
Çıxacaq sabahı qarşılıamağa.

Min göz var ağaçın hər calağında,
Sabah bu gözlər də ciçəklə dolar.
Qoy düşüm, dayanım arx qıraqında,
Bu quru evvanda bitməkmi olar?

Bu yaz gecəsində çöl-bayır oyaq,
Bu gecə baharla könlüm şərikdir.
Bu gecə bir ağac, bir yamac olmaq,
Bu gecə çöl olmaq bəxtəvərlikdir.
Bu gecə göl olmaq bəxtəvərlikdir.
Bu gecə baharla qol-boyun olub
Sabaha yol almaq bəxtəvərlikdir...

aprel, 1979

BEŞ-ALTI GÜNLÜK

Özüm də bilmirəm çatışmır nəyim,
Nədənsə təkliyə qaçır ürəyim

beş-altı günlük

Əvvəlki tövr ilə qaynasin şəhər,
Yenə də öz dəcəl uşaqlarıyla

oynasın şəhər.

Mənim sə könlümdə başqa bir aləm,
Bir özüm olaram, bir də düşüncəm
beş-atlı günlük.

Uzaq düşəcəyəm dərdi-sərimdən,
İncə bir yalanla

çıxbı aradan

Qaçmaq istəyirəm əzizlərimdən
beş-altı günlük.

Biri var,
könlümü yaman sindirib,
Özü yanan deyil
məni yandırıb;
Onu da vecimə almayacağam
beş-altı günlük.

O qədər səbirli olacağam ki,
Soyuq baxışlara,

nadan sözünə

O qədər biganə qalacağam ki,
beş-altı günlük.

Duman olacağam dağlar başında,
Torpaq olacağam yaz yağışında
beş-altı günlük.

Yaşaram

axşamdan gün doğanacan,
Sarala-sarala günəş gözləyən
Bir günəbaxanın arzularında;
Ya da qızılıağac büdağı olub
Əcəb çiməcəyəm arx sularında
beş-altı günlük.

Sonra yazacağam duygularımı,
Ürəyim deyəni yazmasa qələm,
Özüm çevrilərəm, şeirləşərəm
Beş-altı günlük, -
Yəni ipəkləşər,
çiçəkləşərəm,
Qovaq yarpağında küləkləşərəm
beş-altı günlük.

1974

GÖR MƏNİ HAYANA GƏTİRDİ BU YOL

Gör məni hayana gətirdi bu yol,
Bir də təzələnib güldü həyatım.
Sağ ol, a dağ çayı, a yaylaq, sağ ol!
Burda bir anımı bir il yaşadım.

Nə qərib alovə bürünüb o dik,
Qaymaq çiçəkləri yanır zər kimi.
İlahi, biz necə bəxtəvərmışık!
Bu dağlar, dərələr bizimkidimi?
Bu göy də, bu yer də bizimkidimi?
Yəni biz də varıq,
dünya da varmı?
Bu baxan gözlər də bizimkidimi?
İlahi, biz necə bəxtəvərmışık!

Könül, hər ömürdən sən xəbərdar ol,
O palid babamdır, bu şiv yaşadım.
Ağacım, yamacım, göy meşəm, sağ ol,
Burda bir anımı bir il yaşadım.

Bir allah taxtıdır o quzey, güney,
Burda təbiətin işi nə düzdü.
Qəzəb deyilən şey, qəsd deyilən şey
Yoxdu bu dünyada, əfsanə sözdü.

Laləm, yolum üstə bir də çiraq ol,
Bu çiraqlı döşdə qoy şəhə batım.
Ümidlə yaşayan bənövşəm, sağ ol,
Bir az ömür sürüb xeyli yaşadım.

Qapqara buluddan ağ yağış yağı,
Görün bu süzgəci, o saf bülluru.
Orda bulanıq su hopur torpağa,
Burda üzə çıxıb axır dumduru.

Belə durulduqda duruldu kefim,
Çimdi şəfəqlərdə arzu qanadım.
Sağ ol, a torpağım, a yaşıl evim,
Burda bir anımı bir il yaşadıım.

Qara ürəyin də xoş damarını
Burda bir meh ilə ayıltmaq olar.
İnsan alt-üst edər çox qərarını,
Günahlar yolundan qayıtmaq olar.

Sağ ol, təmiz ömür, var ol, təmiz yol, -
Ey mavi züzmə, ax, daim var ol...
Maral talasında gülən çəmənim,
Yaşa yəhər qayam, - var ol, daş atım.
Sağ ol, ey qismətim, möhlət verənim,
Bir az ömür sürüb xeyli yaşadıım...

aprel, 1980

PAYIZ DURNAM

Payız durnam, uçub getdin,
Bir də dönüb gələrsənmi?
Sən dönəndə mən olmasam,
Ruhum ilə gülərsənmi?

Ey bizlərdən təmiz vücud,
Könlümü ardınca uçurt.
Yerin xəzəl, göyün bulud -
Mənzil-mənzil bələrsənmi?

Ey hər göldən şəkər dadan,
Buluda baş qoyub yatan.
Mən qanadsız piyadadan
Durub dilək dilərsənmi?

Nə bir mənzil vurduq başa,
Nə gün gördük gəlsin xoşa
Heç qoşalar uçmur qoşa,
Tənha uçan tək sənsənmi?

O istəyir dönə məndən,
Gedib ki, gizlənə məndən.
O adı gizlinə məndən
Bir çıraqı söz söylərsənmi?

Azalıb mehri dünyanın
Çəmi yox qeyri dünyanın.
Yolları əyri dünyanın
Keçidlərin bilərsənmi?

oktyabr, 1994

BUYNUZA QAR YAĞIR

Nəhəng ağ xəyaldır Babadağ baxır,
Buynuza qar yağır
Kef içindəyəm.
Bağlı cığırlarda izim darıxır,
Məxfi sənəd kimi seyf içindəyəm.

Ayazı, şaxtası heç sona yetmir,
Buynuza qar yağır,
könlümə həm də -
Soyuq tənhalıqla heç yola getmir,
Gizli bir gizilti gəzir sinəmdə.

Buynuza qar yağır uyutsun məni,
Yəni dost unudan bivəfalardan
Yağır ki, biryolluq soyutsun məni...

Bu qar Məclis günü yağdı deyəsən,
Buynuza qar yağır gümüşü, dən-dən;
Hani Rüstəmxanlı keçsin körpüdən
Mən burda uyduğum uyğuya uysun,
Gəlib şərik çıxsın ağrı-acıma.
Orda üzlər görmüş üzləri qoysun
Baxsın dağdağana - qar ağacımı...

Buynuza qar yağır,
bir qar dumanı...
Ay Abbas, bu arxda çimməyin hanı?..
Qar basıb, buz tutub arxımı daha.
O sular qaynadı, daşdı da getdi,
Arx suyu fırlatmır çarxımı daha.

Daha Canalıda kırşəm sürüşməz.
Göyrüş budağıyla əlim görüşməz.

Bu gün Qabilin də səhv düşsün yeri,
Buynuza qar yağır,
qoy dönsün bəri -
Böyürtkən kolları o görən deyil,
Şimal ayısıdır durub elə bil,
Çalalar, cuxurlar hamarlanıbdır,
Quşlar bir dən üçün qubarlanıbdır
Dimdiyi açılmır dinə sərçələr.
Təpilir eyvana, hinə sərçələr.
Quşlar sarayını qar tutub bütün,
Hər ağac dibində eşənək üçün
Tamam əldən gedir qaratoyuqlar.

Buynuza qar yağır
tər, birəm-birəm,
Mən əzab soyudub, dərd əridirəm.
Bu da başqa cürə yazdı bəlkə;
Bir oğul dağı var elə göydə də
Mehriban Vəzirin yasıdı bəlkə.
Vaqif Bayatlı, göylər aşiqi,
Göylərdən sərr dolu bir aləm yağır,
Bu yağan ruhdumu, yoxsa qəm yağır?..
Varmı göylərdə də ölü, doğulan,
Eh, dünya sərrini harda saxlamır?..
Ramiz,
göy üzünə daş atan oğlan,
Göy üzü daş nədi, qar da saxlamır.

Ürəyim nigaran, ruhumda təlaş,
Buynuza qar yağır,

Mətləb Misirin

Çadır komasına yağmaya yıldı kaş...
Qoy hələ danışın mahir tribun,
Daş yağır başına kasıb-kusubun...
Mənim də qar basmış kötüüm hazır,
Üstündə tərtəmiz örtüyüm hazır -
Uzansın süfrəmə dostların əli;
Ortada şah kimi araq şüşəsi -
Düzün dövrəsinə "Yeddi Gözəli"-
İstədim badəylə könlümü açım,
Sahib Təbrizidən aldım sorağı -
Düyün islananda açılmır axı...

Açılmaz düyünüm bir kələfdəyəm,
Buynuza qar yağır,
yaman kefdəyəm -
Barmek tələsməsin,
var, işığım var,
Hələ işlətməyə qar işığım var.
Buynuza qar yağır,
hey aram-aram -
Mən varam... varam... varam...

10 dekabr, 2002

Buynuz

SƏHRA YANĞISI

Ömrüm səhra yanğısı,
Yox əkində, biçində.
Qum yandırıb Məcnunu,
Qalib külün içində.

Öz eşqimi aradım,
Nə tapdim, nə yardımım,
Gül üstündə qanadım,
Bir kəpənək gücündə.

Ah, bu dövran, bu dövran -
Keçmək olmur yanından,
Girib dəyirmanından,
Çıxdım başqa biçimdə.

Gecə uzun, gün yasaq,
Hava duman, yol uzaq.
Mən bir ası yalquzaq.
Qurd ulayır içimdə.

**dekabr, 2002
Bakı-Buynuz**

KÖHNƏ BAĞLAR

Budaqların çilpaq ömrü
Ağac ömrü, torpaq ömrü,
Bir elatin ortaq ömrü -
El yaddaşı köhnə bağlar.

Ölənlərə rəhmət dedi,
Kimlər əkdi, kimlər yedi.
Kötük-kötük sizlər indi
Addımbaşı köhnə bağlar.

Yarpaqları duygú-duygú,
Yuxuda o şirin uygú.
Qaqqıldamaz bağ toyuğu,
Soltanquşu köhnə bağlar.

O ucalar, o bütövlər,
Növü itmiş növbənövlər,
Ocağında son kösövlər,
Ocaq daşı köhnə bağlar.

Gülüstəni soldu neynək?..
Öldür məni yaşıl köynək,
Bağrim başı göynək-göynək,
Gözüm yaşı köhnə bağlar.

iyun-iyul 2003
Buynuz

ATAMIN XATİRƏSİNƏ

"Bu həyətdən itdi kölgən,
qaraltın da...
Başsız qoyub getdin bizi,
Ürəyimiz qaldı bu gün
qar altında.
Çörəyimiz qaldı bu gün
qar altında
O köməkli günlərimiz
dönməz geri,
Sənsiz necə böyüdərəm
körpələri?!"

Tək ayaqla
Bu körpüdən necə keçim?
Tək əl ilə
Bu zəmini necə biçim?"
Yuxudaydım,
Diksindirdi bu səs məni,
Yandırdı bu nəfəs məni.
Yuxum qaçıdı,
Dərdim aşdı,
Qulaq verdim, anam idi
Dərdi böyük, gözü yaşlı.
Mən eyvana çıxan kimi
Məni görüb susdu anam.
Sübh çağayıdı, dan yerinə
Qar yağırdı aram-aram.
Budaqların beli bükük,
Həyətlər ağ varaq idi.
Kənd yatırdı,
təkcə bizim

Eyvanımız oyaq idi.
Qar yağırdı atamın da
məzarına,
birinci qar...

Ya atamın
Buz bağlamış barmaqları,
Ya qar basmış
Çılpaq gilas budaqları

nə fərqi var?!

Dəhlizə qar sovrulduqca,
Ağarırdı daş pilləkən;
Asılıqanda
Atamın boş pencəyinə

qar yağırdı.

Samanlığın qapısında
düşüb qalan

Dəryazının əlcəyinə
qar yağırdı.

Orağının dəstəyi də
döndü buza,

Qar yağırdı ruzumuza
Xırman üstə gedib-gələn

Yol da, iz də üzüyürdü.

Ələkdən qar ələndikcə
Təknəmiz də üzüyürdü.

Qış görmüşdüm,
Hava belə qaralmazdı.

Qar görmüşdüm,
Belə soyuq qar olmazdı.

Xiyabanın, Uzunxiyin
Üstü zərif duman idi...

Bir az ağır zaman idi...
Oyuncağım, uşaqlığım

O gün qaldı qar altında.
İşdən-gücdən qaqaqlığım
O gün qaldı qar altında.
Ondan sonra neçə dəfə
Haçalanıb təzə-təzə
Qar altından
Yaşıl otlar çıxdı üzə.
Amma mənim daha heç vaxt
Oyuncağım göyərmədi,
Mənim uşaqqı istəklərim
göyərmədi.
Atamın öz əlləriylə
alınacaq
Köynəklərim göyərmədi;
Elə qaldı qar altında...
O günlərim çıxmaz yaddan,
Çıxmaz yaddan o intizar.
İndi də ilk qar gələndə,
Sanıram ki, birinci qar
Atamın buz məzarından
başlar əvvəl,
Sonra keçər o eyvandan,
Anamın
o dumanlanmış baxışından;
O ələkdən ələndikcə
toza dönüb,
Təknəmizdə buza dönüb
yağar, yağar,
Birinci qar, birinci qar...

1974

ÜMİDSİZ OLANDA

Yanğısı nə olar bir alışqanın?
Böyük ümidlərlə müdrikəm, pirəm,
Ümidsiz olanda
bir qarışqanın
Zərrə yükünü də çəkə bilmirəm.

Bir güney çiçəyim, quzey qarım da,
Gülümdən üzünə cilənər bahar.
Ümidsiz olanda
Balalarım da
Birdən gözlərimdə yazıqlaşırlar.

Ümidsiz olanda
dərəni, yalı
çən tutur,
zirvənin yolu görünmür.
Böyüür gözümdə lalənin xalı,
Nə qədər baxıram, alı görünmür.

Ümidsiz olanda
köksümdə bir an
Saxlaya bilmirəm boş ürəyimi-
Tavanda bir otdan asılı qalan
Sahibsiz qaranquş yuvası kimi.

Durnalar səmaya yazar xəttini,
Torpaqda sürünər ümidsiz qanad.
Mən həyat qədrini, ümid qədrini
Ümidsiz olanda bilmışəm, heyhat!

GÖRDÜM YOL AYRICINDA

Gördüm yol ayricında, bu süfahi bir daşdı,
Yəqin yol gedən dəyib daş yoldaşla adaşdı.
Dünyanın bir ucu toy, bir ucu da savaşdı,
İlahi, mən bu daşı götürüm, götürməyim?

Bir dərya sularında yüküm olacaq isə,
Bir səhra küləyində çəkim olacaq isə,
Şeytan üçün tüsəngim, cəngim olacaq isə
İlahi, mən bu daşı götürüm, götürməyim?

Bir əl yetməzliyində bəlkə mənə köməkdi,
Budaqda ruzum olsa bir qarış boy deməkdi.
Yerim cənnət bağısa, daş nəyimə gərəkdi.
İlahi, mən bu daşı götürüm, götürməyim?

Özümlə nə döyüşüm, özümlə nə vuruşum?
Burda köhnə izlərin ciğırı ot, yeri şum.
Daha bu yoldan geri dönən yox ki, soruşum,
İlahi, mən bu daşı götürüm, götürməyim?

Saxlamaq da çətindi, aparmaq da azardı,
Tale bu bilməcəni görən necə yozardı?
Bu necə gəl-getdi bəs, eh, bu necə bazardı,
İlahi, mən bu daşı götürüm, götürməyim?

"Ömrümün sarayından gündə bir kərpic düşər".
Min belə kərpic düşə, torpağa nə güc düşər.
Ömrün karxanasında bəlkə bir az gec bişər
İlahi, mən bu daşı götürüm, götürməyim?

aprel - may, 1980

ATAM... ATAM...

Bir payız gününün bathabatıydı,
Atam birdən düşdü yorğan-döşeyə.
Bəlkə də ölümün zarafatıydı,
Gördü ki, fürsətdi saldı gerçəyə.
Yerin qarğışıydı, göyün qarğısı -
Tərs kimi, tökürdü payız yağısı.
Tərs kimi, kolxozun Ağyal atını
Sədrdən izn alıb gec tapa bildim.
Ağyalın başına salıb çatını
Noxtasız nə qova, nə çapa bildim.
Tərs kimi, Ağyalı alıxlamağı
Hələ bacarmırdım, uşaqdim axı...
Mən başqa haydaydım,
At başqa kefdə
Çatdım qonşu kəndə ilkindi çağı.
Feldşer Soltanəli yox idi evdə.
Tərs kimi, baş kənddən gəldi sorağı.
Bu tərslik könlümə elə dəydi ki,
Bütün varlığımı yandırıdı bənd-bənd.
Feldşer Soltanəli neyləyəydi ki,
Onun kinəsinə baxırdı beş kənd.
Tərs kimi, gözlədim gəlib çıxmadı,
Ağyalı bir çubuq çalıb, gedəy dik.
Məni də tərkinə alıb gedəy dik.
Dedilər Feldşer də qalıb o tayda,
Tərs kimi, Göyçay da coşmuşdu yaman.
Tərs kimi, Ağyal da büdrədi çayda,
Daha özgə yerə qalmadı güman.
Axır ki, kor-peşman qayıtdım geri,
Gördüm atamın da dəyişib hali.

aprel, 1981

TƏRƏZİ

İndi də yadıma salıram hərdən,
O asma, taxtagöz tərəzimizi.
Bir gözündə alma, bir gözündə dən,
Çəkidən arxayıñ salardı bizi.

İpi düyün-düyün, taxtası çat-çat,
Amma gəl qızıl çək, səhv eləməzdi.
Ortağı onunla böldü bir elat,
Ev-ev, qonşu-qonşu əllərdə gəzdi.

Eh, o tərəzidə min cürə varla
Göz ki, boşalırdı, göz ki dolurdu;
İrili, xırdalı yumurtalarla
Toyuq günahını çəkmək olurdu.

Çəkdiyinə möhür basılmışdı ki,
Mis kasa, mis nimçə - budur çəkisi.
İplə boğazından asılmışdı ki,
Nə varsa düzüñə, haqqına çəksin.

O da ömür idi,
Qayğısı min-min,
Baxardı zamana, vaxta gözləri.
El kasad olanda tərəzimizin
Üşüüb ağlardı taxta gözləri.

Yəqin ki, üşüüb ağlamaz indi,
Ağlayan gözü yox, danışan dili.
O bir xatırəydi, könlümdə dindi,
Bağlandı bazarı, ötdü mənzili.

Bəlkə hər çəkisi bir haqq sözüydü,
Onunla seçərdik yaxşı, pisi də.
Köhnə tərəzimiz elin gözüydü,
İndi şey çəkilməz o tərəzidə.

fevral, 1980

ALNIMDA ÖMRÜN YAZISI

Alnimda ömrün yazısı,
Yazanı varsa, mən kiməm?
Taleyimin qışı, yazı,
Xəzani varsa, mən kiməm?

Ulu göylər həmin-həmin,
Bürc altında mən bir zəmin.
Tərəzidən tərəzimin
Asanı varsa, mən kiməm?

Bir ağ dəvənin belində,
Bir dəli səhra yelində,
Bəxtimin tanrı əlində,
Ovsarı varsa, mən kiməm?

Nə biləndər, nə haliyam,
Olum, ölüm sualiyam.
Açılmış ulduz faliyam
Yozanı varsa, mən kiməm?

aprel, 1992

UZUN GECƏLƏR GƏLİR

Uzun gecələr gəlir
Tənhalar üçün ağır.
Yaxınlar necə uzaq,
Doğmalar necə fağır.

Uzun gecələr gəlir
Gözdən yuxu qaçıb dostlar kimi
Dindirməyə bir könül,
Taylar içrə tayın yox.
Bütün oyunlar bitib,
Baş qatmağa oyun yox.
Dünyanın zəhri varsa,
İçmişik qurtarmışıq.
Bütün aldanişları
Keçmişik, qurtarmışıq.

Uzun gecələr gəlir -
Atlas olsun, ya ipək,
Daş kimi yorğan-döşək
Söykən daş balışlara...
Yazığım gəldi birdən
Qazıq oyma daşlara...
Fikirlər oyur könlümü
 oyum-oyum
Daha bənövşəm yox
Dərib sinəmə qoyum.

Uzun gecələr gəlir...
Yuxudur çəkilir ərşि-əlayə,
Bu nə mahnıcı belə

Uzun gecələr gəlir,
Ağacların əli çılpaq,
Tutmağa həvəsim yox.
Ovcumu isitməyə
Əvvəlki nəfəsim yox.

Uzun gecələr gəlir,
Xatırələr işarır orda, burda -
İşildaquş kimi
Somsoyuq bir şey
Yarı həsrət, yarı giley.
Xoş bir xatırə tutmaq -
Qaranlıqda qara pişik
Tutmaq qədər çətin...
Hardasa işıq düşür
Süzülür bu qara sətin;
Kiminsə yanır çıraqı,
Uzaq ışığın istisi yox,
Yaxın qaranlığın dayağı...

Uzun geceler gelir,
Ölməmişik nə əcəb?!
Zəmanəylə sözüm çəp,
Dövrana qarşı asi.

Bezdim bu asılıkdən
Gözümün yaşı ası,
Gündüz qısa, səbirsiz
Ömrümün yaşı ası,
Bezdim bu asılıkdən -
Ölçüsü, biçisi yox,
Nə çıxar bu namərd
dövranə qazılıkdən?!

Uzun gecələr gəlir,
Ümidimi uçururam sabaha
alatoran havada.
Ümidin də həvəsi yox uçmağa
Bir yarasa qanadında
qayıdır
Mürgüləyir yuvada.
Suyu çəkilmiş ağaclar beləcə
mürgüləyir.
Daha keçə bilmədiyim cığırı
Hörümçək hörgüləyir.

Uzun gecələr gəlir,
Odu ha, göründü, göründü!
Necə xoşdu, Allahım,
Ağ buludlar kimi
Uzun gecələrdən sözülüb
Dan yerini ağartdı ahım!
Tutdu əlimdən, sabahım,
Qalxım bu üzün gecələrdən?!

oktyabr, 2005
Buynuz

YURDUN SƏHRA MAHNISI

Gərdişdir aldadan bizi,
İtirmişik izimizi.
Yıxanda bir-birimizi
Yadlar vurdu belimizdən.

Əlacımız eldə ikən,
Bülbülümüz güldə ikən,
Tale quşu əldə ikən
Uçurmuşuq əlimizdən.

Milləti yuxu apardı,
Bəndimizi su apardı
O qoxladı, bu apardı,
Yarımadiq gülümüzdən.

Dirimizdi, ölümüzdü,
Göz yaşımız gölümüzdü,
Torpaq bizim külümüzdü,
Ot bitərmi külümüzdən?..

mart, 1991

ANAMIN MƏZARINDA LAYLA

Qürub yanır üfüq boyu,
Cilvələnir arxin suyu.
Uyu, anam, şirin uyu,
Layla deyim məzarına,
Bu qəbristan güzərinə.

Qəbristanın ən cavani,
İsitmisənmi yuvanı?!
Burdan seyr et xiyabani,
Uyu, ömrümün əzəli,
Üstündə payız xəzəli.

Bu yanacan, o yanacan,
Çevril sağdan sol yanacan -
Böyrün ağrıyır, anacan!
Darışqaldır evin, laylay,
De, necədir kefin, laylay.

Soyuq düşür, əynin yalın,
Bizdə qalıb isti şalın,
Gətirim ciyninə salım,
Elə uzan rahat olsun,
Gəlinlərin muğyat olsun.

Çiynində doğmanın, yadın
Quş kimi uçdu tabutun.
Mələklərə dedin "tutun" -
Ürəyin gəlmirmiş demə,
Ağırlıq düşsün ciynamə.

Xeyrə alqış, şərə qarğış,
Bir yuvadı tək qaranquş.

Burda çarpış, orda çarpış -
Dincəl əzabkeşim, laylay,
A qeyrətli kişi, laylay.

Ay ev tikən tək güc ilə,
Ay zəmisi tək biçilən,
Körpüsü tənha keçilən
Durnası yoldaşsız anam!
Ay ömrü sirdaşsız anam!

Gətirmək, yiğmaq vaxtıdı,
İndi bostan, bağ vaxtıdı.
Heç bekar durmaq vaxtıdı -
Qalx yenə də danla bizi,
Biz də bilək işimizi.

Ruhun məni xəbər alsın,
Gir yuxuma şirin olsun.
İsinməyə yerin olsun,
Anacığım, anacığım!
Baş daşındır qalacığım!

Sən əvvəldə, mən axırda...
Görürsənmi məni burda?
Dil deyirəm xırda-xırda
Nə yumşaqdır daşın, ana!
Üstündədir başım, ana!

Canalıya çökdü duman,
Gəlməyinə yoxdu güman.
Biz gələrik sənə həyan...
Ölüm laylay, dirim laylay,
Yanındakı yerim, laylay!

sentyabr, 1991

DÖVRÜN DƏYİRMANI

DÜNYANIN ZƏMİSİ...

Dünyanın zəmisi heç iymış demə,
Dəryanın gəmisi köç iymış demə,
Heçimi, köçümü indi bilmışəm
İndi bilməyim də ges iymış demə.

BİR GÜNAH SƏNİN, BİR GÜNAH MƏNİM

Bir gözün mən əydim, bir gözünü sən,
Niyə narazıyıq bu tərəzidən?..
Sən çeşmə qurudan, mən ağaç kəsən
Bir günah sənindir, bir günah mənim.

Bu südə su qatib hərə bir qaşıq,
Arını şəkərə dadandırmışıq.
Bazarın yağı şor, balı qarışıq
O mətah sənindir, bu mətah mənim.

Söz sözə gələndə sən nəfsi qiran,
Mən dünya malına göz yumub duran.
Amma ayrılıqda daşı da yaran,
Bir tamah sənindir, bir tamah mənim.

Görürük bu silah vurmur hədəfə,
Vurmur, ha atırıq mininci dəfə.
Əlimiz dolaşib düşüb kələfə,
Bu əl gah sənindir, bu əl gah mənim.

Qoyma yalanımız qalxın ayağa,
Hay deyirik, haya gəlmirik, qağa.
Sözü güləşdirib, əhdi danmağa,
Bir «vallah» sənindir, bir «vallah» mənim.

Yamanca ustayıq hər ehtiyatda,
Dostluq şirnisi də dilimiz altda.
Amma yaman günə əlimiz altda
Bir silah sənindir, bir silah mənim.

Ömür təsəllidi, ümid sabahdı,
İndi öz xeyrinə çoxu agahdı.
Hərə dolanışa bir cür nigahdı,
Bir nigah sənindir, bir nigah mənim.

Orda bulanıq su hopur torpağı,
Burda üzə çıxıb dönür bulağa.
Hələ ki, vaxtımız var durulmağa,
Bir sabah sənindir, bir sabah mənim.

1985

DÜNYA

Dünya öz yerində tutubdur qərar,
Dağ da yerindədir, duman da, çən də.
Dünyanın işini qarışdırıanlar
Qayıdib dünyadan gileylənəndə,
Cəllad da özünü haqlı biləndə,
Ağır yaraların ağrısı canda,
Vəfasız, dünyadan vəfa umanda,
Dünyaya adamın yazılı gəlir.
Günahsız yaranmış dərəyə, çaya,
Qayaya adamın yazılı gəlir.

İnsanın ümidi bu torpaq ki var,-
Dağına, düzünə bizik havadar.
Torpağın üstündə bəd əməllərin
Nə vaxt ki, hörümçək torları artar,
Hiylə oxlarının ağrısı canda,
Durmaq olmayanda pisliyə qarşı,
Yurd-yuvan önungdə naçar qalanda,
Sevmək olmayanda bu dağı, daşı,
Nə desən bitirən, nə desən verən
Torpağa adamın yazılı gəlir.

Bu qədər yaxşılıq,
İşiq içində
İxtiyar verdiyin - düzü əyəndə,
Etibar etdiyin - sözü əyəndə,
İtəndə aradan vəfa, etibar,
Güvəndiyin dağa ələnəndə qar,
Ürəkdə od tutub yananda inam,
Bir söz: dönüklərin əməllərinə,

Bəzi atalara baxanda adam,
Alıb gələcəyə aradığımız
Uşağa adamın yazılı gəlir.
Baba mirasımız müqəddəs oda -
Ocağa adamın yazılı gəlir.

Qayıdib dünyaya baxırsan bir də,
Yaxşı adamları az olan yerdə
Dünyaya adamın yazılı gəlir,
Günahsız yaranmış dərəyə, düzə,
Qayaya adamın yazılı gəlir.

yanvar, 1978

BURAX MƏNİ, ÇIXIM GEDİM AZADLIĞA

Həm o gündə, həm bu gündə,
Xaqqaninin ayağında
Ey dəyirman daşı kimi
ağır kündə.

Tanış divan, doğma zindan,
Milli kəndir, qızıl zəncir,
Axsitanım, hökmüranım,
Bu qandaldan burax məni,
Çıxım gedim azadlığa.
Gedim çıxım Babadağa,
Gedim quzu otarmağa,
Mən əkinə, mən biçinə,
Çıxım gedim el içİNə.

Şerin düşüb dildən-dilə,
Şah Xətai, şair babam,
Sənlə sözüm tutsa belə,
Nə zəhmli qılıncın var.
Bu qılıncdan,
təxtü-tacdan
Bu şöhrətdən,
Belə dini siyasətdən
burax məni,
Çıxım gedim azadlığa.

Sən, şah oğlu Şah Abbasım,
Qal ağıllı vəzirinlə,
Neçə-neçə əsirinlə;
Qəfil bir şah qəzəbiylə
qopulacaq

Ağır saray qəzasından,
Birdən-birə fürsət tapan
Vəzir-vəkil qisasından
burax məni,
çixım gedim azadlığa.

Hə, mən də dərd, ələməm də,
Nəsimiyə şahid olan Hələbəm də
Bir dəlisov şahzadəyəm,
Qəribəm də, Kərəməm də;
Mən Məlikməmmədəm də.
Sən ey xain, sən ey paxıl
qan qardaşım,
Bu quyudan burax məni,
Ey xəbərçi quş cələsi,
elçi daşım,
Bu oyundan burax məni,
çixım gedim azadlığa.

Quş quşlayan, ov ovlayan,
Öz mülkündə hökümlü xan,
Fətəli xan, İbrahim xan,
Ağası xan,
Çəkişmədən, didişmədən
"Mənəm", "mənəm" mərəzindən,
Bir-birini yox eyləmək
həvəsindən -
Yəni ölüm qərəzindən
burax məni,
Çıxım gedim azadlığa.
Vurub keçdim bu sədləri,
bu hədləri.

Sən də, sən də,
Qubernator həzrətləri,
yanğının ağrısından,
acısından,
Öz bəyimin qamçısından,
Öz ağa
Sən verdiyin ixtiyardan,
Kəndxudamız
Gəl bu qanmaz Xudayardan
burax məni,
çıxım gedim azadlığa.

Sənindirmi bu göy Xəzər,
Xəzər boyu vətəgələr.
Salam olsun,
Səxalı, möhtərəm Hacı,
Bir balığa
Hacının nə ehtiyacı?
Gəl məni bu tordan burax.
Mən Hadinin
İtkin düşən məzariyam.
Al cismimi gordan burax,
Gəl bu boyda səxavətdən,
bu minnətdən
burax məni,
Çıxım gedim azadlığa -
Mən Sabirin mirasıyam,
Gedim sabun bişirməyə.

Təpədirnaq əsəb kişi,
Sən də, ay Mirqəzəb kişi,
Ey bolşevik, ey kommunist,
Köhnə kişi, təzə kişi.

Köhnələndin, təzələndin
Oynun olsun, məzə kişi.
O köhnədən, bu məzədən
 burax məni,
Köhnə divan, təzə zindan.
Milli kəndir, hiylə zəncir
Doğma qandal,
Sən ey xain qan qardaşım.
Ey xəbərçi quş cələsi
 elçi daşım,
 burax məni,
Çıxım gedim azadlığa.

yanvar, 1997

MƏN HEÇ BU DÜNYADAN RAZI QALMARAM

Həyatla otursam min il diz-dizə
Yenə də əcəldən salam almaram.
Olum da, ölüm də haqq işidirsə,
Mən heç bu dünyadan razı qalmaram,

Nədir könlümdəki bu gizli üsyan -
Mən dərə bilmədim o çiçəkləri.
Şüşə ürəkləri sindırmaq asan,
Sindırmaq olmursa daş ürəkləri,
Mən heç bu dünyadan razı qalmaram.

Dərya incisini gizlədir hələ,
Amma çör-çöpünü çıxarır üzə,
Alıb mərdini də, namərdini də
Bir süfrə başında yedizdirirsə
Mən heç bu dünyadan razı qalmaram.

Mehri çox şirindir,
qəzəbi acı.
Necə qalım razı,
Dünyadan razı -
Bu boyda qəlb verib,
bu boyda arzu,
Amma ömür verib bir iynə ucu,
Bir iynə ucuyla neyləmək olar?
Dəryada damciyla neyləmək olar?

Eh, bir göz dolusu, ürək dolusu
Sevgisindən doymaq olmayacaqsa,

Gedib bir mənzilə yetənə qədər
Yol-izindən doymaq olmayacaqsa
Mən heç bu dünyadan razı qalmaram.

İşığı çatmadı quzey ormana,
Bir ömrün günəşi batana kimi.
Tikdiyi yuvanın istisi cana,
Sevinci ürəyə çatana kimi.
Vədə yetəcəksə, vaxt çatacaqsa
Mən heç bu dünyadan razı qalmaram.

Yolları çox uzun,
Göyləri dərin,
Bir də Vətən verib
sevgisi şirin.

Heç bu şirinlikdən doymaq olmadı.
Bir göz qırpmında keçən günlərin
Xoşca anlarını saymaq olmadı.
Bir göz qırpmında neyləmək olar?
Bir qəlb çırpmında neyləmək olar?

Nədir o boşalan,
nədir o dolan?...
Bizi borclu salıb borcunu almaz,
Elə tələsdirər, xərcini almaz...
Nə biz borc verənik, nə o borc alan,
Könlüm bu dünyadan heç razı qalmaz.

1984

BİRDƏN BU İŞLƏRƏ QARIŞAN OLAR

Yenə bu dünyada ölçü-ülgü var,
Qarışqa yükü var, dəvə yükü var.
Özündən ağır yük çəkə bilsə də,
Bir yolu min dəfə gedib-gəlsə də,
Zəhməti coxsa da,
Dili yoxsa da
Bu yükü qarışqa adına yazma.
Salıb günümüzün hesabatına,
Yazma bu yalanı onun adına.
Kimsə öz içində boğmaz səsini,
Gətirib araya daş-tərəzini
Birdən bu işlərə qarışan olar,
Birdən bir haqq-hesab soruşan olar,
Sonra danışmağa dilimiz olmaz.
Birdən qarışqalar üzə durarlar,
Kəsilər yolumuz, yolumuz olmaz.

Yox, yox, torpağın da adına yazma,
Salıb günümüzün hesabatına
Yazma bu yalanı onun adına.
Torpaq nə qələmdi, nə də yazdı,
Torpaq bərəkətdi, torpaq ruzudu,
Anadır, kiridir bütün bəşəri
Anamız adına yazma bu şəri,
Ruhumuz adına yazma bu şəri.

Bir qarış bu qədər sünbül bitirməz,
Elə necə geldi vədi buraxma.
Vallah, bu yalanı torpaq götürməz,

İnsan dözə bilir, insana baxma.
Bu şəri sünbülün adına yazma,
Bu şəri zəminin adına yazma,
Bunu şöhrət bilib, yüksəliş bilib,
Sonra bu yalanı döşündən asma.

Anbar oğrusununvardı təhəri,
Onda da nə quru, nə də yaş qalıb,
Torpaq yalançısı çıxandan bəri
Anbarın ehtiyat gözü boş qalıb.
Bu şəri anbarın adına yazma,
Anbar bərəkətdi, yalan götürməz.
Xırmanın adına yazma bu şəri,
Vallah, bu yalanı xırman götürməz.
Birdən bu işlərə qarışan olar,
Birdən bir haqq-hesab soruşan olar,
Sonra danışmağa dilimiz olmaz,
Çasdırarıq nəvə-nəticəmizi,
Soruşub,
 qaldırıb məzarımızdan,
Məhşər ayağına çəkərlər bizi,
Bizə yer verməzlər, yersiz qalarıq,
Məzarsız qalarıq, gorsuz qalarıq.
Didərgin bir məzar salıb yadına,
Yazma bu yalanı torpaq adına.

fevral, 1982

SAPI ÖZÜMÜZDƏN OLAN BALTALAR

Xalq yaziçimiz İsmayıll Şıxlıya

Hanı bu meşənin yaşıl qatları,
Dəmir ağacları, şah palıdları...
Sapi özümüzdən olan baltalar
Yaman kəsdi bizi, oğradı bizi,
Alıb özümüzdən doğradı bizi,

Öz ağrımız, acılarımız,
Balta sapi olan ağaclarımız
Bəlkə pasımızdan, paxırımızdan,
Bəlkə nəfsimizdən, paxılımımızdan,
Bir ağaç yalaqdan,
Bir tərs calaqdan,
Bəlkə içimizə düşən alaqdan
Göyərib, çoxalıb günün birində;
İçib suyumuzun duru yerindən
Yaman sıxdı bizi, qurutdu bizi
Biri-birimizdən soyutdu bizi.

Palıdı, çinarı siftə doğradı,
Bizi kötüyümüz üstə doğradı,
Sapi özümüzdən olan baltalar.

Sapımıza keçən boğazımızdı,
Başımıza dəyən qapazımızdı,
Yolumuzu kəsən doqqazımızdı
Sapi özümüzdən olan baltalar.
Aman, qışımızı sixan məngənə!

Aman, döşümüzü döyən xaltalar!
Bu nədir, düşmüşük kimin felinə?!
Bu sapi vermişik namərd əlinə,
Bu sapi vermişik özgə əlinə,
Əlimiz kəsilir öz əlimizlə,
Dilimiz kəsilir öz dilimizlə.
Sapının ucunda qızıl örtüyü
Tiyəsi altında cəllad kötüyü
Kəsdi başımızı, yaşılımımızı
Sapi özümüzdən olan baltalar.

Gərək öz kökündə qaynasın qanın,
Gedib özgəsinə tapınmaq olmur.
Sapi özümüzdən olan baltalar
Heç cür qaçmaq olmur, sapınmaq olmur,
Düşmən əskik olmur qapıdan, haray!
Sapi özümüzdən olan baltanın
Tiyəsindən haray, sapından haray!
Haray dəndlərimiz, acılarımız,
Balta sapi olan ağaclarımız!

oktyabr, 1989

AŞKAR BU GÜNÜMDƏN DÜNƏNƏ BAXDIM

Aşkar bu günümüzdən dünənə baxdim,
Gah özümə baxdim, gah sənə baxdim,
Baxdim o ixtiyar sahiblərinə,
Həmin sahiblərin rahiblərinə,
O itaətlərə, o hökmlərə,
Kiçik "allah"lara, o hakimlərə;
Baxdim,

yaxşı ki, o yıldız-yıldızıda,
Elə boğhaboğda, gözümçixıldı.
Görmək vərdişində gözümüz qalıb.
O qədər dolaşış yollar içində
Nə yaxşı bizə də yol qoyubdular,
Məndə yaşamağa hal qoyubdular;
Vallah qoymazdılar

qoymasayırlar,
Hərdən özlərinə uymasayırlar.
Mən o şahlarımdan yaman razıyam
O "allah"larımdan yaman razıyam -
Göy bütün, yer bütün, məmləkət bütün,
Uymuşdu iblisə bu millət bütün
Yaxşı ki, mənə bir yuva veriblər,
Havayı almağa hava veriblər.
Vallah verməzdilər,

verməsəydilər.
O günün qırmızı yalanlarına,
İçi boş o hava balonlarına,
tərifçilərə,
təltifçilərə
Baxdim ki, dilimin tərifi yoxdu.
Üzümün ikinci tərəfi yoxdu.

Dilimdə onlara tərif olmadan,
Üzümdə o biri tərəf olmadan
Yaxşı ki, qalmışam tələf olmadan,
Onun qəzəbindən bunun zorundan,
O hiylə torundan yaman raziyam.
Daha nələrimdən və kimlərimdən,
O hakimlərimdən yaman raziyam.
Fəqət çoxumuzu yıxdı o dərdlər,
Aman o hədələr, aman o hədlər!
"Mənəm-mənəm"lərin, o "mənim"lərin,
Hər cür azadlığa o qənimlərin
Zorundan çıxdımmı mən birdən-birə;
Ən hündür ağacdan dəyəndə yerə
Pencəyim ilişib haça budağa
Sallanıb təzədən qalxdım ayağa...
Alovdan çıxana, oddan çıxana,
Ağac koğuşunda yaddan çıxana
Yamandan qaçana oxşayıram mən.
Ölçü-biçilərin itdiyi yerdə,
Dövrün ilan yolu getdiyi yerdə
İlandan qaçana oxşayıram mən,
Yalandan qaçana oxşayıram mən.
Yaxşı ki o ağac koğusu varmış,
Mənə göz qoyanın yaxşısı varmış.
O boyda ixtiyar sahibkarları
Yaxşı ki, bizə bir yol qoyubdular
Məndə yaşamağa hal qoyubdular.
Vallah qoymazdılar
 qoymasayırlar,
Hərdən özlərinə uymasayırlar.
Mən o şahlarimdən yaman raziyam
O "allah"lарimdən yaman raziyam.

dekabr, 1989

SƏBR KASASI

Səbr kasasıdır o dolan bulud,
İldirim-ildirim daşır fəzasi.
Səbr kasasıdır mənim ürəyim,
səbr kasası.

Mənim səbr kasam boşalar, dolar,
Mən özüm bilirəm daşsa nə olar.
Daşanda içmişəm min dəfə azı -
Səbr kasasıdır mənim ürəyim,
səbr kasası.

Səbr kasasıdır o vulkanlı dağ,
Daşanda titrədir yer-göyü zağ-zağ.
Ulu bir tarixi qızartdı getdi,
Səbr kasasıdır Babək, Spartak.

Mənsə öz içimdə çəkib cəzamı,
İçib dolaşıram səbr kasamı.
Vurub qəzəbimi, boğub hirsimi
İldirimlər keçir hər bir əzamdan,
Hər dəfə içəndə səbr kasamdan.

Əyir vücudumu üsyən hücumu,
Yumruq barmaqlarım deşir ovcumu.
Mən zülüm içirəm səbr kasamdan,
Mən zəhər içirəm səbr kasamdan,
Mən ölüm içirəm səbr kasamdan.

Zamanın yenə də dolandı çarxi,
Namərd körpüsündən keçildi getdi.

Səbr kasasıdır Bakı torpağı,
O da buruq-buruq içildi getdi.
Mən də öz içimdə çəkib cəzamı
Beləcə içirəm səbr kasamı.
O keçir bu yolu
Mən də keçirəm,
Ağsaqqalım içir, mən də içirəm.
Ömür yoldaşımın, balalarımın
Xətrinə içirəm səbr kasamdan
İldirimlər keçər hər bir əzamdan.
Əvvəl zorla içdim həmin zəhərdən,
İndi özbaşına içirəm hərdən.

Daşsa Araz kimi, coşsa nər kimi,
Sərhəd var,
yolunu saxlar qəzamın.
Əllərim tikanlı məftillər kimi,
Qapanar ağızına səbr kasamın.

Mən belə boğaram səbrimi belə
Mən belə qazıram qəbrimi belə.

Bu şeiri yazanda qaynadı odum,
Öz səbr kasamdan içdim bir udum.
Gördüm ki, heç nədən yoxdu gərəyim
Taleyin demə bir cəzası qalıb...
Səbr kasasıdır mənim ürəyim,
Səbri ölüb,
quru kasası qalıb.

oktyabr, 1986

BİRİNİN BAR VERİR GUYA SÖYÜDÜ

*Baxçaya qoymusan dəmir qəfəsi
Baxsam öldürərlər, baxmasam ölləm.*

Qaracaoglan

Birinin bar verir guya söyüdü,
Buluddan tayası, yağışdan südü,
Di gəl bu ordenli, şöhrətli "büttü",
Yıxsam öldürərlər, yıxmasam ölləm.

Qulaqlar uyuyur bir xoş yalandı,
Vəd verən də bilir, vədi alan da.
Bu söz oyununda naçar qalandı,
Dinsəm öldürərlər, dinməsəm ölləm.

Ağıl kəsə-kəsə, göz görə-görə,
Ha bu dəyirmanı fırlat boş yerə.
Bu "ötür-ötürə", "qaytar-gətirə"
Gülsəm öldürərlər, gülməsəm ölləm.

Dünən haram alıb əlimdən özü,
Bu gün bayraq edir halalı, düzü,
Dilimin ucunda köz olan sözü
Desəm öldürərlər, deməsəm ölləm.

Qəribə cələdir sənin bu cələn
Həm dən səpən düşür, həm dənə gələn.
Kim qədirbilməzdir, kim qədirbilən? -
Bilsəm öldürərlər, bilməsəm ölləm.

Bir sırr əsiriyəm, bu söz dustağı,
Ağ salıb gözümə yalanın ağı.
Açımmı sandığı, töküm pambığı? -
Açsam öldürərlər, açmasam ölləm.

sentyabr, 1983

KARUSEL

Hayandan əsdi bu soyuq yel,
Belə boz,
 belə sərt havada
Fırlanır karusel;
Fırladır məni də boş yerə.
Fırlanır bu nəhəng kirkirə,
Verməyə unu yox,
Çəkməyə dəni yox,
Saxlamaq yönü yox,
Fırlanır...

Qalxmışam, enmişəm,
Bilməyib minmişəm,
Yoruldum,
Qoy düşüm.
Vaxtını kim yazıb gedibdir,
Düyməni kim basıb gedibdir.
Havayı işləyir saygacı
- Ay adam,
Ay qardaş, ay bacı!
Sən bas o düyməni
Havada fırlanan
Bu köhnə xəlbiri,
Ələnən ələyi dayandır.
Üzümə çırپilan
Bu soyuq küləyi dayandır.
Sağı yox, solu yox,
Çatacaq mənzili,
Keçəcək yolu yox.
Vallah, bu karusel veyildi...

Çənəsi laxladı,
Dişləri yeyildi;
Bu nəhəng kirkirə
Fırlanır boş yerə
Qalxmışam, enmişəm,
Bilməyib minmişəm,
Yoruldum,
Qoy düşüm.
Eh, uşaq deyiləm aldanım
Damarda fırlanır al qanım,
bəsimdir
Ay özü hərlənir başımda,
Fırladır yer məni
bəsimdir!

Budaq yox yapışım
Meydan yox çarpışım,
döyüşüm,
Boğuldum bu azad qəfəsdə...
Ürəyim! Ürəyim, ürəyim!
Qoy bu son nəfəsdə,
qoy düşüm.
Qalxmışam, enmişəm,
Bilməyib minmişəm,
Qoy düşüm, ölməyə
qoy düşüm.

1980

ZÜLMÜN NAĞILI

Anam idi, zülüm idi, mən idim,
Dünyamızda necə gəldi yaşardıq.
Anam tənha, zülüm güclü, mən yetim,
Özümüzü hər cür işə qoşardıq.

Zülüm ağır, zindan idi, daş idi,
Yüngülünü anam mənə verərdi.
Biçin vaxtı köynəyimiz yaşı idi,
Zülüm orda özün günə verərdi.

Biz kalxozun anbarına keşikçi,
O da bizlə qarovulda durardı.
Biz kotançı, biz naxırçı, biz işçi,
Zülüm gözlər bizi, yolda durardı.

Harda olsaq o, bizimlə tuş idi.
Hərdən rəhmi vardı bizi yoranda.
Hə, o çobanalladan bir quş idi,
Qorxuzardı bizi alatoranda.

Ah, bu zülmün ümidi də bir xəta,
Mələk olub üzümüzə gülərdi.
Oxşayırdı saçımızı yuxuda
Qaranlıqda yaşımızı silərdi.

Nə olsun ki, qılınc idi, sərt idi,
Atsa bizi lap dəyirman çarxına.
Dar ayaqda zülüm yenə mərd idi
Tək ölümü buraxmazdı yaxına.

Əcəl gəlib öz həddini aşanda,
Dadımıza o çatardı yenidən,
Balıq kimi ağızımızı açanda
Suya salıb yaşadardı yenidən.

O deyirdi aclıq olsun - kef olsun,
Bizi toyda oynadardı o zülüm.
Keçirdiyi qıl körpüsü altında
Qır qazanı qaynadardı o zülüm.

Vallah o bir cindar idi, cin idi,
Onunla biz hardan desə keçərdik.
Biçin vaxtı dəryaz idi, cin idi,
Hərdən bizə ayran verər, içərdik.

O deyirdi göz vermişəm, qurtardı,
Hara desəm siz də ora baxarsız.
Divara da dirəyəndə tutardı,
Çəkərdi ki, cırmaq-cırmaq çıxarsız.

Həmin zülüm yolumuzda sərbəsər,
Daldan bizə bir şapalaq çalardı.
İynə ilə gor qazdırıb haqq verər,
O haqdan da vergisini alardı.

Dəyirman da mürgülərdi bizimlə,
Ağnağaza ondan növbə alardıq.
Aman allah, bircə kasa un ilə,
O zülümdən necə razı qalardıq.

Şirin arpa yarmasından aşımız,
Qarğıdalı cadı nəydi - o zərdi.
Dəlicədən gic gedəndə başımız,
Zülüm baxıb, lap uğunub gedərdi.

Anam yoxdu o dərdimi bilməyə,
Bəlkə elə azadlıq var ölümdə.
Zülüm ona izin verdi ölməyə.
Anam getdi, məni qoydu zülümdə.

Mən kötüyəm, mən tapdağam, mən yolam,
Mən olmuşam bu döngədə yatası.
Mən zülüməm, həm quydaram, həm qulam,
Azadlığa öyrəşirəm, qadası.

Həmin çinəm, həmin çəkiç, həmin zor,
Günüm yoxdur başqa günə çatası
Həmin balıq, həmin iynə, həmin gor,
Azadlığa öyrəşirəm, qadası.

Ağnağazam - həmin şindan, həmin daş,
Həmin mənəm dəyirmando yatası.
Həmin çax-çax, həmin ağrı, həmin baş,
Azadlığa öyrəşirəm, qadası.

Təzə vergi, təzə şahid - bir oyun,
Oğurluğum dəyirmançı xatası -
Həmin donluq, həmin unluq, həmin un
Azadlığa öyrəşirəm, qadası.

Məhmizləmə, başqa yeris bilmirəm,
Zülüm təzə, mənzil uzaq, at ası.
Yedəkdəyəm, mən özgə iş bilmirəm,
Azadlığa öyrəşirəm qadası -
Həmin mənəm, həmin mənəm, həmin mən,
Həmin mənəm - öz-özümə qənim mən...

19 may, 1991

ÇƏTİNDİR

Bu qədər dolaşiq yollar içində,
Qədərsiz bu qeyli-qallar içində
Bir yolun yolçusu olmaq çətindir.
Bu qədər mütilər, qullar içində
Bir elin dərdinə qalmaq çətindir.

Bu qədər dolaşiq kələf içində
Bəlkə bir açılan kələfi görmək,
Bu qədər boz üzlü tərəf içində
Haqqın üzündəki tərəfi görmək,
Onun tərəfini tutmaq çətindir.
Bu kələf açılmaz diş-dırnaq ilə -
Cindar düyününü udmaq çətindir.

Hələ çox hədələr, hədlər var ikən,
Düzəngah yolunda sədlər var ikən,
Bu qədər hiylələr, fəndlər var ikən,
"Ha" keçir qabağa "mərdlər" var ikən...
İndi bir məsləkdə, inamda durmaq,
Duyğulu, şeirli məqamda durmaq,
Amansız yanında amanda durmaq,
İmansız yanında imanda durmaq,
Xeyirli gümanda qalmaq çətindir.
Vallah bir yaralı durnadır könlüm,
Bu qatı dumanda qalmaq çətindir.

Günəşim görünməz sabah içində,
Bu qədər rüşvətli tamah içində,
Bu qədər keçilməz günah içində,
Xeyrə yoldaş olub səvabı tutmaq,

Allahın ən yaxın bəndəsi kimi
Üzünə peyğəmbər niqabı tutmaq,
Bircə saatlığa, bircə anlığa
Müqəddəs zirvədə qalmaq çətindir.
Özündə bir özün olmaq çətindir.
Qarmaq yiyeşi də tordadı vallah,
Düşəndə görəcək qarmaq çətindir.

Nə aldıq bu qədər oyunlar üçün,
Oyunlar layladır qoyunlar üçün.
Bu yulğun içində, yovşan içində
Bu qədər diksinən dovşan içində
Dəyanət saxlamaq, qüvvət saxlamaq,
Dişini-dişinə sixmaq çətindir.
Bu qədər quşqonmaz kol-kos yanında
Nə bilim, bir kövrək çiçək bitirmək,
Gül olub dünyaya baxmaq çətindir.
Qalib haqq çıraqım tufan içində,
Alışım çətindir, sönüm çətindir.
Yönümü tutmuşam el dərgahına,
El özü bilir ki, yönüm çətindir.

YANDIRIR MƏNİ

Qara kölgəsidir bütün bəşərin,
Adı üstündədir fitnə-fəsadın,
Adı üstündədir şeytanın, şərin -
Şeytan barmağında fırıldığın olan
Fırıldır adamlar, qıra adamlar.
Bu calaq adamlar yandırır məni.
Bu alaq adamlar, yalaq adamlar
Bu salaq adamlar yandırır məni.

Sən Allah, ona bax. Baş əyə-əyə,
Ölür baş sarayda tülkülənməyə;
Ölür satılmaqdan, satmaqdan ötrü,
Lap dovşan, lap tülkü libasında da
Ölür bir mənsəbə çatmaqdan ötrü,
Bu dovşan adamlar, yovşan adamlar,
Bu beli büküklər, üzü dönüklər,
Bu ağızı köpüklər yandırır məni.
Cəhənnəm əhliyçün ocaq püfləyən
Bu qarnı körüklər yandırır məni.

Kimdi o sizlayan, kimdi o ölen,
Evdə urvalığı, xərcliyi yoxdur.
Nağılda şahı da aldada bilən
Millətdə bir keçəl bicliyi yoxdur.
Ona bax, gör necə cumur hay-küyə -
Süfrə artığına, tör-töküntüyə,
Yox, belə ruzudan kişi göyərməz
Bu yetim ruzular yandırır məni.
Əldəki bir çəngə otun dalınca
Yüyrüşən quzular yandırır məni.

Bəs elin qartalı hayanda qalıb,
Bu qarğı-aquzğunlar yandırır məni.

Elin balasıdır əslinə baxsan,
Gedib insan olur azad buraxsan.
Şərin buyruğunda quyruğu dönən
Zorbala qoçular yandırır məni.
Gedib Məkkə görüb, Mədinə görüb
Gəlib müşrük'lərə qulluqçu duran
Şeytəntük hacılar yandırır məni.

İftira nə qədər, yalan nə qədər -
Yalana gedənlər bundan da betər.
Bəlkə ağıl yatır, düşüncə yatır,
Ağ yalan deyənlər, ağ kəfən satır,
Millət boynundakı kəfəni görmür -
Bu karlar, bu korlar yandırır məni.
Qırmızı yalandan söz əzbərləyən
Bu robot motorlar yandırır məni.

Nə varsa aşındı, nə varsa getdi.
Sürünüb, bürünüb palaza getdi,
İnsanlıq dediyin, vicdan dediyin
Rüşvətin əlində güdaza getdi;
Bu kimlər, o kimlər yandırır məni,
İqtidar torunda ağlayan, gülən,
Ədalətdən başqa hər şeyi bilən
Bu işbaz hakimlər yandırır məni.

Gör zülüm nə gündə, əzab nə gündə? -
Üstəlik bu zülmə təriflər deyən
Qələm nə gündədir, kitab nə gündə?..
Özüyçün ad alıb, şan qazanmağa,

Nə yaman öyrəşdi əl uzanmağa -
Mirzə Cəlilçilər,
Vay Sabirçilər!
Bir kürsü önündə necə kiçilər?!

Haray ay adamlar, haray kişilər,
Loxmalar, boğmalar yandırır məni.
Elin dar gündündə qeyrət umduğum.
Adları doğmalar yandırır məni.

Ancaq öz dərdinə dərman eyləyən
Bu özəl logmalar yandırır məni.

iyul, 2003
Buynuz

AH, BU DÜNYA...

Təpədən dırnağa heyrət yaranmış,
Tanrıdan bizimcün qismət yaranmış;
Heyf bu daqlara, bu bulaqlara,
Heyf bu çaylara, bu torpaqlara,
Havayı ruzumuz o balıqlara;
Bu barlı-bəhərli meşəyə baxın.
Bu boyda naz-nemət, qismət içində
Düçər olduğumuz ağır günlərə,
Vərdiş etdiyimiz peşəyə baxın.

Alış-verişində manatsız qalan,
Min illər dərs alıb, savadsız qalan
Aman bu səbatsız, savadsız dünya! -
Elə aldانب ki, elə çاشب ki,
Elə bil uşaqdır, yaşı çatışmır.
Qiyməti o qədər ucuzlaşüb ki,
Çəkiyə qoymağə daşı çatışmır.

Həmin o pislikdir qarşına gələn,
Hər cürə ölçüyə, arşına gələn.
Aman bu ölçüsüz, ülgüsüz dünya,
Nifrəti, hiyləsi, hirsı böyüyən,
Hörməti kiçilən sevgisiz dünya!

Bu gürzə dünyanın, bu gürz dünyanın
Ağusu, zərbəsi, hərbəsi altda
Dolandırmaq olmur, dolanmaq olmur;
Qoysalar yaxşıca dolanmaq olar,
Doğma ocağıyla qalanmaq olar,

Barlı ağacıyla sulanmaq olar.
Hələ söz çeynəyir, hələ söz yeyir
Bu siyasi dünya,
Bu asi dünya,
Tanınan oğrusu, doğrusu yoxdu,
Min ildir qurulur, qurğusu yoxdu;

Durub dünənini salmır yadına,
Qoruqçusuna bax, qoruğuna bax
Taxtı başa qoyub, tacı altına
Təzədən bəy olan yoluğuna bax.

Bu inkar dünyası,
Bekar dünyası
Hələ söz çeynəyir, hələ söz yeyir;
Bu boğaz dünyası, çənə dünyası,
Bu danqaz dünyası, tənə dünyası...
Üstünə min rəngli siyaset yapan,
Hoqqabazlığından cinayət yapan,
Ah, bu qanlı dünya,
Üşyanlı dünya!

Bəlkə buludu da qəhərdən dolub,
Gülürəm mühitin arsızlığını.
Deyirəm ürəyim bir çiçək olub
Gedib də bir tənha daşa sığına.

Aman qeybətlərdə qaraldı günüm,
Bir dayan, yolumu təzədən dönmə,
Dönüb başqa yola çıxım təzədən;
Arı pətəyinə, quş yuvasına.
Qarışqa komuna baxım təzədən.

Baxım leyləklərin sədaqətinə.
Dönüm qartalların cəsarətinə,
Su dəyirmanına çevrilsin yönüm.
Sevgiyə qayıdım, şeirə qayıdım.
İtirdiyimiz mehrə qayıdım.

Bir görünüm başıma sonra nə gəlir,
Görüm təmizlənə biləcəyəmmi?
O hisdən, o hirsdən, o hisdən çıxıb,
Paxırı göyərmiş o misdən çıxıb,
Görüm qalaylana biləcəyəmmi,
Özümə vurdugum yaralarımı
Bir görünüm sağalda biləcəyəmmi?

Ah, bu qanlı dünya,
Üşyanlı dünya
Görüm yol verirmi əmrədən çıxım,
Bu çəşqin, bu naşı ömürdən çıxım.
Çıxıb bir ağıllı ömrə qayıdım,
Allahın verdiyi əmrə qayıdım.

Ah, bu asi dünya,
Siyasi dünya! -
Qoysalar yaxşıca dolanmaq olar,
Doğma ocağıyla qalanmaq olar,
Barlı ağacıyla sulanmaq olar!

avqust, 1992

HƏLƏ...

Bir ad yaşadırdıq - Serebrovski,
Xəzər buruq-buruq - Serebrovski.
Dənizin gümüşü qanadı hələ
Yuyur, tumarlayır o adı hələ.
Yəni ki, doğmadır bu ad sahibi,
Yəni bu torpağın sırrını bilib.
Qara neftimizin yerini bilib,
Yəni özlərinin xeyrini bilib;
Yəni yaxşı çəkib, yaxşı aparıb.
Canımızdan canı yaxşı qoparıb.
Yəni qızılımız üstündə yatıb,
Yaxşı dil çıxarıb, yaxşı aldadıb.
Yəni üz göstərib, xoş qılıq verib.
Yəni ki, bizi öz bostanımızda
Nökər işlətməyə razılıq verib.
Yəni ki, heç qane olmayıb aza.
Yəni nazir olub hazırlımıza
Yəni kəsə bilib damarımızı
Onu kəmər-kəmər calaya bilib:
Özləriyin ocaq qalaya bilib.
Yaxşıyıq, özgəyə, vallah yaxşıyıq...
Biz də insanlığın başqa naxşıyıq -
Qoy yad da, doğma da tanısın bizi -
Deyir xəcalətli düşmənin olsun,
Xəcalət qoymarıq düşmənimizi -
Yaxşıyıq özgəyə, vallah yaxşıyıq...
Biz də insanlığın başqa naxşıyıq.
Bir ad yaşadıraq - Serebrovski,
Xəzər buruq-buruq - Serebrovski...
Heç bilmirəm bu yol hara gedəcək...

Hacının məzarı Mərdəkanda tək -
Onun məzarından utanır adam.
Üsyankar ruhundan Məmməd Əminin -
Kişi vüqarından utanır adam.
Millət, millət deyən şair Hadinin
Şeir bazarından utanır adam,
İtmiş məzarından utanır adam.
Bilmirm kimdisə boğdu hirsini...
Hələ Serebrovski qəsəbəsində
Bir uşaq öyrənir tarix dərsini -
tərifli adı öyrənir hələ.
Bir neft hasilatı öyrənir hələ,
Bizə "mükafatla", tərifli adla
O "şanlı" həyatı öyrənir hələ...
Hələ başımızı döyən yumruğu,
Hələ qolumuzu sindiran zoru,
Hələ düşdüyümüz dolaşıq toru,
Hələ beynimizi deşən gülləni,
Hələ üzümüzə gülən hiyləni
Hələ yaşadıraq özümüz hələ,
Bəlkə ayılmayıb gözümüz hələ...
Bəlkə Məmməd Əmin, bəlkə də Hacı -
Onların məzarı, onların ruhu
Bəlkə olmasaydı dözmək olardı,
Şahidsiz yalanlar düzəmək olardı,
İndi heç bilmirəm həmin uşaqtan
Alıb o kitabı harda gizlədək,
Bu dərdi, əzabı harda gizlədək.
Həmin o tarixi yazan alimin
Qara qələmini harda gizlədək?
Xəzərdə bu boyda estakadanı,
O dolu gəmini harda gizlədək?..
Taleyin ələyi ələnir hələ,

Biri təknədədir, biri ələkdə...
Zığ-Hövsan yolunda dəmir dirəkdə,
Bu hamar lövhədə-Serebrovski.
Uzanır Xəzərə polad cığırlar -
Birinci növbədə - Serebrovski...
Yəni ki, yəni ki, yəni ki,
heç nə...

Mən sənə baxıram,
Sən də ki, mənə...

noyabr, 1990

RUHUMLA SÖHBƏT

1

Gözə görünməzim, can tutalcağım,
Salam, Ruhum, salam!
Salam dustağım!
Hərdən özüm kimi boylanıb göyə,
Qışkırmış içimdə azadlıq deyə.
Səni buraxmaram, yalvarma, yetər,
Taqəti, mayası sənsən canımın
"Sanma bircə ləhzə keşikçim yatar,
Fikri qalıb məndə nigahbanımın?"
Bütün gündüzümüzdə, gecəmdə oxu,
Ayağım keşikçi, dilim keşikçi -
Olma ki, nəyəsə etibar edim.
Özümü yox edib, səni var edim.
Qışkırmış içimdə, azadlıq deyə -
Azadlıq nə gəzir bu yer üzündə,
Azadlıq gəzirəm elə özüm də...

2

Lap deyək xəyal tək uçurum səni,
Əlimdən quş kimi qaçıram səni -
Qartal caynağında quş azad deyil,
Saray divarında daş azad deyil.
Belə qeyli-qalda baş azad deyil,
Azadlıq nə gəzir bu yer üzündə -
Meşə azad deyil şər baltasından
Sahillər qurtulmaz sel xatasından.
Lap deyək bülbüllər qəfəsdə deyil,

Axı onların da başqa ahı var.
Pətəkdə azadlıq yoxdu, şahı var.
Söhbət şahda deyil, nəfəsdə deyil.
Pətəklər, şanalar nədən ötrüdü,
Azadlıq nə gəzir bu yer üzündə
Qışqırma içimdə azadlıq deyə...

3

Biz qisas adamı, zor adamıyıq,
Biz qarmaq adamı, tor adamıyıq -
Bəs qayda-qanunlar, fərmanlar necə -
Hökmlər, divanlar nədən ötrüdü,
İlanı hərləyib cızda saxlayan
Ayiq pasibanlar nədən ötrüdü,
Azadlıq nə gəzir bu yer üzündə.
Sürünün örüşü, atın örüyü,
Yetən hər otlağı otlaya bilməz.
Nə qədər qurd ağızı, şir pəncəsi var,
Cüyürlər qızını qatlaya bilməz.
Hərənin başında bir cürə hədə,
Zirvələr, tufanlar əlində girinc
Ağac var başının üstündə rəndə,
Zindan var başının üstündə çəkic -
İnsan yonulmalı, əyilməlidir:
Yonula-yonula məmnuṇam deyə -
Əzənə təriflər deyilməlidir.
Toplar, topxanalar nədən ötrüdü?
Yalan ayaq tutub yeriməlidir.
Çaplar, çapxanalar nədən ötrüdü?
İçimdə qışqırma azadlıq deyə,
Azadlıq nə gəzir bu yer üzündə...

Ruhum, sən özün də bağışlayırsan,
Mənim hər isimi alqışlayırsan
Tərif də deyirsən günahlarımı,
Günahla açılan sabahlarımı,
Əyri əməlimə rəvac verirsən
Axı bundan başqa nədir əlacın
Bəs kütlə, bəs məhkum nədən ötrüdü?
O qurum, bu qurum nədən ötrüdü?
Azad dil nə gəzir bu yer üzündə,
Azad el nə gəzir bu yer üzündə,
Qışkırmış içimdə azadlıq deyə...
Dəryaz varsa, çəmən biçilməlidir,
Körpü var, belindən keçilməlidir,
Çox şey arşın varsa, ölçülməlidir -
Bəs sədlər, sərhədlər nədən ötrüdü?
Bəs insana hədlər nədən ötrüdü?
Azadlıq nə gəzir bu yer üzündə,
İçimdə qışkırmış azadlıq deyə...

Dəryaz varsa, çəmən biçilməlidir,
Körpü var, belindən keçilməlidir,
Çox şey arşın varsa, ölçülməlidir -
Bəs sədlər, sərhədlər nədən ötrüdü?
Bəs insana hədlər nədən ötrüdü?
Azadlıq nə gəzir bu yer üzündə,
İçimdə qışkırmış azadlıq deyə...

Bu dünya Kəbədən ibarətdirsə,
Haqqa, ədalətə ibadətdisə,
Bir az sənin üçün savab toplayıb,
Sonra da Cənnətə ziyanətdisə -
Bu qədər hiylələr, fitnə-fəsadlar.
Bəs günahxanalar nədən ötrüdü?
Zorlar, zorxanalar, çəbbəxanalar,
Bu silahxanalar nədən ötrüdü -
Şeytanın gücünü bildirmək üçün?
Ancaq vurub, yixib öldürmək üçün?
Azadlıq nə gəzir bu yer üzündə...

Doğru da, kələk də yaşamalıdı,
İnsan yeddi rəngdə yaşamalıdı.
Gərək oddan keçib əzab çəkəsən.
Ya gərək qan verib, ya qan tökəsən.
Sarıdan keçəsən, payız çağında.
Soyuqdan keçəsən qarın ağında
Yazın yaşılında gülüstan görüb
Sonra uralanmış bostan keçəsən,
Qarada yaşayıb, yasdan keçəsən,
Sonra göy!
Yox ruhum o bizim deyil
O icazə deyil, o izn deyil,
Bizi buraxmazlar o maviliyə,
dünyaviliyə, səmaviliyə
Ancaq siz yetərsiz -
Sonra mələklərlə ciyindaş olub

O yüksək məqamı məkan edərsiz -
O asudəlikdə, münəvvər, azad.
Ah o mavi dünya, səmavi həyat -
Bizi buraxmazlar o maviliyə -
Azadlıq nə gəzir bu yer üzündə
Qışkırmış içimdə azadlıq deyə...

8

Yaman darıxırsan axır zamanlar
Darıxma könlümdə bəzi gümanlar,
Qoy görüm canımdan, hansı can gedir,
Qoy gedim ayağım haracan gedir,
Əllərim haracan uzanır hələ
Qoy görüm gözlərim haracan baxır,
Tamahım nə qədər qazanır hələ,
Doydurmaq olurmu gözümü görüm,
Aman, bu vuruşlar, bu çarpışmalar
Nə qədər kölgəli üzümü görüm?
Tanım! Götür məni o maviliyə
Mən də bir ruh kimi özümü görüm -
Azadlıq nə gəzir bu yer üzündə.

22 yanvar, 2000

MÜXALİFƏTƏM

Gül olub, ya gərək solub tökülüüm,
Varamsa, tikanla müxalifətəm.

Cismimi öldürüb ruhum uçursa,
Cismimdəki canla müxalifətəm.

Zaman ömrüm alır, dövran canımı,
Mən də bu dövranla müxalifətəm.

Demə ki, düzəldi, yox düz əyildi,
Qələm, qələmdanla müxalifətəm.

Haqqın yolu birsə, qanun mindirsə,
Qanunla, fərmanla müxalifətəm.

Şah taxtı hələ haqq dərgahı deyil,
Mən bəylə, mən xanla müxalifətəm.

Hökmün hüzurunda işlek bəndəyəm,
Demək hökmranla müxalifətəm.

Aldanmış Adəmin parasiyam mən,
Həmişə şeytanla müxalifətəm.

O şeytan çox qəlbə girə bilirsə,
İnsanam, insanla müxalifətəm.

Ələm, tərəziyəm, çəki daşıyam,
Mizansız mizanla müxalifətəm.

Min ildir çağırram vicdan ayılmır,
Ayılmaz vicdanla müxalifətəm.

Şimşək köynəyimi cırıb tökmüşəm,
Çünkü asimanla müxalifətəm.

Od canımdan çıxır, tüstü başımdan,
Dağdakı dumanla müxalifətəm.

Qulamsa üsyanım qaynar içimdə,
Şahamsa, üsyanla müxalifətəm.

sentyabr, 1992

İLAHİ, MƏN HARA GƏLIB ÇIXMIŞAM

Təzə sözün varmı bu günə, dedin-
dedim, var, ancaq
Dünənki fikrimi tərsinə yozsam,
Dünənki şerimi tərsinə yazsam,
Bu günün təptəzə şeri olacaq.
Köhnə yazdığınına təzə boyaq vur,
Dünən yıldığına bu gün dayaq dur.
Yəni ki, çevrilib lap başlayaq, dur -
Olsun təzə işin, təzə vərdişin,
Hava balonunda ol bir sərnişin.
Sonra yavaş-yavaş özünü fırlat,
Deyəsən, özümü-özüm yıxmışam
Fırlana-fırlana bu firlancaqda
İlahi, mən hara gəlib çıxmışam?!

Bəxtiyar deyir ki, dünya fırlanır,
Tək dünya fırlanmır, insan fırlanır
İnsanın içində vicdan fırlanır,
Yəni inam dönür, iman fırlanır.
Lap elə, lap Adəm atadan bəri
Elə fırladırsan, yenə fırlanır.
Birdən sıfət dönür, çənə fırlanır
Fırlana-fırlana bu firlancaqda
İlahi, mən hara gəlib çıxmışam?!

İnsanın neçə min üzü olarmış?
Köhnənin nə qədər sözü olarmış?
Pay, rüşvət bir "şapka" qiyafəsində
Yaxşının nə qədər pis olarmış?
Pambığın nə qədər bezi olarmış?
Sözü döngələdib döngəyə çıxmaq,

Döngədən bir təzə bölgəyə çıxmaq,
Ölkəyə təzə ad verməyə nə var,
Təzə qiyafəyə girməyə nə var.
Bəlkə də köhnəmi özüm yıxmışam,
Firlana-firlana bu firlancaqda
İlahi, mən hara gəlib çıxmışam?!

Mənafə oyunu belə gedirsə,
Nə ölçü qoyasan yaxşıya, pisə.
Azmanın mənafə şilləsi üstə
Siyasət fırlanır kəlləsi üstə
Onun mənafeyi ovunu əzmək,
Bunun mənafeyi əzəni kəsmək
Hərə bir mənafə hərisi kimi,
Basıb sahilini çıxır ölçüdən
Xəzər də mənafə dənizi kimi,
Belə mənafelər xeyri öldürüb
Belə mənafelər mehri öldürüb
Belə mənafelər şeiri öldürüb.
İlahi, mən hara gəlib çıxmışam?!

Bəlkə üstələdi dünyani müdam,
Şeytan mənafeyi, cin mənafeyi
İnsan mənafeyi demir bir adam
Güdülür gəlirdə cib mənafeyi.
Burda ölçü-biçi, burda nə ad-san
Ürəkdə mənafə bir hikkə kimi
Nəfsin ayağını açıb buraxsan
Zəmini yeyəcək çeyirtkə kimi
Aman çeyirtkələr yedilər məni.
Tamahı yekələr yedilər məni,
İlahi, mən hara gəlib çıxmışam?!

Tanıya bilmədim öz yaddaşımı
Bu vətən itkisi, el yasidimi?
Ömür bu zamanın səhrasıdır?..
Bəlkə də özümü-özüm yıxmışam
Fırlana-fırlana bu fırланcaqda
İlahi, mən hara gəlib çıxmışam?!

Eh, yaylaq diliylə, bulaq diliylə,
Bənövşə diliylə, meşə diliylə,
Çiçəyi qotazlı yamac diliylə,
Daha nə danışım ağaç diliylə.
Heç insan dilini başa düşən yox,
Gəlib zərifliklə bir görüşən yox.
Bir könül səsinə qulaq asan yox.
Haqqın yazdığını möhür basan yox.
İlahi, mən hara gəlib çıxmışam?!

Bu müsəlmançılar, bu kafirçilər,
Bu siyasetçilər, mənafecilər...
Hərə öz mənafə şilləsi üstə
Fırladır aləmi kəlləsi üstə.
Sifət fırınanda başım fırınır.
Torpağım fırınır, daşım fırınır -
Deyəsən özümü özüm yıxmışam,
Fırlana-fırlana bu fırlancaqda
İlahi, mən hara gəlib çıxmışam?!

sentyabr, 1996

BMT

Bu qədər sənədi, imzası olan,
Hökmü, ədaləti, rizası olan,
Bu qədər yiğnağı, iclası olan
Cəza verdirənə cəzası olan,
Bu qədər bayraqlı, haqlı BMT
Bircə haqq bayrağı qaldırı bilmir;
Yaraqlı BMT, tanklı BMT
Quzunu qurdundan aldırı bilmir.
Qırmızı yalanlar deyilir aşkar,
Yenə qurd haqlıdır, quzu günahkar.
Mən ki bu dövrəni belə görürəm,
Mən ki bu divanı belə görürəm,
Dünya gəl-gedini belə görürəm,
Mən ki BMT-ni belə görürəm -
Vallah, BMT-lik deyil bu dünya.

Dünya qədər dərdli-sərli BMT,
Dilində çox sözü söz eyləməyən
Gözündə eynəyi tərli BMT
Cavandı, qocadı, gözü tor görür -
Özü söz danışır, işi zor görür -
Vallah, BMT-lik deyil bu dünya.

Hələ ki ədalət güc tərəfdədi,
Siyasət tərəfdə, bic tərəfdədi,
Zorbanın əlində, zorun əlində,
"Bığımın altından "keç" tərəfdədi -
Vallah, BMT-lik deyil bu dünya.

Naxələf içində,
Xələf içində,
Çırpinır gör neçə tələb içində,
Şah olan, qul olan tərəf içində,
Barmağı dolaşib kələf içində -
Ağız birinindir, qulaq birinin,
Əl birininkidir, barmaq birinin,
Göz birininkidir, dil birininki -
Əli düzələndə, beli düzəlmir,
Beli düzələndə, dili düzəlmir -
Bu pəltək BMT, natiq BMT,
Onu saxlayana sadiq BMT...
Vallah, BMT-lik deyil bu dünya.

Güya hər çiçəkdən təzə bal yığır,
Atdığı xeyirxah addıma görə.
Hələ xal toplayır, hələ xal yığır,
Bir az humanitar yardıma görə.
Bəs yara vurən kimdi saxlayan?-
Vurən buraxıb yara bağlayan
Hələ humanitar,
Hələ sanitar,
Məsləhətxanada həkim BMT,
Özü istəyəndə hakim BMT.
Dünyanın başında gülə oynayır,
Azərbaycan yanır, Gürcüstan yanır,
BMT oturub küllə oynayır.
Bir ovuc erməni qudurğanları
Hiylə qılincıyla tökür qanları.
Özgə torpağında, özgə evində
Kül oldu Bosniya müsəlmanları.
BMT baxmir;
Didərgin ananı, qocanı görmür,

Qovanı saxlamır, qaçanı görmür.
Biri can qurtarır zorun əlindən
Pişiyi dırmanıb çıxır qülləyə
Azman parlamenti basır gülləyə
BMT baxmir -
Köməyi belədi, kölgəsi belə,
Sərhədi, bölgəsi, ölkəsi belə...
Eynəyi tərləyib gözü tor görür,
Özü söz danışır, işi zor görür -
Vallah, BMT-lik deyil bu dünya.

Amma o göz ilə uzağı gördü,
Bəs necə oldu ki, İraqı gördü.
Guya ki, Küveytin məhvinə görə?-
Bəlkə öz xeyrinə, sərfinə görə?..
Tamahına görə, nəfsinə görə,
Qazancına görə, keyfinə görə -
Səhrada gör necə tufan eylədi,
İraqa yaxşıca divan eylədi
Yaraqlı BMT, tanklı BMT,
Özü istəyəndə haqlı BMT.

Dünya gəl-gedini belə görürəm,
Mən ki BMT-ni belə görürəm
Qiyamət gündündən qorxuram yaman...
Bəs nə vaxt gələcək o haqq, o divan?!
Qorxuram uduzum mən bu nisyədə;
Adəmi aldada bilibsə şeytan,
Girişəcək mizan-tərəziyə də.
İsrafil surunda gələcək cana,
Bəlkə göyərəcək özü-özündən.
Barmaq uzadacaq haqq divanına,
Şəri keçirəcək qıl körpüsündən.

Mən ki bu şeytanı belə görürəm,
Hiyləni, böhtanı belə görürəm,
Mən ki bu dövranı belə görürəm -
Vallah, BMT-lik deyil bu dünya...

BİZ HARA GEDİRİK

Yox, belə ağacda düz budaq olmaz,
Belə bağban olmaz, belə bağ olmaz,
Bu onun əkdiyi ağacı kəsir,
O bunun əkdiyi ağacı kəsir;
Hara getmək olar bu kəshakəslə,
Belə xəyanətlə, belə qərəzlə.

Bu onun qurulan taxtına inkar,
O bunun hakimlik vaxtına inkar -
Hara getmək olar bu inkar ilə,
Bu qədər dəyişkən iqtidar ilə.
Hara getmək olar bu çekçevirlə,
Bu mərə aldıyla, dövlətdevriylə.
Bu ona badalaq, o buna cələ
Qurub bu milləti saldıq əngələ;
Hara getmək olar bu yixhayıxla,
Ağla öz halına, millətim, ağla!..

Kimdir millət bilib, xalqı axtaran,
Özündə axtarır haqqı axtaran,
Özündə, özündə ancaq özündə -
Özünükülərdir yalnız gözündə,
Bəs belə dəstəbaz özümdəş ilə,
Hara getmək olar bu yoldaş ilə.

Birinin başından tacı düşəndə,
Vəzirinin yeri acı düşəndə
Başçılar başını götürüb qaçır.
Biri daş-başını götürüb qaçır -
Hara getmək olar bu qaçhaqaçla
Bu qədər zəlillə, bu qədər aclə.

A ərəb diniylə müsəlman olan;
A rusun əliylə hökmüran olan,
Sözü gah Türküstan, gah İran olan,
Yurdu xəyanətdə a viran olan,
Bu qədər tərəfsiz tərəfdaş ilə,
Gah bu "dost", gah da ki, o "qardaş" ilə,
Hara getmək olar bu çاش-baş ilə...

Özümüz başqa yol, başqa qurumda,
Guya ki, dənizlər salamlar bizi;
Okeanda üzürük, akvariumda
Amma ki, qırırıq bir-birimizi -
Hara getmək olar belə qurumla,
Bu körpə balıqlı akvariumla.

Azaddır, maşallah, millət azaddır,
Xəyanət azaddır, rüşvət azaddır,
Ədalət yolunu kəsmək azaddır,
Başda durub başı əzmək azaddır -
Biz hara gedirik belə baş ilə,
Necə fəxr eyləsin üzük qaş ilə.

Günah bağışlayan ürəyimiz yox,
Savab qazanmağa çörəyimiz yox,
Bu ələ baxanlar torpağa baxmaz,
Bir ölçü-biçimiz, əleyimiz yox.
Bu onun getdiyi yolu bəyənmir,
O bunun getdiyi yolu bəyənmir,
Hara getmək olar bu millət ilə,
Bu ölüm, bu zülüm, bu zillət ilə.
Hara getmək olar dəstə başıyla,
Hara getmək olar bu göz yaşıyla,

Hara getmək olar bu yıxhayıxlə -
Qırıl bir tərəfdən, qır bir tərəfdən,
Sonra şəhidinə oturub ağla,
Millətim, ağla!...

1994

ÖMÜR SEÇKİSİ

Quru sünbülündə dəni mürgülü,
Hələ ki görməyib ölçü, ülgünü.
Yerbəyer olacaq ağır-yüngülü -
Şanadı, ələkdi, xəlbirdi dünya,
Ordan "getbir", burdan "gəlbir"di dünya.

Şadara çox xırda-xuruşa baxmaz,
Şadaradan çıxan xəlbirdən axmaz.
Xəlbirdən keçəni ələk buraxmaz,
Ağzıbir olanda tədbirdi dünya -
Onda bilərsən ki, dilbirdi dünya.

Bu dən seçkisidir, bu tum seçkisi,
Dəyirman seçkisi, bu şum seçkisi.
Yaman ağır keçir toxum seçkisi -
Torpağa da hökm, əmrəti dünya,
Köhnə dəyirmando təmirdi dünya.

Şanası işləsə kürək əvəzi.
Şadara xəlbirə kömək əvəzi.
Xəlbiri ələsə ələk əvəzi -
Çörəyi qapqara xəmirdi dünya,
Dingdi, dəyirmandı, dəmirdi dünya.

Min-min göz baxmada, min əl yığımda,
Min ildi təmizlik gedir toxumda.
Hələ dəlicəsi, sürməsi tumda -
Çünki alaqla da əlbirdi dünya
Öz say-hesabında bir-birdi dünya.

Xırman çıxarını bir də yelə ver,
Püfəsi sorulsun getsin külə ver.
Bir də daşdan çıxar, bir də ələ ver -
Çörəyinə kimi səbrdi dünya,
Ruzusu yolunda cəbrdi dünya.

Kəndiri keçməsə doğanaq döyür,
Dən xəlbir içində sağanaq döyür,
Şumunda təzədən tum ayaq döyür,
Elə hey fırlanan xəlbirdi dünya,
Köhnə dəyirmando təmirdi dünya.

sentyabr, 1995

HEYF, MİLLƏTİM!

Hör qalmaqaldan çəpər
İstiqlaldan çəpər,
Dilində xalqdan çəpər
Quru qeyrətim, heyf,
Heyf, millətim, heyf.

Qoyun görsə qurd olan
Şahına manqurt olan,
Yurdu yada yurd olan
Papağı yetim, heyf,
Heyf, millətim, heyf.

Dilində gap hərləyən,
Alt çənəsi tərləyən,
İşdə söz əzbərləyən
Çənə söhbətim, heyf -
Heyf, millətim, heyf.

Qardaşına boyaq vur,
Keçdi səndən qabaq vur,
De vur, vur, badalaq vur,
Budur fürsətim, heyf,
Heyf, millətim, heyf.

Gah cəbhə, gah blokla,
Onu tut, bunu tovla.
Öz-özünü buxovla
Güçüm, qüdrətim, heyf,
Heyf, millətim, heyf.

Məkanı-cənnətməkan,
Öz içi zülmətməkan.
Bir gülündə yüz tikan
Gülüm, sərvətim, heyf,
Heyf, millətim, heyf.

Əkib-biçən yox ikən,
Zopa vuran çox ikən,
Mindən biri tox ikən
Köçüm, külfətim, heyf
Heyf, millətim, heyf.

Bu kütlə, o iqtidar, -
Nə aşağı bir qərar,
Nə yuxarı səs çatar
Əlaqə xəttim, heyf,
Fəxr bilib öyündük
Qalmış adətim, heyf,
Heyf, millətim, heyf.

noyabr, 1995

DAĞDAĞAN DAŞ İÇİNDƏ

Çöldə o tək qarağac
Bir sümük, bir dəridi.
Yolum hiylə quyusu
Namərd körpüləridi,
Gəndəlaş boy göstərir.
Bənövşələr büzüşüb
Alaş-ulaş içində.
Göz qaytaran ağacım
Dağdağan daş içində.

Heç qurtara bilmədik
Şeytanın qırasından.
İlan kimi sopsoyuq
Görünməz bir iz keçir
Adamlar arasından.
Mən ki belə deyildim.
Dostlar üçün mehr idim,
Dodaqlarda şeir idim
Bəs mən niyə qəribəm
Bu dost, yoldaş içində?
Bəd gözlərə nişangah
Dağdağan daş içində.

Aldadılmış millətim
Hələ zülmə dözümdə,
Səbirdə təriflənir.
Ən qədirli dirimiz
Qəbirdə təriflənir.
İnsanlıq mehr istəyir,
Əyri tərəzimizdə

Bazar al-ver isteyir.
Mənafə oynunda
Ömür savaş içində
Mismarlanıb qayaya
Dağdağan daş içində.

A yaşıl budaqlarım,
Söykənməyin gücümüz.
Bir kovüş ağac kimi
Od vurulub içimə.
Qapqara bir bacadan
Tüstüm dirənib göyə,
Hirsim dirənib göyə,
Hirsim soyusun deyə.
Gözlərim haqq yolunda
Könlüm təlaş içində.
Göydən ildirim yağır
Dağdağan daş içində.

Yandı, yandı Qarabağ,
Sinəm oldu qara dağ.
O tayda hayımız yox,
Bu tayda hayımız yox.
Min şadlıq sarayımız
Bir sevinc payımıız yox.
Toyda çəpik çalıram
Gözlərim yaş içində;
Damar-damar qırılır,
Dağdağan daş içində.

**oktyabr-noyabr 2003
Buynuz-Bakı**

TAMAŞA

Baxın mikrofonda o titrəyişə
Məddahlar yenə də düşdülər işə
Yenə bir-birini vururlar dişə;
Yenə ortalığa bütü çəkdilər,
Yenə sözlərinə ütü çəkdilər;

Sözləri yerbəyer etsin çapçılar-
Buraxın qabağa keçsin gapçılar,
Əlləri havada bu "şap-şap"çılar -
Bu adlar, titullar, bu ali qullar,
Göyçək söz danişan göyçək oğullar...

Gözəl tamaşadı, əcəb sərgidi,
Bu da nökərlərin saha ərkidi.
Saqqız ağaçında şirə bərkidi
Verin yaltaqlara bir də çeynəsin,
Havada, efirdə, yerdə çeynəsin.

Bu çənə söhbəti, boğaz udumu,
Siz arı şanından çıxarın mumu,
Verin dərəmumu, rahathulqumu
Verin yaltaqlara bir də çeynəsin,
Havada, efirdə, yerdə çeynəsin.

Ağzı şirin olsun elin, obanın.
O aldı, bu verdi, o da götürdü
Yaman bəhsəbəhsdir, ötür-ötürdü.
Yaxşı, bu tar-kaman nədən ötrüdü?

Verin, zurna verin, balaban verin,
Təzə xoruzlara təzə ban verin,
Verin yaltaqlara mahni çeynəsin,
Gəlsin rəqqasələr tufan eyləsin.

Dəstənin gəlişi hay-harayladı,
Bu da millət üçün yaxşı layladı.
Yenə qalayçılar qab qalayladı,
Köhnə dəyirmanın təmirçiləri
Elin medal döyən dəmirçiləri
Verin onlara da xəmir çeynəsin,
Qoy çəkic-zindan da dəmir çeynəsin.

Buraxın qabağa keçsin gapçılar
Əlləri havada bu "şap-şap"çılar
Gəlsin rəqqasələr tufan eyləsin,
Verin dərəmumu, rahathulqumu
Verin mahnıçılar mahni çeynəsin
Ağzı şirin olsun elin, obanın...

payız, 2008

ÇEÇEN TARİXİ

Görə bilərikmi başımız üstən
Qanlı bayraqlarla keçən tarixi.
Zamanın millətlər çarpışmasında
Qəribə tarixdir çeçen tarixi
Təzə Prometey əfsanəsidir.
Cihaddır, yəni ki, tarana getmək,
Qanla suvardığın torpaqda bitmək.
Ya olmaq, ya da ki, ölmək tarixi,
Bu Şamil tarixi, Babək tarixi.

Nə zər davasıdır, nə mal davası,
Bu millət davası, amal davası.
Bədheybət bir divin çənəsi altda
Çarşışib didişən qartal davası.

Bu risk döyüşüdür, girov döyüşü,
Azmana atılan tilov döyüşü,
Köpək balığının uduluğunda
Tıxaca çevrilən bir ov döyüşü.

İndi hansı səmtə çəksək də belə,
Hansı siyasetə çəksək də belə
Soyuq qanımızda soyumaz bu qan
Vulkanlar püskürən şəhid qanından...

Qəribə tarixdir, qəribə tarix
Sığmaz saldığımız qəlibə tarix.
Tarix qaydasında çapıq yeridir,
Azman qılıncında sınıq yeridir,
Hökmran üzündə yanıq yeridir.

Ən uzaq, ən uzaq gələcəklərə,
Biz görə bilməyən görəcəklərə
gedib çıxacaq...

Dünya tarixinin varaqlarında
həmişə o şəhid qanı axacaq,
ordan boylanacaq, çeçen baxacaq.

mart-aprel, 1996

XALQIM

Məhəbbətə yer olanda,
Qüdrətlidir bir olanda
Bu imanlı, dinli xalqım.

Düşüb yadlar hiyləsinə
Yad qardaşlar gülləsinə
Ay sinəsi enli, xalqım.

Toxuduğu bütöv xalça,
Öz içində parça-parça,
Həm şıəli, sünni xalqım.

Xəşil kimi daşar birdən,
Sonra qalxa bilməz yerdən
Tez soyuyur cinli xalqım.

Qurtarmaz öz davasından
"Mənəm", "mənəm" havasından
Böyükləri kinli xalqım.

Sabir demiş az yaşından,
Xərac alar yaradaşından
Badalağı milli xalqım.

Öz-özünə badalağı,
Qalxdı düşmən tozanağı
Qaldı gözü külli xalqım.

İnsanlığın söz qaynağı,
Kövrələndə gül yarpağı
Havada üç telli xalqım.

Qurd olmadı bu qurd olan,
Öz şahına manqurt olan,
Dikəl, əyribelli xalqım.

Ömür tab et, zaman sına...
Nə vaxt düşər məcrasına,
Bu milyonlu, minli xalqım.

iyul, 1997

DARIXIR

Tanrim, nə olsun ki, üzü haqqayam,
Kəsilir ağacım, doğranır qayam.
Bütövüm çapılıb iki şaqqayam,
Yarım sizildayır, yarım darıxır,
Namusum, qeyrətim, arım darıxır.

Dəvə kin saxlayar, bağışlamaz fil.
Tutub məngənələr saxlayar qəfil.
Bu qədər sıxmazlar adamı qəfil!
Sümüyüm göynəyir, qolum darıxır
Halbahal oluram, halım darıxır.

Qanadlarım neçin uçarı olmaz,
Həmişə biri şil, birisi pərvaz.
Mən asfalt altında torpağam bu yaz,
Toxumum darıxır, yuxum darıxır,
Asfaltı deşəcək oxum darıxır.

Bəlkə də kül olub yanar min ocaq.
Bir palid düyüünü kömür olunca;
Rəhm et bu basmada mən qarağaca,
Ocağım közərmir, külüm darıxır,
Ardımcı tövşəyən ölüm darıxır.

Bu həşəm baxçada külü sovrulan,
Sacda çətənəyəm - dəni qovrulan.
Daş altında otam - beli qıvrılan,
Yaşılım darıxır, yaşım darıxır,
Qəfəsdə çırpınır - quşum darıxır.

Gərək bu hökmə də boynumu əyəm,
Mənim dar ağacım göyərir bəyəm?!
Çarmıxa çəkilmiş asma körpüyəm
Yüküm əyiləndə belim darixır,
Asmadan asılmış əlim darixır.

Keçin o meşədən, dağdan, dərədən,
Mənə gur təsəlli gətirin hərdən.
Əlim boş, ovumdur keçir bərədən,
Kimsənəm darixır, kəsim darixır,
İçimdə bir qərib səsim darixır.

aprel, 1997

DƏMİRÇİXANADA MARŞ

*Dəmiri özündən,
Kömürü özündən...
el məsəli*

Kömür bizdə, dəmir bizdə,
Hökm bizdə, əmr bizdə.
Öz əlimiz, öz başımız
Özümüzük özümüzdə,
Dözüm bizdə, səbr bizdə...
Meşəmizdə palid nədir,
Kəsin, yiğin kömür edin.
Kürəmizdə polad nədir,
Suyun alın dəmir edin,
Əyin, yayın xəmir edin.

Ərintidə əyintilər olmalıdır
olur-olsun.

Sızıltılar,
Dəyintilər olmalıdır,
olur-olsun.

Axmaq qardaş, körüyü bas,
Qorxaq qardaş körüyü bas.
Yaltaq qardaş, körüyü bas.
Kürə alış,
Məngənə sıx, maşa yapış,
Quş yuvadan, ov bərədən,
çıxmalıdır,
Hamı, hamı bu qəlibdən,
Bu kürədən çıxmalıdır.
Əmirçilər nə deyirsə,
Dəmirçilər baxmalıdır.

Aşkarda döy, gizlində döy,
Əyilmirsə, gürz ilə döy,
Qılinc döyüñ, qılinc döyüñ,
Özümüzü qırmaq üçün,
Hə, çəkic də gərəklidir
Dik başlara vurmaq üçün.
Qazan nədi, kotan nədi,
Oraq nədi, çıraq nədi,
Zəncir, zəncir, zəncir döyüñ,
Hırsımızı bağlamağa,
Damğa-damğa hazırlayın,
Nişan üçün
Yanımızı dağlamağa.
Seyf-seyf quraşdırın,
Öz ağamız, öz pulunu
Saxlamağa,
Kürə alış,
Məngənə sıx, maşa yapış,
Döy, bir-iki medal da döy...
Hə, bax belə
Öyrəşirsiz gələ-gələ...
Təltifçilər
Dayansınlar
Tərifçilər dayansınlar.
Bu tülüdü, burax getsin,
Bu çaqqaldı, burax getsin,
Dovşan getsin, ulaq getsin.
hə, bax belə...
Öyrənirsiniz gələ-gələ.
Tələ döyüñ, tələ-tələ,
Qurd tələsi, şir tələsi.
Belə-belə vəhşilərin
Qoy qalmasın bir dənəsi.

Deyilməyə söz qalmasın,
Bir nəfərin
Onurğası düz qalmasın.
Əyilməyi bacarsınlar,
Söz yeməyi, duz yeməyi
bacarsınlar.

Ölkədə zor rəvan olsun,
Hökm olsun, divan olsun.
Qıfil, qıfil, qıfil döyüñ,
Dəmir qapı zindan üçün,
Qənarə də lazımlar,
Millət üçün, insan üçün.
Axmaq qardaş, körüyü bas,
Qorxaq qardaş, körüyü bas,
Yaltaq qardaş, körüyü bas,
Kürə alış,
Məngənə sıx, maşa yapış.
Təltifçilər xoşlasınlar,
Tərtibçilər başlasınlar,
Alqış! Alqış! Alqış! Alqış!

iyun-iyul, 1997

BİR DƏ GÖRƏCƏYİK...

Qazdığımız quyu nə dərin imiş,
Çarşıça-çarşıça qalmışiq elə.
Nə bilim, sıxmaqdan, yıxmaqdan ötrü,
Qarşıça-qarşıça qalmışiq elə.
Əlimiz yaxada, yaxamız əldə
Dartışa-dartışa qalmışiq elə.

Xəyanət daşından, höccət daşından,
Bir də görəcəyik bostanımız daş,
Bu tamah öündə anbarımız boş.
Millətə o qədər əyri baxmışiq,
Bir də görəcəyik gözlərimiz çاش.
Bir də görəcəyik gözlər dəyişib,
Qəzəbdən, nifrətdən üzlər dəyişib.
Vallah, üzümüze gül açmayacaq,
Daha quşlarımız dil açmayacaq;
Bir də görəcəyik bağlar dəyişib,
Suyumuz quruyub, arxlar dəyişib,
Bulaqlar bulanıb paxırımızdan,
Düşmən sərr alacaq paxılımızdan.
Bir də görəcəyik bölgü dəyişib
Bizim hiyləmizdən tülükü dəyişib.
Çaqqal gödən yırtır, kürkü dəyişib -
Mal-qara aparır naxırımızdan.
Onda nə çıxacaq axırımızdan?

Qorxaq bostanını dovşan basacaq,
Tənbəl zəmisini yovşan basacaq.
Bir də görəcəyik bostan dəyişib,
Böhtandan, öz fitnə-fəsadımızdan

Düşüb bikar qalıb şeytan dəyişib,
Çoxları çıxacaq boy davasına
Onda biləcəyik, cırtdan dəyişib
Tələyə, cələyə baş qatlında
Bir də görəcəyik bütün tinləri,
Bütün keçidləri hörümçək alıb,
O tor kəndirindən adam sallanıb.

Yolları əyəcək əyri əlimiz
Vallah, asfaltımız toz bitirəcək.
Qabar bağlayacaq ayaqlarımız,
Yerdə tağlarımız qoz bitirəcək,
Qarpız yetirəcək budaqlarımız.
Gəl onda bu yurdda baş saxla görüm,
Havadan sallanan daş saxla görüm.

Əlləşə-əlləşə öz-özümüzzlə,
Helləşə-helləşə öz-özümüzzlə
Bir də görəcəyik həddən çıxmışıq,
Sərhəddən çıxmışıq, xətdən çıxmışıq -
Bir də görəcəyik vətən boş qalıb,
Köhnə yurd yerində beş-on daş qalıb.
Bir də görəcəyik...

Siz allah, bəsdirin bir əl saxlayın,
Sığırçın uçmağa bir çöl saxlayın.
Bizimcün ölməyə bir yer saxlayın.
Dayanın, yaxası cirilmişlərim,
Durun, ay düyməsi qırılmışlərim.
Başçılar, daşçılar, a savaşçılar,
Qəzəblər, qisaslar, küsülər durun.
Bir-birini yıxan kürsülər durun,
Daha doydunuzmu, gödəndaşlərim,

Yığıb qurtardızmı, kəfəndaşlarım?
Siz allah, dayanın vətəndaşlarım,
Bir görək bu dünya hayana gedir,
Bir görək əkində, biçində nə var,
Bir görək sünbüllün içində nə var -
Bu Vətən, bu torpaq heyfdi, vallah!

oktyabr, 1998

BU MƏDDAHLAR

Allah, bu məddahlar yordular bizi,
Tapıb damar-damar qırıldılar bizi.
Robota döndərib qurdular bizi...
Vay bu tərifçilər,

bu tərifçilər

Xeyri qidiqlayıb öldürən kimi,
Fili qidiqlayıb öldürən kimi
Bizi gülə-gülə öldürəcəklər
Sonra bizi bizə güldürəcəklər.

Tərifdə yayılıb xəmir olmuşuq,
Belə məddahlara dözmək olubsa.
Vallah, biz daş olub, dəmir olmuşuq.
Tərif üstümüzdən əriyib gedir.
Ruhumuz uyuyur məsti-xumarda.
Saçımız tumarda əriyib gedir.
Üzümüz sığalda əriyib gedir.

Aman bu tumarçı, bu sığalçılar.
Aman bu dəfçilər, bu qavalçılar.
Bizi çala-çala öldürəcəklər.
Sonra bizi bizə güldürəcəklər.
Paxıra çəkməyə qalay qalmadı,
Daha söz qalmadı, haray qalmadı.
Bu tərif altından çıxmaq olarmı?
Ölkəyə boylanıb baxmaq olarmı?

Hələ gedib yataq fil qulağında,
Vallah, bizdə daha qulaq qalmadı.
İtib bədənimiz söz dolağında,

Daha dolamağa dolaq qalmadı,
Dildə yalanmağa yalaq qalmadı -
Vay bu yalaqçılar, bu dolaqçılar,
Durub gülə-gülə kəfən tikənlər,
Pambıqla baş kəsib tənzif bükənlər
Vallah, axır bizi öldürəcəklər,
Sonra bizi bizə güldürəcəklər.

Bənzədilən haray, bənzədən haray.
Yerdə dağ qalmadı, göydə Günəş, Ay,
Tərifdən söz qaçdı, kitab qalmadı.
Başda tac, üzdə də niqab qalmadı,
Peyğəmbər qalmadı, imam qalmadı,
Əridi canımız tamam qalmadı.
Allah, bu məddahlar qırdılar bizi,
Robota döndərib qurdular bizi -
Təzədən burdurub qurduracaqlar
Vallah, bu məddahlar qarağac kimi
Milləti havada qurudacaqlar.

iyul-avqust, 1998

GÜNÜMÜZÜN MƏNZƏRƏSİ

İndi əlin ələ əl köməyi yox,
Xoş söz diriltməyə dil köməyi yox,
Bu tamah içində, bu nəfs içində
Yazığa, məzluma el köməyi yox.
Nə qalan kimiyəm, nə ölüñ kimi,
Ola bilməyənə ol köməyi yox.
İtib cığırimız, azıb itimiz,
Başqa möcüzədir cəmiyyətimiz.

O buna dayaqdır, bu ona sarı
Yamanca kefdədir div adamları
Rəfdə divimizin canı şüşədə,
Şair Zakir demiş, kef adamları -
Erkəyi, dışısı yaman peşədə
Elə bizik qalan bu əndişədə.

Ayağı altında quyu qazlı,
Min-min Məlikməmməd tükdən asılı,
Kəndirimiz belə, çatımız belə,
Qantarğa görməyib atımız belə.
Ürgəmiz bu cürə düyünlü çidar,
Quşumuz belə cür cələ görməyib,
Tülküümüz bu sayaq tələ görməyib,
Badalaq görməyib mərdimiz belə -
Kələfi açırıq xəyanət çıxır,
Cin, şeytan yolumu xəttimiz belə?...

O hansı bölgədir, hansı ərazi?
Əyriyə, oğruya nə daş-tərəzi...
Gizlidə belə cür yalan, aldaniş,

Aşkarda bu cürə bazar olmayıb.
Əli ətəyindən uzun bekarlar
Canından bu qədər bezar olmayıb.
Heç vaxt rəiyyətlə şah arasında
Belə hündürlükdə hasar olmayıb.
Hasarımız belə, səddimiz belə -
Üsyanımız belə, həddimiz belə -
İtib cığırımız, azıb itimiz,
Başqa möcüzədir cəmiyyətimiz.

**5 may, 1999,
Buynuz**

QUZEY

Nəmli xəzəlləri titrəyib əsən,
Taledən kölgəli, üstü çən quzey.
Həmişə gəlməyə qışı tələsən,
Həmişə baharı gecikən quzey.

Yəqin güneylərdən gəlir bu səda,
Yayılmış sabahın nuru aləmə.
Gəlmədi bu yayın günortası da,
Bu quzey doyunca bir günəş əmə.

Qabığı elə bil qara sürmədi,
Dibində qaralır otu, ələfi -
Bütün ömrü boyu günəş görmədi,
Quzey ağacının quzey tərəfi.

Yarıqaranlıqda açılmaz kefi,
Eh, üzü kölgəli yaşamaq çətin.
Quzey ağacının quzey tərəfi -
Doğmadı günəşi bu məmləkətin.

Qovuşur bədənim, donur kürəyim,
Bulud başım üstə dönüb tüstümə.
Quzey ağacına bənzər ürəyim,
İşığın kölgəsi düşür üstümə.

Doğmadı günəşi bu məmləkətin,
Biz başqa ümidlə çıxmışdıq yola,
İşiq kölgəsində yaşamaq çətin,
İşiq ola-ola, gün ola-ola.

Bir div nəfəsindən titrəyib əsən,
Əjdaha kölgəli, üstü çən mənəm.
Həmişə gəlməyə qışı tələsən,
Həmişə baharı gecikən mənəm.

aprel, 1999,

Buynuz

KORİNFAR

Ey qan duruldanım, ürək çəkənim
Çarxı dönsün deyə, firlansın deyə,
Dünyada ən ağır yedək çəkənim!
Korinfar! Korinfar! -

fırlat bu çarxı,
qaynat bu arxı -

Hər cürə dərmanla keçməz bu azar,
Sən dərman deyilən, səndə nəsə var.

Zamanın felindən, qovhaqovundan,
Əjdaha ağızından, div tilovundan,
Zülümündən, zindandan, çarmixdan çıxıb,
Min dəfə oxlanıb, o oxdan çıxıb,
İnamı alınıb, var-yoxdan çıxıb
Gəlib son nəfəsə çatan könlümü,
Bütün sevgiləri daşqalaq olub
O daşda ölümcül yatan könlümü
Nə yaxşı oyada bilirsən belə
Odumu soyuda bilirsən belə -
Hər cürə dərmanla keçməz bu azar
Korinfar... Korinfar...

səndə nəsə var.

Korinfar, Korinfar -
Sarı mələyim
Ey yaşıl çəməndə qaymaqçıçəyim,
Aşıq Ələsgərdə "sarı köynəyim"
Sənin əlacında, təbibliyində
Nə yaxşı uyudu mənim ürəyim.

Bu ağır saatda axır yoldaşım
Sarı yanağında bir qətrə yaşam -
Ovcumun içində sarı kəhrəba -
Sən dərd cövhərindən yaranmışan ki,
Son qoya bilirsən dərdə, əzaba.

Korinfar... Korinfar
səndə nəsə var -
Könlümün qaranlıq dibində qalan,
Yuyulmuş köynəyin cibində qalan,
Sevgi məktubunun yumru tikəsi,
Sən ey bülbülümün girdə gözləri
Ayılt ürəyimi, ayılt o səsi -
Gəl yapış qolumdan sarı ümidim,
Bir də yavaş-yavaş qalxım ayağa
Durub o sevgimin dalınca gedim.

Vay yenə ürəyim!..
yetiş dadıma!
Baxıram qürubda bathabatıma.
Ömürdən sonrakı susqun ürəyim
Gəlib birdən-birə düşüb yadıma -
Ələnmiş əleyin boş sağanağı
Köhnə radioların boş tağalağı
Gəlib birdən-birə düşür yadıma,
İçində ovulub qırılıb qalan
Bir dirsəkli valın bükük biləyi,
Bir yol qıraqında vurulub qalan,
O araba çarxı düşür yadıma
Bir dərə dibində yorulub qalan
Pərləri üzülmüş, suyu süzülmüş
Bir dəyirman arxı düşür yadıma.
Korinfar! Korinfar, yetiş dadıma.

Sən qaynat arxımı,
Fırlat çarxımı.

Korinfar, Korinfar -
Köçür durnalar,
Deyəsən, dumanlar çökür aşağı,
 qara buludun ciyində yük var,
Belində qürubun qızıl qurşağı
Korinfar, Korinfar,
Sarı mələyim
Aşıq Ələsgərdə "sarı köynəyim".

Sən ey bülbülmün girdə gözləri,
Göyərt ürəyimdə şirin sözləri
Gəl yapış qolumdan
Sarı ümidim,
Bir də yavaş-yavaş qalxım ayağa
Durub o sevgimin dalınca gedim!

**2 noyabr, 1999,
Buynuz**

HARA GƏLDİ ÇIXDI...

Dünya ayaq-baş oldu
Baş hara gəldi çıxdı.
Bostanıma daş atdın,
Daş hara gəldi çıxdı.

Keçən ömür rəng idi,
Bir baxımlıq sərgidi
Ay gidi dünya, gidi,
Yaş hara gəldi çıxdı.

Baş açmadım ayımdan,
Gül dərmədim mayımdan,
Pay aldı yaz payımdan
Qış hara gəldi çıxdı.

Dəryam yoxdu, baş vuram,
Səbrim yoxdu, boş duram,
Qoyduğumu tapmırıam
Huş hara gəldi çıxdı.

Əyri əldə zor qalıb,
Haqq gözdə də tor qalıb,
Kül altında qor alıb,
Buş hara gəldi çıxdı.

dekabr, 2000
Buynuz

SAXLAMIŞIQ

(*Yuxuda tapdiğim şeir*)

Qaçarı atları biz
Yollara saxlamışıq.
Uçarı durnamızı
Göllərə saxlamışıq.

Adamlar yıxhayıxdı,
Canımız çıxhaçıxdı.
Ruhumuz alabaxta,
Çöllərə saxlamışıq.

Könlümün mahnısı, döz,
Sussa da gecə-gündüz,
Qəfəsdə bülbülüümüz
Güllərə saxlamışıq.

Allahdan paydı gələn,
Bu payı kimdi bölən?!
Bölgünü haqqı bilən,
Əllərə saxlamışıq.

Yapanlar yapdı düşdü,
Zəlilər qopdu düşdü,
Yumağa qanlı teşdi,
Sellərə saxlamışıq.

**mart-aprel 2001,
Bakı**

ÇÖRƏK PULU

Məmləkətə neylədisə
Məmurlara
Müftə gələn qul eylədi,
Dolanişın üzü döndü,
Bu milləti qul eylədi
çörək pulu.

Eldən gələn, çöldən gələn
Bəla olsa dözmək olar;
Var-dövləti qamarlanmış
Bir millətin
Dərd yoludur çörək pulu.
Həyatın çox sərt yoludur,
Arvad-uşaq qabağında
Ataların xəcil yolu,
Pərt yoludur çörək pulu.

İnsanlığı üzdən salıb
Şeir nədir, sənət nədir,
Məsləki də, qeyrəti də
Gözdən salıb çörək pulu.

Çinar boylu cavana bax -
Bel əyilib, dil əyilib
Dərdi-səri çörək pulu.
İçimizdən yedi bizi
Diri-diri çörək pulu.

Harın məmur, qarın məmur!
Hünərin var

Bekar əlin ver işini!..
Məmləkətdə
Namərd edib çox kişini
çörək pulu.

Biz Xəzərdən nə almışıq? -
Dərya dolu su yiyəsi
Atan yansın!
Bu dəryadan millətinə
Verməzsənmi bircə qaşıq
çörək pulu?..
Minnət qoyub muzduruna
Kəfən verən ağ yiyəsi,
Mülk yiyəsi, bağ yiyəsi,
Atan yansın!
Uralanmış bağ, bostanın
Yaddan çıxan son giləsi çörək pulu...
Bu torpağın bizə qalan
Qəpik-quruş kirayəsi
çörək pulu.

Neyləsin ki, yetim-yesir,
Bu cəlladlar ruzi kəsir,
Çörəyindən çörək kəsir,
Bu nakəslər, başkəsənlər
arasında
Çörək pulu qazan görüm!
Tərki-Vətən olub da gəz,
Bez canından usan görüm.

İlan dişi arasından,
Naməndlərin qırasından,
Tərdən çıxır, dən-dən çıxır

Gözdən axan yaşdan çıxır
çörək pulu.

Damar-damar qol gücünə
Daşdan çıxır çörək pulu.

İşildaquş kimi soyuq,
Soyuq ümid, soyuq oddur,-
Daş altından çıxan otdur, -
Arğın-yorğun çörək pulu,
Boz səhrada yel ağızına
Düşən yulğun çörək pulu.

Kim qurdu
bu çörək pulu tələsini? -
Əllər pərsəng işi gördü,
Pərsəng əydi tərəzini,
Gəldi haram çörək pulu.
Yonur çəki daşını da
Qram-qram çörək pulu.

Yaşamaq yox, sürünməkdi,
Hərdən durub
Ayaq üstə görünməkdi
çörək pulu.
Dözümlü el,
Döz bu dərdin əzabına
dolan görüm.

Qaxınca bax,
Qazanca bax -
Borcdan çıxan
Çörək pulu hesabına
Dolan görüm!..

avqust, 2004, Bakı

SALAM, DAĞDAĞANIM

A qada qaytaran, a göz qaytaran,
Bəd nəzər öldürüb, hikkə yatıran
Salam, dağdağanım,
sən nə haldasan?
Yəqin həmişəlik bir zaval dasan -
Bəd nəzər altında qalanım, salam,
Hər gözdən bir zədə alanım, salam!
Lap daha əriyib qurtarmışan ki...
Yanında bər-bəzək, bağça, bağın yox.
O qədər əyri göz qaytarmışan ki,
Üstündə bir dənə düz budağın yox.
İnsan özü qaçıır öz nəzərindən,
Bir əldə təsbehsən, bir əldə çəlik
Qəbələ RLS-in boz zəhərindən
Bütün yarpaqların xal dəlik-dəlik.
Gövdən sənə baxır yad planetli,
Yerdə bıçaq gözlü, doğma sıfətli
Bu qədər şüalar toru içində
Dağdağan neyləsin, ağac neyləsin?..
Böyüür dünyanın kini, qisası,
Siyasət hiyləsi böyüdü bir də
Avtomat müşarı, işlək baltası,
Polad rəndəsində zor olan yerdə
Dağdağan neyləsin, ağac neyləsin?..
Necə etsin dərdə əlac, neyləsin?..
Qaytar qadasını qədirbilməzin,
Dur zərbi önungdə bicin, nakəsin,

Hə, ona yaxşılıq, buna yaxşılıq,
Vay bu xeyirxahlıq, belə xoşqılıq
Gör səni nə günə salıb, ağacım!
Vallah, daş olsaydın mumə dönərdin,
Qranit olsaydın quma dönərdin
Yenə ağacsan ki, dözüb durmusan...
Özün bilə-bilə qəddini əydin
Qada qaytarmağı,
Kin yatırmağı,
Bu boyda əzabı, bu boyda zoru
Gərək heç boynuna götürməyəydin.
Ağrıdır ağacım,
Vallah ağrıdır -
Bu qədər tamahlar, günahlar ilə,
Bu qədər şər, şeytan, ilanlar ilə
Bu qədər yamanlar, yalanlar ilə
Bacarmaq çətindir, vallah, çətindir.
Özünü bu qədər yandırma, yaxma.
Elə alışarsan qalmaz əlacın!
Sən suya, torpağa, havaya baxma
İnsan başqa şeydi, qədir ağacım.
Özün bilə-bilə qəddini əydin,
Bu boyda əzabı, bu boyda zoru
Gərək heç boynuna götürməyəydin.

aprel, 2003
Buynuz - Bakı

MƏN KİMƏM...

Səhər günəşində oyanmış çəmən,
O dirçəliş mənəm, o oyanış mən?..
Mən özüm - özümə şər atmışam ki...
Günəşdən qamaşıb gözüm bilmirəm.
Nədə dirçəlmişəm düzü bilmirəm,
Nədən qurtulmuşam özüm bilmirəm -
Mən özüm-özümə şər atmışam ki...
Öz xəyal atımı yalandan çapıb,
Yalançı ovları çox ovlamışam,
Dirçəliş, qurtuluş sözünü tapıb
Təzədən özümü buxovlamışam.
Qoy görüm buxovdan çıxandan sonra,
Bu soyuq qirovdan çıxandan sonra
Yalan qovhaqovdan çıxandan sonra
Gör onda qələmim nələr yazacaq.
Özümdən özümə xəbər yazacaq.

Kiməm?- oyanışam-təzə intibah,
Hələ ciynimdədir bir ağır günah.
Mən özüm-özümə şər atmışam ki...
Ardınca baxıram azadələrin,
Bu yanda ciynimdə vaxtin günahı;
O yanda özümün-Lütfüzadənin
Dünyada ən güclü ağıl silahı.
Həmin o zəkada, həmin o gücdə,
Həmin o ulduzda, həmin o bürcdə
Mən özüm-özümü tapandan sonra,
Saqqız ağacından qopandan sonra
Düşmənin başında ildirimlənib
İldirim sözümü, dolu sözümü,

Uğurlu sözümü, ulu sözümü
Orda deyəcəyəm - o fəxriyyədə.

Qurtulub bir nohur yiğintisindan,
Çıxbıq qayaların sıxıntısindan,
Yıqlılıb, sıxılıb, durulub, durub,
Sellənib coşanda çayqovuşanda.
Yəni el bir olub, sel bir olanda,
Yəni dil bir olub, əl bir olanda,
Üstündə bir zərif duman olduğu
O çay məcrasında rəvan olduğu,
Bəxtəvər, bəxtəvər axan vaxtları
Boylanıb sahilə baxan vaxtları
O çay ən işiqli yazım olacaq,
İşığım millətə lazımlı olacaq.

Nədir o dirçəliş - arı beçəsi -
Çıxbıq pətəyindən uçdu neçəsi,
Belə pərvazlanıb gülüstənimda,
Yəni öz bağımıda, öz bostanımda
Çiçəkdən-ciçəyə qonub bəxtəvər,
Yəni arı işi gördüyüüm vaxtı
Özüm öz şanımı hördüyüüm vaxtı
Onda qələmimdən bal süzüləcək,
Sözüm hər mənzilə yetər olacaq -
Düşmənin bağrında neştər olacaq.

Məyər qurtulmuşam, dincəlmışəm mən?
Burax qollarımı zəncirdən burax,
Burax ayağımı bu məngənədən.
Təzədən yoqrulub, mayadan çıxbıq,
Bir az damarlanıb qayadan çıxbıq,
Dağımın döşündə palid olanda,

Kürədə dolanıb, əriyib, bişib,
Təzədən sulanıb polad olanda
O isti könlümə gəlib dolan vaxt
Həmin budağımla, yarpaqlarımıla,
Nələr deyəcəyəm, onda görərsən.
Dirçəliş, oyanış -
Sixıldı könlüm,
Qaçın ey buludum, açıl ey gülüm,
Soyuqda qıvrılıb dardan çıxanda
Qarçıçəyi kimi qardan çıxanda
Qar kimi, gül kimi, guldən də təmiz
Təzədən nurlanıb təmizlənəndə
Bir səhər mehiylə əzizlənəndə,
Budaqda quş olub, çəməndə ari
Mən onda başqa cür oxuyacağam,
Lap belə ayrı cür, lap tamam ayrı.

Mən özüm-özümə şər atmışam ki...
Hələ oyanışam, dirçəlişəm mən?..
Burax Xaqanını zindandan, burax,
Burax qələmimi o «Həbsiyyə»dən.
Gözüm haqda, əlim ay parasında,
Ah, mən torpağımla göy arasında
Bir azad məmləkət sahibi kimi
Bir sübh durnası tək uçduğum vaxtı,
Qızıl buludları qucduğum vaxtı,
Başqa cür olacaq yolu sözümün,
Düşmənin başında ildirimlənib
İldirim sözümü, dolu sözümü
Ən nurlu sözümü, ulu sözümü
Orda deyəcəyəm - o «Fəxriyyə»də.

**1 mart, 2000
Bakı**

BİR QAÇQININ KÖNÜL ÜSYANI

Kim qaldırıb çadırdan
Yuxarı bu bayraqı?!
Çadır şəhərciyindən
Çıxarın bu bayraqı.
Bizə bayram nə gərək,
Bizə bayraq nə gərək.
Çadırlar para-para,
Bağımız dəlik-dəlik,
Qoy da heç bilməsinlər
Biz hansı bayraqdanıq,
Biz hansı millətdənik.
Bura şah Xətainin
Ordugahı deyil ki,
Üstündə bayraq olsun.
Ordusu oyaq olsun,
Ölkəyə dayaq olsun.
Bura Əmir Teymurun
Qərargahı deyil ki,
Bayraqı dalgalansın,
İgidlərin havada
Şimşək qılınıcı yansın.
Doğudan Batıyacan
Min yollar qət olunsun,
Ölkələr fəth olunsun.
Çarmıxlara çəkilmiş,
Ustü-başı sökülmüş
Bu yesir çadırlara,
Bu əsir çadırlara,
Axı «Cəngi» nə gərək,
Bayraq rəngi nə gərək...

Çadırların üzü boz,
Zamanın daşa dönmüş,
Sərt üzü baxır bizə;
Taleyin düyün düşən
Dərd üzü baxır bizə;
Bizə bayraq nə gərək.

Cındır qapılarımız
Yellənir qarda, qışda.
Yetim əlləri kimi
Açıılır yalvarışda.
Gözü qəpik-quruşda -
Bizə bayraq nə gərək.
Kişilər evcik-evcik
Çadırından utanır.
Uşaq doğan analar
Abırından utanır,
Bizə bayraq nə gərək.
Şəhərlər, kəndlər yalan,
Bütün gəlib-gedənlər,
Ümidlər, vədlər yalan.
Eşitmədi bu dünya
Qaçqın köksündən qopan
Hayları - harayları.
Deyəsən Tanımız da
Villaları saxlayır,
Qoruyur sarayları...
Haqq-ədalət deyirlər
Hani bunun yozumu?
Bu əzabın uzunu
Sinəmiz dəlik-dəlik,
Bağımız yanıq-yanıq -
Çadır şəhərciyindən

Çıxarın bu bayrağı,
Qoy da heç bilməsinlər
Biz hansı millətdənik,
Biz hansı bayraqdanıq,
Biz kimə bayraqdarıq...

QIRĞIN

Salam, a görüşüm,
Gəldim görüşüm,
Bəs sənin o yarpaq dillərin hani?
Bəs budaq qolların, əllərin hani?
Burda sıralanıb kötüyün qalıb,
Üstündə xəzəldən örtüyün qalıb.
Naxış saxlayırdın mərmər sinədə,
Axır ki, bu qırğıın çatdı sənə də.

Tozlanıb getdilər toz ağacları,
Qırılıb getdilər qoz ağacları.
Şah palid meşədə şahlıq eyləməz,
Qızlağac telini daha teyləməz.
Namərdlər meşəni biçib getdilər,
Cökələr rəndədən keçib getdilər.
Yaş kəsən, baş kəsər deyib babalar-
Bizdə yalançı söz, yalançı tövbə,
Alaca görüşüm, bəndi gümüşüm,
Axır ki, sənə də çatdı bu növbə.

Həmişə şüp-şumal bizimlə qalan,
Bizimlə yaşayan, sağ olan ağac;
Araba toruna dəndəbud olan,
Araba banına cağ olan ağac.
Söküldü o banlar, döndü o çarxlar,
Köhnə ömrüm kimi ötdü o çağlar,
İndi başqa bazar, başqa məzəndə,
Bilmirəm kim kimə nə piçildadı;
Sorağın yayıldı şəhərə, kəndə.
Nə əcəb naxşını gec görübdülər,
Mişarda yaxşını gec görübdülər

Bəlkə məni tutub qarğış, ya səni.
Səni dilə saldı rusun yaseni.
Naxış gizlətmişdin mərmər sinədə,
Axır ki, bu qırğıın çatdı sənə də.

Yonulub rəndəyə gəlməyin asan -
Böyük saraylara gedib çıxmışan,
Eşitdim pəncərə, qapı olmusan,
Səni çox sevənlər durub qəsdinə.
Sən çox baltaların sapı olmusam,
İndi o baltalar gəlir üstünə.

Lap belə dağa çıx, lap dərəyə düş,
Yox, qaça bilməzsən alaca göyrüş,
O sarayçıların, bu payçıların,
Bu qoruqçuların, qulluqçuların,
O tayfaçıların, bu qoçuların,
Yox, əlindən qaça bilməyəcəksən -
Səni yamac-yamac sürüdəcəklər,
Səni kötük-kötük çürüdəcəklər,
Səni başqa cürə üyündəcəklər.
Kimdi o qırdıran, kimdi o qıran,
Ölkənin bir hesab alanı yoxdur.
Elə meşə qırır yerindən duran,
Millətin bir meşə salanı yoxdur.

A sinəsi mərmər, kəməri gümüş,
Yox, qaça bilməzsən, alaca göyrüş,
Bu balta növbəsi, mişar növbəsi -
Biri ağac kəsən, biri baş kəsən -
Biz zülm, sən ölüm növbəsindəsən.

**oktyabr, 2002
Bakı-Buynuz**

KƏNDİR

Boyaboy elə,
Bir az qaldır!
Bir az endir -
Kəndir... Kəndir!..

Nə biləydi adam,
Nə biləydi Səddam
Bütün ömrü uzunu
Kəndirə gedirmiş -
Yaxşısında, yamanında da
Ən hökmlü zamanında da
Saat kəfkiri kimi
Gedib-gəlirmiş başı üstə
Ucu kəndirin,
Acı taleyin, acı kəndirin.

Səddam xofu keçirdi
Şəhər üstündən, kənd üstündən;
Kəmənd atdı Küveytə, İrana -
Nə biləydi
Keçib o kəmənd üstündən
Düşəcəkmiş kəməndə özü də.

Bilsəydi bəlkə də
Kəndir deyilən şey
Qoymazdı qalsın ölkədə
Vay səni, kəndir yiyəsi
Cəllad qılınçı, balta tiyəsi.

Hardasa, nəyisə
Ölçüb-biçə bilmədi Səddam
Çox kəndirbazlar
Kəndir üstə yeridi, keçdi
O boyda zor ilə keçə bilmədi Səddam.

Keç, Keç! Müsəlmanım! -
Qarşımızda dağ keçid, dərə keçid...
Səddam keçidi nədi bəs? -
Heç nə,
Sünnü-şıə savaşından kəndirə kecid.

Allah, Allah,
Necədir, nə boydadır
Ömrün nəşəsi, toyu,
Heç nə, heç nə
Bir kəndir boyu!..

Tez nədi, gec nədi,
Dünyanın zoru, gücü də
Axırda heç nədi,
Vallah, heç nədi...

Boyaboy elə,
Bir az qaldır!
Bir az endir -
Kəndir... Kəndir!..

O boyda hökm,
O qədər döyüş, bu qədər qan...
Bütün millət paltosunu tutmağa
Müntəzir idi
Axırda da gəl,
Özün ol kəndirdə asılqan...

Gərək Allahın qəzəbi enəydi yerə -
İsmayıł qurbanı qaldı,
Qurban günü Səddamı
Qurban verdilər kəndirə.

Nə biləydi bu Aslan, bu zor kişi
Məğlub ordusu kimi
Axırda kəndirə dirənib
Duracaqmiş quzu kimi

Bir az qaldır
Bir az endir!..
Vay səni, gör hara gəlib çıxdı
Kəndirin son qulacı,
Hə... Bu da axırı -
Salam, dar ağacı!!!

Dünya boylandı Səddama
O qıcıdı dişini,
Baxdılар olan-olmuşa tərəf.
Səddamin boğazında
Kəndir gördü işini,
Sonra qıvrılıb düşdü aşağı,
Durub yollandı Buşa tərəf.

4 yanvar, 2007

Buynuz

HEYF... HEYF...

Mən ki, təbiətdən sorğularımı
İnsan ruhu ilə qarışdırardım.
Mən ki hislərimi, duyğularımı
Lalə yanağıyla alışdırardım.
Bir çəmən üzünü, çeşmə gözünü
Nanə yarpağıyla danışdırardım.
Qəzəb öldürmüşəm mehr diliylə,
Daşı göyərtmişəm şeir diliylə...
Heyf... Heyf... Heyf...
Heyf, o əvvəlki könlümə, heyf!
Orda bəslədiyim gülümə, heyf!

Şeiri götürdülər hoydu-hoyduya,
Sözü götürdülər hoydu-hoyduya.
Məni də qoşdular dedi-qoduya,
Məni də qoşdular bu qeybətlərə,
Sonu görünməyən boş söhbətlərə...

Biçənək yerinin çiçək telləri
Polad dəryazlarla vuruldu getdi.
Barama qurdunun ipək telləri
Dəmir mancanaqda qırıldı getdi.
Qırıldı könlümün incə telləri,
Əsdi günümüzün qara yelləri.

Bu millət, bu vətən çəşqinqılığında,
Bu coşan sellərin daşqinqılığında,
Aman, bu qeybətlər qırhaqırında,
Bu təzə vəzifə vurhavurunda
Min yerə səsləyib yordular məni,

Çalıb inam-inam qırıldılar məni.
Bu el görəcəkmiş görəcəyini,
Arı pətəyini qurcalayan var.
İndi bir çiçəyin beş ləçəyini
Beş ada, beş kökə parçalayan var;
Bir yolu yüz yerə haçalayan var.
Allahın çayına, çayın daşına
Ona da bir sıfət yapışdırıldılar,
Ağacı yamacla çarpışdırıldılar.
Vallah, ülgüdürsə, ülgü bu deyil,
Vallah, ölçüdürsə, ölçü bu deyil.
Vallah, seçkidirsə, seçki bu deyil;
Bu da başqa cürə alış-verişdir,
Ellərə bəslənən sevgi bu deyil.
Elə qarışib ki, yaxşı-yamana,
Elə əyilib ki, haqq tərəzisi;
Tikanlar çəmənə, alaq bostana,
Çəpərimiz bağa buraxmaz bizi...
Dağı götürdülər hoydu-hoyduya,
Bağı götürdülər hoydu-hoyduya.
Məni də qoşdular dedi-qoduya,
Məni də qoşdular bu qeybətlərə.
Sonu görünməyən boş söhbətlərə.
Heyf... Heyf... Heyf...
Heyf, o əvvəlki könlümə, heyf!
Orda bəslədiyim gülümə, heyf!

13 oktyabr 1990

SEVİNCƏ NƏ VAR Kİ...

Bütün daşlarınla, torpaqlarınla,
Bütün çaylarınla, bulaqlarınla
Dol mənim könlümə,
vətənim mənim!

Bütün sevinclərin qəlbimə dolsa,
Sinəmə sığışar,
bu deyil hünər.....
Sevincə nə var ki,
bir dünya olsa,
Onu quş qanadla apara bilər.

Əsən çovğununla,
yağan qarınla,
Gir mənim könlümə,
vətənim mənim.

Hələlik Arazda
bir qətrə yaşam,
Sahillə bir misra
kiçik savaşım,
Qoca palidində
bir yarpaq səsim,
Dağlarla bir-iki söz-söhbətim var.
Sal mənim ciynimə ağırlığını,
Bəlkə elə buna dəyanətim var.

Demə şəhidlərin,
qəhrəmanların
Həvəsi könlümə bir anlıq düşür,
Sal mənim ciynimə
ağırlığını

Görüm Babəklərin, Səttarxanların
Çiyninə nə boyda
ağırlıq düşür?!

Sən məni özünə -
bir yurda döndər,
Koroğlu qoluna
çevir qolumu,
Könlümü
al Dədə Qorquda döndər.
Ürəyim fərəhdən dönsün bir dağa,
Genəl gözlərimdə
kainat kimi.
Sal mənim ciynamı ağırlığını,
Qiçlarım dizəcən getsin torpağa
bir Atlant kimi

Sən hakim olanda,
könlümə hakim,
Belə kükrəyirəm,
belə coşuram.
Sal mənim ciynamı ağırlığını,
ay anam mənim,
Borcundan çıxmağa hazırlaşıram.

fevral , 1970

SEVGI SƏTİRLƏRİ

TALEYİN QISMƏTİ

Taleyin qisməti rast saldı bizi.
Yolumuz hardasa qırılaçaqsa,
İtirəcəyiksə bir-birimizi,
Xatirəm yadında qalmayacaqsa.
Bu əllər mənimki olmayacaqsa,
Bu tellər mənimki olmayacaqsa
Sən allah, özünə öyrətmə məni,
Hicran qoxusuya göynətmə məni.

Əlimi saçına öyrətmə belə,
Gözümü gözünə öyrətmə belə;
Üzümü üzünə öyrətmə belə.

Mən bir az baharlı budaq kimi yəm,
Bir az da sadəlövh uşaq kimi yəm.
Bala anasına qovuşan kimi,
Leylək yuvasına qovuşan kimi,
Arı gül-çiçəyə uyuşan kimi,
Eh, mən də adama tez yovuşanam,
Sevgi atəşində tez alışanam,
Amma ki sənməyim çox çətin olur -
Sevgidən dönməyim çox çətin olur,
Öyrətmə özünə, öyrətmə məni.

Bəlkə gözləmirdik bu xoş görüşü,
Yaman qəribədir dünyanın işi;
Heç vaxt yollarında dayanmadığın,
Heç həndəvərində dolanmadığın
Gəlib birdən sənə nə şirin olur!
Ömrünün içində ömür doğulur.

Bu şirinim acı olacaq isə,
Bir qismət çiçəyim solacaq isə,
Öyrətmə özünə, öyrətmə məni.

Könlümdə yerin var, qopmaz yerindən,
Bir əkiz ləçəyi, haça budağı
Ayırmaq olmursa biri-birindən,
Məni də ayırmaq çətindir axı.

Öyrətmə özünə, öyrətmə məni;
Yox buna təqatim, yox buna tabım
Əlimi əlindən üzmək əzabım,
Sonra bu əzaba dözmək əzabım...
Yoxsa da, könlümün sınıqları var,
Hicranın köz basmış yanıqları var -
Mənim dərdlərimin ayaqları var -
Harda olsa gəlib tapacaq məni,
Yaxıb yandıracaq bu ocaq məni.
Gəl məni özünə öyrətmə belə,
Əlimi əlinə öyrətmə belə,
Gözümü gözünə öyrətmə belə...

1984

SƏNİN PƏNCƏRƏNDƏ MƏNİM ÜRƏYİM

Elə öz sinəmdə yandı gileyim,
Həmişə belədir mənim taleyim.
Qonum-qonşu ayıq düşəydi gərək,
Evdəkilər ayıq düşəydi gərək,
Mənim taleyimə əsdi bu külək
Sındı çilik-çilik, sındı pəncərən.
O həyəcanda sən,
Bu əzabda mən.
Şüşələr salındı, çəkildi pərdə,
Pəncərənin gözü qaraldı bir az,
Amma o atəşli gözlərlə bir də
Bu təzə gözlərə baxmağım olmaz.

Bir bitməz sevdaya qarışdı başım,
Elə öz sinəmdə yandı gileyim.
Sənin pəncərəndə sındı baxışım,
Sənin pəncərəndə sındı ürəyim.
Nigaran baxışı bir də sal yada,
Güzgü qıtlığında gəlin nənələr
Yorğan arasında, taxça, boğçada
Bir güzgü qırığı saxladığı tək
Sən də o qırığı saxla eləcə.
Saxla bir məhəbbət siniği kimi,
Saxla bir ürəyin qırığı kimi.

Mən də boylanıram,
Bir boylan yenə,
A mənim təsəllim, bax pəncərənə.
A mənim ümidim, bax pəncərənə!

Həmişə dayanıb bax deyirəmmi?
Günəş qütblərə baxdığı kimi,
Bahar bir quzeyə baxdığı kimi,
Yağış bir səhraya baxdığı kimi,
Heç olmasa belə bax pəncərənə,
Elə bir baxışın bəs edər mənə.
Divarda kölgən var,
Ona baş əyim,
O sənin qamətin, sənin boyundur.
Sənin pəncərəndə mənim ürəyim,
Bir azca yaxın dur onu ovundur.
Qərarı da çatar, səbri də çatar,
Sübh ilə oynayıb, gün ilə batar.
Kəsib ümidi büzüşüb yatar
Sənin pəncərəndə mənim ürəyim.
Aldanar öz uşaq təbiətiylə,
Qeybdən var olan tunc sifətiylə.
Gözləyər bir leylək sədaqətiylə
Sənin pəncərəndə mənim ürəyim.
Hələ o qütbdə buz lülə-lülə,
Hələ ki o quzey həsrətdir gülə.
O səhra bəs haçan bürünər tülə
Sənin pəncərəndə mənim ürəyim.
O sevda gülünü qucarmı görən.
Bir yol pərvazlanıb uçarmı görən?
Bu yaz çiçəklənib açarmı görən
Sənin pəncərəndə mənim ürəyim?!

sentyabr, 1983

ELƏMƏDİKLƏRİM YANDIRAR MƏNİ

Əvvəl budaq-budaq suda uyuyan,
Sonra çarxı dönüb, arxı quruyan
Bir yağışa həsrət söyüdlər kimi
Eləmədiklərim yandırar məni.
Özümə verdiyim öyüdlər kimi
Eləmədiklərim yandırar məni.

Mən elə bilirdim vaxt da duracaq,
Elə o əvvəlki baxt də duracaq.
Gedib səadətlər rastına çıxan
Sevgi ciğiriyla keçmək olacaq.
Hər vaxt bu zəmini biçmək olacaq...
Bərədə boş yerə anları sayıb,
Ovunu hürkündən ovçular kimi
Eləmədiklərim yandırar məni.
Yaylaqda çeşməyə məhəl qoymayıb,

Səhrada alışan yolcular kimi
Eləmədiklərim yandırar məni.

Bilmirəm kim idi üzdü barımı,
Uçurtdı əlimdən bir şikarımı,
Sonraya saxladım çox qərarımı,
Eləmədiklərim yandırar məni.

Yox, daha ömrümdə açılmaz o yaz,
Bir qanadım yorğun, birisi pərvaz.
Elədiklərimdən yaxam qurtarmaz,
Eləmədiklərim yandırar məni.

fevral, 1981

ONDA BİLƏCƏKSƏN

İndi nazın böyük, ürəyin aram,
Eh, mən də səninçün belə qalmaram...
Bir də görərsən ki, bir ərk yerin yox,
Qalmışan neçə yad baxışın altda.
Qəfil görəcəksən çətirin də yox,
Əsirsən bir qərib yağışın altda.
Günəşdə üstünə kölgə salan yox,
Tənhasan, amma heç yada salan yox.
Sönüb səndən ötrü o isti ocaq.
Onda biləcəksən mənim sevgimi,
Biləcəksən,
o da çox gec olacaq.

Könlün darıxanda, lap darıxanda,
Kimlərsə hardansa qoşa baxanda,
Bir də görəcəksən
Sən burda təksən,
Yanında boş qalıb bir sirdaş yeri,
Sızlayır könlünün həmin boş yeri.
O sözün, o səsin, o ərkin yoxdur,
Dərdin var, bu dərdə şərikin yoxdur.
Onda birdən-birə gözün dolacaq,
Onda biləcəksən mənim sevgimi,
Biləcəksən,
o da çox gec olacaq.

Məsələn, bir dəfə yeri gələndə,
Bir gizli vaxt tapıb güzgülənəndə
Bir də görəcəksən şümsad əllərin,
Çiyninə tökülmüş dalğın tellərin,

Bir gulər üzün var,
 amma bilən yox,
Bu xumar gözlərlə birgə gülən yox.
Yoxdur bu əllərin qədirbiləni,
Yoxdur bu tellərin qədirbiləni,
Çiynin boş, əlin boş, boş qalan qucaq..
Onda biləcəksən mənim sevgimi,
Biləcəksən,
 o da çox gec olacaq.

Soraq almayanda eldən, mahaldan,
Yığa bilməyəndə gözünü yoldan,
Könlün bir qanadlı söz istəyəndə,
Ümid qanadıyla uçum deyəndə
Bir də görəcəksən qanadın yoxdur.
Çağrılır, deyilir, adı var,
 amma
Dilimdə şipşirin o adın yoxdur,
Bir nağıl, bir sevgi, həyatın yoxdur.
Gün keçib, vaxt ötüb, xatırəm uzaq...
Onda biləcəksən mənim sevgimi,
Biləcəksən,
 o da çox gec olacaq.

sentyabr, 1988

SAXLAYANIM VAR

Könlümü ilhamda, qəddimi şuxda,
Gözümü işiqda saxlayanım var
Tale nə sir-sifət verib, sağ olsun.
Məni yaraşıqda saxlayanım var.

Ömrümüz həyəcan, təlaş içində,
Könlüm bir şüşədir bu daş içində.
Belə vurhavurda, savaş içində.
Məni barışıqda saxlayanım var.

Dostlar nə o gücdə, nə o dözümdə
Üzlər gördüm əlim qaldı üzümdə.
Adımı özümdə, haqqı sözümdə
Belə qarşıqda saxlayanım var.

Adam var əriyir ağlaya bilmir,
Doğmasına da bel bağlaya bilmir.
Çoxu sarayda can saxlaya bilmir,
Məni alaçıqda saxlayanım var.

İsmayıllı, 1990

QORXURAM YAMAN

Sən özün-özünə qapılan zaman,
Fikirli olanda, duyğulananda,
Sevdalı vaxtından qorxuram yaman -
Qorxuram təpişib mələklər ilə,
Tamam başqa-başqa diləklər ilə,
Gedəsən, gedəsən, qayıtmayasan.
Birdən öz eşqinə əsir olasan,
Pünhan saxladığın o sırr olasan,
Sərhəddən çıxasan, səddən çıxasan,
Dərd kimi görünməz həddən çıxasan,
Qızıl ilan kimi xətdən çıxasan,
Bir dəli sevdanın dalınca düşüb,
Çıxasan, gedəsən, tapılmayasan.

Kimdisə, hardasa səni səsləyən,
O səsi yaxından eşitmək üçün,
Bir başqa yuvanı isitmək üçün,
Durna öz səfinə qoşulan kimi,
Elin şanapipik rəvayətində
Saçı daraqlı qız quş olan kimi
Başqa budaqlara, başqa göllərə
Quş olub uçasan qayıtmayasan,
Başqa sevgilərə çiyindaş olub
Qoşulub qaçasan, qayıtmayasan -
Sevdalı gündündən, eşqli gündündən,
Duyğulu vaxtından qorxuram yaman.

Bilməm göy adamı, yer adamıdı,
Yapışa əlindən o sevda yazan,
Gedəsən, çıxasan, başqa dünyaya,

Gedəsən, gedəsən, qayıtmayasan
Nə bilim bəlkə də, buludlar ilə,
 qürub hörüklü zər atlar ilə,
Birdən atlanasan,
 qanadlanasan,
Bütün sərhəd boyu, bütün hədd boyu
Vurub, yixib bir yol tapıb gedəsən-
Bütün dünya boyu, məhəbbət boyu,
O üsyan atını çapıb gedəsən -
Gedəsən, gedəsən, qayıtmayasan -
Üsyanlı günündən, dolu günündən,
Sevdalı günündən qorxuram yaman.

iyul, 1995

ÇATARMI

Əlçatmaz bilmışəm səni həmişə,
Sənin gül zirvənə əlim çatarmı?
İsti baxışına, şirin ləhcənə
Şerim yetişərmi, dilim çatarmı?

Bu kövrək sevdaya uyası olsam,
Səni könlüm dolu duyası olsam,
Yolunda bir ömür qoyası olsam,
Buna ömrüm yetər, ilim çatarmı?

Sənin tək bir ümid çıraqım olsa.
Gül bədən, bir qönçə dodağım olsa,
Dünya başdan-başa gül bağım olsa,
Sənə veriləsi gülüm çatarmı?

Ömrümün payızı bəndi bağlayan,
Mən bir quru çayam daşı ağlayan.
Sən bahar dəryası coşub-çağlayan,
Sənin dənizinə selim çatarmı?

Torpağı, ağaçın sinəsi dağ-dağ,
Min illər uzunu yanmış bir ocaq.
Bir də alovunda birlikdə yansaq,
Tabım bu yanğıya, bilim, çatarmı?

Kimdi bu yazını tərsinə yazan?!
O hansı sevgidir yolları asan?
Mən yansam, sən buna məhəl
qoymasan
Görən harayıma ölüm çatarmı?

KLASSİKLƏRƏ BƏNZƏTMƏ

Qapında əyilib suala döndüm,
Bircə alacağım cavaba görə.
Allahım heç sənə əzab verməsin
Sən mənə verdiyin əzaba görə.

Üzüb hər ümidi əlimi sənsiz
Dünyanın gedimi-gəlimi sənsiz.
Daha istəmirəm könlümü sənsiz
Baxıb biganələr xaraba görə.

Güzərin düşməzmi bir dost bağına,
Sevda çıçəklərim düşüb yanğına.
Yamanca tuş oldum el qınağına
Təsəlli tapdığım şəraba görə.

Elə bil ürəklər daşdı, dəmirdi,
Bir üzü ağ güldü, biri kömürdü
İlahi, bu necə yalqız ömürdü,
Qoymaram bu ömrü hesaba girə.

Öz sevgim yolunda sadiq canam mən,
Heyf oldum, həm yanan, həm yamanam mən.
Bəlkə də birinci müsəlmanam mən
Cəhənnəm çəkirəm savaba görə -
Allahım heç sənə əzab verməsin
Sən mənə verdiyin əzaba görə.

fevral 1993

HARDA QALIR GÖRƏSƏN

Son mənzilin son payızı, son qatar,
Sim qırıldı mizrab düşdü, susdu tar.
Mən də deyim könlüm niyə sizildar.
Qərib durnam qanad çalır görəsən?..
Mənim sevgim harda qalır görəsən?..

Ot içində gül yarpağı ağappaq,
Solub gedib al dodağı ağappaq.
Təzə tutub kül ocağı ağappaq
Ocaq sönür, qaş qaralır görəsən?..
Mənim sevgim harda qalır görəsən?..

O yaylağın bulaqları içilməz,
O sevginin körpüləri keçilməz.
Belə gündə vağam zəmi biçilməz,
Nə çoxalır, nə azalır görəsən?..
Mənim sevgim harda qalır görəsən?..

Son gecədə parıltısı qalırmı.
Günbatanda saraltısı qalırmı,
Uzaq yolda qaraltısı qalırmı?
Harda isə yol daralıb görəsən?..
Mənim sevgim harda qalır görəsən?..

Vallah, daha dağ aşmağı bacarmaz,
Yaraşığa yaraşmağı bacarmaz.
Küsüşməyi, barışmağı bacarmaz.
İndi nəyə mehr salır görəsən,
Mənim sevgim harda qalır görəsən?..

Elə mən də ərimişəm, itmişəm.
Sonra gəlib bu talada bitmişəm.
Ulu tanrım, muradıma yetmişəm,
Nə göyərir, nə saralır görəsən?..
Mənim sevgim harda qalır görəsən?..

Çöp-çöp tutub yan-yörəni hörübəsə,
Xəzəl gəlib örtüyünü səribəsə,
O soyumuş yuva harda qəribəsə
Huşa gedir, fikrə dalır görəsən?..
Mənim sevgim harda qalır görəsən?..

Bəlkə tapıb siz də bir söz deyəsiz,
Ayağına isti corab geyəsiz,
Aman Allah, harda ağlar yiyesiz!
Sorağımı kimdən alır görəsən,
Mənim sevgim harda qalır görəsən?..

yanvar, 1998
Buynuz

BURAXMA MƏNİ

Gözlərin gözümə baxdı yenidən,
Döndərək geriyə vaxtı yenidən;
Özünlə dustaq et,
Bir ev dustağı,
Buraxıb sən məni salma məhbəsə.
Könlümü titrədən vaxt qorxusudu;
Şəlalə nə qədər coşub kükrəsə,
Çaya qarışanda adicə sudu,
Buraxma məni...

Bu qədər işıqlı gözlərlə bir də
Heç kimə mən baxa bilməyəcəyəm;
Onda gözlərim də adiləşəcək.
Bu qədər mehriban sözlərlə bir də
Bir könülə axa bilməyəcəyəm;
Onda sözlərim də adiləşəcək
Buraxma məni...

Sevdalı ömrümün sarı siminə
Belə incə mizrab dəyməyib heç vaxt.
Bəxtəvərliyimin, xoşbəxtliyimin
Ən uca, ən ali taxtidır bu taxt.
Buraxma,
 bu taxtdan endirmə məni,
Bu tacı başımdan götürmə hələ.
Ləfzindən yanıram,
 söndürmə məni.
Dilinə başqa söz gətirmə hələ.
Qalxa bilmək üçün bu ucalığa,
Yetə bilmək üçün belə saflığa.

Min dağdan, dərədən soraq almışam,
Dilbər guşələri gəzmişəm bütün.
Bəlkə də duyğumu cilalamışam,
Elə bu vaxt üçün, bu məqam üçün;
Heyifdir bu məqam,
Heyifdir bu gün
Buraxma məni...

Eh, yazığım gəldi an kimi ötən
Bircə göz qırıplı şimşək ömrünə.
Eh, yazığım gəldi payızda bitən
Bir meh sıgal görən çiçək ömrünə.
Meh ki, o çiçəyi saxlaya bilmir,
Göy ki, o şimşəyi saxlaya bilmir,
İnsan ki, özünün ağası deyil,
Belə bir istəyi saxlaya bilmir,
Burax, qoy gedim.

sentyabr, 1977

BU SEVGİ YENİDƏN AYILTDI MƏNİ

Bir yaz çəməninin küləyi oldum,
Bir açar qönçənin gərəyi oldum.
Bir şəqli bədənin köynəyi oldum,
Bu sevgi yenidən ayıldır məni.

Nə qədər oxusan kitabı bitməz,
Sınağı, günahı, savabı bitməz.
Nəşəsi qutarmaz, əzabı bitməz,
Bu sevgi yenidən ayıldır məni.

Hardan uçub geldi payız durnası
Mürgülü bir gölün sindi aynası,
Torpağım oynasın, daşım oynasın
Bu sevgi yenidən ayıldır məni.

Dünyadır o ala gözün mənasi,
Çatmaz o mənaya sözün mənasi.
Yaşa, şirin ömrün şirin dünyası
Bu sevgi yenidən ayıldır məni.

Bahara uzanmış ağaç qoluyam,
Alça budağı tək çiçək doluyam,
Təpədən dırnağa sevda yoluyam,
Bu sevgi yenidən ayıldır məni.

1985

BİR GÖZƏL KEÇİR

Bu nə möcüzədir küçədən keçir,
Elə bil işıqdır gecədən keçir.
Göydənmi enibdir mələk sayağı,
Yerdənmi çıxıbdır çiçək sayağı.
Onu kim yaradıb,
Harda yaranıb?
Harda sığallanıb, harda daranıb?

Gözəl, bircə dəfə
Bax mən tərəfə...
Bu nə ilahi göz, bu nə baxışdı!
Naxışlar içində bu nə naxışdı!
Toxun ciynin ilə o budaqlara.
Qoy o budaqlar da bəxtəvər olsun.
Lap heyfim gəlsə də gül barmaqlara,
Toxun o divara daşı zər olsun.

Üstündə gör neçə gözün hədəsi,
Götürmə bu boyda günahı, yeri.
Yeri get, allahın xoşbəxt bəndəsi,
Mən kimi bəndənin allahı, yeri.

Ey qəlbi işıqlı, ey ruhu incə,
Bir söz de, ağızından gövhər saçılsın.
Get bir gül bağında açıl gizlicə,
Qızıl gülər sənə baxıb açılsın.
Düşmək istəsəm də mən ayağına,
Məni buraxmazlar o gül bağına.

Get, burda tayın yox,
buludları quc,
Qoşul durnalara o qatarla uç.
Mənim o səmada uçmağım olmaz
Səninlə qol-qanad açmağım olmaz.

Sonalar gölündə sonalar süzər,
Get o sonalara qoşul, əzizim,
Nə qayıq tapılar, nə gəmim üzər,
Yox daha o gölə ərkimiz bizim.

Gözəl, bircə dəfə
bax mən tərəfə!
Demə baxışlarım ötürdü səni,
Gözümün aynası götürdü səni;
Qalacaq aynamda bu göz, bu baxış.
Nə yaxşı, bu təzə gözəlliyə də
Baxmağa gözümün qisməti varmış.

yanvar, 1988

ÖLÜRƏM BİR DƏLİ SEVGİDƏN ÖTRÜ

Uğursuz yolu da uğurlandıran,
Qranit qayanı cığırlandıran,
Atəşində əhəng daşı yandıran
Ölürəm bir dəli sevgidən ötrü.

Elə içildikcə doyulmaz olan,
Baxıldığca gözdən qoyulmaz olan,
Sehrli sevdadan ayılmaz olan,
Ölürəm bir dəli sevgidən ötrü.

Lap belə sonuncu nəfəsə qədər,
Son günə, son ana, son sözə qədər
Qəlb-qəlbə, əl-ələ, göz-gözə qədər
Ölürəm bir dəli sevgidən ötrü.

Nə sərhəd, nə bir hədd, nə qanun qanan,
Eldə təndir-təndir qucağı yanan
Sinə daşında da ocağı yanan
Ölürəm bir dəli sevgidən ötrü.

Suda da, odda da yaşaya bilən,
Ən çətin əzabı daşıya bilən.
Vüsalda dirilən, hicranda ölən
Ölürəm bir dəli sevgidən ötrü.

Füzuli demişkən, kuyi-yar vətən,
Əkiz budaq kimi qovuşan bədən.
Qırdıqca göyərən, kəsdikcə bitən
Ölürəm bir dəli sevgidən ötrü.

aprel, 1988

BİR ƏSİM NANƏ YARPAĞI

Bu meh hardan əsdi belə,
Elə bildim sənsən gələn.
Yanıb söndü şam sayağı -
Yazlıq könlüm,
Nazik könlüm
Bu mehdə sənsiz üzүyən
Bir əsim nanə yarpağı...

Payızlanıb solğun düşən,
Vurğunluqdan yorğun düşən
Mən bu sevda mürgüsündə;
Səsə diksinən ümidim
Bir bulağın güzgüsündə
Bir əsim nanə yarpağı -
Sevincimin göz qırpmağı...

Quru bəxtim gülə bəlkə,
Bir arxa ki, su gəlibdir
Bir də dönüb gələ bəlkə.
Həmin bəlkə sorağında,
Həmin arxın qıraqında
Bir əsim nanə yarpağı -
Ürəyimin çırpınmağı.

İşildaquş kimi soyuq,
Soyuq odlar arasında,
Yaz çəməni kimi qoruq
Təzə otlar arasında
Sənə boyylanın ürəyim
Bir əsim nanə yarpağı -

Əsib durar, yanıb durar,
Bir mehə aldanıb durar -
Bir əsim nanə yarpağı...

APAR MƏNİ BU ÜMİDİN DALINCA

O qaranqus yuvası ki, soyuyub,
O göldə ki, qərib durna uyuyub
Könlüm sənin ümidinə çox uyub
Apar məni bu ümidin dalınca.

Mən quzeyin "gün çıx", "gün çıx" naləsi,
Çatmaz mənə günəşin bir haləsi.
Ey güneyin qanad açan laləsi
Apar məni bu ümidin dalınca.

Sənin sevgi cığırların gül açan
Yetişərəm o yollara mən haçan?
Ağacında sonuncu yarpağacan
Apar məni bu ümidin dalınca.

Kor ocağım yanıb külə dönüncə,
Lap sonuncu işaretisi sönünçə,
Sən get mənim taleyimin önungə
Apar məni bu ümidin dalınca.

Onda cürət, bunda mürvət olmadı,
Sitəm oldu, bu məhəbbət olmadı.
Yanınca ki, getmək qismət olmadı,
Apar məni bu ümidin dalınca.

Sən zirvədə, mən dərənin dibində.
Mən payızda, sən bir bahar təbində.
Bir ağ yelkən küləklənir gəmində,
Apar məni bu ümidin dalınca.

yanvar, 1987

AYIRMA

Hicranımsan, əzabımsan, ahımsan,
Daha məni bu ahımdan ayırma.
Belə yaşda günah işlər görürəm
Gəl ömrümü günahımdan ayırma.

Gül ovcunda ümid verdi bir sıxım,
Bu sıxımı nə dağıdım, nə yiğim?!
Güvəndiyim, boylandığım, baxdığınım,
Allah, məni allahımdan ayırma.

Bu sevda bir ümidgah, bir vədəgah,
Saldı məni sevincə gah, dərdə gah.
Bəxt yolumda fərəh yatıb, dərd agah,
Yatanımı agahımdan ayırma.

Ahım Habil kamanında dügahım,
Bu sevdada uyumaqdır günahım.
Ey dərgahım, bircə sənsən pənahım,
Öldür məni, dügahımdan ayırma.

Bu çiçəyi nə qoxlayım, nə üzüm.
Qoy yolunda ömür qoyum, can üzüm.
Açıl görüm dan ulduzum; dan üzüm,
Açıl məni sabahımdan ayırma.

aprel, 1989

APARIM SƏNİ

Olsun biz tərəfə ayaq basdığını,
Könlümün səsinə qulaq asdığını,
Qolum kəmər olsun, sinəm yastığın,
Bağrımın başında aparım səni.

Təzə əkin kimi yer dəlib çıxım,
Simurq quşu kimi tez gəlib çıxım.
Sevgi yarışında mən qalib çıxım,
Rəqib savaşında aparım səni.

Həm naz etməyəsən, həm eyləyəsən,
Yalvarım, halıma fəhm eyləyəsən.
Gördün ağlayıram rəhm eyləyəsən -
Gözümün yanında aparım səni.

Təpədən dırnağa, başdan ayağa,
Oxşayıb da səni, olum sadağa.
Bürüyb duyguma, alıb qucağa,
Özbək qumasında aparım səni.

İtər yavaş-yavaş ağızımın dadı,
Bir eşqin gözündə qaldı muradı.
Tale rast salmadı, qismət olmadı
Cavanlıq yanında aparım səni.

iyul, 1991

YENİ ŞEİRLƏR

*AÇIQ QOYDUM QAPIMI
ÜMİD GİRSİN İÇƏRİ*

BURDA YOXAM

Aman Allah, vallah burda mən yoxam,
Ünüm gedib yaylaqlara çatırmı?...
Baş gütürüb çıxmı gedim dağlara,
Görüm dağlar başımızı qatırımı.

Söz padşahın, dağlar hələ bizimdi,
Orda izim, amma köhnə izimdi.
Yoxuşlarda gücdən düşən dizimdi
Ayaqlarım daş cığırı tuturmu...

Daha mənə gül verərmi yaylağım,
Göz-göz olub buludundan mən yağım,
Palıd kökü qayalarda qarmağım
Qövsi-quzeh göyə qurşaq atırımı?

Dağ buglanır güzgü daşa tər gəlir,
Duman tutur keçidləri, dərkəli
Sürüsünə keşik çəkən dağ kəli
Bir-birinin istisində yatırımı?

Aman Allah, bu İsgəndər quşları!
Bir avazla başdan alır huşları.
Qayanın da sədalanır daşları
İlahilər bu səsə səs qatırımı?!

Mışar dişli daş qayanın çatları
Bu çatlara dolub torpaq qatları,
Sim-sim olub bitib ruzu otları,
Kəklik qırpıb ağızı şəhə batırımı...

Səyyar könlüm nə tez düşdü atından
Dağ-daş çıxıb ayağımın yadından
Birdən-birə çıxıb yerin qatından
Çay özünü daşdan-daşa atır mı?

Ağac olum dağlar olsun yanında
Bulaq suyu cilvələnsin qanımda
Dərmanları can qoymadı canımda
Bu apteklər zəhər alıb satır mı? -
Canım dağlar, səsim sizə çatır mı?..

**yaz, 2010,
Bakı**

Yalan dünya çox demişik
Nədir belə yalan olan

Yalandımı cüt almadan
Milyardlara qalan olan

Qarşı dağlar yalandımı?
Zirvəsində duman olan

Kimdi bizi yazıl-pozan?
Saygacında zaman olan

Bu saygacda ömür nədi
Dövr içində bir an olan.

Bəs bu anı kim yaşıdır
Ali-məqam insan olan

Arxı vurur, çarxı dönür
Deyirmanı haman olan.

Səhraları boşdu həmin
Dəryaları dolan olan.

Oxudu son vidamızı
Bizdən salam alan olan.

Şoumuzu biz çalırıq
Qaldı suru çalan olan

Gümüş taclı baş yaxşımı?
Belində zər palan olan?

Mən yoxamsa dünya da yox
Biz olduqmu yalan olan?!

Dövrüm getdi, dövran qaldı
Qal, əbədi dövran olan

yanvar, 2010, Bakı

NƏ OLACAQ, OLACAQ

Qoy indidən daş yastığa baş atım
Hansı daşa yazılıcaq daş adım
Mən ki, daha gur ömrümü yaşadım,
Bundan sonra nə olacaq, olacaq

Gəlməz daha hər məclisdən sorağım
Kərəntim koş, sünbüл kəsməz orağım
Öz-özünə guruldayır qulağım
Bundan sonra nə olacaq, olacaq.

Zəmilərim, xırmanlarım sovrulub
Təndə canım, sacda dənib qovrulub
Xəzəl altda gül otlarım qıvrılıb
Bundan sonra nə olacaq, olacaq.

İncilərim düşüb dərya küncünə,
Qəvvas gərək güvənsin öz gücünə,
Alib onu çıxarsın el içində
Bundan sonra nə olacaq, olacaq

Biganələr iqlimini görmüşəm
Bədxahların him-cimini görmüşəm
Mən özümçün başqa yuva hörmüşəm
Bundan sonra nə olacaq, olacaq

Mən dərdimi piçildadım dağlara
Dağlar alıb payladı oymaqlara
Dövrüm verdi haqqımı nahaqlara
Bundan sonra nə olacaq, olacaq

Bir gölüm var, lap dağların dalında
Mən də elə o büllur göl halında
Səbrim daşır tufan qalmaqalında
Bundan sonra nə olacaq, olacaq

Nə olacaq?.. Torpağa bel bağlaram.
Üzüm tutub bir buluda ağlaram
Şimşəklərin işığını saxlaram
Bundan sonra nə olacaq, olacaq.

Təbiətin rəngi axdı gözümə
Qələmimlə firçaladım sözümə
İnanmağa başlamışam özümə
Bundan sonra nə olacaq, olacaq

**ilk yaz, 2010
Bakı-Buynuz**

HƏLƏ GÖZLƏMƏ

Məni yerim olan yerdə gözləmə,
Hələ heç axtarma, bir də gözləmə.
O məqam yerimi tutub durublar,
Durub elə bil ki, oxlov udublar.

Hələ qabağıma kötük atan var,
Şerimin üstünə örtük atan var.
Nəşrdən, dərslikdən atıb sözümüz
Adımın üstündən ad yazıbdılar,
Öz ağızlarına dad yazıbdılar.

Sözün min dərdi var, qələm kef deyil,
Vurub özlərini görməməzliyə
Məni bilməzlərə sözüm sərf deyil

Yerimdən deyilən söz qorxuludur,
Mənim də əlim yox dava-dalaşda,
Çoxu şahquludu, ağaqluludu
Keçib oturublar yuxarı başda.

Məni yerim olan yerdə gözləmə
Adımı axtarıb bir də gözləmə.

Çəmən, çiçəyim var,
arılar bekar -
Hələ səmənd atım örükdə qalıb.
Fırlanır havada arıquşular,
Arılar gözləyir pətəkdə qalıb.
İndi arı qonmaz gülə, gözləmə
Pətəkdən o balı hələ gözləmə.

Qoy arıquşular gedib əkilsin,
Qoyun o sel yatsın, duman çəkilsin
Qoy bir yaxşı gəlsin, yaman çəkilsin,
Tamahlar, günahlar səngisin bir az-
Mənafə oyunu dursun geriyə;
Onda bəlkə mənim sözüm yeriyə .

Məni yerim olan yerdə gözləmə
Heç hələ axtarma, bir də gözləmə

**yaz, 2010,
Bakı**

İndi yaşamaq da bir oyun olub
Nə olsun, ağlımız, ruhumuz oyaq -
Bu namərd dünyayla qolboyun olub
Dünyanın mərdiyələ yaşamalıyıq,
Bir ömrün dərdiyələ yaşamalıyıq .

aprel, 2010, Bakı

Ahıllar iş başında
Tarlasını becərir
Aşıqlerin bağçada
Tər gulləri cücərir
Məndən ötrü heç nə yox,
Hər şey ötüb-keçəri ...
Açıq qoydum qapımı
Ümid girsin içəri ...

aprel, 2010, Bakı

QALIB

Fısdıq koğuşunda arılar öldü,
Pətəksiz, cırsayaq meşəmiz qalib.

Getdi insanlığın şirin çağları,
Arada şər-şeytan peşimiz qalib.

Sınıq könlümüzü kim yamayacaq -
Köksümüzdə qırıq şüşəmiz qalib.

Köhnə məktubların sətirlərində
Bir nöqtə məhəbbət guşəmiz qalib.

Fərhad külüngündə eşqin gücü yox,
Düşüb başımıza tişəmiz qalib.

Ağır romanlardan can qurtarmışıq,
Bir-iki yazardan köşəmiz qalib.

Çarıqdan qurtardı ayaqlarımız,
Boğaza keçilən kövşəmiz qalib.

Sürüşüb düşmüşük dərə dibinə
Bizdən ucalarda kirşəmiz qalib.

Bu qəmlər içində kef də qurmuşuq
Şou dediyimiz nəşəmiz qalib.

yaz, 2010, Bakı

ÜMİDİN SARI QANADI

Qıpqırmızı yarpaqlarım ot üstə,
Elə bil ki, payız otum qan ağlar
Güçüm yetmir meyvəsini dərməyə
Əlim sizlər, cismimdəki can ağlar

Bu ağacın beli çapıq-çapıqdı,
Dal budağın yarpaqları yapıqdı.
Cır arının şanı quru qabıqdı,
Boş yuvada lələk ağlar, şan ağlar.

Keçən günüm, solub gedən gülümsən,
Günbatanda bir də mənə gülümsə.
Sarı gəlin qürubda da gülümsər,
Mənim ömür qürubumda dan ağlar.

yay, 2010, Buynuz

BAĞRIM BAŞI GÖZÜM YAŞI

Başım üstə dar ağaçım,
Əlim altda nar ağaçım.
Gövdən düyün, qabar-qabar,
Bu nə haldır, qarağacım?!
Bəlkə elə səndən gəlir
Əzablarım, ağrım, acım -
Sən eləsən, mən də belə -
Bağrım başı düyün-düyün,
Gözüm yaşı gilə-gilə.

Qeyli-qalda keçdi günüm,
Hər hicrandan bir düyünüm,
Hər payızdan bir xalım var,
Bir durumda min halım var -
Oxu məni, boğçama bax,
Toxu məni, xalçama bax -
İlmələnib, qönçələnib
Dərd naxışım dönüb gülə,
Bağrım başı düyün-düyün,
Gözüm yaşı gilə-gilə.

Mən ilahi eşqin qulu,
Hürufilər dərdi ulu -
Qəzalidə qəm müqəddəs,
Mənim dərdim nədəndi bəs?...
Qoy heç məni bilməsinlər,
Peyğəmbərin hörümçəyi,
Gəl sinəmdə tor hörgülə
Bağrım başı düyün-düyün,
Gözüm yaşı gilə-gilə.

Mən yanğılı bir zəmiyəm,
Məni görən cuvarım yox.
Yalqız bitən bir sünbüləm
Yel ağzında qərarım yox.
Bu ayrılıq səndən gəlir,

Bu qəm yeli məndən əsib -
Tənhalıqdan könlüm bezib
Durub gedim eşqimgilə;
Bağrım başı düyüñ-düyüñ,
Gözüm yaşı gilə-gilə.

Ayaqlarda yol dolaşiq,
Cığır kəsir bir-birini.
Tərəzisiz bir ölkədə
Haqqım tapmaz öz yerini.
Çox dərdləri udardım mən,
“Qəmi pünhan tutardım mən”
Dərdiməndi etdim agah
Məslək əhli olan gördüm,
Onda da ah, məndə də ah,
Əlac varmı bu nisgilə -
Bağrım başı düyüñ-düyüñ,
Gözüm yaşı gilə-gilə.

yay, 2010, Buynuz

GÜNƏBAXAN ZƏMİSİNİN SON MAHNISI

*Dalgalanır, çalxalanır
Günəbaxan zəmisi
Çatışmur bu dənizin
Bircə bəyaz gəmisi
Əjdər ol*

Yüklənmüşik, dolmuşuq,
Tabaq-tabaq olmuşuq;
Sənə baxa bilmirik
Günəş, bizi bağışla!

Ulduzlanıb, aylanıb,
Dan yerinə boylanıb
Sevgimizi gözləmək,
Göydə səni izləmək
Qüdrətimiz yox daha;
Örtülmürük axşama,
Açılmırıq sabaha,
Günəş, bizi bağışla.

Hansı yönə bilmirik,
Vallah dönük deyilik,
Sənə dönə bilmirik,
Günəş, bizi bağışla.

Alnímız zər baftalar,
Sarıgəlin qoftalar -
O libasda, o donda
Bəxtəvər idik onda -
Günəş, bizi bağışla.

Biz o günəşpərəstlər
Pərəstlikdən düşmüşük,
Tellərini əmərdik
O məstlikdən düşmüşük;
Günəş, bizi bağışla,
Anam, bizi bağışla!

Həsrət bizi boğanda,
Birinin son baxışı
Qalıbdır gündoğanda -
Uyğulu gözümüzü
Ayılda bilməmişik
Birimiz günbatandan
Qayıda bilməmişik,
Qalmışiq o qürubda -
Pərən-pərən baxışla
Günəş, bizi bağışla.

Arılar qanad salır
Aparır quşlar bizi.
Dənimizi qoruyan
Gözətçi daşlar bizi.

Durub qucaq-qucağa,
Əyilmişik torpağa.
Yelləndikcə göylərin
Sarıyelkən gəmisi,
Yerə enib dayandı
Yerəbaxan zəmisi -
Günəş, bizi bağışla!

yay, 2010, Buynuz

GEDİR

Başında qızıl taclar
Verib budaq-budağa
Payıza gedir ağaclar.

Həzin axşam yelində,
Arı yükü belində,
Tacında kəpənəklər
Payıza gedir çiçəklər.

Arxda düşüb qabağa
Xəzəllər payıza gedir.
Gizlində də görünür
Qırış düşüb ağ buxağa;
Bir az sallaq buxaqla,
Bir az solğun yanaqla
Gül barmaqlar, gül əllər -
Gözəllər payıza gedir.

Həkim dedi yaşdandı -
Divarında çapıqlar
Qulaqcığı yapıqlar -
Payıza gedir ürəyim.

Neçə-neçə can gedir,
Qovulan, qaçan da var
Payıza gəlir buludlar,
Quşlar payızdan gedir.

sentyabr, 2010

Buynuz

DUA

*Kərbəlada namaz qılıb mənə dua etmiş
təbi nazik bir xanıma*

Mənə dua edən xanım,
Mən səninçün neyləmişəm
Nə bir dəstə çiçək verib
Nə bir xoş söz söyləmişəm.
Günün var ki, ağır keçib
Sənə sirdəş olmamışam.

Mənim də ki,
Olanlarım olub gedib,
Bağ-bağatım solub gedib,
Bu dünyada
solub gedən payızımın
Gülünə nə arzuladın?
Əli əldən üzülmüşün,
Əlinə nə arzuladın?
Yarıçılpaq
budağını xəzan vuran
Koğuşunda ocaq yanıb
Tək qabığı üstə duran
Ağaca nə arzuladın
Qalan ömrün möhtaciyam,
Möhtaca nə arzuladın...

Xeyirxahım, canım, gözüm,
Deyirsən ki, dar günümüzdə
Könlümə bir təsəllidir
şerim, sözüm,
Duyğularım duyğun olub

Bu ən şirin uyğun olub
Tənhalığın, ağır vaxtin
Dayaq durur şerim sənə,
Şeirlərim mehrim sənə,
Bəs sən durub
Dua edib Kərbəlada,
Məni necə saldın yada?
Füzulinin hüzurunda
Bəs adımı,
Şerim ilə güzərimi
 necə dedin?
Söz mülkünün o dərdimənd
 dahisinə
Dərdimizin izharını
 necə dedin?

Borclu qaldıq hər ikimiz,
 dahinin söz sehrinə
Can mehrinə borcluyuq biz

Mənə dua edən xanım,
Bu dünyada söz borcu var,
Nə deyim ki,
 can borcu var
Sən şerimə,
Mən də sənə borclu qalım.

noyabr, 2011, Bakı

PƏTƏKDƏN QALMIŞ ARILAR

Şirin sevda gül, çiçəklər
Qarışdırıcı başlarını -
Unudub yoldaşlarını
Uçub gəlib gördülər ki,
Oba köcüb, yurdu qalib -
Arıxana köcüb gedib,
Bacı gedib, ana gedib.
Pətəkləri yedəklərdə,
Bal payları pətəklərdə
keçib gedib.

Pətəkdən qalmış arilar
Qaldılar süst, qaldılar mat,
Çırpındılar qanad-qanad.

Darıxdılar, vurnuxdular,
Ağac görüb duruxdular.
Gördülər bu pətək deyil -

Köhnə pətək yerlərində
Sızladılar, qaynadılar
Bir az durub kəpənəklə
oynadılar
Gördülər bu pətək deyil.

Bir az həsbi-hal etdilər,
Çiçəkləri bal etdilər.
Bal süzməyə yerləri yox
Yük altında
Qaldılar süst, qaldılar mat,
Çırpındılar qanad-qanad.

Ora-bura
firlandılar dəli kimi,
Bir işsizin
Sızıltılı əli kimi
Qaldı işsiz, qaldı bekar
Pətəkdən qalmış arılar.
“Hara uçum, hara gedim” -
Öz yurdunda
Ev-eşiksiz qaldı yetim,
O qonurlar, o sarılar
Pətəkdən qalmış arılar.

yay, 2011, Buynuz

KÖLGƏLƏR... TƏHLÜKƏLƏR

Bu gün də sovuşduq təhlükələrdən,
Günümüz salamat keçdi birtəhər.
Aman, bu kölgələr, bu təhlükələr!
Allahın qəzəbi tutubdur bizi -
Bu gün zəlzələdir, sabah sel gələr -

Yerə meteoridin zərbi təhlükə,
Başımız üstündə hərbi təhlükə.
Kimlərsə, hardasa atışır hələ,
Dal-dala yatişan canavar kimi
Bombalar, silahlar yatişır hələ
Silah müdafiə, silah təhlükə!
Ordan mənə baxır bir gözü siyah,
Bu gün məhəbbətdir, sabah təhlükə
Ah bu böлhaböldə, bu paylaşmada
Qəzəb baş qaldırır, tamah təhlükə.

Vallah, heç bilmirəm, nə gizlədir bu,
Yerin qatlarına dolur təhlükə.
Amerikan bombası təhlükə deyil,
İranda olanda olur təhlükə.

Dağıldı tifaqı, vuruldu varı,
Azadlıq adından qızıl güllələr
Ərəbin düzündə açdı lalələr -
Buna da ad qoyduq “Ərəb baharı”.

İraq bu bahardan görmədi bəhər
Qaldı kül altında qədim kənd, şəhər,
Dünya həqiqəti gətirmir dilə,

Əhdnamə, qətnamə yazan BMT
Təhlükəsizlikdən dərs deyir hələ.
NATO - dışındədir gör neçə ölkə
Buna mehribandır, ona təhlükə.

Yurd var, daş qalmadı daşının üstə,
Qəddafi taleyi ildirilmişdir
Hələ çox başçının başının üstə
Ölkələr mənafə oyunlarında
Azmanlar üsyani basır gulləyə
Səddam kəndiri var boyunlarında.

Təhlükə altında el, Vətən oldu
Millətin sinəsi dağlandı dağ-dağ
Əsgərlər çevrilib cangüdən oldu
Kürsü davasında getdi Qarabağ.

Çoxaldın, artırın cangüdənləri
Bu yerdən qoymayın yol ötənləri
Xan keçir, şah keçir, başçıdı keçir,
Alın silahları dolu saxlayın!
Xəstə nəfəs alsın, şikəsti qalsın
Kəsin yüz tərəfdən yolu saxlayın
Dənizi, meşəni salın hasara -
Budaqlar uzanan lülədir bəlkə,
Ağac təhlükədir, yarpaq təhlükə!..

O villa nə vaxta saxlanıb qalıb,
Çoxdandır qapısı bağlanıb qalıb
Çəkin hasarını, yuxarı çəkin
İti baxışlar var, divarı deşər
Fağır daxmasını alçaqda tikin
Hündür saraylara kölgəsi düşər.

Necə ki, balığa tor təhlükədir,
Cana terror, haqqa zor təhlükədir

Sən allah, qorunun bir-birinizdən
Adamı adamdan qorunan ölkə
Gedib bir “ağ günə” yetişə bəlkə
Müdafıə qurun dağlar başında
Heç kəs dolanmasın bu həndəvərdə,
Keçəl gülələnsin elçi daşında.

Ah mühafizələr, bu təhlükələr
Allahın qəzəbi tutubdur bizi
Bu gün zəlzələdir, sabah sel gələr.

dekabr, 2011, Bakı

PAY BÖLGÜSÜ

*Yüz təşnələbi qəhr ola xadimi - dövlət,
Verməz bir içim su ta almaya dərya.*

(Qasım bəy Zakir)

Alançilar, kalançilar
Hasarlayın dənizləri,
Meşələri, kəhrizləri
hasarlayın,
Villa tikin, qüllə tikin
Döşü pillə-pillə tikin -
Sən tamahın həddinə bax! -
Sərhədinə, səddinə bax
Kim deyir ki, zaman gəlib
Sizdən hesab almayacaq?..
Atan yansın, mülk yiyəsi -
Altı sizindir bilirom
Üstü sizə qalmayacaq.

Qul işlədin, pul işlədin,
Torpaq üstə
Oyun qurun, min cür oyun,
İmkansızdan mülkü alıb
Gələcəyə dincə qoyun -
Yurd yiyəsi düssün qaçaq...
Tufan qopub sönsə ocaq -
Soyuyacaq ocaq yeri,
İsti sizə qalmayacaq
Altı sizindir bilirom,
Üstü sizə qalmayacaq.
Olarmı ki, Vətən oğlu
El yolunda həlak ola,

Qan çilənmiş səngər yeri
Sizə dövlət, əmlak ola.
Kim deyir ki, qara torpaq
Gözünüzə dolmayacaq -
Altı sizindir bilirom,
Üstü sizin olmayacaq.

Sel vurmasa aşınmazdı,
Nə yaxşı ki,
Qara torpaq daşınmazdı...
Daşınsayıdı
Dağı düzə, düzü dağa
Daşıyardız xərək-xərək,
Millətə yer verməzdiniz
Bircə qarış, bircə çərək.

Tək sizinmi bu məmləkət?-
Ədalətli bölgü hanı?
Bəs Süleyman görkü hanı?
Daşı, daşı -
daşısın, sən də daşı
Daşlığıñ büst daşdı,
Məzar daşı -
Hamarlayın, cilalayın,
Bir zərbədən sıñib gedər
Büstü sizə qalmayacaq
Qum altının, daş altının
Altı sizindir bilirom,
Üstü sizə qalmayacaq.

qış, 2012-01-18
Bakı, Buynuz

APARIR

Dünya qəribə dünyadı
Həm gətirir, həm aparır.
O quşa dəymə daş atan
Balasına yem aparır.

Axırıncı biçimdəyəm,
Ömürdə son içindəyəm
Bir meyxanə küncündəyəm
Qoyma məni dəm aparır.

Yandım, desəm hədərdimi?
Eşq də gəlib-gedərdimi?
Bu qəzavü-qədərdimi -
Alib bizi cəm aparır.

“Fani dünya yenə qaldı”,
Bəndəm məni bəndə saldı,
Allah verən canı aldı -
Gör kim verir, kim aparır.

Eşq atəşi haqdan yanıb
Gözəl atan oxdan yanıb
Haqq aşiqi çoxdan yanıb
“Kərəmini” sim aparır.

Həmin rəngdi, həmin çeşnə,
İslə dəyirmanım işlə.
Kamil insan bu gedişlə,
Dərd üydür, qəm aparır.

Məndə üsyan, məndə qiyam,
Badəşünas bir saqiyəm.
Bir pərvanə aşiqiyəm,
Qabağında şəm aparır.

qış, 2012, Bakı

BİR AZ XOŞ ƏHVAL

Könlüm açıq, halım babat,
Kindən uzaq, nəfdən azad.
Cibimdə də beş-on manat,
Bu da dövlət, bir var imiş.

Nahaq uymuşam qəzəbə,
Dolmuşam bir şirin təbə.
Çəmən-çayır gəbə-gəbə,
Dörd tərəfim gülzar imiş.

Zər baftalar, zər ətəklər,
Uçub gəldi kəpənəklər.
Yelpikləndi gül-çiçəklər
Şehi qızıl damar imiş.

Şüa düşdü əməklərə
İsti keçdi pətəklərə
Dolu vurmuş çiçəklərə
Səhər mehi tumar imiş.

Alt çəməni, üst çəməni
Görürsənmi o çeşməni?
Deyir, şair, gəl iç məni
Bu nə xoşca güzar imiş.

Yamac durub tül əyində,
Daşı mamır bələyində.
Bir bənövşə ləçəyində
Könlüm məsti-xumar imiş.

Başım taxtı, könlüm baxtı,
Yel döşümə çiçək taxdı
Dünyaya xoş baxan vaxtı
Yollar necə hamar imiş.

qış, 2012, Bakı

*ÖMÜR YOLDAŞIM
ZÖHRƏNİN
XATİRƏSİNƏ*

DƏRDİMİN YANINDA DURMA

Həyatın asıldızı iynə ucundan
Canımız sizlədi ağrı-acıdan
Ağır əzablardan keçmişən, yetər;
Zülüm dən çıxmışan yat, dincəl bir az
Dərdimin yanında durma bu qədər,
Yuxumun yanında durma bu qədər,
Ruhunu dalimca yorma bu qədər.

Vallah, mən yaxşıyam, hələ yaxşıyam,
Özümlə gəlirəm dilə, yaxşıyam
Xırda kef-damaqla hələ aram var,
Süfrəmiz açıqdır, qonaq-qaram var,
Heç kəsin yanında pərt deyiləm, yox,
Nəvələrə qarşı sərt deyiləm, yox
Baxma üst-başına, çıxma qarşına
Durub əhvalımı sorma bu qədər,
Yolumun üstündə durma bu qədər
Əzabdan çıxmışan, yat, dincəl bir az...

Əllərin havada o çağrışların
Yetmədi tanrıya yalvarışların
Təzədən mənə də duaçı olma
Uyma xayalıma uyarçı olma

De göndər ruhunu ulu dərgaha
Mən də tənhalığa öyrənim daha
Qoşul mələklərə tay-tuşun olsun
Öz əlin, öz başın, öz xoşun olsun
Mən də tək qanadla uçmağı bilim
Bir qürub çağını uçmağı bilim.

Sən allah, ruhunu yorma bu qədər,
Dərdimin yanında durma bu qədər,
Yuxumun yanında durma bu qədər
Əzabdan çıxmışan, yat, dincəl bir az.

yanvar, 2011

Bakı

YAXŞI Kİ.....

Yaxşı ki, qış vaxtı getdin dünyadan
Qaldı qar altında xatirələrin
Bu həyət-bacada olmusan haçan?!
Hardadı məkanın, təzə yurd yerin?!

Ağ süküt içində səssizdir hər yan
Qalıb qar altında bütün ev-eşik.
Sən heç o eyvanda dayanmamışan
O dəmir körpüdən biz keçməmişik

O qaya bizə hec qucaq acmayıb
Yoxdur nam-nişanın ciğirdə-izdə
Heç vaxt o dağdağan yarpaq açmayıb,
Sən də olmamışan o süfrəmizdə

Vələs budağında donub ahımız
Damcılar incidir o boz tənəkdə
O şaxda acmayıb gülsabahımız
Sən də olmamışan, o gül-çiçək də

O iş otağıma yəni yolun var?
Dağadan yandırıb buz çilçırığı
Açılmış varaqdır daş stolum qar
Qanımla yazıram bu ağ varağı.

Yenə arxımıza qardı ələndi
Canımdan atəşi, odu apardı
Deyəsən sən idin arx kölgələndi
Daşda surətini yudu apardı

Səni pozan kimdi, məni yazan kim.
Sən indi ağ donlu soyuq mələksən
Dünyanın ən xöşbəxt adamısan ki,
Mənim ölməyimi görməyəcəksən

qış, 2011
Bakı-Buynuz

CÜT MİSRA

Gözüm qaldı durnaların köcündə
Yox qanadım o əvvəlki gücündə
Mən qalmışam tək bu gölün içində
Daha olmaz qoşalaşib uçmağım
Uçub-ucub buludları qucmağım

Başım üstə göylər açıq darvaza
Uğur dedim qanadları pərvaza
Tək qanadla çıxmaq olmur pişvaza
Göylər, mənim qanadımı neylədin?
Cüt misralı bayatımı neylədin?

Durnam, məni öz gölümdə qərib say
Zambağımı su üstünə sərib say,
Dəndlərimi üreyimə girib say
Yan-yörəmdə göy qamişdan hörgülər
Tənha könlüm bu hörgüdə mürgülər

Yağış düşdü sahildəki daşlara
Qoy qarışsın gözdən axan yaşlara
Bir də baxım qoşa yaşılbaşlara
Göydən düşüb yerdə qalan könlüm vay!
Tənhaliq vay, ayrılıq vay, ölüm vay.

mart, 2011
Bakı

KİMSƏ GÖZLƏYİR

Mənimçün yuxudur o ölüm, itim,
Ürəyim darıxdı qoy durum gedim,
Təzədən əkilib bağımızda bitim
Məni o torpaqda kimsə gözləyir

Olmaz ki, qurumuş qarağac qala
Dağdağan dediyim o ağac qala
Altda ocaq yana, üstdə sac qala
O ocaq sahibi qalmaya, olmaz,
Məni o ocaqda kimsə gözləyir.

Bizə gələn cığır haça-haçadır,
Bir az bağça-bağdır, həyət-bacadır,
O silib, süpürüb, çarpışıb durub;
Fikrini göndərib biz tərəflərə
Özü məhəccərə yapışıb durub -
Məni o eyvanda kimsə gözləyir,
Qaranquş yuvada - kimsə gözləyir.

Yəqin tənhalıqdan bezib bu dəfə,
Axır durub keçib qonşu tərəfə -
Getdiyi yolla da dönüb gələcək
Allah mələkləri goydən endirib
O da hardan isə enib gələcək
Məni o pünhanda kimsə gözləyir.

Əzizinəm varam, əzizinəm yox,
Dərdə sinə gərən elə sinəm yox,
Mənim kimdən başqa bir kimsənəm yox
O gözlər kimindir? - kimsə gözləyir.

Bəlkə rəhmi gələ qoca yaşına
Gəlib birdən-birə çıxa qarşımı
Kölgəsi düşəcək qara daşımı
Məni bu yaşimdə kimsə gözləyir
O qara daşimdə kimsə gözləyir.

Xoşlanıb çəmənin çicəkləriylə,
Bir az göy-göyərti biçib gələcək
Enib Canalının ətəkləriylə
Sonra bu körpüdən keçib gələcək

Bu körpü altında arxım axacaq,
Arxin aynasına o da baxacaq.
Məni o baxışda kimsə gözləyir
Bir xoş aldanışda kimsə gözləyir .

**yaz, 2011
Bakı**

GETDİLƏR

Başımı qaldırıb baxa bilmədim,
Dösdə lalələrim solub getdilər.
Qovdu bir-birini topa buludlar
Axır dərələrə dolub getdilər.

Ay Allah, nə qədər “getdilər” olar ,
Ömürdə nə qədər “bitdilər” olar
Aşıqlər kamına yetdilər ola?
Yoxsa yana-yana qalıb getdilər?!

Zərif duyğularla doldurun məni,
Əjdər Ol olanda oldurun məni,
Ayə, təzə dostlar, qaldırın məni,
“Köhnələr” mehrimi alıb getdilər.

Çox şey əfsanədir, bir az bayağı
Kəsildi qapımdan elin ayağı,
O dəstə kimdi bəs? - Şair qonağın
Cümə namazını qılıb getdilər.

**yaz, 2011
Buynuz**

BAŞ DAŞINA YAZI

İllərimiz necə keçdi bilmərəm ,
Gül ömrümüz bir xalçanın çeşnisi.
İndi burda bir məzardı, bir mənəm,
Əlimdə də 45 ilin heçnəsi....

NƏ DEYİM, VALLAH...

Bu sual mənimdir çətin, ya asan;
Demirəm nə küsü, nə barış üçün.
Allah eleməsin, sən olmayasan
Gətirim birisin dolanış üçün.
Necə dolanaram, evdə, eşikdə,
Bu təzə oyunum, bu təzə mərəm -
Bəlkə tələsərəm, heç tələsmərəm -
İlk dəfə pilləni necə qalxaram
İlk dəfə qapını açaram necə,
İlk dəfə o gözə necə baxaram -
İllah ki ruhun da baxa dalımcə
Kimin hali olar mənim halımcə?
Hansı hekayəti danışar dilim,
Hansı nəvazişi göstərər əlim?..
Səninlə çəkdiyim hesabdan sonra,
Min-min oxuduğum kitabdan sonra
Könlümdə həyəcan, çeşməyimdə tər
Gözüm əlibaya necə öyrəşər...
İllah ki, ruhun da mənə göz qoya.
Sən gəlib yadına düşəndə hərdən.
Doğmalarımızcın qayğılananda
Necə yayınaram o yad nəzərdən
Mən necə taparam öz qılığımı? -
İşarsa gözümdə yaşım bir gilə
Harda gizlədərəm doğmalığımı
İllah ki, ruhun da üzümə baxa,
İllah da ki, mənə yazığın gələ...
Bilmirəm nə vaxtı, necə, harada,
(Eh, əşşı, sən allah, qoy oturmuşuq)
Bir mehribanlılıq olsa arada,

Eşqdən, məhəbbətdən söz düşə qəfil;
Dünyada bircəmsən , - deyim - təkcə sən
Belə uydurmalar çıxa dilimdən,
Birdən sözüm çasa,
Dilim dolaşa
Hec o hayladığım gəlməsin haya, -
Halım necə olar, əhvalım necə?..
İllah ki, ruhun da mənə göz qoya...
Dərdimin üstünə örtük salanda
Necə görünərəm örtüyüüm üstə
O ağır calağı qarda, boranda
Necə saxlayaram kötüyüm üstə
İllah ki, ruhun da gözümə baxa...
Sən etdin ömrünü mənə sadağa,
Özümü, sözümü salıb qabağa
Həmişə dalımcə gəlmisən, mənim;
O məndən qabağa düşsə neylərəm -
Yəqin el içində almaz dərsimi,
Mən necə boğaram kişi hirsimi,
Necə yumşaldaram özüm-özümü?..
İllah ki, ruhun da baxa dalımcə
İllah da ki, mənə yazığın gələ,
Kimin halı olar mənim halımcə?!
Mənim taleyimdə şər qarşısında
Qala bilmərəmmi bu nam-nişanda,
Görəsən mən necə təslim olaram,
Əgər sən olmasan mən kim olaram -
Ömürdü sürürük bu gün... ya sabah...
Gündü yaşayıraq, nə deyim vallah...

qış-yay, 2009
Bakı-Buynuz

BİR PAYIZ TƏNHALIĞI

Lal sükut içində səssiz keçirəm,
İlk dəfə payızdan sənsiz keçirəm
Mən də əriyərəm, mən də itərəm,
Bir xəzan yelində otdan betərəm.
Söykənim hansı bir gücə bilmirəm,
Keçirəm deyirəm, keçə bilmirəm
Məni bu payızın içindən keçirt.

Xəzəl ayağımı ayaqlar mənim
Daşqalaq eləyir yarpaqlar məni,
Əvvəl payızlarım belə deyildi,
Bu nə tənhalıqdı, bu nə qəm, kədər,
Sən Allah ruhunu dalımcə göndər,
Məni bu payızın içindən keçirt.

Bir gül yarpağına - qanadı islaq -
Sığınıb durmuşam kəpənəksayaq,
Çiçəyim yarımcان, otum yarımcان,
Sən Allah bir qanad göndər dalımcə
Məni bu payızın içindən keçirt.

Yarı alatoran, yarı işığam
İndi günbatana yol gedir indim
Bu xəzan içində sarı işığam ,
Qırmızı işığım yandı - gecikdim!
Məni bu payızın içindən keçirt.

Əbrüşüm belinə belim demişdim
Çinar yarpağına əlim demişdim -

O da budağından üzüldü düşdü;
Qoyma üşüməyə çilpaq əlimi,
Tut götür torpaqdan yarpaq əlimi
Məni bu payızın içindən keçirt.

Səni səsləyirəm, gələrsən haçan?-
Bəlkə son körpümdü, sonuncu keçid,
Ağ atlı bir nağıl göndər dalımcı
Məni bu payızın içindən keçirt.

payız, 2011
Buynuz-Bakı

KİTABIN İÇİNDƏKİLƏR

MÜƏLLİFDƏN5

POEMALAR

Dəyirman	15
İndi desəm nağıldır.....	33
Epiloq əvəzi	62
Un işığı	65
Köhnə dəyirmana sözüm	81
Min ilin bir gecəsi	91
Babadağın ağ dumani	133
Ad	173
Məhəmməd Hadinin şeir bazarı	181
Dünyanın Lələ dərdi	189
Sual	213
Bu məhəbbət yaşadər məni.....	221
Hər məktubdan bir sətir	235
Qırqovulam, təkəm mən	227
Neft Daşlarında gecəyarı	267
Qobustanda daş ömrümüz	277
Şirvan alverçisi və Nəsimi	289
Bənövşə gileyi	295
Quşların qış söhbəti	305
İki qəlb, iki dünya	315

SEÇMƏLƏR

Gördüm yol ayrıcında.....	351
Bəlkə də...	352

Burda.....	353
Dağlar çox qəribə olur gecələr	354
Bu dünyanın qara daşı göyərməz	356
Bir yaz gecəsində	357
Beş-altı günlük	359
Gör məni hayana gətirdi bu yol	361
Payız durnam	363
Buynuza qar yağır	364
Səhra yanğısı	367
Köhnə bağlar	368
Atamın xatırəsinə	369
Ümidsiz olanda	372
Gördüm yol ayrıcında	373
Atam... atam.....	374
Tərəzi	377
Alnimda ömrün yazısı	379
Uzun gecələr gəlir	380
Yurdun səhra mahnısı	383
Anamın məzarında layla	384

DÖVRÜN DƏYİRMANI

Dünyanın zəmisi	388
Bir günah sənin, bir günah mənim	389
Dünya	391
Burax məni, çıxmı gedim azadlığa	393
Mən heç bu dünyadan razı qalmaram	397
Birdən bu işlərə qarışan olar	399
Sapı özümüzdən olan baltalar	401
Aşkar bu günümdən dünənə baxdım	403
Səbr kasası	405
Birinin bar verir guya söyüdü	407
Karusel	409

Zülmün nağılı	411
Çetindir	414
Yandırır məni	416
Ah, bu dünya.....	419
Hələ...	422
Ruhumla söhbət	425
Müxalifətəm	430
İlahi, mən hara gəlib çıxmışam	432
BMT	435
Biz hara gedirik	439
Ömür seçkisi	442
Heyf, millətim!	444
Dağdağan daş içində	446
Tamaşa	448
Çeçen tarixi	450
Xalqım	452
Darixir	454
Dəmirçixanada marş	456
Bir də görəcəyik...	459
Bu məddahalar	462
Günümüzün mənzərəsi	464
Quzey	466
Korinfar	468
Hara gəldi çıxdı.....	471
Saxlamışıq	472
Çörək pulu	473
Salam dağdağanım	476
Mən kiməm...	478
Bir qaćqının könül üsyəni	481
Qırğıın	484
Kəndir	486
Heyf... heyf...	489
Sevincə nə var ki...	491

SEVGİ SƏTİRLƏRİ

Taleyin qisməti	494
Sənin pəncərəndə mənim ürəyim	496
Eləmədiklərim yandırar məni	498
Onda biləcəksən	500
Saxlayanım var	502
Qorxuram yaman	503
Çatarmı	505
Klassiklərə bənzətmə	506
Harda qalır görəsən	507
Buraxma məni	509
Bu sevgi yenidən ayıltdı məni	511
Bir gözəl keçir	512
Ölürəm bir dəli sevgidən ötrü	514
Bir əsim nanə yarpağı	515
Apar məni bu ümidin dalınca	517
Ayrılma	518
Aparım səni	519

YENİ ŞEİRLƏR

Açıq qoydum qapımı

ümid girsin içəri	523
Burda Yoxam	524
Yalan	526
Nə olacaq, olacaq	528
Hələ gözləmə	530
İndi yaşamaq da bir oyun olub	532
Açıq qoydum qapımı	533
Qalib	534
Ümidin sarı qanadı	535
Bağrım başı	

Gözüm yaşı	536
Günəbaxan zəmisinin son mahnısı	538
Gedir	540
Dua	541
Pətəkdən qalmış arılar	543
Kölgələr... Təhlükələr	545
Pay bölgüsü	548
Aparır	550
Bir az xoş əhval	552

*ÖMÜR YOLDAŞIM
ZÖHRƏNİN XATİRƏSİNƏ*

Dərdimin yanında durma	556
Yaxşı ki...	558
Cüt misra	560
Kimsə gözləyir	561
Getdilər	563
Baş daşına yazı	564
Nə deyim, vallah...	565
Bir payız tənhalığı	567

Bədii tərtibat:

Zaur Qəriboğlu

Korrektorlar:

Gülbahar Qurbanova,

Nəzakət Ələkbərova

Dizayner:

Zaur Əliyev